

AZƏRBAYCAN DİLİ

11

**TOFIQ HACIYEV, NİZAMİ CƏFƏROV,
NİZAMİ XUDİYEV**

AZƏRBAYCAN DİLİ

**Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün
DƏRSLİK**

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
09.07.2004-cü il tarixli 650 №-li əmri ilə
təsdiq edilmişdir.*



**«ASPOLIQRAF»
BAKİ—2009**

**E l m i r e d a k t o r u : İsmayıł Əhmədzadə, filologiya elmləri namizədi,
dosent**

R e y ç i l e r : Elbrus Əzizov, filologiya elmləri doktoru, professor
Eldar Piriyev, filologiya elmləri doktoru, professor
Qızılğül Abdullayeva, filologiya elmləri namizədi, dosent
Sərdar Zeynalov, filologiya elmləri namizədi,
Bakı şəhər 142 №-li orta məktəbinin müəllimi

Dərslik metodik cəhətdən pedaqoji elmlər namizədi Ənvər Abbasov
tərəfindən işlənmişdir.

Hacıyev T., Cəfərov N., Xudiyev N.
H 33 Azərbaycan dili (Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün
dərslik). Bakı, «Aspoliqraf», 2009, 160 səh.

H ——————
4306020200
053 2009

© Azərbaycan Respublikası
Təhsil Nazirliyi, 2009
© «Aspoliqraf», 2009

MƏNİM DÖVLƏT DİLİM

*Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan dilidir.*

**Azərbaycan Respublikasının
Konstitusiyası, maddə 21**

«Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də, biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz.

... hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini — Azərbaycan dilini, dövlət dilini mükemməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bu-nu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən, eyni zamanda başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz».

Heydər Əliyev
(«Azərbaycan» qəzeti, 31 avqust 1997-ci il)

Bizim zəmanəmiz elm zəmanəsidir və elm təhsil etmək hər tayfaya¹ vacibdir ki, zindəganlıq² davasında heç olmasa, özünü saxlaya bilsin və belə elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxta hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab olunurlar və onların tayfa olmasına səbəbdirlər. Bu şeylərin birisi dil və birisi din və məzhəbdür. Elə ki, bunlardan birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə tayfa qeyri-tayfalara qarışır və mirur³ ilə yox olur. Çünkü dil və məzhəb tayfanın ruhu olan kimidir. Necə ki, ruh çıxanda bədəndən bircə nəş, yəni cəmdək mirur

¹H.Zərdabinin zamanında «millət», «xalq» terminləri sabitləşmişdi. Bu mətn-də tayfa sözü hər yerdə məhz «millət» və «xalq» sözlərinin mənasında iş-lənir.

²Yaşayış, mövcudluq

³Tədricən, zaman-zaman

ilə çürüyüb yox olur, habelə dilsiz və məzhəbsiz tayfa da gərək mirur ilə yox olsun. Pəs, hər tayfa elm-təhsil edən vaxtda gərək öz dilində və öz din və məzhəbində tərəqqi eləsin ki, dünyada qala bilsin. Onlar-sız tayfa olmaz. (*Həsən bəy Zərdabidən*)

Ana dilində danışmaq böyük mədəniyyətdir. (*Hegel*)

Ana dili! Nə qədər rəfiq və nə qədər ali ürək hisləri oyandıran bir kəlmə! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir qüvvə!

Ana dili! Bir dil ki, mehriban bir vücud da öz məhəbbətini, ana şəf-qətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sənə də beşikdəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdirib, ruhunun ən dərin guşələrində nəqş bağlayıbdır. Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl bu dil sayəsində bir fikir hasil edibsən... Türk (azərbaycanlı) balası heç vaxt razı olmaz ki, ana dilinə xəyanət etsin... Şaltay –baltay söyləməyinizi yazacağıq, car çəkəcəyik, hər halda, müsəlman balalarına xəyanət etməyinizə razı olmayıacağıq. Millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir. (*Nəriman Nərimanovdan*)

Bizi millət məhəbbətindən geri qoyan səbəblərin biri də dilimizdir. Daha doğrusu, dilsizliyimizdir. Açıq dil ilə geniş ədəbiyyatımızın olmamasıdır. Millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə eşq ilə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamıımızın ən birinci müqəddəs borcu olmalıdır. A canım, biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü etsinlər? (*Ömər Faiq Nemanzadədən*)

Alman alimi deyib ki, elə bil türk dilini (Azərbaycan dili də bura daxildir – T.H.) riyaziyyat alımları yığışılıq qurublar. Riyaziyyatsız dil olmaz. Hansı dil riyaziyyata daha uyğun gəlirsə, ən mükəmməl dil odur. Riyaziyyata ən uyğun dil türk dilidir. (*Oqtay Sinanoğlundan*)

● Bugünkü real vəziyyətini qiymətləndirərək və böyük şəxsiyyətlərin bu fikirləri əsasında dilimizin inkişaf tarixi, kamilllik səviyyəsi haqqında danışın.

DİLİN QURULUŞU

MORFOLOJİ QURULUŞ

§ 1. İSİM

▲ Morfolojiyada sözlərin qrammatik mənəsi öyrənilir. Sözlər qrammatik mənalarına görə bir-birindən fərqlənir. Qrammatik mənalarına görə ayrılan söz qruplarına nitq hissələri deyilir. Nitq hissələri əsas (isim, sıfət, say, əvəzlik, fel, zərf), köməkçi (qoşma, ədat, bağlayıcı, modal sözlər) və xüsusi (nida)¹ olmaqla üç qrupa ayrılır.

İsim öz ümumi qrammatik mənasına görə əşya bildirən nitq hissəsidir. O, *kim?*, *nə?* və bəzən də *hara?* suallarına cavab verir.

İsimlər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.

Sadə isimlər bir kökdən ibarət olan isimlərə deyilir: *armud*, *pərdə*, *gül*, *ana*, *ata*, *daş* və s.

Düzəltmə isimlər isim düzəldən şəkilçilərin köməyi ilə yaranır. Bu şəkilçiləri iki qrupa ayırmak olar:

1. Adlardan (isim, sıfət, say...) isim düzəldən şəkilçilər.

2. Fellərdən isim düzəldən şəkilçilər.

Adlardan isim düzəldən şəkilçilər:

-çı⁴ — sənətçi, dəmirçi...

-lıq⁴ — cəmənlik, düzənlik...

-lı⁴ — Aslanlı, Hüseynli, kəndlili...

-ov (-ova) — Vəzirovə, Məhərrəmov...

-istan⁴ (stan) — Dağıstan, Gürcüstan...

-laq — yaylaq, qışlaq...

-ça² — meydança, bağça...

-cığaz⁴ — quşcuğaz, qızçığaz...

-ciq⁴ — qulaqcıq...

-daş — yoldaş, vətəndaş...

Feldən isim düzəldən şəkilçilər:

-ma² — qovurma...

-inti⁴ — qırıntı, ovuntu, girıntı, çıxıntı...

-q, -k — daraq, bəzək...

-ti⁴ — çığırkı, bağırtı...

-ı⁴ — yazı, çeki...

-aq² — yataq...

-ğı⁴, -qi⁴, -gi⁴, -ki⁴, — çalğı, vurğu, satqı, pusqu, seçki, sürtkü, sərgi, bölgü...

-acaq² — dayanacaq, yanacaq...

¹VI—VII siniflərin Azərbaycan dili dərsliyində «Nida» köməkçi nitq hissəsi kimi verilir. — red.

-gə – süpürgə, bölgə...

-cə – düşüncə, əyləncə...

İsim düzəldən şəkilçilər yazılışına görə üç yerə bölünür:

1. Bir cür yazılın şəkilçilər:

-cə – düşüncə...

-daş – sirdaş...

2. İki cür yazılın şəkilçilər:

-ça² – meydança, dəftərcə...

-aq² – yataq, çökək...

3. Dörd cür yazılın şəkilçilər:

-çı⁴ – sənətçi, balıqçı...

-lıq⁴ – dostluq, daşlıq...

Qeyd 1. İsim düzəldən şəkilçilər mənşeyinə görə 2 qrupa bölünür:

1. Dilimizə məxsus şəkilçilər: məsələn, -çı²; -laq; -lıq⁴...

2. Alınma şəkilçilər: məsələn, -zadə; -şünas; -xana...

Qeyd 2. İsim düzəldən şəkilçilər az və ya çox söz yaratmaq qabiliyyətinə görə de 2 yera ayrılır:

1. Məhsuldar şəkilçilər: -lı⁴, -çı⁴, -lıq⁴, -ış⁴...

2. Qeyri-məhsuldar şəkilçilər: -e (qazanc...), -ar (açar...)

Mürəkkəb isimlər iki və ya daha artıq sözün birləşməsindən əmələ gəlir — ya bitişik, ya da defislə yazılır. Mürəkkəb isimlərin yaranma yolları müxtəlifdir:

1. İki xüsusi ismin birləşməsindən əmələ gəlir:

Əliqulu, Məmmədəli, Məmmədrza...

2. *Bəy, ağa, xanım, şah, xan* sözlərinin iştirakı ilə:

Gülxanım, Həsənağa, Əlibəy, Aləmşah, Xanhüseyn...

3. Müxtəlif məzmunlu iki sözün birləşməsi ilə mürəkkəb xüsusi isim yaranır: *Ağdam, Sabirabad, Kürdəmir, Xəzərətrafi, Gəncəbasar, Daşkəsən, İçərişəhər...*

4. Müxtəlif nitq hissələrinə məxsus sözlərin birləşməsi ilə ümumi mürəkkəb isim düzəlir: *karvansara, beşmərtəbə, ləpədöyən, əlüzyuyan...*

5. Yaxın mənali sözlərin iştirakı ilə:

yorğan-döşək, toyuq-cüçə, dost-tanış...

6. Əks mənali sözlər vasitəsilə:

dost-düşmən, alış-veriş, alqı-satqı, daş-kəsək...

7. Mənsubiyət şəkilçili sözün iştirakı ilə:

ayaqqabı, suiti, meşəbəyi...

8. Ayrılıqda işlənməyən sözlər vasitəsilə:

kağız-kuğuz, çör-çöp, zir-zibil...

9. «ha», «a» bitişdirici hissəcikləri vasitəsilə:

gəlhagəl, basabas, qaçaqaç və s.

10. Parça adları:

gəlmənigör-dərdimdənöl, hacimənə bax...

11. Oyun adları:

dirədöymə, gizlənqəç, aşıq-aşıq...

Qrammatikada əşya dedikdə canlılar (*qız, nənə, nəvə...*), canlısızlar (*ağac, kağız, kitab...*), konkret mənali (*bülbül, qızılgül, çörək*), mücərrəd mənali (*sevinc, qorxu, həyəcan...*), toplu (*camaat, qoşun...*) isimlər nəzərdə tutulur.

İsimlər ümumi və xüsusi olur, kəmiyyətə və mənsubiyyətə görə dəyişir, hallanır. Adlıq halda olan isim cümlədə mübtəda, xəbərlik şəkilçisi qəbul edib xəbər olur. Yiyəlik halda olan isim başqa sözlə əlaqəyə girib, cümlənin hər hansı üzvü olur. Məsələn: *Kitabın sahifəsi* yazılıb.

Yiyəlik halda olan isim ayrılıqda ancaq xəbərlik şəkilçisi qəbul edib xəbər ola bilər. Məsələn: *Şəkil Əlinindir*.

Təsirlilik halda olan isim isə cümlədə əsas etibarilə tamamlıq və zərflik olur. Məsələn: *Mən çıçəkləri çox sevirəm. Məktəbdən (məktəbə gedəndə) gələndə rəfiqəmi gördüm*.

İsimlər canlı və cansız olur:

Canlılar *kim?*, cansızlar isə *nə?* sualına cavab verir.

İsimlər ümumi və xüsusi olmaqla iki yerə bölünür: Ümumi isimlər eyni tipli əşyaları ümumi (*qız, oğlan, ölkə...*), xüsusi isimlər isə onlardan birinə verilən xüsusi adı, yəni tək varlığı (*Nərgiz, Vüsal, Azərbaycan...*) bildirir. Xüsusi isimlər böyük hərflə yazılırlar.

Bəzən ümumi isimlər də məntiqi vurgu ilə deyildikdə və xüsusi məqsədlə nəzərə çarpdırıldıqda böyük hərflə yazıla bilər. Məsələn: 1. *Sənin torpağına, daşına qurbanam, Vətən!* 2. *Cənnət Ainaların ayaqları altındadır (Məhəmməd Peyğəmbərin kəlamlarından)*. 3. *Təyyarədən enən Prezidentimizi təntənə ilə qarşıladılar*.

Əgər *vətən* və *prezident* sözləri nitqdə konkret bir ölkəni, onun prezidentini ifadə edirse, böyük hərflə yazıla bilər.

Dilimizdə bəzi xüsusi isimlər cəm şəkilçisi ilə də işlənə bilir.

Məsələn: 1. Sizin güldüyüňüz çoban torpağı

Nizamılər, Füzulilər yetirmiş. (*Səməd Vurğun*)

2. İtirmişik gələcək

Nəğməkar Bülbülləri, loğman Üzeyirləri. (*Bəxtiyar Vahabzadə*)

Belə isimlər formal cəhətdən cəmlək bildirsələr də, böyük hərflə yazılırlar.

Qeyd: Mənfi məzmunlu addar cəmlənəndə kiçik hərflə yazılır: *hacı qara-lar, keçəl həmzələr*.

Bəzən ümumi isimlər vurgu ilə elə bir əlaqəsi olmadan belə, xüsusi ismə çevrilir. Məsələn:

ilham-İlham, dəmir-Dəmir, gözəl-Gözəl

İsimlər konkret və mücərrəd olur. Gözlə görünən, ellə təməsi mümkün olan isimlər **konkret**, gözlə görünməyən, ellə təması mümkün olmayan isimlər isə **mücərrəd** isimlər adlanır.

Məsələn: *daş, çörək, kitab, daraq...* — konkret isimlərdir.

yoldaşlıq, dostluq, sevgi... — mücərrəd isimlərdir.

Konkret isimlərin yaranma tarixi daha qədimdir. İnsanlar ilk olaraq gördükleri əşyaya ad vermişlər. Mücərrəd isimlər isə dilin sonrakı inkişaf pillələrində məntiqin, təfəkkürün inkişafı sayəsində adlandırılmışdır.

1 Verilmiş mətni oxuyun, oradakı mücərrəd mənalı isimləri seçib yazın.

Çaylar coşar, bulaqlar qaynayar, bulud ağlar, çiçək gülər, bülbül oxuyar, quzu mələr, çoban gülər, cəmən yaşıl, insan ümidi dolu... dünyada zər boyda atomdan tutmuş kəhkəşanlara qədər hər şeydə gözəllik, məqsəd, nəzm, nizam, hesab var. Bu onu göstərir ki, bütün bu gözəllik və nizamı bir Tanrı, bir Allah yaratmışdır. Yoxsa bütün incəliklərinə qədər düşünülmüş bu nizam öz-özünə töreynə bilməzdi.

Bütün yaranmışlar içində təkcə insan ağıla, düşüncəyə malikdir. İnsanı başqa yaranmışlardan ayıran düşüncə, daxili bələdçi (batın rəsulu) kimi yaradını ona tanıdır. İnsanın bir xarici bələdçisi (zahir rəsulu) də vardır ki, buna peyğəmbər deyirik. Peyğəmbərlər bəşərin səadəti üçün gələn hökməri vəhyyi yolu ilə Allahdan alıb bizə çatdırırlar. Buna DİN deyirik. Asimanı (yəni Allahın göndərdiyi) dinlərin sonuncusu İslam dinidir ki, min dörd yüz il bundan qabaq Məkkədə zahir olan Məhəmməd (s) vasitəsilə Allah tərəfindən biz müsəlmanlara gəlib...

(«Namazı belə qilaq» kitabından)

- Felin leksik (lügəvi) məna növlərinin (hərəkət felləri, hal-vəziyyət felləri, nitq felləri, təfəkkür felləri və s.) hər birinə aid bir neçə nümunə söyləyin.
- Mətndəki sinonimləri tapın.
- Mətndən tələffüzü ilə yazılışı bir-birindən fərqlənən sözləri seçib tələffüz formasını yazın.
- *Allah* sözü kiçik hərfle yazıla bilərmə? Bu hansı hallarda mümkündür?

2 Oxuyun, cəm şəkilçisinin grammatik mənalarını izah edin.

- 1) Zəhər içirərkən balıqlarına, səltənət demişəm buruqlarına.
(Məmməd Araz)

- 2) Seyr etdim göyləri, seyr etdim yeri,
Mənə hay verirdi sanki dağ-dərə. (*Bəxtiyar Vahabzadə*)
- 3) Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can... (*M.Ə.Sabir*)
- 4) Qoşunlar Berlini mühəsirəyə alırdı.
- 5) Nizamilər, Füzulilər nəğməsi var. (*Məmməd Araz*)
- 6) Qırmızı qərənfillər şəhidlərin qəbrini küləkdən, yağışdan qoruyur sanki.

3 Oxyun. İsimləri morfoloji təhlil edin.

Xalqın əzəməti, fikri, xəyalı,
Onun hissi, zövqü, ağlı, kamalı,
Sanma, bir qılınçda, bir hünərdədir,
Bir günün hökmündən yaranır min il.

(*Osman Sarıvəlli*)

- *Fikri və ağlı* sözlərini tərkibinə görə təhlil edin.

4 Sözləri tərkibinə görə təhlil edin.

Qolçaq, qovurma, sancaq, qaçaq, göyərti.

5 Sözləri cümlədə işlədin.

Axtarış, çevriliş, ağartı, çöküntü, qazıntı, ovuntu.

6 Oxyun. Mürəkkəb isimləri tapıb göstərin.

1. Xəstəyə dava-dərman kömək etmədi. 2. Həsənoğlu da, Balaş Azəroğlu da Azərbaycan dilində şeir yazmışlar. 3. Ağdam işğal altında olsa da, biz onu tezliklə qaytaracaqıq. 4. Qarabağ da, Qaradağ da Azərbaycan vilayətləridir. 5. Hər axşam günbatandakı meşədən bir mahnı səsi eşidilirdi.
6. Səni gördüm əl götürdüm dünyadan,
Ala gözlü, qələm qaşlı Güləndam. (*Aşıq Ələsgər*)

7 Hacı, şah, xanım, bəy sözləri ilə mürəkkəb sözlər düzəldib cümlələrdə işlədin.

▲ İsimlər cümlədə mübtəda, tamamlıq, təyin, zərflik və xəbər ola bilir. Xəbər vəzifəsində çıxış etməsi üçün ismə xəbərlik şəkilçiləri artırılır. İsimlərin xəbərlik kateqoriyası şəxsə görə dəyişmə zamanı meydana çıxır. Mənsubiyyət kateqoriyasında şəslər ismin iyiyəlik halına düşdüyü halda, xəbərlik kateqoriyasında şəxs əvəzlikləri heç bir morfoloji əlamət (şəkilçi) qəbul etmir. Məsələn:

mənim həkimim — mənsubiyyət kateqoriyası;
mən həkiməm — xəbərlik kateqoriyası.

Xəbərlik şəkilçiləri aşağıdakılardır.

tək

cəm

I şəxs — am² — Mən anayam — ıq(ik)⁴ — Biz anayıq

II şəxs — san² — Sən anasan — siz⁴ — Siz anasınız

III şəxs — dir⁴ — O anadır — dir⁴(lar) — Onlar anadırlar

Xəbərlik kateqoriyasının inkarı «deyil» sözü ilə yaranır (*əlaçı deyiləm*).

Qeyd: Xəbərlik kateqoriyasında olan ismin sintaktik rolu ismi xəbərdir.

8 Köçürün, xəbərlik kateqoriyasının şəkilçilərinin altından xətt çəkin.

1. Şairəm, çünki vəzifəm budur əşar yazım. (*Mirzə Ələkbər Sabir*)
2. Sənsiz bu dünyanın ən bədbəxtiyəm, Səninlə dünyada bəxtiyaram mən. (*Bəxtiyar Vahabzadə*)
3. Edəməm tərk, Füzuli, səri-kuyin yarın Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim. (*Məhəmməd Füzuli*)
4. Anadır her kişiye öz Vətəni, bəsləmiş sinəsi üstündə onu. (*Abbas Səhhət*)
5. Mən həkim deyiləm, müəlliməm.
6. Mən düşmənəm sizin insan əti yeyən qartalınıza. (*Cəfər Cabbarlı*)

9 İsimləri tapın, qara hərflərlə yazılılanların hansı halda işləndiklərini müəyyənləşdirin.

1. Üzün məndən nihan etmək dilərsən, etməgil,
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil. (*Nəsimi*)
2. Bulaq başı toz olar,
Üstü dolu qız olar,
Əyil dəsmalın götürür,
Mən götürsəm söz olar.
3. Çoban açınca gözün,
Qalar iki buynuzun. (*Abdulla Şaiq*)

10 Aşağıdakı cümlələrdə verilmiş fikirləri başqa formada ifadə edin.

1. Şagirdlərdən üçü məktəbə gəlməmişdi.
2. Söhbət əsgərlər barədə idi.
3. Onlar vətəni qorumağa getmişdilər.
4. Vətən, torpaq həsrətin çəkməkdən belimiz bükülüb, oğul.

11 Birləşmələri cümlədə işlədin və onların arasındaki fərqi izah edin.

1. Nizami bağı; Nizaminin heykəli.
2. Dəftər üzü; dəftərin üzü.
3. Quba meydani; Qubanın alması.
4. Xəzər dənizi; Xəzərin səsi.

12 Nöqtələrin yerinə mötərizədəki birləşmələrdən uyğun gələnləri artırın və yazın.

1. . . . xəstəyə ziyandır. . . . çox dadlı idi (qoyun əti, qoyunun əti).
2. . . . zövqlə bəzədilmişdi. . . . üçüncü mərtəbədə sol tərəfdədir

(qonağın otağı, qonaq otağı). 3. . . . seçilmişdi. . . . almak yadından çıxmasın, ana! (dəftər üzü, dəftərin üzü). 4. . . . xəstələr və istirahətə gələnlər üçün vacib məlhəmdir. . . . ciyərlərimə çəkdim (dəniz havası, dənizin havası).

13 Oxuyun, isimlərin işlənməsi ilə bağlı «qüsuru» göstərin.

1. Atı özəl dağa saldıq,
Yorulduqca dala qaldıq.
Atı satdıq, ullaq alındıq,
Yəhər oldu palan, dünya. (*Şəhriyar*)
2. Yaz əkinçi, qış dilənci.
3. İllərlə çəkmişdim vətən zillətin,
Gərəkdir özüm də çəkim qürbətin.
Qırardım vətənin ipin, xiffətin,
Cigərdən ayrılmış bir piçax, Nəbil! (*Şəhriyar*)

• Şeir parçasındaki ədəbi tələffüzlə bağlı olan söz hansıdır və onun yazılışını yazın.

▲ İsimlər mənsubiyyətə görə dəyişir və beləliklə, ismin mənsubiyyət kateqoriyası meydana gəlir. Mənsubiyyət kateqoriyası sahib şəxsle mənsub əşya arasındaki əlaqəni bildirir. Sahib şəxs isə həmişə yiyəlik halda olur. Məsələn:

Mənsubiyyət şəkilçiləri aşağıdakılardır:

tek

I şəxs — ım ⁴ ; m	Mənim kitabım ⁴ (anam)
II şəxs — ın ⁴ ; n	Sənin kitabın ⁴ (anañ)
III şəxs — ı ⁴ ; sı ⁴	Onun kitabı ⁴ (anası)

cəm

I şəxs — ımız ⁴ ; mız ⁴	Bizim kitabımız ⁴ (anamız)
II şəxs — ıníz ⁴ ; níz ⁴	Sizin kitabınız ⁴ (anانız)
III şəxs — (lar)ı ² ; sı ⁴	Onların kitabı ² (anası)

Dildə bəzən mənsubiyyət kateqoriyasında sahib şəksi bildirən əvəzlikler, bəzən isə mənsubiyyət şəkilçiləri ixtisar oluna bilir. Məsələn: (*Bizim*) *Ellərimiz yerindəmi?*

Bizim ellər(imiz) yerindəmi?

1-ci cümlədə mənsubiyyət şəkilçisi, 2-ci cümlədə isə sahib şəxs ixtisar olunmuşdur.

Qeyd 1. Dilimizdə işlənən bir qrup əcnəbi sözlərin mənsubiyyətə görə dəyişməsi zamanı mənsubiyyət şəkilçilərindən əvvəl *y* samiti artırılır. *Mənbə, tale, mövqə, mənşə, mənafə* kimi sözlər bu qəbildəndir:

tek

mənbəyim
mənbəyin
mənbəyi

cəm

mənbəyimiz
mənbəyiniz
mənbələri

Qeyd 2. I və II şəxs mənsubiyyət şəkilçilərini qəbul edən söz əşyanın yalnız insana aid olduğunu bildirir:

mənim sevincim, sənin evin, bizim həyatımız...

III şəxs mənsubiyyət şəkilçiləri qəbul etmiş söz isə əşyanın həm canlıya, həm də cansıza aid olduğunu bildirir:

evin ortası, onun anası, evin qapıları, onun uşaqları...

14 *Buraxılmış mənsubiyyət şəkilçilərini artırıb yazın.*

1. Bizim məktəbdə əlaçılardın sayı çoxdur.
2. Zeynəb, sizin sinifdə neçə şagird oxuyur?
3. Bizim həyətdə ağaclar artıq çiçəkləyib.
4. Bizim kənd dağın ətəyində yerləşir.
5. Sizin ev yerindədirmi?

15 *Köçürüün, mənsubiyyət şəkilçilərinin altından xətt çokin.*

1. Kəndimiz bütün fəsillərdə gözəl olur.
2. Güclü yağışdan əyin-başımız tamam islandı.
3. Bağınızda nadir meyvə ağacları var.
4. Küçəmizin adını dəyişiblər.
5. Qapınızın önündə qəşəng bir söyüd ağacı bitib.

▲ İsimlər hallanır. Bu hallanma isə ismin hal kateqoriyasını meydana gətirir. İsmiñ 6 halı mövcuddur:

1. Adlıq hal — 0 (sıfır)

müəyyən (-ıñ⁴, -nın⁴)—kimin?, nəyin?, haranın?

2. Yiyəlik hal *qeyri-müəyyən (0)—nə?*

3. Yönlük hal — (-a², -ya²)—kimə?, nəyə?, haraya?

müəyyən (-ı⁴, -nı⁴)—kimi?, nəyi?, harani?

4. Təsirlilik hal *qeyri-müəyyən (0)—nə?*

5. Yerlik hal — (da²)—kimdə?, nədə?, harada?

6. Çıxışlıq hal — (dan²)—kimdən?, nədən?, haradan?

— **Adlıq hal** isimlərin başlangıç formasını (mənsubiyyət şəkilçili isimlər istisnadır);

— **Yiyəlik hal** sahiblik anlayışını;

— **Yönlük hal** hərəkətin istiqamətini, son nöqtəni;

— **Təsirlilik hal** üzərində iş icra olunan obyekti (yəni əşyanı);

— **Yerlik hal** hərəkətin yerini;

— **Çıxışlıq hal** isə hərəkətin başlangıç, yaxud çıxış nöqtəsini bildirir.

Qeyd: Yönlük və çıxışlıq hallar funksiyalarına görə bir-biri ilə antonimlik təşkil edir.

Adlıq halda olan isim mənsubiyyət şəkilçisi, xəbərlik şəkilçisi, cəm şəkilçisi qəbul edə bilir. **Adlıq halda** olan isim cümlənin əsasən mübtədası olur. Məsələn: *Kitab alındı.*

Xəbərlik şəkilçisi qəbul etdiğdən sonra (mənsubiyyət şəkilçi-li, yaxud onsuz) cümlənin xəbəri ola bilir. Məsələn:

Gələn atasıdır. *Maraqlı kitabdır.*

Yiyəlik halda olan isim müstəqil işlənmir. Yalnız müəyyən yiyəlik halda olan isim xəbərlik şəkilçisi qəbul edib, cümlənin xəbəri olur. Məsələn: *Məqalə Arazindir.*

Ümumiyyətlə, isim hallarında söz xəbərlik şəkilçisi qəbul etməklə xəbər olur: *Məktub Arazadır.* *Məktub Arazdadır.* *Məktub Arazdandır.*

Qeyd: Yalnız təsirlik halda işlənən söz xəbərlik şəkilçisi qəbul etmir. Qünki təsirlik hal həmişə fellə idarə olunur.

Yönlük halda olan isimlər isə cümlənin ya tamamlığı (*kimə?*, *nəyə?*), ya da zərfliyi (*haraya?*) olur. Məsələn:

Məktubu Arifə verdim. (tamamlıq)

Biz Bakıya getdik. (zərflik)

Təsirlik halda olan isim cümlənin ancaq tamamlığı olur. Məsələn: *Arifi çağırıldalar.* (tamamlıq)

Qeyd: Qeyri-müəyyən təsirlik halda olan söz həmişə xəbarin yanında işlənir. Ondan uzaqlaşdıqda isə müəyyən təsirlik hala düşür. Məsələn:

Arif bacısına paltar aldı. *Arif paltar(i) bacısına aldı.*

Yerlik halda olan isim cümlənin tamamlığı (*kimdə?*, *nədə?*) və zərfliyi (*harada?*) olur. Məsələn:

Sənədlərim anamda qaldı. (tamamlıq)

Mən Bakıda yaşayıram. (zərflik)

Çıxışlıq halda olan isim isə əsasən cümlədə tamamlıq olur (*kimdən?*, *nədən?*). Məkan anlayışı bildirən isimlər zərflik kimi çıxış edir (*haradan?*). Məsələn:

Kitabı Əlidən aldım. (tamamlıq)

Gəncədən / evdən / işdən / gəlirəm. (zərflik)

İsmin morfoloji təhlili bu ardıcılıqla gedir:

1. İsmin suali
2. İsmin başlanğıc forması
3. Quruluşca növü
4. Ümumi və xüsusiliyi
5. Konkret və mücərrədliyi
6. Canlı və cansızlığını
7. Tək və cəm olması (kəmiyyət kateqoriyası)
8. Mənsubiyyət şəkilçisi qəbul etməsi (mənsubiyyət kateqoriyası)
9. Xəbərlik şəkilçisi qəbul etməsi (xəbərlik kateqoriyası)
10. Hal şəkilçiləri qəbul etməsi (hal kateqoriyası)

11. Sintaktik rolü (yəni cümlədəki vəzifəsi).

Məsələn: *Arifin bacısı müəllimdir*.

Arifin – *kimin?*, isim, sadə, xüsusi, konkret, canlı, tək, müəyyən yən yiyəlik hal, bu cümlədə ayrıca sintaktik rolü yoxdur.

bacısı – *kim?*, isim, sadə, ümumi, konkret, canlı, tək, III şəxsin təki mənsubiyyət kateqoriyası, adlıq hal, sintaktik rolu – mübtəda.

müəllimdir – *kimdir?*, isim, sadə, ümumi, konkret, canlı, tək, III şəxsin təki xəbərlik kateqoriyası, adlıq hal, sintaktik rolu – ismi xəbər.

§ 2. SİFƏT

▲ **Sifət** ümumi qrammatik mənasına görə əşyanın əlaməti və keyfiyyətini bildirir və *necə?*, *nə cür?*, *hansi?* suallarına cavab verir. Əlamət dedikdə əşyanın zahiri, keyfiyyət dedikdə isə əşyanın daxili xüsusiyyətləri nəzərdə tutulur:

gözəl, qəşəng, böyük, kiçik, enli, hündür (əlamət bildirir)

tənbəl, çalışqan, dadlı, şirin, acı (keyfiyyət bildirir)

Sifət həmişə ismə aid olur, onu təyin edir. Bəzən sifətlər isimləşir (substantivləşir). Bu zaman isim kimi hallanır, cəmlənir, mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn, *Yaşıllar qalib gəldilər*. *Sən mənim gözəlim, göyçəyimsən* cümlələrinde isimləşən sifətlər həm cəm, həm mənsubiyyət, həm də xəbər şəkilçisi qəbul etmişdir.

Sifətlər cümlədə təyin və xəbər ola bilir. Məsələn, *O, gənc, gözəl, girdəsifət bir qız idi. Mənim şarım göydür*.

Sifətləri müxtəlif məna qruplarına ayırmaq mümkündür.

1. Rəng bildirən sifətlər: *mavi...*

2. Dad bildirən sifətlər: *şirin...*

3. Həcm bildirən sifətlər: *uzun...*

4. Keyfiyyət bildirən sifətlər: *qoçaq...*

5. Zahiri görkəm bildirən sifətlər: *qəşəng...*

Sifətlər quruluşuna görə üç yerə bölünür: **sadə, düzəltmə və mürekkəb**.

Sadə sifətlər bir kökdən ibarət olur: *gözəl, qəşəng, sarı...* Düzəltmə sifətlər isə leksik şəkilçilərin köməyi ilə yaranır. Sifət düzəldən leksik şəkilçiləri də iki qrupa ayırmak olar:

1) Adlardan sifət düzəldən leksik şəkilçilər:

-**kr⁴** — dünənək¹ (hadisə), səhərk² (veriliş)...

-**dakr²** — Bakıdak¹ (evler), evdək² (qız)...

-sız⁴ — yağsîz (xörək), dadsız (meyvə)...

-lı⁴ — duzlu (yemək), savadlı (tələbə)...

-ı⁴ — badamı (göz), armudı (stəkan)...

-cək (-sız⁴ şəkilçisinin sinonimi) — köynəkcək (uşaq)...

-i (-vi) — kütləvi (hərəkat), dairəvi (masa), daxili (məzmun)...

Qeyd: -i (-vi) şəkilçisi yalnız ərəb və fars mənşəli sözlərin sonuna artırılır. Bir variantlı şəkilçi olduğundan ahəngə tabe olmur.

2. Feldən sıfət düzəldən leksik şəkilçilər:

-aq² (q, k) — qorxâq (adam), titrək (səs)...

-ağan² — qaçağan (at), güləyən (qız)...

-ıq⁴ (q, k) — siniq (şüşə), soyuq (su)...

-qın⁴ — satqın (adam)...

-ğın⁴ — solğun (çiçək), yorğun (adam)...

-ıcı⁴ — qırıcı (təyyarə), öldürücü (zərbə)...

-unc, -ünc — qorxunc (adam), gülünç (hərəkət)...

Qeyd: -qın⁴ şəkilçiləri bəzən fellərə qoşularaq isim yaratmağa da xidmət edir: basqın, qırgın, sürgün...

Düzəltmə sıfətlər sözlərə ön şəkilçilər artırmaqla da düzəlir: *narazı* (adam), *bitərəf* (adam) və s.

Mürəkkəb sıfətlər iki və ya daha artıq sözin birləşməsi ilə yaranır:

1. Eyni sözlərin təkrarı ilə yaranır: *gözəl-gözəl* (sözlər)

2. Antonimlərin köməyi ilə yaranır: *irili-xirdalı* (ləpə)

3. Yaxın mənalı sözlərin köməyi ilə yaranır: *güllü-çiçəkli* (bağ)

4. Düzəltmə sözlərin köməyi ilə yaranır: *soyuqqanlı*

5. Sadə və düzəltmə sözlərin köməyi ilə yaranır: *ucaboylu* (qız)

6. Sadə sözlərin köməyi ilə yaranır: *ucaboy* (oğlan)

7. Bir tərəfi mənsubiyət şəkilçili sözlərin köməyi ilə yaranır:

Dağüstü (park)

8. Biri, yaxud hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə yaranır: *kələ-kötür* (yol), *əyri-üyrü* (küçə)

Qeyd: Mürəkkəb sıfətlər ya bitişik, ya da defislə yazılır.

Sıfətin üç dərəcəsi vardır: **adi dərəcə, azaltma dərəcəsi, çoxaltma dərəcəsi**.

Adi dərəcədə əşyanın əlamət və keyfiyyəti normada olur. Bu dərəcənin heç bir morfoloji əlaməti yoxdur:

gözəl, yaraşıqlı, qırmızı...

Azaltma və çoxaltma dərəcələri adı dərəcəyə nisbətdə müəy-yenləşir.

Azaltma dərəcəsi əlamət və keyfiyyətin adı dərəcədən (normalan) az olduğunu göstərir, iki üsulla yaranır:

1) **Morfoloji üsul** – bu üsulda müəyyən şəkilçilər adı dərəcə-də olan sifətlərə artırılır:

- imtil⁴ (mtıl) – göyümtül, sarımtıl
- ımtraq (mtraq) – ağımtraq, sarımtraq
- şın – qaraşın, sarışın
- sov – uzunsov, dəlisov
- raq² – gödərək, yaxsıraq

Qeyd 1. *Gödərək* sözündə söz kökündən sonuncu samit (-k) düşür.

Qeyd 2. -raq² şəkilçiləri işlənmə tezliyi çox zəif olan şəkilçilərdəndir.

2. **Sintaktik üsul** – *açıq, ala, təhər...* sözləri vasitəsilə yaranır:

Açıq sözü defislə yazılır: *açıq-sarı*

Təhər bitişik yazılır: *qırmızıtəhər*

Ala sözü defislə yazılır: *ala-göy*

Coxaltma dərəcəsində əlamət və keyfiyyət adı dərəcədən (normalan) çox olur. Bunun yaranmasında da iki üsul qeydə alınır:

1. **Morfoloji üsul** – Bu üsul da iki yolla yaranır:

a) -ca² şəkilçisi vasitəsilə: *zorbaca, körpəca*

b) Sifətin ilk hecasının sonuna müvafiq olaraq *m, p, r* samit-lərini artırmaqla (İlk heca qapalıdırsa, son samit bu samitlərdən biri ilə evezlənir. İlk heca açıqdırsa, sadəcə hecanın sonuna bu samitlərdən biri əlavə olunur və sifətin əvvəline artırılır): *qıpqırmızı, gömgöy, tərtəmiz...*

2. **Sintaktik üsul** – Sifətin əvvəline *tünd* sözü, *düm* hissəciyi və *ən, lap, daha, olduqca* ədatları artırılır.

Bütün ədatlar ayrı yazılır: *lap gözəl, olduqca gözəl, daha gözəl...*

Tünd sözü defislə yazılır: *tünd-qara...*

Düm hissəciyi bitişik yazılır: *dümqara...*

Cümlədə sifətin sintaktik rolü əsasən təyin və xəbərdir.

Sifətin morfoloji təhlili

1. Sualı
2. Əlamət, yaxud keyfiyyət bildirməsi
3. Quruluşca növü
4. Dərəcəsi
5. Sintaktik rolü

Məsələn: *Mənim anam gözəldir. Mən kitabxanadan maraqlı kitab aldım.*

gözəldir – necədir?, sıfətdır, əlamət bildirir, quruluşca sadədir, adı dərəcədədir. Sintaktik rolü – ismi xəbər.

maraqlı – necə?, sıfətdır, keyfiyyət bildirir, quruluşca düzəltmədir, adı dərəcədədir. Sintaktik rolü – təyin.

Qeyd: Substantivləşmiş (isimləşmiş) sıfətlər morfoloji təhlil zamanı isim deyil, sıfət götürür. Məsələn: *Qırmızılar qalib gəldilər.*

Qırmızılar – sıfətdır, əlamət bildirir, sadədir, adı dərəcədədir. Sintaktik rolü – mübtəda.

16 Uyğun gələn sıfətlərdən istifadə etməklə mətni epitetlərlə zənginləşdirin. Artırığınız sıfətləri morfoloji təhlil edin.

Qəsəbənin daxmalarından tüstü ucalırdı. Küçələrdə palçıq əlindən yerimək olmurdu. Pəncərələrdən küçəyə işıq düşürdü. Hər yer sükuta qərq olmuşdu.

17 İsimlərdən sıfət düzəldib cümlədə işlədin.

Qürur, səliqə, sevinc, fərəh, namus.

18 Verilmiş isim və sıfətlərdən birləşmələr düzəldib yazın.

Canlı, həyati (organizm, maraq); köhnə, qədim (əlyazma, palaz); kirli, çirkli (qab, paltar, həyət); əzik, qırışiq (köynək, meyvə); əcvik, cəsur (əsgər, idmançı).

19 Sıfətlərdən istifadə etməklə yoldaşınızın xarici görünüşünü (geyimini, saçını, boyunu, gözlərini) təsvir edin.

20 Verilmiş sözlərdən istifadə etməklə «Azərbaycanın Milli Qəhrəmanı» mövzusunda mini inşa yazın.

Qürurlu, cəsur, igid, vətənpərvər, şən, qayğıkeş, ciddi.

21 Hər sıfətə uyğun isim tapıb yazın.

Kiçik, balaca, xırda, kök, totuq, ani, təcili, maraqlı, əyləncəli, möhkəm, bərk.

22 Üslubi səhvəri düzəldin.

1. Onun yetişdirdiyi almalar çox şipşirin idi. 2. Arif bir az ağıllı oğlandır. 3. Firuzə gömgöyçək qızdır.

23 Verilmiş cümlələrdəki sıfətlərin dərəcələrini müəyyənləşdirin.

1. Dəlisov uşaqlıq çağları uzaqda qaldı. 2. Firuzə açıq-göy rəngli qiy-mətli daşdır. 3. Günəşin sarımtıl şəfəqləri yumşaq-yumşaq yer üzünə

tökülürdü. 4. Onun alüminiumla parlaq qırmızı, dəmirlə bənövşəyi, xromla qəhvəyi birləşmələri çox yayılmışdır. 5. Aleksandrit gündüz işığında zümrüdü-yaşıl, süni işıqda qırmızımtıl-bənövşəyi rəngdə olur.

§ 3. SAY

▲ **Say** əşyanın miqdarını və sırasını bildirir, *neçə?*, *nə qədər?*, *neçənci?* (*neçə hissə?*) suallarından birinə cavab verir. Öz mənasına və qrammatik xüsusiyyətlərinə görə sayıların mənaca iki növü var: **miqdar** və **sıra sayıları**. Miqdar sayıları, özləri də müəyyən, qeyri-müəyyən miqdar və kəsr sayılarına bölünür.

a) **Müəyyən miqdar sayıları** əşyanın müəyyən kəmiyyətini bildirir: *yüz qoyun*, *əlli ev*...

Müəyyən miqdar sayılarından sonra gələn isimlər cəmdə islənmir, çünkü say konkret kəmiyyət bildirir, **-lar²** şəkilçisi isə qeyri-müəyyən çoxluq ifadə edir. Məsələn, *on dəftərlər*, *üç məktəblər* demək olmaz.

Müəyyən miqdar sayılarıyla isim arasında bəzən müxtəlif sözlər işlənə bilir. Bu sözlər **numerativ sözlər** adlanır: *ədəd*, *nəfər*. Bəzən bir sıra isimlər də numerativ funksiyasını yerinə yetirir. Məsələn, *üç sap mirvari*, *iki göz otaq*, *beş top parça*, *bir damcı gözü yaşı*, *üç nüsxə yazı*, *iki ədəd qələm*, *üç nəfər adam*, *bir damcı su*, *iki dənə kitab*, *bir cüt corab*, *iki dəstə gül*, *bir parça çörək*. Morfoloji təhlil zamanı numerativ sözlər və numerativ vəzifəsində işlənən sözlər təhlilə cəlb olunmur. Onların yalnız numérativ söz olduğu vurğulanır.

b) **Qeyri-müəyyən miqdar sayıları** *az*, *çox*, *xeyli*, *bir qədər*, *beşaltı*, *üç-dörd*, *onlarla*, *yüzlərcə* və s. sözlərdən ibarət olub əşyanın sayını konkret şəkildə deyil, qeyri-müəyyən şəkildə ifadə edir.

c) **Kəsr sayıları** əşyanın müəyyən bir hissəsini bildirir, *nə qədər?*, *neçə hissə?* sualına cavab verir. Kəsr sayıları müəyyən miqdar sayıları və **-da²** şəkilçisinin köməyi ilə yaranır. Məsələn: *üçdə iki*, *beşdə üç*...

Sıra sayıları əşyanın sırasını bildirir, *neçənci?* sualına cavab verir. Məsələn: *ikinci (sinif)*, *beşinci (sıra)*...

Saylar quruluşuna görə sadə, düzəltmə, mürəkkəb və tərkibi olur.

1. **Sadə saylar** bir kökdən ibarət olan saylara deyilir. Məsələn: *bir (kitab)*, *on (adam)*, *yeddi (qələm)*...

2. Düzeltmə sayları kök və leksik şəkilcidən ibarət olur. Təbii ki, bu leksik şəkilçilər say düzəldən leksik şəkilçilərdir. Digər nitq hissələrindən fərqli olaraq, düzeltmə sayları yalnız saylardan əmələ gəlir. Bu leksik şəkilçilər aşağıdakılardır:

-inci⁴ (-nci²). Bu şəkilçi müəyyən miqdar sayılarına artırılaraq sıra sayı əmələ gətirir. Məsələn:

beş+inci = beşinci

on+uncu = onuncu

iki+nci = ikinci

-la² - min+lərlə = minlərlə

-ca² - min+lərcə = minlərcə

-lu - çox+lu = çoxlu

Qeyd: *Son, əvvəl, axır, filan...* sözlərinə **-inci⁴** şəkilçiləri artırmaqla da sıra sayıları yaranır. Bunlar istisna təşkil edir:

son+uncu = sonuncu

əvvəl+inci = əvvəlinci

axır+inci = axırinci

3. Mürekkeb sayları iki və ya daha artıq sayıın birləşməsindən əmələ gəlir. Mürekkeb sayları defislə yazılır: **beş-altı (uşaq)**, **üç-dörd (qələm)**. Bu sayılar qeyri-müəyyən say əmələ gətirir.

Ayrı yazılan sayılar isə tərkibi sayılar adlanır: *yüz otuz beş; min yüz on dörd...*

Sayılar da sıfırlar kimi isimləşir (substantivləşir), bu zaman onlar ismin sualına cavab verir, hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, cəmlənir, cümlədə mübtəda, tamamlıq və xəbər olur. Lakin isimləşən sayılar morfoloji təhlil zamanı **isim** deyil, **say** götürülür.

Sayıın morfoloji təhlili

1. Sualı
2. Quruluşca növü
3. Mənaca növü
4. Sintaktik rolü

Məsələn: *Mən beşinci sinifdə oxuyuram.*

beşinci – neçənci?, sayıdır, düzeltmə saydır, sıra sayıdır. Sintaktik rolü – təyin.

Qeyd: Sayların hamısı türk mənşəlidir (*həştad, əvvəlinci, milyon, milyard, trilyon* sayıları istisnadır).

24 Verilmiş cümlələrdəki sayıların qeyri-müəyyən, yaxud müəyyən miqdardı bildirdiyini aydınlaşdırın.

1. Yarpaqları milyon dil olub dindi ağaclar,
Son ver bu amansızlıqə son, bəsdi, küləklər. (*Süleyman Rüstəm*)

2. Milyon illər bundan qabaq insanlar odu ram etdilər.

3. Yeddi rəng, yeddi səs təmizliq biz;
Bəs hardan bu qədər boyalar, səslər?
Yeddi min səs ilə oxuyur dəniz,
Yeddi min rəng ilə bəzənib göy, yer.

(*Bəxtiyar Vahabzadə*)

4. Min illərlə bu torpağı insan ayağı dəyməmişdi.

5. Yerlə Günəş arasındaki məsafə 150 milyon kilometrə bərabərdir.

• *Milyon* və *min* sözlərindən sonra ismin niyə cəm şəkilçisi qəbul etdiyini müəy-yənləşdirin.

• Şair «7 səs» və «7 rəng» deyəndə nəyi nəzərdə tutur?

25 Səhvleri düzəltməklə yazın.

Altı adam, bir tikə xörək, iki çomçə çörək, bir cüt kostyum, bir baş dəftər, beş ədəd inək, bir ovuc corab.

26 Mötərizədəki sözlərdən istifadə etməklə cümlələri tamamlayın.

1. Qoruqda 4,5 min (dağkeçiləri), həmçinin çoxlu (maral) var.
2. Burada 800-dən çox (bitkilər), 32 (məməli heyvanlar) növü qoru-nur. 3. Həzi Aslanov bir çox (döyüş) iştirak etmişdir. 4. Düşərgədə 8 (ra-yon) olan qaçqınlar yaşayır. 5. Adam hər dəfə nəfəs alanda təxminən 0,5 litr (hava) udur.

27 Mötərizədəki sözlərdən istifadə etməklə birləşmələri tamamlayın.

Bir qədər (meyvə, meyvələr); bir çox (məsələ, məsələlər); bəzi (adam, adamlar); beş-altı (uşaq, uşaqlar); milyon (il, illər).

28 Bir sözünün hansı mənada işləndiyini müəyyənləşdirin.

1. Ağacda bir alma qalmışdır. 2. Onun atası müharibədə böyük qəhrəmanlıqlar göstərmış bir zabitmiş. 3. Soyuducuya qulluq etmək asan bir işdir. 4. Bir yağış yağırıldı, gəl görəsən. 5. Bir qızdır, xətti-xalına adam aşiq olur. 6. Bir dayan görək, səbr elə.

§ 4. ƏVƏZLİK

▲ Əvəzlik əsas nitq hissələrindən biridir. O, qrammatik mənasına görə başqa nitq hissələrini əvəz edir. Əvəzliyin özünün sualı yoxdur, o, əvəz etdiyi nitq hissəsinin sualına cavab verir, onun morfoloji xüsusiyyətlərini daşıyır. Əsasən ismi, sıfəti, sayı, zərfi əvəz edir.

Əvəzliyin quruluşca növləri

Əvəzliklər quruluşuna görə:

- 1) sadə (*mən, sən, o, biz, siz, öz, bütün...*);
- 2) düzəltmə (*biri, kimi, birisi, kimisi, kimsə...*);
- 3) tərkibi (*heç kim, heç kəs, hər şey...*) olur.

Əvəzliyin mənaca aşağıdakı növləri var: Şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, işarə əvəzlikləri, təyini əvəzliklər, sual əvəzlikləri.

Şəxs əvəzlikləri ismin yerində işlənir, onun suallarına (*kim?, nə?*) cavab verir. Şəxs əvəzlikləri aşağıdakılardır:

- tək cəm
- I şəxs (*mən, biz*) — danışandır
 - II şəxs (*sən, siz*) — dinləyəndir
 - III şəxs (*o, onlar*) — haqqında danışılmalıdır

I və II şəxsi bildirən əvəzliklər, əsasən, insana aid olur və *kim?* sualına cavab verir. III şəxs həm insana, həm heyvana, həm də cansızlara aid olur. İnsana aid olduqda *kim?*, heyvan və cansızlara aid edildikdə isə *nə?* sualına cavab verir. Şəxs əvəzlikləri ismi əvəz etdiyindən isim kimi hallana bilir.

I şəxs (*mən və biz*) hallanarkən yiyəlik halda isimlərdən fərqli olaraq, **-im** şəkilçisi qəbul edir: *mənim, bizim*.

I və II şəxslər (cəm) cəmlənə bilir:

biz+lər = bizlər *siz+lər = sizlər*

Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.

Qeyd: Şəxs əvəzliklərinin sintaktik rolü: mübtəda, tamamlıq, xəbər.

29

Mən şəxs əvəzliyinin sintaktik rolunu müəyyənleşdirin.

1. Cənlibeldə eli olan
Düzung Koroğlu mənəm, mən.
Başında min dəli olan
Düzung Koroğlu mənəm, mən. («Koroğlu» dastanından)

2. Mən həmən Rüstəm bəyəm ki, ... Cümşüd bəyin evini xaraba qoydum. İndi mən ağızından süd iyi gələn bir cavandan qorxacağam?

(Nəcəf bəy Vəzirovdan)

3. Yetməz olur, söyledi dağlar mənə,
Layiq olur fəxr edə bağlar mənə. (*Mirza Ələkbər Sabir*)
4. Mən görhərem, özgələr xiridar,
Məndə deyil ixtiyarı-bazar. (*Füzuli*)

30 Kimsə sözünün mənasını müəyyənləşdirin.

1. Məsxəreylə kimsəni görse gözün oyuncaq,
Olacaqsan dünyada axır özün oyuncaq. (*Nizami*)
 2. Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını. (*Almaz İldırım*)
 3. Küçədə kimsə gülür, yüksəkdən danışındı.
 4. Yəqin ki, indi hər kəs öz işi ilə məşğuldur; kimsə kitab oxuyur, kimsə şəkil çəkir, kimsə də yazı yazır.
 5. Kimsə onu çağırıldı, o da əlindəki işi yerə qoyub eşiye çıxdı.
- *Məsxərə* sözünün mənasını izah edin.
 - Dördüncü cümlə quruluşuna görə necə cümlədir və onun tərəfləri arasında hansı məna əlaqəsi var?

▲ **İşarə əvəzlikləri** işarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. İşarə əvəzlikləri ismi, sıfəti və zərfi əvəz edir: *hansi?*, *necə?*, *nə cür?* suallarına cavab verir. *O, bu, elə, belə* və *həmin* sözləri işaret əvəzlikləridir. Məsələn: *O kitabı mənə ver. Bu hadisə hamını təsirləndirdi. Həmin adam təslim oldu.*

O, bu əvəzlikləri hallanır. *Elə, belə* əvəzlikləri yalnız mənsubiyyet şəkilçisi qəbul etdikdən sonra (*elə+si=eləsi; belə+si=beləsi*) hallanır. *Həmin* əvəzliyi hallanmir. *Elə, belə, o* və *bu* əvəzlikləri cəmlənə və hallana bilir. Məsələn, 1) *Azərbaycanlıların adını belələri batırır. 2) Elələri bize nümunə ola bilməzlər.*

O, bu əvəzlikləri sinonim əvəzliklərdir. İşarə məqsədilə işləndikdə sıfəti əvəz edir. Əşyanı göstərmək üçün işlənəndə ismin xüsusiyyətlərini daşıyır. Cümlədə **mübtəda**, **xəbər**, **tamamlıq** olur. İşarə əvəzlikləri, əsasən, təyin olur. *O, bu* əvəzlikləri cümlənin mübtədəsi olduqda, ondan sonra fel və köməkçi nitq hissələri istisna olmaqla, digər nitq hissələri ilə ifadə olunan cümlə üzvləri gəldikdə *vergül* qoyulur. Məsələn: *Bu, mənim qarşılaşımdır. O, bacıma məxsusdur.*

31 Oxuyun, üslub səhvlerini düzəldin.

1. Fəhlələr Xanları görəndə hamı ağladı. 2. Mən və sən bu gün növbətçisən. 3. Hörmətli prezident, sənin ədalətinə inanıram. 4. Sən və

mən dissertasiyada aşağıdakı nəticələrə gəldim. 5. Biz də, siz də gələcəyin qurucususunuz.

32 Cəm şəkilçisi qəbul etmiş isimlərin mənasını izah edin.

1. Bizlər idik xalqın inandıqları. (*Mirzə Ələkbər Sabir*) 2. Bizlərə dəxli nədir, yoxdur əgər çarələri. (*Mirzə Ələkbər Sabir*) 3. Xalqın inamı sizlərədir, oğul. 4. Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? (*Mirzə Ələkbər Sabir*) 5. Fasistləri buradan sizlər qovdunuz ancaq. (*Məmməd Araz*)

▲ **Qeyri-müəyyən əvəzliklər** konkret olmayan əşyaları ümumi şəkildə ifadə edir. İsmi yerində işlənir, *kim?*, *nə?* suallarına cavab verir. Qeyri-müəyyən əvəzliklər bunlardır: *biri*, *birisi*, *kimi*, *kimisi*, *kim isə* (*kimsə*), *nə isə* (*nəsə*), *hamı*, *hərə*, *hər kim*, *hər şey*, *bəzisi* və s. *Kim isə* və *nə isə* əvəzliklərindən başqa digər qeyri-müəyyən əvəzliklər hallanır, cümlədə mübtəda, tamamlıq və xəbər ola bilir. *Kim isə*, *nə isə* əvəzliklərində 1-ci sözlər hallanır və cəmlənir: *kimin isə*, *kimə isə*, *kimlərə isə*, *nəyə isə*, *nələr isə*. Qeyri-müəyyən əvəzliklər quruluşuna görə: sadə (*hamı*), düzəltmə (*kimsə*, *biri*...) və tərkibi (*hər kəs*, *hər şey*, *heç kəs...*) olur.

Sual əvəzlikləri sual bildirir. Bu əvəzliklər yalnız başqa nitq hissələrini deyil, əvəzliklərin özünü də əvəz edə bilir. Məsələn: **O getdi — kim getdi?**

Əsas nitq hissələrinin bütün sualları sual əvəzlikləridir. Bunnlar sual şəklində ismi, sıfəti, sayı, zərfi və feli əvəz edir.

Təyini əvəzliklər əşyanı ümumi şəkildə təyin edir. *Hər*, *bəzi*, *bütün*, *ilan*, *öz* təyini əvəzliklərdir. Təyini əvəzliklər hallanmır. *Hansi?* sualına cavab verir və cümlədə təyin olur.

Əvəzliyin morfoloji təhlili

1. Sualı
2. Hansı nitq hissəsini əvəz etməsi
3. Quruluşca növü
4. Mənaca növü
5. Hali, mənsubiyyəti (varsı)
6. Sintaktik rolü

Məsələn: *Hər kəs onu sevirdi*.

Hər kəs — kim?, əvəzlikdir, ismi əvəz edib, quruluşuna görə tərkibidir, qeyri-müəyyən əvəzlikdir, adlıq haldadır. Sintaktik rolü — mübtəda.

onu — kimi?, əvəzlikdir, ismi əvəz edib, quruluşuna görə sadədir, şəxs əvəzliyidir, III şəxs təkdədir, müəyyən təsirlilik haldadır. Sintaktik rolü — tamamlıq.

- 33 Bir neçə qeyri-müəyyən əvəzliyi hallandırın və onları cümlələrdə işlədin.
- 34 Mənsubiyyətə görə dəyişən sual əvəzliklərinə aid nümunələr göstərin.
- 35 *Hər, bütün* əvəzliklərini cümlələrdə işlədin. *Öz* əvəzliyini mənsubiyyətə görə dəyişin və hallandırın.

§ 5. FEL

▲ Hərəkət bildirən nitq hissəsinə **fel** deyilir. Hərəkət bildirmək fəlin qrammatik mənasıdır. Fel müxtəlif zamanlarda və formalarda işlənir, *nə etmək?* sualına cavab verir. Felləri başqa nitq hissələrindən fərqləndirən aşağıdakı kateqoriyaları var:

1. Şəxs kateqoriyası
2. Təsirlilik kateqoriyası
3. İnkarlıq kateqoriyası
4. Zaman kateqoriyası
5. Növ kateqoriyası

Fellərin aşağıdakı leksik məna növləri vardır: **iş felləri** (*tikmək, sökmək, kəsmək*); **hərəkət felləri** (*getmək, qaçmaq, gəlmək*); **nitq felləri** (*söyləmək, danışmaq, demək*); **təfəkkür felləri** (*anlamaq, fikirləşmək*); **hal-vəziyyət felləri** (*ağarmaq, bozarmaq*).

Fellərin quruluşca növləri

Fellər quruluşuna görə **sadə**, **düzəltmə**, **mürəkkəb** və **tərkibi** olur.

Sadə fellər bir kökdən ibarət olur. **Düzəltmə fellər** leksik şəkilçilər vasitəsilə isimlərdən, sıfətlərdən, saylardan, zərflərdən və fellərdən düzəlir.

Fel düzəldən leksik şəkilçilər iki qrupa ayrılır:

a) Adlardan fel düzəldən leksik şəkilçilər.

Bu şəkilçilər isim, sıfət, say, zərflərə qoşularaq fel əmələ gətirir. Bu şəkilçilər aşağıdakılardır:

- la² — *yağla(maq)*, *ışla(mək)*, *təmizlə(mək)*...
- lan² — *dillən(mək)*, *alovlan(maq)*, *şadlan(maq)*...
- laş² — *dilləş(mək)*, *saflaş(maq)*, *birləş(mək)*...

- ar² – *ağār(maq), bozār(maq)...*
- al²(-l) – *qardā(maq), azāl(maq), düzəl(mək)...*
- b) Fellerdən fel əmələ gətirən leksik şəkilçilər:
 - ır⁴ – *uçur(maq), qaçır(maq), köçür(mək)...*
 - ıl⁴ – *açıl(maq), yazılır(maq)...*
 - ın⁴(-n) – *yugun(maq), geyin(mək), qorun(maq)...*
 - ış²(-ş) – *görüş(mək), döyüş(mək)...*
 - dır⁴ – *yazdır(maq), güldür(mək)...*
 - t – *otur(t(maq), gətirt(mək)...*

Qeyd: Bu şəkilçilər həmçinin felin qrammatik məna növlərinin şəkilçiləridir.

Mürəkkəb fellər iki və ya daha artıq sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb fellər, əsasən, defisə yazılırlar: *küsüb-başış-maq, dinib-danışmaq, deyib-gülmək, ölçüb-biçmək*.

Bu fellər, əsasən, antonim və yaxın mənalı sözlər əsasında yaranır və birinci tərəf -ib şəkilçili feli bağlama formasında olur.

Bitişik yazılılan mürəkkəb fellər yox dərəcəsində olsa da, bir neçə bitişik yazılılan mürəkkəb feli qeydə ala bildik:

sağoltaş(maq) – sağ və *olmaq* köməkçi feli əsasında yaranıb;
xuda hafızlaş(mək) – xuda və *hafız* sözlərinin birləşməsindən əmələ gəlib.

Dilimizdə quruluşuna görə **tərkibi fellər** (ayrı yazılılan) çoxluq təşkil edir. Onlar aşağıdakılardır:

- a) *ol(maq), et(mək), elə(mək), qıl(maq)* köməkçi fellərlə yarananlar: *həzir olmaq, kömək etmək, çarə qılmaq*;
- b) Frazeoloji birləşmələr: *əldən düşmək, qulaq asmaq*;
- c) Qeyri-müstəqil *bilmək* felinin köməyi ilə düzələnlər: *oxuya bilmək, gülə bilmək, yaza bilmək*.

Felin inkarlıq kateqoriyası

Inkarlıq kateqoriyasına görə fellər iki yerə ayrılır:

- 1) **Təsdiq fellər** – xüsusi morfoloji əlaməti yoxdur. İş, hal, hərəkət təsdiq olunur: *oxudum, yazacaq, gələrəm*;
- 2) **Inkar fellər** – inkarlıq şəkilçisi -ma²(-m) vasitəsilə ifadə olunur. İş, hal, hərəkətin icra olunmadığı göstərilir: *gəlmədi, oxumur*.

Inkarlıq bəzən *deyil* hissəciyi vasitəsilə də yaranır:

alası deyiləm, almalı deyilsiniz

Təsirlilik kateqoriyası

Bu kateqoriyaya görə fellər **təsirli** və **təsirsiz** olmaqla iki yerə bölünür.

Təsirli fellər təsirlilik halda işlənən sözü tələb edən fellərə deyilir: *aldi* (*nəyi?*), *gördü* (*kimi?*).

Təsirsiz fellər təsirlilik halda işlənən sözü tələb etməyən fellərə deyilir: *baxdı* (*kimə?*), *güldü* (*kimə?*).

Bəzən cümlə daxilində təsirli fellər təsirlilik halda olan sözlə bərabər işlənmədiyindən, yalnız həmin cümlə daxilində təsirsiz felə çevrilir:

(*kim?*) (*harada?*)

Mən Bakıda oxuyoram.

Oxuyoram (*nəyi?*) — ayrılıqda təsirli fel olduğu halda, bu cümlədə təsirsiz felə çevrilib.

Felin növ kateqoriyası (grammatik məna növləri)

Felin qrammatik məna növləri subyektin (iş görənin) obyekt-lə (üzərində iş icra olunan əşya) qarşılıqlı əlaqəsini bildirir. Felin aşağıdakı qrammatik məna növləri var:

1. Məlum növ—Bu növdə iş görən məlum olur. Xüsusi morfoloji şəkilçisi yoxdur. Məlum növdə olan fellər həm təsirli, həm də təsirsiz olur:

Kitabi oxudum. (təsirli)

Bu hadisəyə ürəkdən güldük. (təsirsiz)

2. Qayıdış növ—Qayıdış növdə iş, hal, hərəkət subyektin (şəxsin) öz üzərində görülür. Yəni iş görən məlum olur. Qayıdış növ təsirli fellərdən emələ gəlir və təsirsiz felə çevrilir.

Morfoloji göstəricisi **-ıl⁴, -ın⁴(-n)** şəkilçiləridir.

Uşaq göründü.

Duman çəkildi.

Gül açıldı.

Qız dardandı.

3. Məchul növ—Bu növdə iş görən məlum olmur. Morfoloji göstəricisi **-ıl⁴, -ın⁴(-n)** şəkilçiləridir. Bu şəkilçilər təsirli fellərə qoşulur və fel təsirsizə çevrilir:

Məktub yazıldı.

Kitab oxundu.

4. Şəxssiz növ—Bu növdə iş görən qrammatik cəhətdən məlum olmur. Morfoloji göstəricisi **-ıl⁴ (bəzən də -ın⁴)** şəkilçiləridir.

Şəxssiz növ təsirsiz fellərdən yaranır və təsirsiz də qalır:

İşə baxıldı.

Məsələyə doğru yanaşıldı.

Şəxssiz və məchul növ fellər bir-birinə çox oxşayır. Lakin onları ayıran bir sıra fərqli xüsusiyyətlər mövcuddur:

a) Məchul növlü fel olan cümlələrdə mübtəda iştirak edir. Feли şəxssiz növdə olan cümlələrdə isə mübtəda heç vaxt olmur, təsəvvürü də qeyri-mümkün olur. Məsələn:

nə? (müb.)
Məktub yazıldı (məchul növ)

İşə baxıldı (şəxssiz növ) — mübtəda yoxdur.

b) Felin məchul növü təsirli fellərdən əmələ gəlib təsirsiz fele çevrilir. Şəxssiz növ isə təsirsiz fellərdən yaranıb təsirsizliyini saxlayır. Məsələn:

Kinoya baxıldı (şəxssiz növ)
tesirsiz fel

Məktub göndərildi (məchul növ)
tesirli fel

c) Məchul növ, əsasən, III şəxs də olur. Amma, bəzən I və II şəxslərdə də işlənir. Şəxssiz növ fellər isə yalnız III şəxsin təkində işlənir. Məsələn:

*Biz müdafiə olunduq (məchul növ I şəxs cəm)
Yaziya imza atıldı (şəxssiz növ III şəxs tek)*

Qeyd: Şəxssiz növ fellərdən daha çox rəsmi-işgütar üslubda istifadə edilir.

5. **İcbar növ.** İki danişan yox, başqa bir şəxs icra edir. Məsələn: *taxtanı sildirmək, evi tikdirmək*.

6. **Qarşılıq-birgəlik növ.** İş qarşı-qarşıya, ya da birlikdə icra olunur. Məsələn: *qoyunlar mələşdi. Qonşular görüşdülər*.

Felin üç zamanı (indiki, keçmiş və gelecek) və altı şəkli (əmr, xəbər, vacib, arzu, lazım, şərt) vardır. Bunlar felin təsriflənən (şəxsə və zamana görə dəyişən) formaları adlanır.

Felin şəkilləri

Zamana, şəxsə, kəmiyyətə görə dəyişib-dəyişməməsinə görə fel iki yerə ayrılır:

1. **Felin təsriflənən formaları** (yəni zamana, şəxsə, kəmiyyətə görə dəyişə bilən formaları).

2. **Felin təsriflənməyən formaları** (yəni zamana, şəxsə, kəmiyyətə görə dəyişə bilməyən formaları).

Felin təsriflənən formaları

Felin təsriflənən formaları sadə və mürekkeb olmaqla da qruplaşır. Felin sadə şəkilləri aşağıdakılardır:

- | | | |
|----------------|----------------|----------------|
| 1) Əmr şəkli | 2) Xəbər şəkli | 3) Lazım şəkli |
| 4) Vacib şəkli | 5) Arzu şəkli | 6) Şərt şəkli |

Qeyd: Felin təsriflənən sədə formalarının yaranma düsturu (quruluşu):
Felin başlangıç forması + şəkil şəkilçisi + şəxs şəkilçisi

Əmr şəkli

▲ Felin əmr şəkli əmr, xahiş, nəsihət, arzu, məsləhət... məzmununu ifadə edir. Əmr şəkilçisinə məxsus xüsusi şəkilçi yoxdur. Odur ki, əmr şəkilçisinin düsturu belə nizamlanır:

Felin başlangıç forması + O (sıfır şəkilçi) + şəxs şəkilçisi
Məsələn:

Sonu samitlə bitən fellər:

<i>Mən gəl+im⁴</i>	<i>Biz gəl+ək²</i>
<i>Sən gəl</i>	<i>Siz gəl+in⁴</i>
<i>O gəl+sin⁴</i>	<i>Onlar gəl+sinlər⁴</i>

Sonu saitlə bitən fellər:

<i>Mən oxu+yum⁴</i>	<i>Biz oxu+yaq²</i>
<i>Sən oxu</i>	<i>Siz oxu+yun⁴</i>
<i>O oxu+sun⁴</i>	<i>Onlar oxu+sunlar⁴</i>

Felin əmr şəkli hərəkətin icrasını indiki, eləcə də gələcək zamanla bağlayır.

36 Fellərin zaman şəkilçilərini tapın və onların hansı zamana aid olduğunu müəyyənləşdirin.

1. Hər kəsin bir qəlbə varsa, mənim iki qəlbim var.

Hər ikisi bir vüsalın həsrətilə çırpinar. (*Süleyman Rüstəm*)

2. Ay bərəkallah, ay bərəkallah. Daha atası yandı. Canıncın, kəsdim əbrəş qoçu. (*Cəfər Cabbarlı*)

3. Kim bilir, bəlkə, hələ sabah gəldi, ya o biri gün gəldi. (*Cəfər Cabbarlı*)

4. — Dənizə çimməyə gedək?

— Getdik.

5. Bir gün gəlir, olar da bilərlər xəyanəti. (*Mirzə Ələkbər Sabir*)

6. Bir gecə Molla arvadı oyadır ki, arvad, dur işığı yandır, yadına bir yaxşı şeir düşüb, onu yazım. 7. Mərd özündən biler, namərd yoldaşından. 8. Quş qanadla uçar, insan diləklə.

● *Dilək* sözünün sinonimini tapın.

● *Əbrəş* sözünün mənasını müəyyənləşdirin.

37 Hərəkəti icra edənin neçənci şəxs olduğuna və onun qrammatik əlamətinə diqqət yetirin.

1. Hansı cəhənnəmə getmişdim ... qoyurlar rahat oturaq, bir parça çörəyimizi yeyək?! (*Cəfər Cabbarlı*) 2. Gərək cansız olasan ki, ana torpağı sevməyəsən ki, belə şeylərdə laqeydlik göstərəsən. (*Mirzə İbrahimov*) 3. Sənə söz deyirlər, sənə gülürsən. 4. Şair, hökmədarın hüzurundasan! – Bunu sizsiz belə düşünürəm mən. (*Səməd Vurğun*) 5. Vətəndaş, məsələ haqqında danışın.

38 Əmr şəklində olan felləri tapıb kök və şəkilçiyyə ayırin.

1. İləri qos, iləri, qos iləri,
Ay mənim qəşəng qızım.
Qalma həyatdan geri,
Oxu mükəmməl, qızım.

(*Mikayıl Müşfiq*)

2. Xəbər verin yaxınıma, yadıma,
Bir udumluq su ciləsin oduma.
Ana Təbriz elə düşüb yadıma,
Qol uzalı, əl titrəkdir, eloğlu!

(*Hüseyn Arif*)

3. Gəl görüm, gəl görüm, kimin yarisan,
Hansı bəxtəvərin vəfadarısan.
Güneydə bəslənən quzey qarisan,
Baharın yelləri tez dəyər sənə.

(*Aşıq Qurbanı*)

39 Qara hərf'lərle verilmiş sözləri kök və şəkilçilərə ayırin. Şəkilçilərin növünü müəyyənləşdirin.

1. İsləməyən **dişləməz**. 2. Cücəni payızda **sayarlar**. 3. Yaxşı at özü-nə qamçı **vurdurmaz**. 4. Günahsız başı **kəsdirməzlər**. 5. Bu paltarları **ütülətdir**. 6. Həyətdəki zibilləri **təmizlətdir**.

Xəbər şəkli

▲ **Xəbər şəkli** iş, hal, hərəkətin hansı zaman daxilində icra olunduğunu bildirir. Xəbər şəklinin yaranma düsturu belədir:

Felin başlangıç forması + zaman şəkilçisi + şəxs şəkilçisi
Zamanın keçmiş, indiki və gələcəyə bölünməsini nəzərə alsaq, deməli, xəbər formasının üç zamanı olur.

Keçmiş zaman —  nəqli **-mış⁴, -ıb⁴,**
 şühudi **-dı⁴**

İndiki zaman — **ır⁴ (-yıր)**

yub, bir batman başı ile danışır. 5. Vətən həsrətini çəkdim, gözlərimə qan gəldi. 6. Ehtiyatlı oğulun anası ağlamaz.

- *Misqal* sözünün mənasını izah edin.

Arzu şəkli

▲ Felin arzu şəklində iş, hal, hərəkətin gələcəkdə icra olunması arzu olunur. Morfoloji göstəricisi -**a²** şəkilçisidir. Yaranma düsturu belədir:

Felin başlangıç forması + **a²** + şəxs şəkilçisi

Məsələn: **al+a+m**

Arzu şəklində felin qarşısında əksərən **gərək**, **kaş** kimi sözlərdən istifadə edilir. Məsələn:

gərək al+a+m

kaş gör+ə+siniz

Qeyd: Arzu şəklinin inkarı -**ma²** ilə yaranır: **gərək alam** – **gərək almayam**.

Vacib şəkli

Vacib şəkli iş və hal-hərəkətin gələcəkdə icra olunmasının vəcibliyini bildirir. Düsturu belədir:

Felin başlangıç forması + **malı²** + şəxs şəkilçisi

al+malı+yıq **gör+məli+siniz**

Qeyd: Felin vacib şəklinin inkarı -**ma²** şəkilçisi ilə yanaşı, «deyil» hissəciyi vasitəsilə düzəlir. Məsələn: **gəlməliyəm** – **gəlməməliyəm**, **gəlməli deyiləm**.

Lazım şəkli

Lazım şəkli iş, hal-hərəkətin gələcəkdə icra olunmasının lazım olduğunu bildirir. Morfoloji göstəricisi -**ası²** şəkilçisidir. Düsturu belədir: Felin başlangıç forması + **ası²** + şəxs şəkilçisi

Məsələn: **gəl+əsi+yik**

Qeyd: Felin lazım şəklinin inkarı «deyil» hissəciyi vasitəsilə yaranır.

Məsələn: **Gələsiyəm** – **gələsi deyiləm**.

Göründüyü kimi, şəxs şəkilçisini qəbul edən **deyil** hissəciyi olur.

Şərt şəkli

Felin şərt şəkli iş, hal, hərəkətin icrasının hansısa bir şərt daxilində baş verəcəyini bildirir. Yaranma düsturu belədir: Felin başlangıç forması + **sa²** + şəxs şəkilçisi.

Deməli, felin şərt şəklinin morfoloji əlaməti -**sa²** şəkilçisidir. Məsələn: **gəl+sə+k**, **get+sə+niz**.

Şərt şəklində olan felin qarşısına bəzən şərt bağlayıcıları olan **əgər**, **hərgah** artırıla bilər.

Məsələn: (**əgər**) **oxu+sa+n**, (**əgər**) **yaz+sa+lar**
(**hərgah**) (**hərgah**)

Qeyd: Şərt şəklinin inkarı **-ma²** ilə yaranır: *gəlsə* – *gəlməsə*. Şərt şəklində olan fel heç vaxt müstəqil cümlənin xəbəri ola bilmir.

Beləliklə:

Felin şəkilləri: Morfoloji göstəriciləri:

- | | |
|----------------|--|
| 1. Əmr şəkli | 0 (sıfır şəkilçi) |
| 2. Xəbər şəkli | zaman şəkilçiləri (mış⁴, dı⁴, ib⁴, ir⁴, acaq², ar²) |
| 3. Vacib şəkli | -malı² |
| 4. Lazım şəkli | -ası² |
| 5. Arzu şəkli | -a² |
| 6. Şərt şəkli | -sa² |

Qeyd: Fel şəkillərinin morfoloji əlamətləri qrammatik şəkilçilərdir.

Fel şəkillərinin mürəkkəbi

▲ Azərbaycan dilində *idi*, *imiş*, *isə* hissəcikləri də var. Bu hissəciklər həm adlarla (isim, sıfət, say, əvəzlik, zərf), həm felin indiki, nəqli keçmiş və gələcək zamanları ilə, habelə vacib, lazım, arzu və şərt şəkilləri ilə işlənir. Bu hissəciklər həm bütöv halda (adlarla), həm də ixtisar formasında (fellərlə) işlənə bilir. *Məsələn, kitab idi, yaşıl imiş, irəlidə idi, almiş idi (almışdı), gələcək idi (gələcəkdir), gəlir idi (gəlirdi), almalı idi, gələsi imiş, alsə imiş, almalı isə* (ancaq ayrı yazılır) və s.

İdi fel şəkillərinin hekayəsini yaradır. Fellərə bitişik, həm də ayrı yazılır. *İmiş* fel şəkillərinin rəvayətini yaradır, həm ayrı (*imiş*), həm də bitişik (**-mış⁴**) yazılır. *İsə* fel şəkillərinin şərtini yaradır. Həm ayrı (*isə*), həm də bitişik (**-sa²**) yazılır: *gəlmışdı*, *gəlmiş, gələcəksə*.

İdi, imiş, isə hissəcikləri fellərə qoşulduğu kimi, adlara da qoşulur. *İdi, imiş* adlarla birlikdə cümlənin ismi xəbəri olur. *İsə* hissəciyi qoşulduğu adlarla birlikdə (*yaxşıdırsa, gözəlsənsə...*) müstəqil xəbər əmələ gətirə bilmir.

41 Mətndə *idi, imiş* hissəciklərinin iştirak etdiyi sözləri seçin. Onların fellin şühudi və nəqli keçmiş əlamətləri olan **-dı⁴** və **-mış⁴** şəkilçilərindən fərqi izah edin.

Qara köynəyi geyəndən sonra kəndimizdə heç kəs daha qəlbimə toxunmadı. Ona görə ki, belə köynəkləriancaq yashlı evin adamları ge yirdi. Özü də anamın çitdən tikdiyi qara köynəkdən həmişə qorxurdum. Qorxurdum ona görə ki, bu köynəyin qollarından, yaxalığından

barıt iyisi gəlirdi. Mənə elə gəlirdi ki, hər tərəfdən nişangaha dönmüşəm. Büyülü-kiçikli məni nişan verir. Lap qaraböcəyə bənzəyirdim.

Yuxularımda gül açan, çiçkləyən Gültəpədən də küsmüşdüm. Yarıpzılıqdan sızıb keçən bulağından, sinəsində bitmiş gülündən, çiçəyindən üz çevirmişdim. Ona görə ki, Gültəpənin sinəsindən atamın ayaq izləri keçirdi və bu izlər illərdən bəri idi ki, çiçəkləmirdi. Eləcə, bomboz bozarırdı, amma istəyirdim ki, bu izlər də çiçəkləsin, gül açsın.

(Yasif Nəsirlidən)

Felin təsriflənməyən formaları

▲ Felin təsriflənməyən, yəni şəxs və kəmiyyət kateqoriyası üzrə dəyişməyən formaları da var. Bunlar **məsdər**, **feli bağlama** və **feli sıfətdır**. Felin bu formaları fellə yanaşı, başqa nitq hissələrinin də əlamətlərinə malikdir. Məsələn, məsdər həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır. Məsdərin təsdiq və inkarda (*yaşamaq–yaşamamaq*) olması, təsirli və təsirsiz – *yazmaq* (təsirli), *gülmək* (təsirsiz) olması, növ şəkilçiləri ilə işlənməsi – *görünmək* (qayıdırış), *yazılmaq* (məchul), *baxılmaq* (şəxssiz), *yazdırmaq* (icbar), *görüşmək* (qarşılıq-birgəlik), ətrafına söz toplayıb tərkib yaratması (*dərslərini yaxşı oxumaq*) onun felə bağlı xüsusiyyətləridir. Digər tərəfdən, məsdər hərəkətin adını bildirir. İsim kimi hallanır:

<i>oxumaq</i>	<i>oxumağı</i>
<i>oxumağın</i>	<i>oxumaqda</i>
<i>oxumağa</i>	<i>oxumaqdan</i>

Mənsubiyyət şəkilçisi qəbul edir (*oxumağım*, *oxumağın*, *oxumağı*, *oxumağımız*, *oxumağınız*, *oxumaqları*), qoşmalarla işlənir (*görmək üçün*, *yazmağa görə*, *yazmaqla*, *oxumaqdan ötrü*), xəbərlik şəkilçisi qəbul edir (*oxumaqdır*, *görməkdir*), cümlədə mübtəda, tamamlıq və ismi xəbər ola bilir. Bu isə məsdərin ismə xas xüsusiyyətləridir. Məsdərin morfoloji göstəricisi **-maq²** şəkilçiləridir.

Qeyd 1. -maq² qrammatik şəkilcidir.

Qeyd 2. Məsdər tərkibi cümlənin bir üzvü olur.

42 Verilmiş sözlərdən hansıları məsdərdir?

Qazmaq, çaxmaq, qaymaq, vurmaq, oymaq, quymaq, dərmək, saymaq, qarmaq, barmaq, tapşırmaq, keçmək və s.

43 Verilmiş cümlələri köçürüb məsdər şəkilçilərinin altında xətt çəkin.

1. Müəllim olmaq mənim çoxdankı arzumdur. 2. Anamın arzusu isə məni müəllim yox, həkim görməkdir. 3. Böyüün sözünə baxma-
maq sənə ziyan vurdu. 4. İgidlik ondur, doqquzu qaçmaq. 5. Dərslərə
yaxşı hazırlaşmağın nəticəsində mən əlaçı təqaüdü aldım. 6. İnsan ki-
mi yaşamaq hər bir bəşər övladının hüququndur.

Feli sıfət

▲ Feli sıfət həm felin, həm də sıfətin əlamətlərini daşıyır. Feli sıfətin şəkilçiləri aşağıdakılardır:

- an² (*oxuyan uşaqq*)
- miş⁴ (*yazılmış məktub*)
- acaq² (*yazılacaq məktub*)
- mali² (*görülməli iş*)
- ası² (*görüləsi iş*)

-dılq⁴ +mənsubiyyət şəkilçisi (*yazdığım məqalə*)
-dılq⁴ feli sıfət şəkilçisi, göründüyü kimi, özündən sonra mən-
subiyyət şəkilçisi tələb edir.

Feli sıfət zaman məzmunu daşıyır, *görülmüş iş*, *görüləcək iş*,
təsirli və təsirsiz olur — *oxuyan* (təsirli), *gülən* (təsirsiz), felin
müxtəlif məna növlərində işlənir — *yuyan* (məlum), *yuyunan*
(qaykıdış), *yazılan* (məchul), *baxılan* (şəxssiz), *yazdırın* (icbar),
təsdiq və inkarda olur (*oxuyan-oxumayan*), ətrafına söz top-
layır — *Dərslərini yaxşı oxumuş (uşaqlar)*. Bu xüsusiyyətlər fel
əlamətləridir.

Əşyanın əlamətini bildirməsi, *necə?*, *nə cür?* və *hansi?* sual-
larına cavab olması, aid olduğu ismin əvvəlində işlənməsi və
cümələdə təyin olması onu sıfətlə bağlayır. Məsələn:

güləyən oğlan (sıfət), *gülən oğlan* (feli sıfət).

Feli sıfət xəbərlik şəkilçisi qəbul etdikdən sonra cümlənin is-
mi xəbəri olur. Məsələn: *Bu qız yaxşı oxuyandır*.

Qeyd 1. Feli sıfət şəkilçiləri qrammatik şəkilçilərdir.

Qeyd 2. Feli sıfət tərkibi cümlənin bir üzvü olur.

Feli sıfət substantivləşərək ismin xüsusiyyətlərini daşıyır. Belə ki,
isim kimi hallanır:

<i>oxuyan</i>	<i>oxuyanı</i>
<i>oxuyanın</i>	<i>oxuyanda</i>
<i>oxuyana</i>	<i>oxuyandan</i>

isim kimi cəmlənir:

oxuyan-oxuyanlar, gülən-gülənlər

isim kimi mənsubiyət şəkilçiləri qəbul edir:

yazdıqlarım yazdıqlarımız

yazdıqların yazdıqlarınız

yazdıqları yazdıqları

bəzən isim kimi qoşmalarla işlənir:

yazan üçün, yazdığı üçün, oxuyanlardan başqa

Qeyd: İsmiñ xüsusiyyətlərini daşıyan feli sıfət (yaxud feli sıfət tərkibi) cümlənin təyini deyil, mübtədəsi, tamamlığı, yer zərfliyi və ismiñ xəbəri olur.

44 Köçürün. Feli sıfətlərin altından xətt çəkin.

1. Ah, mən gündən-güne bu gözəlləşən,
İşıqlı dünyadan necə el çəkim?
Bu yerlə çarpışan, göyle əlləşən,
Dostdan, aşinadan necə el çəkim?

(Mikayıl Müşfiq)

2. Heyatdan doymayan, işdən doymayan,
Əfsane işlərə mehel qoymayan,
Xəlq ilə yaşıyan, xəlq ilə gülən,
Vətənçün yaşıyan, Vətənçün ölen,
Səmimi bir insan nə bəxtiyardır.

(Səməd Vurğun)

3. Binadan gözəl olmayan
Telin qədrini nə biler?

(Aşıq Ələsgər)

45 Açılmış, oxuyan, yazılıacaq, gələsi, görülməli sözlərini tərkibinə görə təhlil edin və onların fərqini izah edin.

46 Sözləri düzgün variantda köçürün və onların feli sıfətlərdən fərqli izah edin.

Öt kün söz, ağla qan körpə, dur qun su, küs əyən uşaq,
kəs kin tənqid, dol qun məzmun.

47 Feli sıfətləri cümlədə işlədin.

Sürüşən, sayrışan, çalışan, qaçan, yeyən, yazılmalı.

Feli bağlama

▲ Feli bağlama zərf və fellə ortaş xüsusiyyətə malikdir. Feli bağlamanın morfoloji göstəriciləri aşağıdakılardır:

- ib⁴ — *baxıb*, *əkib*, *qurub*, *görüb*...
- anda² — *alanda*, *gələndə*...
- araq² — *alaraq*, *gələrək*...
- dıqda⁴ — *baxdıqda*, *gördükdə*, *durduqda*, *gəldikdə*...
- dıqca⁴ — *yazdıqca*, *yetişdikcə*...
- madan² — *yazmadan*, *görmədən*...
- arkən² — *yazarkən*, *gələrkən*...
- inca² — *alınca*, *gəlinçə*...
- a,-a² — *qaça-qaça*, *gələ-gələ*...
- ar-maz² — *görər-görməz*, *baxar-baxmaz*...

Bütün feli bağlama şəkilçiləri qrammatik şəkilçilərdir.

O, təsriflənən fel kimi təsirli və təsirsiz olur — *oxuyanda* (təsirli), *güləndə* (təsirsiz), təsdiq və inkarda işlənir — *yazanda-yazmayanda*, məlum, məchul, qayıdış, qarşılıq-birgəlik, şəxssiz, icbar növlərdə olur — *yazanda* (məlum), *yazılanda* (məchul), *yuyunanda* (qayıdış), *baxılanda* (şəxssiz), *yazdıranda* (icbar), görüşəndə (qarşılıq-birgəlik).

Bu əlamətlər onu təsriflənən felə yaxınlaşdırır.

Hərəkətin tərzini, zamanını bildirməsi, zərfin suallarına cavab verməsi isə onu zərflə yaxınlaşdırır. Feli bağlama, cümlənin zərfliyi olur. Məsələn:

1. Mən **qorxub** (*niyə?*) içəri girdim.
2. **Gələrkən** (*nə vaxt?*) onu gördük.
3. **Oturub** (*necə?*) hadisəni izləyirdim.

Feli bağlama izahedici sözlərlə birlikdə tərkib yaradır və bu tərkib cümlənin bir üzvü — zərfliyi olur. Məsələn: Mən **məktəbin həyətinə yaxınlaşanda** (*nə vaxt?*) zəngin səsini eşitdim.

Felin morfoloji təhlil qaydası

1. Sualı
2. Leksik mənaca növü
3. Quruluşca növü
4. Qrammatik məna növü
5. Təsirli və təsirsiz olması
6. Təsdiq və inkar olması
7. Zamanı
8. Hansı şəkildə (formada) olması

9. Təsriflənən, təsriflənməyən formada olması

10. Hansı şəxs də olması

11. Sintaktik rolü

Məsələn: *Göndərilmiş məktuba diqqətlə baxıldı.*

Baxıldı – *nə edildi?*, fel, hal-vəziyyət feli, düzəltmə, şəxs-siz növ, təsirsiz, təsdiq, şühudi keçmiş zaman, xəbər şəkli, təsriflənən forma, III şəxs tək. Sintaktik rolü – feli xəbər.

göndərilmiş – *hansi?*, fel, iş feli, düzəltmə, təsriflənməyən forma – feli sıfət, məchul növ, təsirsiz, təsdiq, keçmiş zaman məzmunu bildirir. Sintaktik rolü – təyin.

48 Feli bağlamaları tapıb, mənaca növünü izah edin.

1. Yarpaqlar tərpəndikcə elə bil iki gənc yavaşdan piçıldışırdı.
2. Səhər-səhər evdən çıxanda üzbeüz mənzildə yaşayan qızla rastlaşdırıb. 3. Yamyasıl zəmilər göz işlədikcə uzanırdı. 4. Dərsə hazırlaşarkən fikrini bir yerə toplamaq lazımdır. 5. Külək əsər-əsməz çiçəklərin ətri ətrafa yayıldı. 6. Uşaq yüyüre-yüyüre özünü otağa saldı. 7. Mən işləyə-isləyə təhsil almışam.

49 Feli bağlamaları cümlədə işlədin.

Yanaşaraq, öyrəndikdə, təmizləyəndə, gözləyəndə, qarşılıyarkən, aparanda, quruduqda.

§ 6. ZƏRF

▲ Əsas nitq hissələrindən olan zərf hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirir, *necə?*, *nə cür?*, *nə zaman?*, *nə qədər?*, *hara?* və s. suallara cavab verir. Felə aid olur. Daha çox fəlin təsriflənən formaları ilə əlaqəyə girir. Amma fəlin təsriflənməyən formaları ilə də bağlılığı var.

50 Zərfləri tapıb, mənaca növünü izah edin.

1. O danışındı ki, sirk tamaşalarından əvvəl tez-tez mitinq təşkil edildi. 2. Natiqlər bağırı-bağıra, həyəcanla danışındılar. 3. Xəstənin qüvvəsi bir az artmışdı. 4. Fəhlələr başçılarının dəlinca gedirdilər. 5. Uşaq birdən-birə yerə sərildi.

Zərfin quruluşca növləri

▲ Zərflər quruluşuna görə üç yerə bölünür:

1. Sadə, 2. Düzəltmə, 3. Mürəkkəb.

Sadə zərflər yalnız bir kökdən ibarət olur:

gec, dünən, axşam, səhər

Düzəltmə zərflər leksik şəkilçilər vasitəsilə düzəlir. Həmin leksik şəkilçilər aşağıdakılardır:

-casına² — *qəhrəmancasına...*

-ca² — *rusca, yavaşca...*

-dan² — *birdan, bərkdan...*

-aki² — *yanaki, çəpəki...*

-anə, -yanə — *dahiyanə, şairanə...*

-yana — *dostyana...*

-la² — *cəsarətlla, ehtiramla...*

-ən — *qəsdən...*

Mürəkkəb zərflər iki və ya daha artıq sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb zərflər aşağıdakı yollarla düzəlir.

1) Eyni söz köklərinin təkrarı ilə: *tez-tez, yavaş-yavaş...*

2) Antonim sözlər vasitəsilə: *gec-tez, əvvəl-axır...*

3) Yaxın mənalı sözlər hesabına: *tək-tənha...*

4) Düzəltmə sözlərin təkrarı ilə: *qəmli-qəmli, oğrun-oğrun...*

5) Tərəflərindən biri ayrılıqda işlənə bilməyən sözlər vasitəsilə: *az-maz...*

6) Tərəflərindən hər ikisi ayrılıqda işlənə bilməyən sözlər vasitəsilə: *dizin-dizin...*

7) Müəyyən və qeyri-müəyyən sayıların vasitəsilə: *birə-beş, birdən-birə, üçdən-beşdən, azdan-çoxdan.*

8) ba (bə) bitişdiricisi vasitəsilə birləşən eyni sözlərin təkrarı ilə: *taybatay, üzbüüz, saatbasaat, günbəgün.*

51

Mürəkkəb zərfləri tapıb yazın, onların hansı yolla yarandığını izah edin.

1. O, məqsədinə çatmaq üçün gecə-gündüz çalışırdı. 2. Bulağın dupduru suyu səhər-axşam dərəyə tökülr. 3. O, bu abidənin yaranması prosesində can-dildən işləyirdi. 4. Qadın səssiz-səmirsiz evdən çıxdı. 5. Əvvəl-axır mən öz arzuma çatacağam. 6. Gəlirimiz birə-beş artmışdı. 7. Hərdən-birdən günəş görünürdü.

52 Aşağıdakı zərfləri cümlədə işlədin.

Xisin-xisin, vaxtlı-vaxtında, taybatay, çalın-çarpaz, birə-beş, dost-casına, zarafatyana.

Zərfin mənaca növləri

▲ Zərfin mənaca aşağıdakı növləri var:

1. **Tərzi-hərəkət zərfi** – Hərəkətin icra tərzini bildirir və *necə?*, *nə cür?* suallarına cavab verir. Məsələn:

Uşaqlar məqaləni diqqətlə (necə?) dinlədilər.

Necə?, nə cür? suallarına cavab verən söz əşyaya aiddirsə — sifət, hərəkətə (felə) aiddirsə — zərf götürülməlidir. Məsələn:

İti (necə?) bıçaq yaxşı (necə?) kəsər.

sifət

t/h. zərfi

2. **Zaman zərfi** – Hərəkətin icra olunduğu zamanı bildirir. *Nə vaxt?, nə zaman?, haçan?* suallarına cavab verir. Məsələn:

Mən kənddən dünən (nə vaxt?) qayıtdım.

3. **Yer zərfi** – Hərəkətin icra olunduğu yeri bildirir, *hara?* (*haraya?*), *harada?*, *haradan?* suallarına cavab verir. Məsələn:

Mən içəri (hara?) daxil oldum.

Qeyd: İsim də, yer zərfləri də *hara?* sualına cavab verir. Əşya bildirən sözləri isim götürmək, içəri, aşağı, yuxarı, geri, irəli, yaxın, uzaq, bəri, ora, bura ... sözləri isə əşya bildirmədiyindən, yer zərfi kimi götürmək lazımdır. Hətta bu sözlər hal şəkilçiləri qəbul etsə belə, onlar zərf götürülməlidir (içəri girdim, içəriyə girdim).

4. **Miqdar (yaxud kəmiyyət) zərfi** – Hərəkətin miqdarını bildirir. *Nə qədər?* sualına cavab verir: *Bağçada çox (nə qədər?) işlədik.*

Qeyd 1. *Nə qədər?* sualına cavab verən söz əşyaya aiddirsə — say, felə aid — miqdardır. Məsələn:

Mağazadan xeyli (nə qədər?) kitab aldım.

q/m say

Uşaqlar xeyli (nə qədər?) güldülər.

miqdardır zərfi

Qeyd 2. Mən imtahanda beş (*neçə?*) aldım — cümləsində **beş** zərf deyil. Əvvəla, bu söz *neçə?* sualına cavab verir, zərf isə bu suala cavab vermər. İkincisi, bu cümlədə **beş** sözünün aid olduğu söz (əşya) düşüb: **beş (qiymət)**. Odur ki, **beş say** götürülməlidir.

Zərfin morfoloji təhlil qaydası

1. Sualı
2. Quruluşca növü
3. Mənaca növü
4. Sintaktik rolü

Məsələn:

Əsgərlər düşmənlə qəhrəmancasına vuruşdular.

qəhrəmancasına — necə?, zərf, düzəltmə, tərzi-hərəkət zərfi,
sintaktik rolü — tərzi-hərəkət zərfliyi.

53 Zərfləri tapıb yazın.

Qatar-qatar olub qalxıb havaya,
Nə çıxıbsız asimana, durnalar.
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar!

Əzəl başdan Bəsrə, Bağdad eliniz,
Bəylər üçün ərməğandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,
Bağrim olur şana-şana, durnalar!

(Molla Vəli Vidadi)

- *Asiman* mənşəcə necə sözdür? Onun sinonimlərini söyləyin.
- *Şirin-şirin* sözünü bir cümlədə zərf, digərində sıfət kimi işlədin.
- *Şana-şana* nə deməkdir? Mənasını izah edin.

§ 7. KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ

▲ Köməkçi nitq hissələri, bir qayda olaraq, leksik mənaya malik olmur, müstəqil suala cavab vermir, cümlə üzvü olmur (yalnız qoşma qoşulduğu sözlə birlikdə cümlə üzvü olur), şəkilçi qəbul edib dəyişmir.

Köməkçi nitq hissələri qoşma, bağlayıcı, ədat, nida, modal sözlərdir.

Qoşma ismin yiyəlik (*tək, qədər, kimi, üçün, ilə -la²*), yönlük (*qədər, kimi, tərəf, doğru, qarşı, səri, görə, -dək, -cən²*) və çıxışlıq (*başqa, savayı, özgə, ayri, qeyri, ötrü*) halında olan sözlərə qoşularaq bənzətmə, istiqamət, məsafə, zaman və s. mənaları ifadə edir.

Qoşmanın mənaca aşağıdakı növləri var:

1) Birgəlik bildirənlər (*ilə, -la²*):

Kinoya Ariflə getdim.

- 2) Məsafə bildirənlər (*kimi, qədər, -can², -dək...*)
Evə qədər ətraflı söhbət elədik.
- 3) İstiqamət bildirənlər (*doğru, tərəf, səri...*)
Uşaqlar məktəbə tərəf qaçırdılar.
- 4) Zaman bildirənlər (*əvvəl, qabaq, sonra, bəri...*)
İclasdan sonra hamı dağılışdı.
- 5) Fərqlənmə bildirənlər (*qeyri, başqa, savayı, özgə...*)
Səndən başqa mənim kimim var?!
- 6) Səbəb-məqsəd bildirənlər (*ötrü, üçün, görə*)
Bura səndən ötrü gəlmışəm.
- 7) Bənzətmə bildirənlər (*kimi, tək*)
Sənin kimi o da yaxşı oxuyur.

Qeyd 1. Bir qrup sözlər var ki, həm müstəqil leksik vahid, həm də qoşma kimisi işlənir. Belə halda həmin sözün funksiyasına diqqət yetirmək lazımdır. İlk növbədə həmin sözün suala cavab verib-verməməsini yoxlamaq lazımdır. Məsələn:

1. *Mən səri* (necə?) paltar geyinmişdim.

Mən evə səri (qoşma) yollandım.

Bu sapi səri. (nə et?)

2. *Doğru* (nə cür?) söz acı olar.

Mən məqsədimə doğru (qoşma) addımlayıram.


3. *Söhbətdə başqa* (hansi?) adamlar da vardi.

Səndən başqa (qoşma) hamı gəlmidi.

Qeyd 2. Qoşmalar bir-biri ilə sinonimlik təşkil edə bilir. Belə halda sinonim qoşmalar cümlə daxilində bir-birini əvəz edə bilir. Məsələn:

tərəf-səri-dogru... (istiqamət bildirir)

Evə 
başqa-savayı-özgə-qeyri... (fərqlənmə bildirir)

Səndən 
əvvəl-qabaq... (zaman bildirir)

Səndən 
gəlmüşdik

Qoşmalar yazılışına görə üç yerə ayrıılır:

- 1) Ayrı yazılanlar;
- 2) Bitişik yazılanlar;
- 3) Bitişik və ayrı yazılanlar.

Qoşmalardan **-can², -dək, -ca², tək** sözlərə bitişik yazılır. **İlə** qoşması samitlə bitən sözlərlə həm bitişik, həm ayrı, saitlə bitən sözlərdə isə ayrı yazılır. Yerdə qalan bütün qoşmalar aid olduqları sözdən ayrı yazılır.

54

Oxuyun, sinonim qoşmalardan uyğun gələnini yazın.

1. Bayraqın şərəfini qorumaq... insanlar həyatlarını qurban verdilər.
2. Qapıya ... yolu necə getdiyini heç özü də bilmədi.
3. Şəhərə... yollarda yolun sol kənarı ilə ağaclar eklmişdi.
4. Küçəni piyadalar... ayrılmış xüsusi yerlərdən keçmək lazımdır.

55

Aşağıdakı sözləri həm qoşma, həm də əsas nitq hissəsi kimi cümlədə işlədin.

Tərəf, tək, sonra, qabaq, qarşı, doğru, əvvəl, özgə, qeyri

56

Aşağıdakı sinonim qoşmaları cümlələrdə işlədin, onların mənaca növünü müəyyənləşdirin.

Kimi, tək, tərəf, sarı, doğru, özgə, başqa, qeyri

▲ Bağlayıcı sözlər və cümlələr arasında əlaqə yaradır, onları grammatik cəhətdən bir-birinə bağlayır. Məsələn, *Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.* (Heydər Əliyev)

Bağlayıcılar sintaktik funksiyasına görə iki yerə bölünür:

- 1) tabesizlik bağlayıcıları
- 2) tabelilik bağlayıcıları

Tabesizlik bağlayıcıları həmcins üzvlər arasında və tabesiz mürəkkəb cümlələrin tərefləri arasında işlənir. Tabesizlik bağlayıcılarının mənaca aşağıdakı növləri var:

1. **Birləşdirmə bağlayıcıları:** *və, ilə (-la²)*

Arif və Vüqar dərs əlaçısıdırılar. Cəmillə Kərim mənim dostlarımındır.

Qeyd: *və* bağlayıcısı həm üzvləri, həm də sadə cümlələri bir-birinə bağlayır. *İlə* isə yalnız sözlərin (cümə üzvlərinin) arasında işlənir.

2. **Bölüşdurmə bağlayıcıları:** *gah, gah da; ya, ya da; istər, istərsə də, və ya, və yaxud.*

Gah çalır, gah da oxuyurdular.

3. **Qarşılaşdırma bağlayıcıları:** *amma, ancaq, lakin, halbuki. Mən onu gördüm, amma sözümü deyə bilmədim.*

4. **İştirak bağlayıcıları:** *həm, həm də, həm də ki, o cümlədən, hətta, habelə, həmçinin, -da².*

Anam da, atam da bu işə razı deyildilər.

5. **İnkarlıq bağlayıcıları:** *Nə, nə də, nə də ki.*

Nə dinir, nə də danışırdu.

6. Aydınlaşdırma bağlayıcıları: *yəni, yəni ki, məsələn.*

O, humanitar fənləri, məsələn, ədəbiyyatı çox sevir.

Tabelilik bağlayıcıları tabeli mürəkkəb cümlələrin tərəflərini elaqələndirir. Mənaca aşağıdakı növləri var:

1. Aydınlaşdırma bağlayıcıları: *ki, belə ki.*

Həmiya məlumdur ki, iclas təxirə salınıb.

2. Səbəb bağlayıcıları: *çünki, ona görə ki, ondan ötrü ki, onun üçün ki, o səbəbi ki, və s.*

Dərsə getməmişdim, çünki xəstələnmişdim.

3. Şərt bağlayıcıları: *əgər, hərgah, indi ki, madam ki.*

Əgər hazırlaşmasan, yaxşı qiymət ala bilməyəcəksən.

4. Güzəşt bağlayıcıları: *hərçənd, hərçənd ki.*

Hərçənd ki, o gəlməyəcək, amma yenə də dəvət edərik.

Bağlayıcıların quruluşu

Bağlayıcılar quruluşuna görə sadə, mürəkkəb və tərkibi olmaqla üç yerə ayrılır:

Sadə bağlayıcılar: *ki, və, ilə, lakin...*

Mürəkkəb bağlayıcılar: *halbuki, habelə, hərgah.*

Tərkibi bağlayıcılar: *hərçənd ki, indi ki, ona görə ki, ya da, gah da.*

57 Oxuyun, bağlayıcıları göstərin.

I. Yolunda sabitdir, ancaq insanı,

Gah yoxuşa salır, gah düzə dünya.

Bir üzü gecədir, bir üzü gündüz,

Dayanıb özüyle üz-üzə dünya.

Gah səni var sanır, gah da yox sanır,

Özü öz içinde gizli saxlanır.

Gah zarafat edir, gah açıqlanır,

Təpədən dirnağa möcüzə dünya.

(Bəxtiyar Vahabzadə)

II. 1. Kişilər İsmayııl göstərdiyi yerə çox baxdılar, amma qurban ayın görə bilmədilər. (Soltan Məcid Qənizadə) 2. Yasəmən paltarını yuyub kolların üstüne sərdi ki, qurusun. (Süleyman Sani Axundov)

58 Köçürün, bağlayıcılarınıñ altından xətt çəkin.

1. Qəzətdə bu haqda maraqlı məqalə də dərc olunmuşdu. 2. Ana öz övladını öz ürəyinin istisi ilə isindirməyə çalışırıdı. 3. Onlar öz əlləri ilə əkib becərdikləri pöhrələri şaxtadan xilas etdilər. 4. Adilin getməyi ilə qayıtmağı bir oldu. 5. Bir yeni rəng alır Mil də, Muğan da. 6. Mildə,

Muğanda və Şirvanda lalələr yamyaşıl çölləri bəzəyir. 7. Lalə də bu iş-dən xəbərsizdir.

- Bağlayıcıların sintaktik vəzifəsini müəyyənləşdirin.

59 Qarşılaşdırma bağlayıcılarını tapıb göstərin.

1. İnsanlar inama ancaq inamlı cavab verirlər. (*Oskar Uayld*)
2. Ucalığa doğru meyil et, amma qoy meyiline məhəbbət istiqamət ver sin. (*Höte*)
3. Hərçənd dünyani qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər. (*Henrix Heyne*)
4. Çox az adam istedadla yazır, amma çoxları istedadla oxuyur.
5. Min yeyənin olsun, amma bir deyənin olmasın. (*Atalar sözü*)
6. Mən böyük arzularla yaşayirdim, fəqət arzum ürəyimdə qaldı.
7. İstərəm ölməyi mən, leyk qaçırməndən əcəl ... (*Mirzə Ələkbər Sabir*)

60 Köçürün, buraxılmış bağlayıcıları yerinə qoyun.

1. ... qoyuna gedər, ... qapıda hürər.
2. Yanan ... mən, yaman ... mən.
3. Qabaq dinən bilsə ... sonra dinən nə deyəcək, heç dinməz.
4. Yaxşı ..., yaman ... keçər dünyada, Çalış yaxşılıqla düşəsən yada. (*Sədi*)
5. Atlar, öküzlər kotana güc vurur, ... yeriyir, ... yıxılır, ... durur. (*Mirzə Ələkbər Sabir*)
6. ... mən sənə söz vermişəm, ... bu sevda baş tutar.

- Bağlayıcıların mənə növünü göstərin.

▲ Ədat sözlərin və cümlələrin təsir gücünü artırmaq məqsədilə işlədir. Ədatların mənaca aşağıdakı növləri vardır.

- 1) **Qüvvətləndirmə ədatları:** *ki, da, də, axı, ən, lap, nə, hətta, daha, artıq, necə, ha, -ca²*. Məsələn: *Çıxış et də!*
- 2) **Dəqiqləşdirici ədatlar:** *elə, belə, məhz, əsl*. Məsələn: *Əsl mən deyən adamsan. Belə lap yaxşı eləmisən.*
- 3) **Məhdudlaşdırıcı ədatlar:** *yalnız, ancaq, təkcə, tək, bircə, bir*. Məsələn: *Təkcə sənə gümanım var.*
- 4) **Sual ədatları:** *məgər, yəni, bəs, -mi⁴*. Məsələn: *Onu sevir sənmi? Bəs indi nə edək?*
- 5) **Arzu ədatları:** *kaş, kaş ki, təki, barı*. Məsələn: *Təki sən səslə məni.*
- 6) **Əmr ədatları:** *qoy, gör, bax, qoysana, gəlsənə, di, -sana²*. Məsələn: *Evə gəlsənə. Gəlsənə kinoya gedək.*

7) Təsdiq və inkar ədatları: *bəli, bəli də, hə, yox, xeyr, heç, heç də.* Məsələn: ***Heç danışma.***

Bölgü şerti xarakter daşıyır. Cümlə daxilində ədatın mənaca növü dəyişə də bilər. Məsələn:

Sən ki məni sevmirsən (qüvvətləndirmə ədatı).

O sənə söz dedi ki? (sual ədatı).

Qeyd: Elə sözlər var ki, həm müstəqil leksik vahid, həm də ədat kimi işlənir. Yadda saxlamaq lazımdır ki, ədat heç bir suala cavab vermir. Cümlələrə diqqət yetirək:

1. *Qoy görək də* (əmr ədatı).

2. *Kitabi stolun üstünə qoy* (nə et? fel).

61 Köçürün. Ədatları göstərin.

1. Ocaq küldür, od yanib,
Çox özünü öyme ha.
Hər qapını döymə ha.
Ağzı çətin bağlanıb,
Ürəyimə dəymə ha,
Aşar, dərdi tökürlər. (*Xasay Şıxlardan Mehdizadə*)

2. Heç bilirsənmi səninçin nə qədər ağlamışam?
Bürüyübdür məni hicrində kədər, ağlamışam. (*Süleyman Rüstəm*)

3. Ayrılırmı könül candan. (*Səməd Vurğun*)

4. Kaş o keçən günlərini qaytara bileydim.

5. Qoyun Mirzə bizi başa salsın da.

6. Lap ağıllı iş görmüsən.

62 Ədatlarla omonim olan sözləri göstərin.

1. O, universitetə tək getmişdi. 2. Tək o mənim dərdimə çarə tapar. 3. Mən ki damdan, bacadan baxmaz idim. (*Mirzə Ələkbər Sabir*)
4. Mən sənə demişdim ki, tez qayıdacağam. 5. Bizimki heç sözə baxmır. 6. Təki həmişə sən gələsən. 7. Təki qoyub cütü niyə götürürsən.
8. Elə mən də sən deyəni deyirəm. 9. Yüz dəfə demişəm ki, elə eləmə.

Modal sözlər

▲ Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə modal sözlər deyilir. Modal sözlərin mənaca aşağıdakı növləri var:

1. **Təsdiq (yəqinlik) bildirənlər:** *əlbəttə, şəksiz, şübhəsiz (ki), doğrusu, doğrudur, doğrudan da, həqiqətən, düzü...*

Şübhəsiz, nə vaxtsa mən onunla qarşılaşacağam.

2. Güman və şübhə bildirənlər: *bəlkə (də), güman (ki), ehtimal (ki), yəqin (ki), deyəsən, görünür...*

Deyəsən, mən onu inandıra bilmışəm.

3. Nəticə (ümumileşdirmə) bildirənlər: *ümumiyyətlə, deməli, beləliklə, xülasə, nəhayət.*

Xülasə, o dediyini elədi.

4. Fikrin mənbəyini bildirənlər: *məncə, səncə, bizcə, fikrimizcə...*

Məncə, bütün günahlar səndədir.

5. Təəssüf bildirənlər: *təəssüf ki, heyif ki, əfsus ki...*

Təəssüf ki, mən onu bir daha görmədim.

6. Bənzətmə (və ya müqayisə) bildirənlər: *sanki, elə bil, elə bil ki...*

Elə danışır ki, elə bil (ki), günahkar mənəm.

Modal sözlər quruluşca sadə və tərkibi olur.

1) Sadə modal sözlər: *xülasə, deyəsən, deməli...*

2) Tərkibi (mürəkkəb) modal sözlər: *güman ki, doğrudan da.*

Tərkibi modal sözlər ayrı yazıılır.

Qeyd: Modal sözlər cümlənin əvvəlinde gəldikdə ondan sonra vergül qoyulur. Ortada işlənəndə hər iki tərəfdən, sonda gələndə ondan əvvəl vergül qoyulur, ondan sonra isə cümlənin intonasiyasından asılı olaraq **nöqtə**, **sual**, **nida** işarəsi qoyula bilər. Məsələn:

1) *Şübhəsiz, hadisələr bu həftə yekunlaşacaq.*

2) *Xəyalım, sanki, göylərdə uçurdu.*

3) *Sən bu yarışın qalibi olacaqsan, əlbəttə.*

63

Oxuyun. Modal sözləri tapıb məna növünü müəyyənləşdirin.

1. Çox şadam ki, kefini belə saz görürem, əzizim, amma təəssüf ki, mən tələsirəm. (*Mirzə İbrahimov*) 2. Nəhayət, nəzərinizə çatdırım ki, vərəqə dövlətə qarşı çevrilmişdir. (*Mirzə İbrahimov*) 3. Deməli, sən şəhərdə gizli dolanırsan. (*Mirzə İbrahimov*) 4. Məncə, bu iş sənin ürəyincə olacaq. 5. Elin qüvvəsinə xor baxanlar, əlbəttə ki, məğlub olacaqlar. 6. Doğrudur, atam gecə-gündüz əlləşir.

64

Modal sözləri cümlədə işlədin, cümlələri yazın.

Xülasə, ehtimal ki, şübhəsiz, doğrusu, həqiqətən, ümumiyyətlə.

Nida

▲ Dilimizdə əsas və köməkçi nitq hissələri ilə yanaşı, nida adlı bir xüsusi nitq hissəsi də var. Müstəqil lügəvi məna ifadə edən, qrammatik kateqoriyalara malik olan əsas nitq hissələrindən,

cümlədə həmin sözlər arasında qrammatik əlaqələr yaranan köməkçi nitq hissələrindən fərqli olaraq nidalar nə leksik, nə də qrammatik məna daşıyır. Nidalar insanın müxtəlif hislərinin, öz-başına oyanışlarının, bəzən idarə oluna bilməyən psixoloji yaşaşaşların bir səslə və ya bir neçə səsin birləşməsi ilə üzə çıxmasıdır. Nida ifadəcisi olduğu hislərin adını bildirməyib, onların siqnalları kimi meydana gəlir. Məsələn, *dəhşət* anlayışı *uy*, *oy* nidaları, *sevinc* anlayışı *bəh*, *bəh-bəh*, *oyya* nidaları ilə verilə bilir. Birincilər beynində yaranan mənalardır, ikincilər əhvalla yaşanan hislərdir.

Ancaqnidanın dildəki vəzifəsini anlamaq «məna bildirmir, qrammatik əlaqə yaratmir» deməklə bitmir. Dil sistemində nidaların xüsusi yeri var. Adi danışq zamanı, ya bədii əsərdə bir cümləyə sığmayan emosiyani 1-2, 3-5 səs kompleksindən ibarət nida ilə ifadə etmək olur. Dilçilikdə **intellektual** və **emosional** dil anlayışları var ki, emosional dilin üslubi imkanlarında nidaların mühüm rol oynadığı göstərilir. Hətta elmdə **nidalar nəzəriyyəsi** deyilen bir mövqe var ki, ona görə, insan cəmiyyət halına düşərkən ilk dəfə nidalarla dil açır, bütün fikirlərini nidalarla ifadə edir və sonra başqa nitq hissələri yaranır. Uşaq dilini bu fikrə əsas gətirirlər: həqiqətən, uşaqlar mənali sözlər deyənə kimi uzun müddət valideynlərinə öz «fikirlərini» hislər şəklində, nidalarla çatdırırlar. Bu nəzəriyyədə müəyyən qədər həqiqətin olmasını qəbul etmək olar, ancaq, şübhəsiz, burada daha çox mübahisəli məqamlar var.

Adətən dilçilikdə nidaların sözlərə çevrilməsindən danışılıb. Və həqiqətən, dildə nidalar söz yaradıcılığında iştirak edir. Biri ah çekir, «*ah çəkmək*» feli yaradılır, başqası da ona «*ahın dağlara*» deməklə «*ah*» nidasını substantivləşdirib isim kimi işlədir. Danışq dilinin təbiiliyini nəzəre alaraq şairlər öz şeir dillərində nidadan söz yaradıcılığında istifadə edirlər:

Ah eylədiyim, sərv-xuramanın üçündür,
Qan ağladığım qöncəyi-xəndanın üçündür.
(Füzuli)

Ahın şərəri etməz əser bir kəsə, Hop-hop,
Bu od sənin ancaq alışan canın üçündür.
(M.Ə.Sabir)

Nezərə alsaq ki, səs təqlidi sözlər də əslində nidalardır, onda isim və fel yaradıcılığında nidaların mövqeyi aydın təsəvvür olunar: *uf* (nida) – *ufuldamaq* (fel) – *ufultu* (isim); *taqq* (səs təqlidi) – *taqqildamaq* (fel), *taqqiltu* (isim) və s.

Bunun əksi olan proses də var — müstəqil leksik mənalı sözlər nidaaya çevrilir və ya nida funksiyasını yerinə yetirir. Məsələn, *təşəkkür, aman, həzər, cəhənnəmə (ki), haray, dəhşət, can (ay can), aləm* kimi onlarla isimlər yüksək intonasiya və psixoloji gərginliklə tələffüz edildikdə nida funksiyasını daşıyır.

Nida bir sözdən də (*ə! e! a...a...a!*), bir neçə sözdən də (*cəhənnəmə ki!*) ibarət olur.

Nidalar leksik mənalı müstəqil sözlər kimi zəngin, dolğun üslubi imkanlara malikdir. M.Füzuli nidanı xitaba qoşaraq gözəlin portretini diqqətə daha fəal şəkildə çatdırır:

Ey mələksima ki, səndən özgə heyrandır sənə...

Bəzən subyekti nidanın içində təsəvvürə gətirir, nida xitaba çevrilir: *Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et!..*

Misallardan göründüyü kimi, Füzuli xitabları, nidaları ədatlarla işlədərək, bu cümlə üzvü olmayan nitq vahidlərini cümlə üzvü səviyyəsində üslubi məzmunla yükleyir. Aşağıdakı misalda isə nida nəinki xüsusi üslubi güc kəsb edir, hətta şərt və nəticə budaq cümlələrinin baş cümləsinin yükünü öz üzərinə götürür:

Yox məndə bir əməl sənə şayəstə, ah (kim), əgər,
Əmalimə görə verə ədlin cəza mənə.

(Füzuli)

Aşağıdakı misralarda alqış mənasında olan **barakallah** nidası kinayə məzmunu ifadə edərək, şeirin satirik təsir gücünü artırır:

Sən beləsənmiş, balam, ay **barakallah** sənə!..
Fisq imiş əmrin tamam, ay **barakallah** sənə!..

(M.Ə.Sabir)

Göründüyü kimi, nidaların müstəqil sözlərə və müstəqil sözlərin nidalara çevrilməsinə danışıqda və bədii dildə geniş dairədə rast gəlinir. Bu, sıfətlərin substantivləşməsi və isimlərin attributivləşməsi kimi fəal dil proseslərindən biridir.

Nidaları bir neçə qrupda ümumiləşdirmək olar.

1. Təbii ki, nidalarla bir qayda olaraq hislər, emosiyalar ifadə olunur. Hislər müxtəlif məzmunlarda, hətta bir-birinin əksinə olur:

- sevinc hissi bildirən nidalar: *bəh, bəh-bəh, of, aləm, ay can...*
- kədər hissi bildirənlər: *vay, uf, bay-bay-bay...*
- ikrah hissi bildirənlər: *tüf, tfu, lənətullah, cəhənnəmə ki...*
- qorxu hissi bildirənlər: *vaxsey, həzər, vay-vay-vay...*
- ağrı hissi bildirənlər: *uf, ay-vay, Allah-Allah, of-of, dəhşət...*

2. Həyəcan ifadə edən nidalar: *haray, aman, vaxsey, gah, ay pah, ey dad, ey dad-bidak...*

3. Çağırış bildirən nidalar: *ey, ay, ya, huuy, ehey, ədə*. Çağırış bildirənlərdən *ya* nidası ərəb mənşəlidir, dini ədəbiyyat və şeir dili ilə gelmişdir: *ya Allah, ya Rəbb...* Adların sonunda da işlənir—saitlə bitən sözlərdə *ya*, samitlə bitənlərdə *a* şəklində deyilir:

Saqiya, cam tut ol aşiqə kim, qayğuludur,

Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur. (*Füzuli*)

Seyyida, ölmərəm, aləmdə səsim var mənim. (*S.Ə.Şirvani*)

4. And bildirənlər: *vallah, vallah-billah.*

5. Təəssüf bildirənlər: *ay dədəm vay, əsi/əşş, heyif, can-can...*

6. Müraciət bildirənlər: *haydi, marş, alo...*

7. Təəccüb bildirənlər: *pah atonnan, yoxa, bəs belə, yox bir, ay səni, dəhşət...*

8. Çıxılmaz vəziyyətdə, yaxud son söz kimi işlənən nidalar: *vəssalam, bəs belə, bu da belə, bu da bu, daha nə deyəsən...*

9. Alqış məqamında işlənən nidalar: *afərin, sağ ol, esq ol sun, bərəkallah, maşallah.*

10. Bir kömək istədiyi məqamda insanın yaşadığı psixoloji gərginliyin ifadəsi zamanı işlənən nidalar: *ey dad, dad, haray, ay haray...*

Təbii ki, insanın hislərinin, psixoloji razılıq və sarsıntılarının sayı qədər bu qrupları artırmaq olar.

65

Aşağıdakı misallarda nidaları tapın, işlənmə xüsusiyyətlərini izah edin, qruplarını göstərin.

1. Ya rəb, həmişə lütfünü et rəhnüma mənə!
Göstərmə ol təriqi ki, getməz sənə, mənə!

.....
...Ya nəbi, lütfün Füzulidən kəm etmə ol zaman
Kim, olur təslim miftahi-dəri-güfran sənə.

.....
Ey bivəfa ki, adət clubdur cəfa sənə,
Billah, cəfadır, olma demək bivəfa sənə.

.....
Ey gül, qəmində əşk rüxi-zərdim etdi al,
Bildirdi ola surəti-halim səba sənə.

.....
...Ey mənə səbr et deyən, hali-dilimdən bixəbər,
Esq olan yerdə nədir aram, ya neylər şəkib?

(*Füzuli*)

2. Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhvəyi-fincanın üçündür.

Səd heyf, gözəl hökmə-şəriət tələf oldu...
...Heyhat və heyhat və heyhat!!!

Əhdi pozub əgərçi mən üsyani eylərem,
Ey dad, haray! Nə növ ilə samani eylərem?!

Vay, vay! Nə yaman müşküle düsdü işim, allah!
Fəryadıma yet kim, yanıram atəşə, billah!..
...Billahi, başım çıxmayıır, aya, nə olublar?
Hürriyyətə-mürriyyətə məstənə olublar...
Bah-bah!.. Yenə bah-bah!.. Yenə bah-bah!.. Yenə bah-bah!..
Lahövlə vəla qüvvətə illa və billah!

Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübel!
Nə də tərpənmeyir, üstündəki yorğan, ölübel!

...Leyk bu qorxmaqliq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..

Ey vay, uçitellər yenə dərkar olacaqdır!
...Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır.

(M.Ə.Sabir)

3. Ey mənim müsəlman qardaşlarım! Zəmanı ki, məndən bir güləməli söz eşidib, ağızınızı göye açıb və gözlərinizi yumub, o qədər «xa...xa...» edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, «lənət şeytan!» dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz...

* * *

Ax, fəda olum sənə, ey müsəlman aləmi! Nə gözəl imişsən!..

* * *

Qızların da üç-dördü bir yerə cəm olanda biri götürür qavalı, o biri düşür oynamağa və qalanları da çəpik tutub oxuyurlar:

Bu gecə yemişəm bir dənə qarpız—
Balam ey! Balam ey! Balam ey...

(Cəlil Məmmədquluzadə)

66 Bədii əsərlərdən nidalara aid misallar seçib üslub baxımından təhlil edin.

67 Dad, haray, dəhşət, aləm, cəhənnəm, aman, qurtardıq, belə sözlərini cümlədə nida və müstəqil söz kimi işlədin.

68 Hey, vay, ah, eh, xox, tfu, oxqay nidalarını cümlələrdə işlədin.

SİNTAKTİK QURULUŞ

§ 8. SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

▲ Söz birləşməsi və cümlə sintaktik vahidlərdir. Söz birləşməsi ən azı iki və daha artıq, cümlə isə bir və daha artıq sözdən ibarət olur. Cümlə söz birləşməsindən fərqli olaraq **predikativlik** (**xəbərlik**), **modallıq** (**münasibət**) bildirir və bitmə intonasiyası ilə deyilir. Söz birləşməsi cümlənin tərkibinə daxil olaraq, onun hər hansı bir üzvü yerində işlənir.

69 Verilmiş sözlərdən mötərizədəki rəqəmlərin sayı qədər birləşmə düzəldin və mənasını izah edin.

Qış(2), qurd(3), pendir(1), dəfn(2), yubiley(2), şəkilli(3), «Əlif-ba»(2), küləkli(2), bazar(3).

70 Söz birləşmələrindən istifadə etməklə baharda təbiətin oyanmasını təsvir edin.

71 Söz birləşmələrini cümlədə işlədin.

Dövlət bayrağı, müstəqillik arzusu, Azadlıq meydani, qalib ordu, xalqın tarixi.


Söz birləşmələri

▲ Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələri iki yerə bölnür: *ismi birləşmələr*, *feli birləşmələr*.


Əsas tərəfi isim, sifət, say, əvəzlik və bəzən də zərfdən ibarət olan birləşmələrə **ismi birləşmələr** (yəni ad birləşmələri) deyilir. İsmi birləşmələrin böyük bir qismi təyini söz birləşmələrindən ibarətdir. Təyini söz birləşmələri özü də üç yerə bölünür: I növ (*gözəl əsər, şirin yemək*), II növ (*paltar astarı*), III növ (*gülün atri*) təyini söz birləşmələri.

Təyini söz birləşmələrinin tərəfləri arasında aşağıdakı sintaktik əlaqələr mövcuddur:


1) I növ təyini söz birləşmələrinin heç bir morfoloji əlaməti yoxdur. Tərəflər *yanaşma* əlaqəsi ilə bir-birinə bağlanır:

Gözəl  *qız* (əsas tərəf)

2. II növ təyini söz birləşmələrinin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda olur, ikinci tərəfi isə III şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Tərəflər arasında həm *idarə*, həm də *uzlaşma* əlaqəsi mövcuddur:



3. III növ təyini söz birləşmələrinin 1-ci tərəfi müəyyən yilik halda olur. 2-ci tərəf isə hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Tərəflər *idarə* və *uzlaşma* əlaqəsi ilə bağlanır:



Qeyd 1. I növ təyini söz birləşməsinin tərəfləri ayrı-ayrı təhlil olunur. Cox nadir hallarda bir yerdə götürülür. Bu, o halda olur ki, tərəflərin birinə ayrılıqla sual vermək mümkün olmur. Məsələn: Hər gün onu gördüm. Biz XXI əsrda yaşayıraq.

Qeyd 2. II növ təyini söz birləşməsi cümlənin bir üzvü olur. Məsələn: Sahil bağlı istirahət ocağıdır.

Qeyd 3. III növ təyini söz birləşməsi də cümlənin bir üzvü kimi çıxış edir. Tərəflər arasına girən sözlər ayrıca təhlilə cəlb olunmur. Məsələn: Səhərin hündürmərtəbəli binaları göz oxşayırı.

Əsas tərəfi təsriflənməyen fellərlə (məsdər, feli sıfət, feli bağlama) ifadə olunan birləşmələr **feli birləşmələr** adlanır.

Feli birləşmələrə cümlə daxilində tərkiblər deyilir. Tərkiblər əsas tərəfin adı ilə adlanır.

Tərkiblər üç yerə ayrılır:

1. Məsdər tərkibi
2. Feli sıfət tərkibi
3. Feli bağlama tərkibi

Əsas tərəfi məsdər olan tərkiblərə **məsdər tərkibləri** deyilir. Məsdər tərkibləri aşağıdakı cümlə üzvləri rolunda çıxış edir:

1. Mübtəda olur:

Evində səliqə-sahman yaratmaq hər bir qadının borcudur.

2. Tamamlıq olur:

Biz onlardan nizam-intizam yaratmağı xahiş etmişik.

3. Zərflik olur:

Anamı görmək üçün kəndə getdim. Mən burası səni görməyə gəlmışəm.

4. İsmi xəbər olur:

Məqsədim elmi işimi yekunlaşdırmaqdır.

Qeyd. Məsdər tərkibləri cümlənin bir üzvü olur.

Əsas tərəfi feli sıfət olan tərkiblərə **feli sıfət tərkibləri** deyilir. Feli sıfət tərkibləri aşağıdakı cümlə üzvləri rolunda çıxış edir:

1. Əsasən təyin olur:

İçəri daxil olmuş ^{hansi?} tələbə sözünə başladı.

2. Substantivləşərək mübtəda olur:

Yarışa ciddi hazırlaşanlar ^{kim?} yaxşı nəticə əldə etdilər.

3. Substantivləşərək tamamlıq olur:

Vətən yolunda şəhid olanları ^{kimi?} xalq əbədi yaşadır.

4. Substantivləşərək cümlənin ismi xəbəri olur:

Bu gənclər vətənini məhəbbətlə sevənlərdir.

Qeyd: Feli sıfat tərkibləri cümlənin bir üzvü olur.

Əsas tərəfi feli bağlama ilə ifadə olunan tərkiblərə **felı bağlama tərkibləri** deyilir. Feli bağlama tərkibləri cümlənin zərfliyi olur:

1. Eva çatanda işıqlar yanır ^{ne vaxt?}

2. Divanda oturub onları seyr edirdim. ^{necə?}

72 Təyinli söz birləşmələrini seçib ayrı-ayrı sütunlarda yazın.

Gözəl bir yaz səhəri idi. Qələbə çalmış türk ordusu İstanbul şəhərinə daxil olurdu. Şah Sultan Məhəmməd və yanında qoca müəllimləri gedirdi. Adamlar onları sevincə qarşılıyırıldılar. Onların başına gülçiçək dəstələri səpirdilər. Şəhər əhalisi qoşunun qabağında gedən atlılardan birini şah hesab edib ona gül atırdılar. O isə qabaqda gedən gənc şahı göstərib deyir: «Şah odur». Şah isə müəllimini göstərib deyir: «Çiçəkləri ona verin. O, mənim müəllimimdir».

73 Verilmiş sözlərə 1-ci tərəf artırıb ismi birləşmələr düzəldin və onları cümlədə işlədin.

Ordu, torpaq, səhər, tələbə, günəş, bulaq, məktub, bağ, müəllim.

74 Verilmiş sözlərə 2-ci tərəf artırıb söz birləşməsi düzəldin.

Məktəb, aktrisa, ağaç, matəm, müharibə, dəniz, yemək, musiqi, gül.

- Söz birləşmələrini cümlədə işlədin.

75 Verilmiş söz birləşmələrinin tərəfləri arasına söz artırıb yazın.

Pəncərənin şüşəsi, dənizin havası, sinfin jurnalı, unun keyfiyyəti, çörəyin dadı, insanın əməyi, pencəyin rəngi, ayın işığı.

- Birləşmələrdəki əsas və asılı tərəfləri müəyyənləşdirin.

76 Matndən feli birləşmələri seçib yazın.

İngiltərə kralı İstanbula getmişdi. Sahilə çıxmaq üçün motorlu qayığa mindi. Atatürk sahildə onu gözləyirdi. Dəniz dalgalı olduğundan qayığı silkələyirdi. Ona görə də kral qayıqdan düşərkən əli yere dəyib quma batdı. Atatürk kömək üçün əlini ona uzatdı. Kral əlini silmək istəyəndə Atatürk dedi:

—Vətənimin torpağı təmizdir. O, əlinizi çirkləndirməz.

77 Verilmiş fellərə 1-ci tərəf artırın.

Səsləmək, sevmək, hazırlamaq, anlamaq, köçürmək, heyifsilənmək, təkmilləşdirmək, oynamaq, yaşamaq.

- Birləşmələri cümlədə işlədin. Onların arasında hansı əlaqə olduğunu göstərin.

§ 9. CÜMLƏ ÜZVLƏRİ

▲ Cümlə üzvləri baş və ikinci dərəcəli olmaqla iki yerə bölünür. Mübtəda və xəbər baş üzvlərdir. Onlar cümlənin qrammatik əsasını təşkil edir. Tamamlıq, təyin və zərflik ikinci dərəcəli üzvlərdir.

Mübtəda

Cümlədə *kim?*, *nə?*, *bəzən də hara?* sualına cavab verən, haqqında danışılan şəxsi və ya əşyanı bildirən cümlə üzvünə **mübtəda** deyilir.

Mübtəda həmişə adlıq halda olur. Nitq hissələri və sərbəst söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri ilə ifadə olunan mübtədalar quruluşuna görə sadə, sərbəst söz birləşmələri ilə ifadə olunanlar isə mürəkkəb götürülür.

Məsələn: *Arif gəldi.* (sadə)

Məktəb direktoru içəri daxil oldu. (mürəkkəb)

Mübtədanın ifadə vasitələri aşağıdakılardır:

1. İsimlə ifadə olunur: *Yolçular yola düzəldilər.*

2. Sifətlə ifadə olunur: *Qocalar kövrəldilər.*

3. Sayla ifadə olunur: *Beş üçdən çoxdur.*

4. Əvəzliklə ifadə olunur: *Heç kim danışmırı.*

5. Məsdərlə ifadə olunur: *Yaşamaq gözəldir.*

6. Feli sifətlə ifadə olunur: *Yarışanlar mükafat aldılar.*

7. II növ təyini söz birləşməsi ilə ifadə olunur: *Qız qalası tarixi abidədir.*

8. III növ təyini söz birləşməsi ilə ifadə olunur: *Universitetin foyesi bəzədilmişdi*.

9. Məsder tərkibi ilə ifadə olunur: *Vətənə qulluq etmək hamının borcudur*.

10. Feli sıfət tərkibi ilə ifadə olunur: *İmtahana yaxşı hazırlaşanlar mükafatlandırıldılar*.

Qeyd: Mübtəda ən müstəqil cümlə üzvüdür. Çünkü heç bir cümlə üzvündən asılı deyil.

Xəbər

Xəbər mübtədaya aid iş, hal, hərəkət bildirir. *Nə edir?* (felin bütün zamanlarında və şəkillərində), *nədir?, kimdir?, necədir?, haradadır?* və s. suallara cavab verir.

Nitq hissələri ilə ifade olunan xəbər sadə, söz birləşmələri ilə ifadə olunanlar isə mürəkkəb sayılır.

Ifadə vasitələrinə görə xəbərlər iki yerə ayrılır:

1. İsmi xəbərlər; 2. Feli xəbərlər

Feli xəbərlər yalnız təsriflənən fellə ifadə olunur:

Səhnədən onun gülüşü eşidildirdi.

İsmi xəbərlər isə adlarla (isim, sıfət, say, əvəzlik) ifadə olunan xəbərlərdir: *O, gözəl qızdır. Bu işləri görən mənəm. O qız çox gözəldir*.

İsmi xəbər söz birləşməsi ilə də ifadə olunur. *M.F.Axundov komediya ustasıdır*.

Qeyd 1. *Var, yox, mümkün, lazıim, gərək, bəs* sözləri də ismi xəbər götürür: bu sözlərə sual vermək mümkün olmur. *Bizim evimizdə qıymətli kitabılar var*.

Qeyd 2. *İdi, imiş* hissəcikləri aid olduğu söz və söz birləşmələri ilə birlikdə ismi xəbər olur: *O, olaçı şagird idi*.

Qeyd 3. Məsder və məsder tərkibləri ilə ifadə olunan xəbər ismi xəbər olur. Məsələn: *Mənim əsas məqsədim oxumaqdır*.

Qeyd 4. Feli sıfət və feli sıfət tərkibləri ilə ifadə olunan xəbərlər ismi xəbərlərdir: *Bunlar dünən iclasda çıxış edənlərdir*.

Mübtəda ilə xəbər arasında həmişə uzlaşma əlaqəsi olur.

Uşaqlar uzlaşma *oynayırdılar.*

↓ ↓

tabeedici (əsas) tərəf tabe (asılı) tərəf

78 Cümlələrin qrammatik əsasını tapın.

1. Şamxal düşündükçə daha uzaqlara gedir, ürəyində Mələyi asıb-kəsirdi. (*Ismayıllı Şixlidan*) 2. Valideynlər bəzən övladlarının qüsurla-

rına karşı həssas olurlar. 3. Mətbəxdən gələn ana uşaqları danladı. 4. Ağacın budaqları küləkdən yüngüləcə yellənirdi. 5. Gələn qonağı yüksək vəzifəli şəxslər qarşılıdı. 6. Qaranquş baharın ilk elçisidir. 7. Axşamdan əsən güclü külək yenicə sakitləşmişdi.

79 Xəbəri frazeoloji birləşmələrlə ifadə olunan cümlələr yazın.

- Həmin cümlələri sintaktik təhlil edin.

80 Verilmiş sözləri və söz birləşmələrini cümlədə mübtəda vəzifəsində işlədin.

Ellər, Qarabağ torpağı, həkim, ulu Tanrı, günəş, Azərbaycan qadını, əziz gənclərimiz.

81 Mümkün olan yerlərdə cümlə üzvlərinə əlavələr artırın. Cümlələri sintaktik təhlil edin.

1. Yaxın adamlarının narahatlığı onun vecinə də gəlmirdi. 2. Bu təbəssüm onu yolundan elədi. 3. Atasının hərəkəti oğlanı cin atına mindirmişdi. 4. Səhər-səhər bulaq başına gələn gözəl öz incə əlləri ilə bənövşə üzdü. 5. Torpağı duz basdığı üçün adamlar başqa yerlərə üz tutmuşlar.

82 Verilmiş sözləri cümlədə mübtəda vəzifəsində işlədin. Mübtədanın ifadə vasitələrini söyləyin.

Ağlar, yaxın adamlara qayğı göstərmək, Azərbaycan əsgəri, beşincilər, hamı, yaxın, insanlara dönük çıxanlar, sevmək, rəyasət heyətində əyləşənlər.

83 Frazeoloji birləşmələri cümlədə xəbər vəzifəsində işlədin.

Yada salmaq, qanı qaralmaq, ürəyi düşmək, əl üzmək, gözünün kökü saralmaq, dil boğaza qoymamaq.

Tamamlıq

▲ Adlıq və yiyəlik hallardan başqa, yerdə qalan hallarda işlənən, elcə də qoşmalarla işlənən cümlə üzvü **tamamlıq** adlanır. Tamamlıq *kimə?*, *nəyə?*, *kimi?*, *nəyi?*, *nə?*, *kimdə?*, *nədə?*, *kimdən?*, *nədən?*, *kim ilə?*, *nə ilə?*, *kim üçün?*, *nə üçün?*, *kim haqqında?*, *nə haqqında?*, *nə barədə?* suallarından birinə cavab verir. Tamamlığın aşağıdakı ifadə vasitələri mövcuddur:

1. İsimlə ifadə olunur: *Vüqarı (kimi?)* çox istəyirəm.
2. Əvəzliklə ifadə olunur: *Mənə (kimə?)* mükafat verdilər.

3. Feli sıfətlə ifadə olunur: *Oxuyan haqqında* (*kim haqqında?*) *məqalə yazdilar*.

4. Feli sıfət tərkibi ilə ifadə olunur: *Konfransda iştirak edənlərdən* (*kimdən?*) *müsahibə aldım*.

5. Məsdərlə ifadə olunur: *Yaşamağı* (*nəyi?*) *bacarmaq lazımdır*.

6. Məsdər tərkibi ilə ifadə olunur: *Onunla bir yerdə olmağa* (*nəyə?*) *çox ehtiyac duyurdum*.

7. II növ təyini söz birləşməsi ilə ifadə olunur: *Məktubum sinif rəhbərində* (*kimdə?*) *qaldı*.

8. III növ təyini söz birləşməsi ilə ifadə olunur: *Tələbəyə kömək etməyi universitetin rəhbərliyindən* (*kimdən?*) *xahiş etdilər*.

Tamamlıqlar vasitəli və vasitəsiz olmaqla iki qrupa ayrılır.

Vasitəsiz tamamlıqlar ismin təsirlik halında işlənir və *kimi?*, *nəyi?*, *nə?*, *haranı?* suallarına cavab verir.

Bizi (*kimi?*) *gözləyin*. *Ona məktub* (*nə?*) *yazdım*. *Bakını* (*haranı?*) *daha da gözəlləşdiririk*.

Vasitəli tamamlıqlar isə yönlük, yerlik, çıxışlıq hallarda işlənərək həmin halların suallarına, eləcə də *kim ilə?*, *nə ilə?*, *kim üçün?*, *nə üçün?*, *kim haqqında?*, *nə haqqında?*, *nə barədə?* suallarına cavab verir.

Həm vasitəli, həm də vasitəsiz tamamlıqlar daha çox feli xəbərlə əlaqəyə girir. Lakin vasitəli tamamlıqlar bəzən ismi xəbərlə də bağlanır. Məsələn: *O məndən* (*kimdən?*) *gözəldir*.

Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə, söz birləşmələri ilə ifadə olunanlar isə mürəkkəb tamamlıqlardır.

Tamamlıq həmişə xəbərlə bağlı olur. Xəbərlə tamamlıq arasında, əsasən, idarə əlaqəsi olur.

Səndən mükafat gözləyirəm.

Səndən  *gözləyirəm*.

Mükafat  *gözləyirəm*.
qeyri-müəyyən təsirlik

Bəzi hallarda isə tamamlıqla xəbər arasında yanaşma əlaqəsi olur. Qoşmalarla işlənən tamamlıqlarla xəbər arasında yanaşma əlaqəsi olur:

Arif üçün təzə kostyum aldım.

Arif üçün  *aldım*.

Mən Səlimlə gedirəm. Səlimlə  *gedirəm*.

84 Tamamlıqları tapıb nə ilə ifadə olunduğunu söyləyin.

1. Mənim qəlbim arzularla doludur.
2. Gedəcəyim yerin avtobusu-nu güclə tapdim.
3. Çoxmərtəbəli hündür binaların damı ağ qarla ör-tülmüşdü.
4. Ceyranı görən şair ona məftun oldu.
5. Gözel qadınlara hədiyyə vermək üçün bənövşə dərməyə dəyər.
6. Bir yaralı əsgər göz-lərini əbədi yumarkən səni andı.

Təyin

▲ Cümłedə isimlə və isimləşmiş sözlə ifadə olunan hər hansı bir üzvü izah edən ikinci dərəcəli üzvə **təyin** deyilir. Təyin *necə?*, *nə cür?*, *hansi?*, *neçə?*, *nə qədər?*, *neçənci?* suallarına cavab verir.

Təyin daha çox sıfət, say, feli sıfət, təyini əvəzlik, işarə əvəzlikləri və atributivləşmiş (sifətləşmiş) isim və zərf ilə ifadə olunur.

1. İsimlə: *Arif özüna dəri papaq alıb.*
2. Sifətlə: *Evimizdəki hadisə hamını sarsıtdı.*
3. Sayla: *Həyətdə xeyli adam toplaşmışdı.*
4. Əvəzliklə: *Bələ məsələlərə diqqət yetirmək lazımdır.*
5. Feli sıfətlə: *Yazılmış məktub bizi mütbəssir etdi.*
6. Feli sıfət tərkibi ilə: *Yarışda qalib gələn tələbələr mükafat olaraq istirahət zonasına göndərildilər.*
7. Zərflə: *Aşağı yol çox narahat idi.*

Nitq hissələri ilə ifadə olunan təyinlər quruluşca sadə, söz birləşmələri ilə ifadə olunanlar isə mürekkeb təyinlərdir.

Qeyd: Təyinlər cümłedə mübtədaya, tamamlıqa, zərfliyə, təyinə (*yasıl mesəli dağlar, boz paltolu adam*) və ismi xəbərə aid olur. Təyinə təyin olunan (yəni mübtədə, tamamlıq, ismi xəbər) arasında həmişə yanaşma əlaqəsi olur. Məsələn:

Səhərki ^{hansi?} *konsert hamının əhvali-ruhiyyəsini dəyişdi.*
Səhərki ^{yanaşma} *→ konsert.*

85 Köçürün. Təyinləri tapıb altından xətt çekin.

1. Kür qıraqının eəb seyrangahı var,
Yaşılbaş sonrası hayif ki, yoxdur.
Ucu tər ciğəli siyah tellərin,
Hərdən tamaşası hayif ki, yoxdur.

Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, ince dodaqlı,
Ancaq şirin dilli, açıq qabaqlı,
Könül aşinası hayif ki, yoxdur.

(Molla Pənah Vaqif)

2. Gözel Bakı! Mənan dərin,
Beşiyisən gözəllərin.

(Səməd Vurğun)

Zərflik

▲ Hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzv **zərflik** adlanır.

Zərfliyin mənaca aşağıdakı növləri var:

1. **Tərzi-hərəkət zərfliyi:**

Onlar tamaşanı marağla ^{necə?} izləyirdilər.

2. **Zaman zərfliyi:**

Onlar Moskvadan dünən ^{Na vaxt?} qayitmışdır.

3. **Yer zərfliyi:**

Biz pilləkənlə yuxarı ^{hərəkət(haraya?)} qalxdıq.

4. **Səbəb zərfliyi:**

Quraqlıq olduğu üçün ^{Na üçün?} əkin işinə başlanmamışdır. (S.Rəhimov)

5. **Məqsəd zərfliyi:**

Hadisələri yaxından izləmək ^{Na məqsəd?} üçün oraya yollandıq.

Səbəb və məqsəd zərfliyi bir-birinə oxşasa da, onların arasında fərq var. Belə ki:

Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən əvvəl olur.

Məqsəd zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən sonra baş verir.

Sözlərin və söz birləşmələrinin səbəb, yoxsa məqsəd zərfliyi olduğunu bilmək üçün onlara **nə məqsədlə?** sualını vermək lazımdır. Bu suali vermək mümkün olursa, həmin üzv **məqsəd**, vermək mümkün olmursa, demək, **səbəb** zərfliyidir.

6. **Kəmiyyət zərfliyi:** *Bağçada çox ^{Na qədər?} işlədim.*

86 Verilmiş cümlələrdə zərflikləri tapıb göstərin.

1. Ağcaqum çölündə qatar düz gedir. (*Səməd Vurğun*) 2. Qalın buludlar yavaş-yavaş dağıldı. 3. Yuxarıdan nə isə uçub ağacları sindirəsindərə dərəyə enirdi. (*Ilyas Əfəndiyev*) 4. Uşaqlar müəllimin izahla-

rını maraqla dinləyirdilər. 5. Cücəni payızda sayarlar. 6. Hər səhər anası onu məktəbə güclə aparır.

87 Yalnız xəbərdən ibarət olan cümlələri söz artırmaqla genişləndirin.

1. Mənim zəhləm gedir.
2. Bahardır.
3. Uşaqlığın son gecəsidir.
4. Kişinin qəzəbi soyuyub.
5. Oğlanın kefi kökəldi.
6. Yay idi.
7. Onun məsələsinə dünənki iclasda baxıldı.

Həmcins üzvlər

▲ Cümlənin sadalama intonasiyası ilə tələffüz edilən, bir-birindən asılı olmayan, eyni bir suala cavab verən və eyni cümlə üzvünə aid olan üzvlərinə **həmcins üzvlər** deyilir. Cümlənin bütün üzvləri həmcins ola bilir.

Mübtədaların həmcinsliyi:

(kim?) *Arif*

(kim?) *Akif*

(kim) *Vüqar*

bir qərara gələ bilmirdilər.

2. Xəbərlərin həmcinsliyi:

Uşaqlar oxuyur (nə edir? (dilər))

Uşaqlar oynayır (nə edir? (dilər))

Uşaqlar şənlənirdilər (nə edirdilər?)

3. Tamamlıqların həmcinsliyi:

(kimi?) *Cəmiləni*

(kimi?) *Salmanı*

(kimi?) *Nurları*

mükafatlandırdılar.

4. Təyinlərin həmcinsliyi:

(necə?) *tərbiyəli*

(necə?) *ağıllı*

(necə?) *istedadlı*

oğlandır.

5. Zərfliklərin həmcinsliyi:

(harada?) *Bakıda*

Tədbir (harada?) *Sumqayıtda*

(harada?) *Gəncədə*

keçirildi.

Qeyd: Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Bu üzvlər ya sadalama intonasiyası ilə, ya da tabesizlik bağlayıcıları vasitəsilə bir-birlərinə bağlanır.

88 Cümhlələri qara hərfərlə verilmiş sözlərə uyğun gələn həmcins üzvlərlə tamamlayın.

1. Bağda alma . . . bitir. 2. Səs həm sağdan . . . gəlirdi. 3. Nəbatat bağında palma . . . gördük. 4. Uzaqdan sakit . . . musiqi eşidi- lirdi. 5. Arif sürətlə . . . danışındı.

89 Aşağıdakı sözləri həm baş, həm də ikinci dərəcəli həmcins üz kimi cümlələrdə işlədin.

1. Buğda, arpa, yarma; 2. dəmir, mis, alüminium; 3. toplama, çıx- ma, vurma, bölmə; 4. daş, sement, qum; 5. isim, sıfət, say, əvəzlik...

90 Şəxssiz cümlələri qeyri-müəyyən şəxsli cümləyə çevirib yazın.

1. Məsələnin bütün incəliklərinə diqqət yetiriləcək. 2. Burada bütün məntəqələrdən gələn məlumatlara baxılacaq. 3. İclasda bütün məsələlərdən danışılacaq. 4. Nazirlikdən cinayət işinə xitam verilməsinə göstəriş verildi. 5. İsin gedişinə nəzarət edilir.

* Qeyri-müəyyən şəxsli cümlə ilə ümumi şəxsli cümlənin fərqini izah edin.

91 Həmcins üzvləri tapın. Onların hansı cümlə üzvü olduğunu müəy- yənləşdirin.

1. Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbülli, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədəni
Tutmaz bir-birindən aralı dağlar. (*Aşıq Ələsgər*)

2. İgid qayalarda yaşamağı, ot kökü ilə qidalanmayı və yağış suyu ilə dolanmayı bacarmalıdır.

3. Həmişə mal-qara örüşdən qayıdanda həyətə çıxıb qulluqculara göstəriş verən, itlərin yalnızə belə göz qoyan Zərnigar xanım indi yerindən tərpənmədi. (*Ismayıllı Şixlı*)

4. Əlində çatı buzov dalınca qaçanları da, malları xalxala doldurulanları da, itlərin zəncirini açıb yal tökənləri də gözdən qoymurdu. (*Ismayıllı Şixlı*)

5. Çəltik də gətir, arpa da, bugda da, əkinçi. (*Mirzə Ələkbər Sabir*)

6. Meşələr sultani, meşələr şahı,
Aslanın özü də yalqız olmasın. (*Bəxtiyar Vahabzadə*)

7. O gənc, gözəl, girdəsifet bir qız idi. Şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi qara qaşları, incə dodaqları var idi. (*Cəfər Cabbarlı*)

8. Payız bülbüllü tir-tir əsər, amma üzüməz.

* Xalxal, yal, çəltik, örüş sözlərinin leksik mənasını izah edin.

92

Mətni köçürün. Buraxılmış durğu işarələrini yerinə qoyun. Həmcins üzvlərin altından xətt çəkin.

1. Qızlar gəlinlər daşların üstünə toplaşıb atlara baxırdılar. (*İsmayıllı Şixlı*) 2. Allahyar beş-on girvənkə düyü kişmiş qaysı iki kelle qənd bir cüt məst aldı (*İsmayıllı Şixlı*) 3. Allahyar yenice nallatdığı ayağın-dan qığılçım qopan atını gah xır yolla sürür gah da sünbülləmiş taxıl zəmilərinin arasındaki torpaq yola salırdı. (*İsmayıllı Şixlı*) 4. Tentənəli gecədə məktəbin bütün müəllim və şagirdləri hətta şəhərdən gələn qonaqlar da iştirak edirdi. 5. İclasa mən də getmişdim ancaq çıxış etmədim.

6. Gahdan çıskin tökər gah duman eylər
Gah gəlib-gedəni peşiman eylər
Gahdan qeyzə gələr nahaq qan eylər
Dinşəməz haramı halalı dağlar.

(Aşıq Ələsgər)

7. Lale yaxşı qızdır ancaq bir az səliqəsizdir. 8. Qız getdi amma mənim ürəyimi də özüylə apardı.

- *Qeyz və dinşəməz* sözlerinin mənalarını izah edin. Onlar mənşəcə necə sözlərdir?
- *Girvənkə və məst* sözleri haqqında nə deyə bilərsiniz?

93 Buraxılmış durğu işarələrini yerinə qoymaqla mətni köçürün.

NÖQTƏNİN QÜDRƏTİ

Əlişir Nəvai öz qəzəllərinin üzünü zəmanəsinin ən savadlı xəttatına köçürtdürdü. Necə oldusa, bir gün həmin xəttat xəstələndi bundan xəbər tutan və özünü məşhur xəttat hesab edən bir nəfər Əlişirin yanına gəlib

— Mövlənə razı olsaydınız qəzəllərinizin üzünü mən köçürərdim — dedi. Şair xəttatın dediklərinə razı olub üzünü köçürtmək üçün qəzəllərini ona verdi. Bir gün böyük bir şeir məclisində Əlişirin qulağına — «Məlikül-şüəranın özü səhv edirse başqalarından nə gözləmək olar» sözləri gəldi. Söhbətin nədən getdiyini o saat anlayan şair təzəcə üzünü köçürtdürdüyü qəzəlini alıb baxanda, nə görse yaxşıdır əli sınmış xəttat «göz» sözündəki nöqtəni qoymadığından «kor» kimi oxunub. Şeirin də mənası dəyişib tərsinə olub.

Əlişir Nəvai şeir əhlinə baxıb:

— Gözümü kor edənlər kor olsun, — dedi və xəttatı qovdu.

§ 10. VASİTƏLİ VƏ VASİTƏSİZ NİTQ

▲ Canlı ünsiyyətdə, yazışmalarda insan öz fikrini əsaslandırmaq və ya gücləndirmək üçün başqasının sözündən istifadə edir. Yaxud insan birinin fikrini o birinə çatdırmaq üçün vasitəçi olur. Bu sözdən istifadə və ya fikrin başqasına yetirilməsi iki şəkildə baş verir: 1. Başqasının fikri olduğu kimi, heç bir sözü dəyişdirilmədən verilir; 2. Başqasının fikrinin ümumi məzmunu saxlanır, ancaq onun sözlərindən sərbəst şəkildə istifadə olunur. Elmde birincisinə **vasitəsiz**, ikincisinə **vasitəli nitq** deyilir. Məsələn, M.Füzulinin şeir haqqında sözünü olduğu kimi verə bilərik: «M.Füzuli deyir: elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə¹ bietibar olur» — bu, vasitəsiz nitqdir. Həmin fikri belə də ifadə etmək olar: «M.Füzuli deyir ki, elmsiz şeir bünövrəsiz divar kimidir, bünövrəsiz divar da, təbii ki, etibarsız olur» — bu, vasitəli nitqdir. Bu fikri belə də demək olar: «M.Füzuli elmsiz şeiri bünövrəsiz divara bənzədir, təbiidir ki, bünövrəsi olmayan divara etibar etmək olmaz» — bu, nə vasitəsiz, nə də vasitəli nitqdir. Bu, bir filoloğun Füzuliyyə əsaslanaraq dediyi sözdür, bu, Füzuli sözünün filoloji təhlilidir.

Adətən, vasitəli nitqin verilməsində «ki» bağlayıcısından istifadə olunur. Bu, vasitəli nitq formasıdır: «Ötən illərin birində aldığı cavab məktubunda isə ona yazmışdılar ki, daha bağ-bağatını, ev-eşiyini xəbər almasın». (*Yasif Nəsirli*) Bunun vasitəsiz nitq forması belədir: «...ona yazmışdılar: daha bağ-bağatını, ev-eşiyini xəbər alma». Bəzən vasitəsiz nitq vasitəlinin sintaktik qəlibində «ki» bağlayıcısı ilə ifadə olunur: «*Gər dersə Füzuli ki, Gözəllərdə vəfa var, Aldanma ki, şair sözü, əlbəttə, yalandır*».

Maraqlı cəhətlərdən biri atalar sözünün istifadəsində özünü göstərir. Vasitəsiz nitq materialı kimi atalar sözünə müraciət həm xalq arasında, gündəlik danışqda, həm də bədii ədəbiyyatın dilində müşahidə olunur. Xalq danışığında: Atalar yaxşı deyirlər (yaxud: atalar düz demirmi) ki, *keçmə namərd körpüsündən, qoy aparsın sel səni*; yaxud: Atalar demişkən, *yağışdan çıxdıq, yağım razıñ² səba, derlər. El ağzin tutmaq olmaz, qorxuram, ey gül, sana derlər*. (*M.Füzuli*)

Dialoq forması da vasitəsiz nitq sayılır. Klassik şeir dilində dialoq tipində vasitəsiz nitq yüksəmliyə xidmət edir:

Dilbər³ aydır⁴: ey Nəsimi, sabir⁵ ol, qılma fəğan.

— *Mən bu gün səbr eyləsəm, danla⁶ fəğanı neylərəm?* (*Nəsimi*)

¹nəticədə; ²sirr; ³gözel; ⁴dedi; ⁵səbrli; ⁶sabah

Əslində ikinci misra Nəsiminin sözüdür — qrammatik cəhət-dən misranın əvvəlində «Nəsimi cavab verir», «Nəsimi deyir» sözləri təsəvvür olunmalıdır. Eynən belə dialoqlar da vasitəsiz nitqdən ibarətdir:

- *Şəhri-məlumunuzun vəz'ü qərari necədir?*
- *Həmdülillah, necə görümişdisə Nuh, öyləcədir.*

Burada misraların əvvəlində «bu soruşdu», «o cavab verdi» modeli nəzərdə tutulur. Belə dialoqlar vasitəsiz nitqin xüsusi formasıdır. Yəni şair (M.Ə.Sabir) obrazların nitqini olduğu kimi saxlamış olur.

Yazılı ədəbiyyatın aforizmləri də, öz növbəsində, xalq danışığında atalar sözü qəlibi ilə, vasitəsiz nitq sintaksisi ilə istifadə edilir. Məsələn: Səməd Vurğun demişdir: *Qızılı udsa da qara torpaqlar, Yenə qiymətini özündə saxlar; Belə yerdə Füzuli demişdir: Salam verdim, rüşvət deyil deyə, almadılar; Məşədi İbad demişkən: Heç hənanın yeridir?*

Vasitəli-vasitəsiz nitqin ifadəsi dilin sintaksisinin çevikliyi ilə bağlıdır. Misallardan göründüyü kimi, bu sintaksis hələ orta əsrlərdən müasir kamilliyi ilə işlənir.

94 Aşağıdakı nümunələrdə vasitəsiz nitqin sintaksisiniə diqqət yetirin.

1. Sürdü Məcnun növbətin, indi mənəm rüsvayı-eşq,
Yaxşı derlər: Hər zaman bir aşiqin dövranıdır.
(Füzuli)
2. Ərənlərin budur sözü: qana-qan.
(Hüseyin Kürdoğlu)
3. Səməd Vurğun deyir ki, ehtiyac qul eylər qəhrəmanı da.
4. M.Ə.Sabir belələrini nəzərdə tutub deyirdi ki, millət necə tarac olur, olsun, nə işim var?

• Klassiklərimizdən belə nümunələr gətirib, bədii mənasını açın. Həmin nümunələri vasitəsiz və vasitəli nitq şəkillərində işledin.

95 Aşağıdakı mətnlərdə dialoqlara diqqət yetirin. Bu nitq formasının qədimliyi, dilimizin tarixi kamilliyi haqqında damşın. 1-ci və 2-ci mətnlərdəki «ki» bağlayıcılarını müqayisə edin. 2-cidə «ki»nin vasitəliliyi, ya vasitəsizliyi xidmət etdiyini söyləyin.

1. Salam verdim — rüşvət degildir deyü almadılar.
Hökm göstərdim — faidəsizdir deyü mültəfit olmadılar.
Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal¹ ilə cəm'i sualıma cavab verdilər.

¹dərhal

Dedim:

— Ya əyyühəl-əshab!¹ Bu nə fe'li-xəta² vü³ çini-əbrudur?⁴

Dedilər:

— Müttəsil⁵ bizim adətimiz budur.

Dedim:

Mənim rəayətimi⁶ vacib görmüşlər. Və mənə bərati-təqaüd⁷ vermişlər ki, Ovqafdan⁸ həmişə bəhrəmənd⁹ olam. Və padşahə fəraigət ilə dua qılam.

Dedilər:

— Ey miskin! Sənin məzaliminə¹⁰ girmişlər və sənə sərmayeyi-tərəddüd¹¹ vermişlər ki, müdam faidəsiz cidal¹² edəsən. Və namübarək üzlər görüb, namülayım sözlər eşidəsən.

Dedim:

— Bəratımin məzmunu nə üçün surət bulmaz?

Dedilər:

— Zəvaiddir, hüsuli mümkün olmaz.

Dedim:

— Böylə Ovqaf zəvaidsiz olurmu?

Dedilər:

— Zəruriyyati-asitanədən¹³ ziyadə qalırsa, bizdən qalırımı?

Dedim:

— Vəqf malın ziyadə təsərrüf¹⁴ etmək vəbaldır.

Dedilər:

— Ağçamız ilə satın almışız, bizə həlaldır.

Dedim:

— Hesab alsalar, bu sülukunuzun¹⁵ fəsadı bulunur.

Dedilər:

— Bu hesab qiyamətdə alınır.

Dedim:

— Dünyada dəxi hesab alınır xəbərin eşitmışız.

Dedilər:

— Ondan dəxi bakımız¹⁶ yox, katibləri razi etmişiz.

Gördüm ki, sualıma cavabdan qeyri-nəsnə verməzlər və bu bərat ilə hacətim rəva qılmağı rəva görməzlər, naçar tərki-mücadilə qıldı¹⁷ və mə'yusü məhrum guşeyi-üzlətimə¹⁸ çəkildim.

2. **Şaftalu** deyərdi:

— Padişahəm,

Fıstıq ki:

— Əncüm¹⁹ içrə mahəm.

¹ey ixtiyar sahibləri; ²xətalı hərəkət; ³və; ⁴qaşqabaq; ⁵həmişə; ⁶haqqımin gözlənməsi; ⁷təqaüd kağızı (sənədi); ⁸yardım; ⁹faydalananma; ¹⁰haqsızlıqlar (zülmələr); ¹¹get-gələ salma; ¹²mübahisə; ¹³sarayın zəruri ehtiyaclarından; ¹⁴sərf; ¹⁵rəftar; ¹⁶qorxu; ¹⁷mübahisədən el çəkdim; ¹⁸tənhalıq kündü; ¹⁹ulduzlar.

Həm Cövz deyərdi:

— Xosrovəm mən.

Fındıq deyərdi:

— Sərvərəm mən.

Limu ki:

— Mənəm bu **bağə** mahmud¹.

— Şahəm ki, deyərdi **Şahpalud**.

Həm Cövz deyərdi:

— Pəhlivanəm,

Əncir ki:

— Şöhreyi-cahanəm.

Innab deyərdi:

— Mən vəcihəm².

Zoğal ki:

— Mən sənə şəbihəm.

Həm vəsf edib özün **Gilənar**,

Tut oldu ki, bağə tuti göftar.

Qıldı nəzər ol xüceste³ sima,

Gördü ki, olub bu bağda qovğa.

Gəlmışdi ki, eyləyə səyahət,

Ləzzət aparıb qıla fəraigət.

§ 11. XİTAB

▲ Cümldə müraciət bildirən söz və ya söz birləşməsinə **xitab** deyilir. Xitab həmişə ismin adlıq halında olur. İfadə vasitəsinin müxtəlifliyi ilə seçilir. Aşağıdakı ifadə vasitələri var:

1. İsimlə ifadə olunanlar: *Cəmilə, ali məktəbə qəbul oldunmu?*
2. I növ təyini söz birləşmələri ilə ifadə olunanlar: *Gözəl qız, hara yollanırsan?*
3. Quş, heyvan adları bildirənlər və cansız varlıqları bildirən sözlərlə ifadə olunanlar: *Vətən, sənin çiçəyinə, daşına qurban! Oxu, bülbülüm, oxu!*

Xitablar **sadə** və **mürəkkəb** olmaqla iki yere bölünür. Bir söz-dən ibarət olan xitablar sadə, söz birləşmələrindən ibarət olan xitablar isə mürekkeb xitablar adlanır.

Xitablar digər cümlə üzvlərindən vergüllə ayrılır. Əvvəldə gələndə ondan sonra, ortada gələndə hər iki tərəfdə, sonda gələndə ondan əvvəl vergül qoyulur. Ondan sonra isə cümlə intonasiyasından asılı olaraq müxtəlif durğu işarələri (nöqtə, sual, nida) qoyulur.

¹şöhrət getirən; ²gözel; ³xoşbəxt.

96 Köçürün. Xitabları tapıb, altından xətt çəkin.

1. Allaha şükür, sənə nə olub ki, ay bibi. Varın, dövlətin. (*İsmayıllı Şixlı*)
2. Xudaya, insanın həli yamandır,
Nələr çəkdiyimiz sənə əyandır.

(*Səməd Vurğun*)

3. Ələsgərəm, şad olmadım dünyada,
Səni gördüm, dərdim oldu ziyada.
Üzün bəri döndər, ay mələkzada,
Səni and verirəm peymənə, Telli.

(*Aşıq Ələsgər*)

4. Zaman, belə tələsmə,
Zaman, mənə zaman ver. (*Bəxtiyar Vahabzadə*)

5. Yadında saxla, Bayram, biz həmişə camaatın içində olmalıdır. (*Mehdi Hüseyn*)

6. Əzizim, yaxşı atanın övladı pis olmaz.
7. Allah sənə insaf versin, ay Cahandar ağa, bu yetimin günahı nə idi?
8. Arkadaşım, əlini ver mənə!

- Cümlələrdə xitabların işlənmə yerlerinə fikir verin.

97 Xitabların bədii rəmzini açın.

Göyər yaman qarışiq,	Dünyada vəsvəsə var,
Ağla, qərənfil, ağla!	Sirr düyünlü kisə var.
Sis gəlir qan-qarışiq,	Bu gecədə nəsə var,
Ağla, qərənfil, ağla!	Ağla, qərənfil, ağla!

(*Məmməd Aslan*)

Qızıl qan dizə çıxdı,	Bu dünya başına dar,
Ağla, qarğı tüteyim!	Zindan imiş ruzigar.
Yaxşilar yerə batdı,	Saç yolur ana Bakı,
Yamanlar üzə çıxdı.	Qanlımsan, Qanlı Yanvar.
Parçalandı üreyim,	Zəncirdədir bileyim,
Ağla, qarğı tüteyim!	Ağla, qarğı tüteyim!

(*Hüseyin Kürdoğlu*)

- 1990-ci ilin Qanlı Yanvarı — 20 Yanvar facisi haqqında bildiklerinizi yadınıza salın. Bakı kəndliləri satıb dolanmaq üçün becordikləri qırmızı qərenfilləri küçələre döşədilər: elə-bele yaymadılar, aralarında yer qoymadılar, bir-birinə söykəyib, Hökumət Evindən Şəhidlər Xiyabanına qəder yan-yana düzdlər. Elə bil insanların qanlı göz yaşları küçələri qızartmışdı. Günlərlə bakılırlar Bakının bu qanlı boyasını təzəleyirdilər — küçələrə, sekilərə, hasarların üstüne tezə-ter qərenfillər döşənirdi. Şəhidlərin ili tamam olunca Bakı qərenfil əkenləri şəhidlərin məzarlarını «qərenfil qanına» qərə etdilər, qırmızı qərenfillər qanlı göz yaşı kimi şəhid məzarlarının üstünə axdı. Büyyük şairimiz Məmməd Aslan «Ağla, qərənfil, ağla» şeirini onda yazdı. Və dəhsətdir ki, Xurşidbanu Natəvanın «Səni kimdir sevən bica, qərənfil? Sənə-mən aşığı-səyda, qərənfil» deye sevgi, sevda hədiyyəsi kimi tərənnüm etdiyi qərenfil o vaxtdan ancaq yasa işlənir. Və bu da milli qırur doğurur ki, Bakı kəndlisi öz gəlir mənbəyini, çörək-qazanc menbəyini xalqının faciesine qurban verməkdən heyif silənmədi.

Həmin Qanlı 20 Yanvarda sovet hərbçiləri televiziya studiyamızı partlatdı, xalqımız özündən və dünyadan xəbərsiz qaldı. Gündərlə radiodan tanınmış musiqi sənətkarı Kamil Cəlilovun ürek'lərə işləyən, sizlayan qaboyunun həzin səsi eşidildi. Həssas, kövrək istedadlı şairimiz Hüseyn Kürdöglü «Ağla, qarğı tüteyim» deyərkən həmin kədərlə qaboy səsini nəzərdə tutur.

- Həzin söz birləşmələrini seçib, bədii məzmununu açın.
- 20 Yanvar faciəsi haqqında öz kədərinizi və qisas hissinizi «Qoy açılsın varaq-varaq bizim hünər yaddaşımız, Ağlamayaq, malhəm deyil yaramıza göz yaşımız.» (H.Kürdöglü) adlı bir inşada ifadə edin.

98 *Çiçək, sevinc, şərəf, şahbaz, qartal, çinar* sözlərini cümlədə həm xıtab, həm də cümlə üzvü kimi işlədin.

99 Verilmiş cümlələrə həmcins üzvlər əlavə edib tamamlayın.

1. Külek daha da... 2. Havanın dəyişməsindən həm insanlar... qorxub daldaya çəkilirdilər. 3. Hər tərəfdə... ildirimlər şaqquşdayırdı. 4. Qarışqalar qarşılara çıxan... yuvalarına daşıyırdılar. Qarşida ... şəhər görünürdü.

100 Sözləri cümlədə xıtab kimi işlədin.

Vətən, ey ulu Tanrı, ilahi, ana, doğma məktəb, dostum.

§ 12. MÜRƏKKƏB CÜMLƏ

▲ Mürəkkəb cümlələr tabeli və tabesiz olmaqla iki yerə bölünür. Tabesiz mürəkkəb cümlələri təşkil edən sadə cümlələr qrammatik cəhətdən müstəqil olur, ancaq məna əlaqələrinə görə bir-birinə intonasiya, yaxud tabesizlik bağlayıcıları ilə bağlanır. Tabeli mürəkkəb cümlələrdə isə cümlələrdən biri (budaq cümlə) digərinin (baş cümlənin) bir üzvünü (mübtədasını, xəbərini, tamamlığıını, təyinini və ya zərfliyini) əvəz edir, yaxud onun ümumi məzmunu ilə bağlı olur.

Tabesiz mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlənin qrammatik cəhətdən bərabərhüquqlu tərəfləri arasında müxtəlif məna əlaqələri olur:

1. Zaman əlaqəsi: Bu əlaqə ilə bir-birinə bağlanan sadə cümlələrdəki iş, hal, hərəkətin icrası eyni vaxta düşür. Məsələn:

Nənəm olmuş bir əhvalatı xatırlayıb danışır, biz isə diqqətlə onu dinləyirdik. 

Qeyd: Müstəqil cümlə bu sxemlə göstərilir: 


2. Ardiçilliq əlaqəsi: Bu əlaqəli sadə cümlələrdəki iş, hal, hərəkət bir-birinin ardınca baş verir. Məsələn:

Qapı döyüldü, mən qapını açmağa getdim.




3. Səbəb və nəticə əlaqəsi: Bu əlaqəli sadə cümlələrdəki iş, hal, hərəkətin biri digərinin baş verməsinin səbəbi, digəri isə bu səbəbin nəticəsi olur. Məsələn:

Yağış yağdı, camaat dağılışdı.




4. Aydınlaşdırma əlaqəsi: Bu əlaqəli tabesiz mürəkkəb cümlələrdə sadə cümlələrin birindəki iş, hal, hərəkət digər sadə cümlədəki iş, hal, hərəkəti aydınlaşdırır. Məsələn:

Xörək dadlı deyildi: duzu az idi.



5. Qarşılaşdırma əlaqəsi: Bu əlaqəli tabesiz mürəkkəb cümlələrdəki iş, hal, hərəkət bir-birinə qarşı qoyulur. Məsələn:

Mən qonaqla çox söhbət etdim, amma o məni anlamaq istəmədi.



6. Bölüşdürmə əlaqəsi: Bu əlaqəli tabesiz mürəkkəb cümlələrdə iş, hal, hərəkət sadə cümlələr arasında bölüşdürülr. Məsələn:

Gah gün çıxır, gah da yağış yağırı.



Qeyd 1. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında tabesizlik bağlayıcıları işlənir. Tabesiz mürəkkəb cümlələr bağlayıcılı və bağlayıcısız olur.

Qeyd 2. Həm bağlayıcılı, həm də bağlayıcısız tabesiz mürəkkəb cümlələrin daxilindəki sadə cümlələrin xəbərləri, əsasən, eyni qrammatik quruluşda olur. Belə ki, əgər sadə cümlələrin birində xəbər indiki zamanda dırırsa, digərləri də indiki zamanda olur. İstisnalar da mümkündür.

101 Tabesiz mürəkkəb cümlələrin komponentləri arasındaki məna əlaqələrini müəyyənləşdirin.

1. Simlər gərilir, simlər qırılır, ananın göz qapaqları kildilənir, nəfəsi bir şüşə kimi qırılıb ayaqları altına töküür. (*Ənvər Məmmədxanlı*)
2. Sərnişinlər qatardan düşür, qarşılımağa gələnlər öz qohumlarını, tanışlarını axtarır, yüksək daşyanlar öz xidmətlərini təklif edirdilər.
3. Küləklər taladı bağçanı bağı, Söndü al güllərin yanar çırağı. (*Nizami*)
4. Xəstəyə tibbi yardım göstərdilər, onun əhvalı yaxşılaşdı.
5. Gün çıxmışdı, amma hava soyuq idi.
6. Balıqçı gəmiləri dənizdə görünmürdü, külək yavaş-yavaş qalxırdı.
7. Payızın öz gözəlliyi var: qızılı yarpaqlar, ayaq altında xışıldayan yarpaqlar adamı valeh edir.
8. Ya elmin qüdrəti məni bu vəziyyətdən çıxarmalıdır, ya da Allah möcüzə göstərməlidir.
9. Dənizdə tufan qalxır, Xəzərin ağ köpüklü dalğaları sahili gəmirirdi. (*Ənvər Məmmədxanlı*)

Tabeli mürəkkəb cümlələr

▲ Tabeli mürəkkəb cümlələrin tərkibindəki sadə cümlələrdən biri müstəqil, digəri isə qeyri-müstəqil olub, müstəqil cümləyə tabe olur. Müstəqil cümlə **baş**, ona tabe olan isə **budaq** cümlə adlanır.

Tərkibindəki sadə cümlələrdən biri o birinə tabe olan mürəkkəb cümlələrə **tabeli mürəkkəb cümlələr** deyilir. Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələri bir-birinə bağlayan vasitələr dörd qrupa ayrılır:

1) **Tabelilik bağlayıcıları ilə** (Bax: Morfologiya bölməsi, bağlayıcılar bəhs);

2) **Bağlayıcı sözlərlə:** *kim, nə, hara, necə, hansı, nə vaxt, nə zaman, haçan, necə, nə qədər...* (sual əvəzlikləridir)

Məsələn: *Kim ki tez gəldi, o, yaxşı yer tutdu.*

bağlayıcı söz

əvəzlik-qəlib

Qeyd 1. Bağlayıcılarından fərqli olaraq, bağlayıcı sözlər müstəqil cümlə üzvü olur.

Qeyd 2. Bağlayıcı sözlər həmişə budaq cümlənin tərkibində olur. Əvəzlik-qəlib isə həmişə baş cümlənin tərkibində olur və sual həmişə əvəzlik-qəlibdən çıxır.

Qeyd 3. Baş cümlənin tərkibindəki əvəzlik-qəlib bəzən buraxılır, lakin çox asanlıqla bərpa olunur. Məsələn:

Kim ki tez gəldi, o yaxşı yer tutdu.

Qeyd 4. Sual həmişə baş cümlədən doğur, bu suala isə budaq cümlə cavab verir. Çıxan suala cavabla budaq cümlənin növü müəyyənləşdirilir.

Qeyd 5. Baş və budaq cümlələrin yeri dəyişkən olur. Əgər baş və budaq cümlə bağlayıcı sözlər vasitəsilə bağlanırsa, o zaman budaq cümlə mütləq əvvəl, baş cümlə sonra gəlir.

Qeyd 6. Baş cümlə: 1 Budaq cümlə: 2 kimi göstərilir.

3) **-sa² şəkilçisi və -mır⁴ ədatı ilə:**

a) *Bahar gəldim¹, təbiət yaşıl dona bürünür².*



b) *Anam gəlsə¹, mənə xəbər vərin². (Hansı şərt daxilində?)*



Qeyd: -sa² şəkilçisi və -mır⁴ ədatı budaq cümlənin tərkibində olur. Bu halda budaq cümlə birinci, baş cümlə isə ikinci gəlir.

4. **İntonasiya ilə:** Bu halda tabeli mürəkkəb cümlənin daxiliндəki sadə cümlələr arasında nə tabelilik bağlayıcıları, nə bağlayıcı sözlər, nə -sa² şəkilçisi, nə də -mır⁴ ədatı işlənir. Bağlılıq yalnız intonasiya vasitəsilə olur. Məsələn:

Əsl insan odur¹, olub-keçmişləri üzə vurmasın².



Budaq cümlelerin növləri

Budaq cümlelerin aşağıdakı növləri var:

1. Mübtəda budaq cümləsi
2. Xəbər budaq cümləsi
3. Tamamlıq budaq cümləsi
4. Təyin budaq cümləsi
5. Zərflik budaq cümlələri:
 - a) Tərzi-hərəkət budaq cümləsi
 - b) Zaman budaq cümləsi
 - c) Yer budaq cümləsi
 - d) Səbəb budaq cümləsi
 - e) Kəmiyyət (miqdar) budaq cümləsi
6. Şərt budaq cümləsi
7. Qarşılaşdırma budaq cümləsi

Adətən budaq cümlelerin növləri cümlə üzvlərinin tiplərinə uyğun olaraq təyin olunur. Adı məntiqə görə, yəni cümlə üzvü siyahısında şərt və qarşılaşdırma adlı cümlə üzvləri olmadığına görə, bu budaq cümleleri zərflik budaq cümlelerinin növləri sırasına daxil etmək düzgün deyil. Onlar müstəqil budaq cümlə tip-ləridir. Hətta o biri budaq cümlelərdən məzmun və quruluş tipinə görə də fərqlənirlər. Məsələn, şərt budaq cümləli tabeli mürəkkəb cümləni sadə cümləyə çevirmək olmur, yaxud qarşılaşdırma budaq cümləsinə sual qoymaq mümkün deyil.

Tabeli mürəkkəb cümlelərə aid nümunələr

1. Mübtəda budaq cümləsi

- a) *Həmiya məlumudur ^{nə?} 1 ki, Nadir istedadlı oğlandır.*



- b) *Kim ^{ki}, tez ¹ gəldi, o ^{kim?} rahat yer ² tutdu.*



2. Xəbər budaq cümləsi

- a) *Məqsədim ^{nədir?} 1 odur ² ki, hadisələrin belə cərəyanına yol verilməsin.*



- b) *Kim yarışda qalib ¹ gəldi, mükafat ^{kimindir?} onundur.*



3. Tamamlıq budaq cümləsi

- a) *Mənə ^{nə?} dedilər ^(nevi?) ki, toplantı olmayıacaq.*



- b) *Kim ^{ki}, tez gəldi, ^{kimsə?} ona yaxşı yer verdilər.*



4. Təyin budaq cümləsi

a) *Bizə elə əsgər lazımdır ki, vətənini göz bəbəyi kimi qorusun.*



b) *Elə adam var ki, özünü oda-közə vurur.*



Kim daha çox oxusa, o tələbə yüksək qiymət alacaq.



5. Zərflik budaq cümlələri

a) Tərzi-hərəkət budaq cümləsi

Elə danış ki, ətrafin səni qəbul etsin.



Necə deyirsən, qoý elə də olsun.



b) Zaman budaq cümləsi

Biz o zaman rahat nəfəs ala bilərik ki, itirilmiş torpaqlarımız qaytarılsın.



Elə ki kəndə çatdıq, güclü vaxt yağış başladı.



c) Yer budaq cümləsi

Hara baxıram, orada sənin əllərinin izini görürəm.



Harada qadın əli var, orada təmizlik var.



Qeyd: Yer budaq cümləsi həmişə baş cümlədən əvvəl gəlir.

ç) Səbəb budaq cümləsi

O niyə? 1, çünki son ümidi olan atasını cəbhəyə yola salmışdır.



Qeyd: Səbəb budaq cümləsi, əsasən, baş cümlədən sonra gəlir.

d) Məqsəd budaq cümləsi

Yola düşdüm ki, hadisələrin cərəyanını şəxsən izləyim.



Qeyd 1. Məqsəd budaq cümləsi həmişə baş cümlədən sonra gəlir.

Qeyd 2. Səbəb və məqsəd budaq cümlələri bir-birinə oxşasalar da, onlar arasında fərqli var. Belə ki, səbəb budaq cümləsindəki iş, hal, hərəkət baş cümlədəki işdən əvvəl baş verir. Məqsəd budaq cümləsindəki iş, hal, hərəkət isə baş cümlədəki işdən sonra baş verir.

e) Kəmiyyət budaq cümləsi

Nə qədər demişdik, ¹nə qədər? ²o qədər yazdı.



Qeyd: Kəmiyyət budaq cümləsi həmişə baş cümlədən əvvəl gəlir.

6. Şərt budaq cümləsi

Yağış ¹yağsa, ²hansı şərtle? quraqlıq olmaz.



Bir ¹hansı şərtlə razi olaram ki, ²qoy o da orada iştirak etsin.



Qeyd 1. Şərt budaq cümləsi, əsasən, baş cümlədən əvvəl, bəzi hallarda baş cümlədən sonra gəlir.

Qeyd 2. Şərt budaq cümləsi heç vaxt müstəqil sadə cümlə kimi işlənmir.

7. Qarşılaşdırma budaq cümləsi

Bayram şənliyi keçirilsə də, bəziləri kədərli görünürdü.



Hərçənd hamı gəlmışdi, ¹amma ²iclas başlamırdı.



Qeyd 1. Qarşılaşdırma budaq cümləsi həmişə baş cümlədən əvvəl gəlir.

Qeyd 2. Qarşılaşdırma budaq cümləsi tabeli mürəkkəb cümlədə baş cümlədən sual çıxartmaq mümkün deyil. O halda və budaq cümlələri necə müəyyənləşdirmək lazımdır?

1-ci hal: -sa² şəkilçisi və -da² ədati budaq cümlənin tərkibində işlənir. Bu əlamətlərə, əsasən, baş və budaq cümlənin hansı olduğu müəyyənləşir.

2-ci hal: Budaq cümlənin əvvəlində güzəşt bağlayıcıları işlənir, baş cümlənin əvvəlində isə qarşılaşdırma bağlayıcıları işlənir. İşlənmədiyi halda isə onu çox asanlıqla bərpa etmək olur.

Qeyd 3. Qarşılaşdırma budaq cümləsi xüsusiiləşmiş zərfliklər vasitəsi ilə sadə cümləyə çevrilə bilir. Məsələn:

Hərçənd hamı gəlmışdi, amma iclas başlamırdı.

Hamının gəlməsinə baxmayaraq, iclas başlamırdı. Və ya: *Hamı gəldiyi halda, iclas başlamırdı.*

102 Cümələrin tabeli və ya tabesiz olduğunu müəyyənləşdirin.

- Yamaclar bəzənir, çöllər şad olur. (*Səməd Vurğun*)
- Hiss olunurdu ki, işə məsuliyyətlə yanaşır.
- O doğrudur ki, kəndlilərin güzəranı çox ağırdır. (*Cəfər Cabbarlı*)
- O doğrudur ki, bir çuxa almaq atam üçün həyat idealı olmuşdur. (*Cəfər Cabbarlı*)
- Kim ki başqasını xoşbəxt etməmişdir, o özü heç vaxt xoşbəxt ola bilməz. (*Ənvər Məmmədxanlı*)
- Hər kim yüz il yaşamasa, günah onun özündədir.
- Bizim məqsədimiz budur ki, sizin uşaqlarınızı oxutduraq. (*İsmayıllı Şixli*)
- Müharibənin ən pis cəhətlərindən biri odur ki, insanların arzularını ürəklərində qoyur.

103 Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələri tapın.

1. Kim ramazan orucunu ... Allah üçün tutarsa, keçmiş günahları bağışlanacaq.
2. Əger bir insan onunla savaşarsa və ya söyərsə, o iki dəfə mən orucam desin.
3. Kim yalan söyləməyi və yalanla iş görməyi tərk etməzsə, Allahın o adamın... oruc tutmasına ehtiyacı yoxdur!
4. Allaha and içirəm ki, məndən sonra Allaha dönəcəyinizdən qayğı etmirəm.
5. Səbrin yoxdursa, el içinə çıxma.

104 Cümlələri tamamlayın.

1. Ancaq mən onu da bilirəm ki, . . .
2. Ana hiss edirdi ki, . . .
3. Məcidov ondan ehtiyat edirdi ki, . . .
4. Sən haradan bilsən ki, . . .
5. Tox nə bilir ki, . . .
6. Xoşbəxt olanlar nədən bilsin ki, . . .
7. Allah insana ağıl verib ki, . . .
8. Qəzetlər yazırkı ki, . . .
9. Mən qocadan soruşdum ki, . . .
10. Nazir üzünü salondakilərə tutaraq dedi ki, . . .

- Hansı budaq cümlələrin yarandığını izah edin.

105 Verilmiş cümlələri tamamlayın. Onları sintaktik təhlil edin.

Hamiya məlumdur ki, . . .
İlk dəfə idi ki, . . .
Qırx ildən artıqdır ki, . . .
. . . o, yaxşı qiymət alır.
. . . o, əlaçı olar.

106 Eyni fikri müxtəlif quruluşlu cümlələrlə ifadə edin.

N ü m u n e :

- 1) Bize ayındır ki, kainat öz sirlərini insanlara açacaqdır.
- 2) Şübhəsiz ki, kainat öz sirlərini insanlara açacaq.
- 3) Kainatın öz sirlərini insanlara açacağı bizə ayındır.

Mürəkkəb cümlənin təhlil qaydası

1. Cümlənin məqsəd və intonasiyaya görə növü müəyyənləşdirilir.
2. Cümlənin quruluşu müəyyənləşdirilir.
3. Tabeli və ya tabesiz olması aydınlaşdırılır.
4. Mürəkkəb cümlənin tərkib hissələri (sadə cümlələri) müəyənləşdirilir.


5. Tabesizdirse — mənə əlaqələri göstərilir.
6. Tabelidirse — baş və budaq cümlə müəyyənləşdirilir.
7. Mürəkkəb cümlənin tərkib hissələri sadə cümlə kimi təhlil olunur.

8. Sxemi.

Məsələn:

Tabesiz mürəkkəb cümlənin təhlili:

1. *Gah yağış yağır, gah da gün çıxırdı.*
 - Nəqli cümlədir.
 - 2 sadə cümlədən ibarətdir.
 - Quruluşuna görə mürəkkəkdir.
 - Sadə cümlələr bərabərhüquqludur.
 - Tabesiz mürəkkəb cümlədir.
 - Sadə cümlələr bölüşdürülmə bağlayıcıları vasitəsilə bir-biri-nə bağlanır.
 - Tərəflər arasında bölüşdürülmə əlaqəsi var.



1-ci cümlə:

Gah yağış yağır — ^{m.}^{x.} nəqli cümlədir, cütterkiblidir, müxtəsərdir, bütöv cümlədir.

2-ci cümlə:

Gah da gün çıxırdı — nəqli cümlədir, cütterkiblidir, müxtəsərdir, bütöv cümlədir.

Tabeli mürəkkəb cümlənin təhlili:

Kim ki yaxşı işləmişdi, o, mükafat alındı.

- Nəqli cümlədir.
- 2 sadə cümlədən ibarətdir.
- Quruluşuna görə mürəkkəkdir.
- Sadə cümlələrdən biri (1) o birisinə (2-yə) tabedir.
- Tabeli mürəkkəb cümlədir.
- Mübtəda budaq cümləlidir.
- Baş cümlə: *O, mükafat alındı (kim?).*
- Budaq cümlə: *Kim ki yaxşı işləmişdi.*
- Sadə cümlələr bağlayıcı sözlə bir-birinə bağlanmışdır.
- Sxemi:

```

graph LR
    A[1] --> B[2]
  
```

Kim ki yaxşı işləmişdi — nəqli, sadə, cütterkibli, geniş, bütöv cümlədir.

O, mükafat alındı — ^{müb.}^{t.h.z.} nəqli, sadə, cütterkibli, geniş, bütöv cümlədir.

ÜSLUBİYYAT

§ 13. ÜSLUB HAQQINDA MƏLUMAT

▲ Bu və ya digər bir dilin üslublarını, ümumiyyətlə, üslubi imkanlarını öyrənən elmə üslubiyat deyilir. Üslubiyatın əsas vahidi üslubdur. «Üslub» dedikdə dil vasitələrindən məqsədyönlü istifadə üsulu, forması nəzərdə tutulur.

Dil vahidlərindən məqsədyönlü istifadə iki baxımdan özünü göstərir:

- 1) ümumi, yaxud ictimai baxımdan (bu zaman **funksional üslublar** meydana çıxır);
- 2) xüsusi, yaxud şəxsi baxımdan (bu zaman **fərdi üslub** meydana çıxır).

Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir, dil vahidləri də həmin sahələrin tələbi ilə seçilib sistemləşir. Məsələn, bədii təfəkkürün tələbi ilə bədii üslub, elmi təfəkkürün tələbi ilə elmi üslub, publisistik təfəkkürün tələbi ilə publisistik üslub və s. müəyyənləşir. Bu üslubların hər birinin cəmiyyətdə özünəməxsus funksiyası var, həmin funksiyalarına görə də bir-birindən fərqlənirlər. Ancaq bədii, elmi, publisistik və s. təfəkkür sahələri, yaxud formaları arasında əlaqə olduğu kimi, bədii, elmi, publisistik və s. üslublar da biri digəri ilə bağlıdır.

Müxtəlif funksional üslublar (bədii, elmi, publisistik və s.) birlikdə **ədəbi dili** təşkil edir.

Ədəbi dilin ümumi fonetik, leksik və qrammatik normaları onun funksional üslublarının hər biri üçün məcburidir. Yeni həmin normalara yazılıçı da, alim də, jurnalist də, məmur da, hər hansı mədəni insan da əməl etməlidir. Məsələn, bir söz bədii üslubda necə yazılır, yaxud tələffüz edilirse, elmi, publisistik və s. üslublarda da o cür yazılır, yaxud tələffüz edilir. Lakin elə xüsusi normalar da müəyyənləşmişdir ki, onlar yalnız bir üsluba aiddir. Məsələn, cümlə üzvlərinin sırasının bu və ya digər dərəcədə sərbəstliyi bədii üslub üçün, ancaq mütəxəssislərə aydın olan şərti işarələrdən, formullardan istifadə isə elmi üslub üçün xarakterikdir.

Müşahidələr göstərir ki, hər bir inkişaf etmiş dildə (o sıradan Azərbaycan dilində) biri digərini tamamlayan iki tendensiya mövcuddur.

I. İctimai təfəkkürdə diferensiasiya, yaxud ixtisaslaşma prosesi gedir—həmin proses funksional üslubların bir-birindən daha çox fərqlənməsinə təkan verir.

II. İctimai təfəkkürdə integrasiya, hər bir insanın maraq dairəsinin genişlənməsi prosesi gedir — həmin proses funksional üslubların bir-birinə yaxınlaşmasına təsir göstərir.

Beləliklə, bir tərəfdən, ədəbi dil ixtisaslaşır, ikinci tərəfdən, həmin ixtisaslaşma hər bir cəmiyyət üzvü üçün el çatan olur.

Fərdi üslub funksional üslublardan fərqli olaraq, xüsusi səciyyə daşıyır və əsasən, bir şəxsə (müəllifə) aiddir: məsələn, *Füzuli üslubu*, *Vaqif üslubu*, *Səməd Vurğun üslubu* və s. Ancaq bir sıra hallarda bu və ya digər dil xüsusiyyətlərini ümumilikdə daşıyan bir neçə şəxs (müəllif) də eyni bir üsluba aid olur: *molanəsrəddinçilərin üslubu*, *füyuzatçıların üslubu* və s.

Adətən hər hansı fərdi üslub bu və ya digər funksional üsluba aid olur. Və funksional üslubların heç də hamısı fərdi üslub təzahürünə eyni dərəcədə imkan vermir. Fərdi üslub təzahürünə ən çox imkan yaradan funksional üslub, heç şübhəsiz, bədii üslubdur.

Üslub bu və ya digər bir dilin **ifadə etmə imkanlarının** təzahüründür. Dilin üslubi imkanları həm funksional üslublarda, həm də fərdi üslublarda əks olunur. Həmin imkanlar nə qədər genişdirse, dil də bir o qədər zəngindir.

Qeyd: «Üslubiyyat» ancaq dilçilik anlayışıdır, «üslub» isə daha geniş məzmuna malikdir: dildə olduğu kimi, ədabiyyatda, incasənətdə, ictimai fəaliyyətin başqa sahələrində də üslublar (buna bəzən «dəst-xat», «yol» və s. də deyilir) özünü göstərir. Məsələn: Sabir üslubu (bunu «Sabirin dili» məzmununda yox, «satirik ədəbiyyat üslubu» məzmununda anlaşıq lazımdır), Xan Şuşinski üslubu, Səttar Bəhlulzadə üslubu və s. Yaxud klassik üslub, folklor üslubu, romantik üslub, realist üslub və s.

107 Cümłələri köçürün, mötərizədə verilmiş sinonim sözlərdən uyğun gələnini (yaxud daha məqbul sayığınızı) seçib tələb olunan yerdə yazın.

1) İkinci ... müharibəsi on milyonlarla insanın həyatı bahasına bəşə gəldi (dünya, cahan, aləm).

2) Artıq bir ilə yaxındır ki, ... mənə əziyyət verir, ancaq vaxt tapa bilmirəm, bir özümü həkimə göstərəm (könlüm, qəlbim, ürəyim).

3) Xəzər ... qərb sahillərində ən qədim zamanlardan türk tayfaları yaşamış və qonşu qeyri-türk mənşəli tayfalarla müxtəlif əlaqələrə ... (dənizinin, bəhrinin, dəryasının; daxil olmuşlar, girmişlər, təşrif bùyurmuşlar).

4) ... gecəsi yavaş-yavaş ... qalırdı, ... vüsal vəd edən səhər açılırdı (ayrılıq, hicran, fəraq; geridə, arxada, dalda; sevgililərə, sevənlərə, aşiqlərə, aşiq olanlara, vurulanlara).

5) Azərbaycan Müdafiə Nazirliyi Analitik-İnformasiya Mərkəzinin yanvarın 12-nə olan ... qeyd olunur ki, silahlı qüvvələrimizin ... torpaqlarımızın erməni işgalçılarından azad edilməsi uğrunda ... əməliyyatlarını davam etdirirlər (xəbərində, məlumatında, informasiyasında; dəstələri, qrupları, bölmələri, hissələri; vuruş, döyüş, müharibə, savaş).

- Hansı sözləri məhz uyğun gəldiyinə, yeni yeganə uyğun variant olduğuna, hansıları məqbul sayığınıza, yaxud daha uğurlu sayığınıza görə seçdiniz? Hansı sözlərin seçilməsində çətinlik çəkdiniz, yaxud tərəddüd etdiniz? Mötərizədə verilmeyən, ancaq müvafiq yerde işlənməsi həmin variantlardan daha uğurlu olan söz varmı?

- Birinci mətnədə sözün poetik, ikinci mətnədə isə terminoloji funksiyasına diqqət verin.

108 *Şeiri oxuyun, şairin özünəməxsus dil (üslub) xüsusiyyətlərini müəyyənləşdirməyə çalışın.*

Yaxın sirdaş kimi, əziz dost kimi
Qolunu boynuma saldı bu yerlər.
Mənim bu nisgilim vardı əzəldən,
Oxşayıb könlümü aldı bu yerlər.

Göylərə uçsam da, bağlıyam yene
Əziz, doğma yurda, doğma Vətənə...
Min elde min nemət dadmışam, menə
Şəkərdi bu yerlər, baldı bu yerlər.

... Kim minir Qazaxın dilboz atını,
Götürür toyların şal xalatını...
Şeirin, sənətin mükafatını
Hər zaman hər yanda aldı bu yerlər.

(Osman Sarıvəlli)

- Xalq dilindən gələn söz və ifadə-obrazları tapın—bunlar şairin dilinin (üslubunun) müəyyənləşməsində nə dərəcədə əhəmiyyətlidir? «Aşıq şeiri» üslubu bərədə nə bilirsınız? Həmin üslubda yazan XX əsr Azərbaycan şairlərindən daha kimləri tanıyırsınız? Səməd Vurğunun «aşıq şeiri» üslubunda yazılmış şeirlərindən birini dəftərinizə köçürüb, dil-üslub baxımından təhlil edin.

§ 14. AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN ÜSLUBLARI

- ▲ Azərbaycan ədəbi dili dünyanın ən zəngin ədəbi dillərindən biri olub, inkişaf etmiş funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır:

- 1. Bədii üslub.**
- 2. Elmi üslub.**
- 3. Publisistik üslub.**
- 4. Məişət üslubu.**
- 5. Rəsmi-işgüzar üslub.**

Azərbaycan ədəbi dilinin funksional üslubları milli ictimai təfəkkürümüzün əsas sahələrini əhatə edir. Hər bir üslubun özü-nəməxsus dil vasitəleri, vahidləri, ümumən əlamətləri tarixi inkişaf prosesində müəyyənləşmişdir. Məhz həmin əlamətlər bədii üslubu elmi üslubdan, elmi üslubu məişət üslubundan və s. ayırrı. Bədii üslubdakı obrazlılıq, bədii ifadə vasitəlerinin bolluğu, məcazilik elmi üslubda yoxdur; elmi üslubdakı termin sıxlığına, mürəkkəb cümlələrin işləkliyinə isə publisistik üslubda, demək olar ki, təsadüf olunmurmur. Publisistik üslub, bir növ, ictimai-kütləvi dil

təzahürüdür, ancaq məişət üslubu qədər kütləvi deyil; əslində, məişət üslubuna mexsus bir sıra nitq etiketləri (salamlaşma, hal-əhval tutma, xudahafizlaşmə və s.) publisistik üslub üçün xarakterik deyil. Rəsmi-işgüzər üsluba gəldikdə isə, o heç bir digər funksional üslubda olmayan standart formalardan, fərdi üslubu yaxın qoymayan ümumi mətn konstruksiyalarından ibarətdir.

Azərbaycan ədəbi dilinin üslubları bir-birindən nə qədər fərqlənsə də, onlar eyni bir ədəbi dilin üslubları olduğuna görə onun fonetik, leksik və qrammatik normalarına tabedirlər.

Azərbaycan ədəbi dilinin funksional üslubları öz inkişaf səviyyəsinə, mükəmməlliyinə, müasir dünya təfəkkürünü ifadə etmək imkanlarına görə bir-birindən fərqlənir ki, bunun səbəbələrini, hər şeydən əvvəl, tarixdə axtarmaq lazımdır. Azərbaycan dili yüzillər boyu daha çox şeir dili olaraq inkişaf etmiş, bu dil də dünya şöhrətli poeziya nümunələri yaranmışdır. Yeni dövrdə isə ədəbiyyatın digər növlərində gözəl əsərlər yazılmış, Azərbaycan dilinin publisistik üslubu formalaşıb zənginləşmişdir.

Lakin Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar əsərlərini, əsasən, beynəlxalq dillərdə yazdıqlarına görə Azərbaycan dilinin elmi üslubu bədii, yaxud publisistik üslub qədər geniş ifadə imkanları qazanmamışdır. Bunun bir səbəbi də elmin, intellektin beynəlmiləlçi xarakteri ilə bağlıdır. Ədəbiyyat milli zövqü, publisistika milli ictimai marağının əks etdirdiyi halda, elmin metodları ümumbehşəridir.

Rəsmi-işgüzər üsluba gəldikdə isə bu, milli dövlətçilik, idarəcilik təcrübəsi olan yerde formalıdır. Azərbaycan ədəbi dilinin həmin üslubu bütün funksional üslublardan geri qalmışdır.

Müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsi ilə rəsmi-işgüzər üslub yüksək sürətlə inkişaf etməkdədir.

109 Aşağıdakı mətnlərin üslubunu müəyyənləşdirməyə çalışın, hər bir mətnin xarakterik əlamətlərini göstərin.

A

Arabanın arxa tərəfində çağdan yapışaraq oturmuşdım. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çıxınlı palyız havası başlanmışdı. Kövşənliklər, otu çalılmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındaki kövşənliklər xıtıldayırdı. Dərz taylarının yeri cürcəmişdi. Qalın sirkanların içinde ora-ğın ağızından salamat qalmış sünbüllər nəmlənib əyilmişdi.

(İsmayıllı Şixlidan)

B

Azərbaycan dilində bizə çatan ilk yazılı nümunə hələ ki, XIII əsrə aiddir. Ancaq bir sıra faktorlar bu dilin bir neçə əsr əvvəldən müntəzəm olaraq yazılı dil kimi işləndiyinə dəlalət edir... Alban əlifbasının olması, ərəb əlifbasının türk dillərinin səs tərkibini əks etdirmək sı-naqları, Azərbaycan ədəbiyyatında poetik janrların formallaşması, renessans ədəbiyyatımızı yaradan yetkin mədəni-tarixi şərait, nəhayət, XIII əsrədəki yazı dilimizin bədii-semantik kamilliyyi həmin qənaəti təsdiqləyir. Deməli, ədəbi dilimizin məlum yazılı dövrü, bir tərəfdən qədim, özünü tutmuş bünövrə üstündə durur, digər tərəfdən onun səviyyəsi və sonrakı inkişaf sürəti həmin tarixi köklə birbaşa şərtlənir.

(*Azərbaycan ədəbi dili tarixi, Bakı, 1992*)

- YUNESKO-nun qərarı ilə 2000-ci ildə möhtəşəm yazı abidəmiz olan «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyi keçirildi. Bütün dünya bu tarixi gerçəkliyi qəbul etdi. Deməli, burada söylənən fikir özünü doğrultdu.

110 Mətni oxuyun, üslubunu müəyyənləşdirin, aid olduğu üslubun ən mü-hüm əlamətlərini göstərin (verilmiş mətndəki konkret faktlar əsasında).

Ağababa, adətən, bu vaxtlar evdə olurdu, amma bu dəfə Ağababa gecə işdən gələndə hamı yatmışdı, hətta Ağabacı da istidən və əsəbilikdən yorulub əldən düşmüşdü və paltarlı-paltarlı yerində uzanmışdı ki, Ağababanı gözləsin, amma yuxu aparmışdı Ağabacını. Ağababa həyətə girdi və birdən-birə Ağababaya elə gəldi ki, bu həyət onun həyəti deyil, tamam başqa bir həyətdi; həmin ağaclar idı, həmin bina idı, həmin hasar idı, amma bütün bunlar elə bil ki, yad idı və Ağababa axır vaxtlarda birinci defə həyəti gəzib dolaşdı, hər ağacını, hər kolunu əli ilə əkibbecərdiyi, hər bir daşına, çöpünə bələd olduğu bu həyət niyə Ağababaya belə gəldi, başa düşmədi, sonra gəlib həyətin aşağı başına hinin yanına çatanda gördü ki, Dolça hasarın üstündə dayanıb ona baxır.

(Elçindən)

111 Mətni köçürün, forma tələblərini gözleyin, rəsmi üslubun başlıca əla-mətlərini həmin matn əsasında müəyyənləşdirib göstərin.

M a d d e 21. Dövlət dili

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

M a d d e 22. Paytaxt

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.

(«Azərbaycan Respublikasının Konstitusiyası»ndan)

§ 15. BƏDİİ ÜSLUB

▲ Bədii üslub—milli bədii təfəkkürün ifadəsi olub, obrazlı, emosional nitq formasıdır. Azərbaycan ədəbi dilinin tarixində bədii üslub həmişə aparıcı olmuşdur, müəyyən mərhələlərdə isə hətta bütövlükdə ədəbi dili təmsil etmişdir. Funksional imkanlarının genişliyinə görə bədii üslub bir sıra hallarda ümumən **ədəbi-bədii dil** adlandırılır.

Bədii üslubun obrazlılığı dilin müxtəlif səviyyələrində (həm fonetikada, həm leksikada, həm də qrammatikada) özünü göstərir; hər bir səviyyədə onun özünəməxsus xüsusiyyətləri olsa da, obrazlılıq bütöv bir hadisədir, bu və ya digər mətni ümumilikdə xarakterizə edir.

Emosionallıq (yaxud ekspressivlik), hər şeydən əvvəl, **obrazlılıqdan** irəli gəlir, obrazlı nitq, eyni zamanda emosional (və ya ekspressiv) nitqdır.

Dilin müxtəlif səviyyələrində obrazlılığın, eləcə də emosionallığın göstəriciləri, əsasən, aşağıdakılardan ibarətdir:

a) **fonetik səviyyədə:** alliterasiya,¹ assonans,² səs və heca təkrarı (bunlar ritm yaradan əsas vasitələrdir), intonasiya və s.

b) **leksik səviyyədə:** epitet, təşbeh, mübaliğə, istiarə, kinayə (bunlar məcazın müxtəlif növləridir), frazeologiya, omonimlik, sinonimlik, antonimlik və s.

c) **qrammatik səviyyədə:** söz sırasının dəyişməsi, müxtəlif söz birləşməsi və cümlə tiplərinin təkrarı, ellipsis (müxtəlif nitq vahidlərinin — hecaların, şəkilçilərin, sözlərin buraxılması. Ancaq bu buraxılan üzvlər qavranır) və s.

Obrazlılığın fonetik səviyyədə təzahürü qrammatik səviyyədəki təzahürü ilə, leksik səviyyədə təzahürü isə həm fonetik, həm də qrammatik səviyyədəki təzahürləri ilə birbaşa bağlıdır.

Bədii üslub, adətən, ümumxalq dilinə əsaslanır, xalq təfəkkürünün məhsulu olan sözlər, ifadələr, hətta dialektizmlər (əlbəttə, müəyyən həcmidə) həmin üslubda işlənir.

Bədii üslub aşağıdakı formalarda təzahür edir: şeir dili, nəşr dili və dramaturgiya dili.

Şeir dili aydın seçilən ahəngə, ölçüyə, bölgüyə malik, qafiyə-lənən dildir; məsələn:

Başına döndüyüm gül üzlü sona,
Ömrümün ilk çağrı yadına düşdü;
Şairlər vətəni bizim tərəflər,
Tərlanılar oylağı yadına düşdü.

(Səməd Vurğun)

¹sözlərin əvvelində eyni səslərin gəlməsi

²sözlərin müxtəlif hissələrində uyğun səslərin melodiya yaratması

Nəşr dili müəyyən süjetə malik təhkiyənin — hekayənin, povestin, romanın... dilidir; məsələn:

«Mən qəribə bir duyuq keçirirdim. Nədənsə mənə elə gəlirdi ki, mağazadan qiymətli və çox kövrək bir güldan oğurlamışam. Bunu başqları öz qiymətinə, öz dəyərinə, qanuni yolla pul verib alacaqdılar. Mən isə bir an içinde xəlvətcə bu güldəni götürüb qaçmışam. Mən hey qaçıır, qaçıır, qaçıram, hara qaçıram— bilmirəm» (*Anardan*).

Dramaturgiya dili monoloq və dialoqlardan ibarət səhnə dildir; məsələn:

«**Qulaməli.** Vallah, doktor, elə biz də dərdin çoxluğundan özümüzü vurmuşuq arsızlığa.

Nəriman. Eh, bilsəniz, sizlərə necə ürəyim yanır... Amma çifayda, istədiyimin yüzdə birini edə bilmirəm...

Məmmədəli. Doktor, özünüyü gözləyin, aranıza şpion salıblar...». (*Mirzə İbrahimovdan*)

Ümumiyyətlə, ədəbi janrlar nə qədər müxtəlif olursa, ədəbi-bədii dilin (bədii üslubun) imkanları da bir o qədər geniş olur.

112 Fonetik və qrammatik səviyyələrdə obrazlılıq əmələ gətirən göstəriciləri müəyyənləşdirir və izah edin.

Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldirimlər şaqqlıdayır şaraq-şaraq.
Quşlar uçur yuvasına firıl-firıl,
Şırıldayırlar navalçalar şırıl-şırıl.
Çaxnaşmada göy üzündə ildirimlər,
Bir-birinə dəydi, baxın, qaldırımlar¹.
Dönmələrdə durana bax, qaçana bax!
Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq,
Ayağını şappıldadır oxuyaraq.

(*Mikayıl Müşfiq*)

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqdə o şöhrət.
Hər qülbedə, kaşanədə, viranədə İblis!
Həp Kə'bədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs məni dinlər, fəqət eylər yene nifrət.
Hər kəs mana aciz qul ikən, bəslər ədavət.
Lakin məni təhqir edən, ey əblehü miskin!
Olduqca müsəllət sana bil, nəfsi-ləimin,
Pəncəməndə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın,
Mənsiz də, əmin ol, size rəhbərlik edən var:

¹səki

Qan püskürən, atəş sovuran kinli krallar,
 Şahlar, ulu xaganlar, o çılğın dərəbəgələr,
 Altun və qadın düşkünü divanə bəbəklər,
 Min hiylə quran tülükü siyasi, o hər an
 Məzheb çıxaran, yol ayıran xadimi-ədyan;
 Onlar bütün fitnevü şər, zülmü xeyanət,
 Onlar duruyorkən meni təhqira nə hacət?!
 Onlar, evət, onlar sizi ceynətməyə kafi...
 Mən tərk edirəm sizləri əl'an nəmə lazımlı
 Heçdən gələrək, heçliyə olmaqdaiym azımlı.
 İblis nədir?

—Cümle xeyanətlərə bais...
 Ya hər kəsə xain olan insan nədir?

—İblisl..
(Hüseyn Cavid)

113 Oxuyun, qrammatik səviyyədə obrazlılıq əmələ gətirən göstəriciləri müəyyənləşdirib izah edin.

Birinci Sultan Məhəmməd
 Təxte rəvan olan gündü —
 Bu gün, bu gün...
 Bu tentənə, bu qiyamət
 Tarix olub qalan gündü —
 Bu gün, bu gün...
 Ozan qopuz, iigid qılınc
 Çalan gündü —
 Bu gün, bu gün...
 Pehlevanlar ərşə lərzə
 Salan gündü —
 Bu gün, bu gün...
 Əldə çövkan, topu göydə

Alan gündü —
 Bu gün, bu gün...
 Sözün sözü qifilibəndə
 Salan gündü —
 Bu gün, bu gün...
 Cıdır... yürüş...
 Yerin bağı
 Talan gündü —
 Bu gün, bu gün...
 Qul bazarı ağıznacan
 Dolan gündü —
 Bu gün, bu gün...

(Qabil)

114 Mətni oxuyun, alliterasiya yaradan samit səsləri müəyyənləşdirin.

Dağ döşündə uzanıb kəndə baxa-baxa mən keçmiş səsləri xatırlayırdım: davaya gedən səsləri, oradan gəlməyən səsləri. Bizim qoz ağacındakı qarğanın da o vaxtkı səsi qulağıma gəlirdi. Mən o səsdə o vaxtkı güneşin o vaxtkı işığını gördürüm. O işıq dağların döşünə yayılırdı, o işıq bizim həyatə düşərdi. O işıq qoz ağacının yarpaqlarını işim-işim işildadardı və onda qarğı özünü saxlaya bilməyib sevincindən deli kimi qışqırardı. Başını, bədənini silkələyə-silkələyə o, qozun uca budaqlarını tərpədərdi, telefon meftillərinin üstünə qonub, onları əsim-əsim əsdirərdi; nənəm hirsli-hirsli deyərdi ki, qızmış yenə qar yağdırmaq isteyir, ancaq mən qarğanın səsində yalnız sevinc duyardım.

Payızda göyün üzü qapqara qaralıb havadan yağış qoxusu gələndə qarğı uşaq kimi sevinərdi və bundan bir az sonra mütləq yağış yağardı. Qış vaxtı günlərlə, həftələrlə yoxa çıxan günəş bir gecə xəbərsiz-ətərsiz qayıdıb, səher yeri-göyü parıldadanda mən qarğanın sevincək səsinə yuxudan oyanardım...

(Əkrəm Əylislidən)

115

Aşağıdaki şeiri oxuyun, sintaqmlarını (təqtilərini*) müəyyənləşdirin, qafiyələnməsinə diqqət yetirin.

Biz Bakının ilk səadət carçılırıyıq.
 Min illerlə zülmətlərə yollar açıqdı,
 Dalğalandı Sabirlərin ümman dünyası.
 Azərbaycan qatarı yollara çıxdı
 Dağında Qoca Şərqiñ dumən dünyası.
 Azərbaycan — mayası nur, qayəsi nur ki...
 Hər daşından alov dilli ox ola bilər.
 «Azərbaycan» deyiləndə ayağa dur ki,
 Ana yurdun ürəyinə toxuna bilər.

(Məmməd Araz)

116

Aşağıdaki şeir, nəsr və dramaturgiya dili nümunələrini əvvəl ayrı-ayrılıqla, sonra isə müqayisəli şəkildə təhlil edin.

—1—

Azərbaycan deyəndə
 Ləpələr şairleşir.
 Anaların bətnində
 Qara gözlü körpələr
 Pələngleşir, şirleşir.
 Azərbaycan deyəndə
 Müdrik qocalar kimi
 Dağlar da fikirləşir.

Azərbaycan deyəndə
 «Haralisan?» — sualı
 Verənlərə ar olur.
 Qeyrətlilər birləşir,
 Qeyrətsizlər xar olur
 Azərbaycan deyəndə.

(Tofiq Bayram)

—2—

Yuxular onu kəndə aparanda kənddəki evlərinin quzulamış torpaq divarlarına, çürümüş pərdilərə, taxtalara baxır və qorxurdu ki, bir gün tavan yata, ya da selləmə yağış ciy kərpicləri yuyub apara, qocalar evin altında qala və bundan heç kəs xəber tutmaya. Bu qarışq fikirlərdən bədəni lərzəyə gəlir və onları damın altında tək qoyub şəhərə gəldiyinə peşman olurdu. Ürəyində özünü yamanlayırdı ki, sən ancaq özünü düşünürsən. İstəyirsən dolanacağıın yaxşı olsun, şəhərdə əl-ayağın quru gəzəsən. Yadından çıxardırsan ki, onlar səni böyüdənə qədər nə zillət çəkiblər... Kirpikləri ilə od götürüb'lər, gecələr od-ocaq olmayıanda, yorğan-döşək nazik, sırsıra buz bağlayanda onlar səni öz nəfəsləri ilə isidiblər, əziz tikələrini yeməyib sənə veriblər, elə indi də səndən öteri canlarını belə fəda etməyə hazırlıdilar, lazımlı olsa sinələrini yarıb səni orada gizlədərlər...

(İsmayıllı Şixlidan)

—3—

Böyükbəy. (*Şahnazın əlindən tutaraq*). Mənim əziz bacımın kefi necədir?

* Nitqde (həm adı, həm də bədii nitq nəzərdə tutulur) fasile ilə ayrılan sintaktik vahidlər (şəirdə buna təqti deyilir); məsələn: Azərbaycan — qayalarda biten bir çiçək.

Şahnaz. Şükür Allaha, qardaş, yaxşıyam, axşam gəlib-gedən çox olduğu üçün soruşa bilmədim. Sənin Peterburq səfərin necə keçdi?

Böyükbəy. Səfərim o qədər də fərəhli olmadı. Peterburq bu saat qazan kimi qaynayıır. Hər yerdə inqilab havası duyulur.

Şahnaz. Bəs, görəsən, əlahəzrət çar nə fikirdədir?

Böyükbəy. Kim bilir? Mən hökumət tərəfindən ciddi bir tədbir hiss eləmədim. Görünür, ikibaşlı qartalın caynaqları korşalmışdır. O iğtişaşların kökünü birdəfəlik kəsmək üçün Napoleon kimi amansız olmaq lazımdır...

(İlyas Əfəndiyevdən)

- Ədəbi-bədii dilin şeir, nəsr və dramaturgiya dili təzahürləri bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir? Onları birləşdirən əlamətlər hansılardır?

§ 16. SÖZÜN POETİK FUNKSIYASI (Poetizm)

▲ Sözün bədii üslubdakı əsas işinə, vəzifəsinə poetik funksiyası deyilir. Mətndə bilavasitə poetik funksiya daşıyan söz, yaxud ifadə poetizmdir.

Sözün poetik funksiyası onun adı informativ funksiyasından fərqlənir. Adı informativ funksiyasını söz məlumat mübadiləsi zamanı həyata keçirir (məsələn, soyuq hava, soyuq su, soyuq ev ifadələrində olduğu kimi), poetik funksiya isə obrazlı təfəkkürün məhsuludur (məsələn, soyuq duygular, soyuq münasibət, soyuq adam ifadələrində olduğu kimi). Heç şübhəsiz, obrazlı təfəkkür adı (informativ) təfəkkürə əsaslığı kimi, sözün poetik funksiyası da onun adı informativ funksiyasına əsaslanır.

Poetizm – bədii sözdür.

M.Füzuli bədii sözü adı sözdən fərqləndirmək üçün onu «diri söz» sayırdı və «ver sözə ehya» (yəni sözü dirilt, canlandır) ifadəsi də dahi sənətkara, «söz Allahı»na məxsusdur.

Söz bədii mətndə özünün bədii imkanlarını nümayiş etdirir ki, həmin imkanların genişliyi söz ustasından, söz sənətkarından (onun istedadının səviyyəsindən) asılıdır. Sözün bədii imkanlarına «sözün sehri», «sözün gücü», «sözün estetikası» və s. də deyilir. Məsələn, aşağıdakı şeirdə sözün haqqında danışılan sehri, gücü, estetikası hiss olunur:

Çarxını qurduqca dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli...
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çirpinir darda,
Bəzən də qərq olur firtinalarda.

(Səməd Vurğun)

Burada söz adı informasiya vermir, güclü emosiya, bədii təsvvür yaradır.

Bədii söz, əsasən, **məcazi mənada** işlənmiş sözdür.

Poetik təfəkkürün məhsulu kimi yaranan söz, ifadə tədricən adı (informativ) təfəkkürün materialına çevrile bilir. Məsələn, **acı söz, ləkəsiz vicdan, mülayim xasiyyət** kimi ifadələr bir vaxtlar bədii kəşf olub, indi hamının işlətdiyi ifadələrdir.

Frazeologizmlər də dilin poetik imkanları hesabına yaranmışdır, lakin hazırda dilin normativ vahidləri sırasına daxildir. **Cənnini dişinə tutmaq, gördüyündən göz kirəsi istəmək, çörəyini daşdan çıxarmaq, söz atmaq** və s. kimi frazemlər bu gün kütləvi şəkildə işlənir, halbuki bunlar bir vaxtlar üslubi (yaxud stilistik) fiqurlar olmuşdur.

Sözün poetik funksiyası səsin (musiqi səsinin), rəngin poetik funksiyasını xatırladır.

Sözlə bütöv bir sənət sahəsi yaranmışdır ki, biz bunu söz sənəti, yaxud **ədəbiyyat** adlandırırıq.

117 Aşağıdakı sözləri həqiqi və məcazi mənalarında cümlədə işlədin.

Ağır, qırmızı, qapalı, dərin, möhkəm, göy, isti, pərişan, sıniq, qara, yorğun, yetim, düşkün, dəli.

118 Şəiri köçürünen, məcazi mənada işlənmiş sözlərin altından xətt çəkin, həmin sözlərin həqiqi mənalarını xatırlayın.

Uçurur fikrimi boşluqlara bax,
Göyü xəncər kimi dündüz yararaq
Uzanan dik qayalar, silsilelər—
Qara yellər ona dörd yandan əsər.
Ağ buludlar onu bərk-bərk sarmış,
Deli Qafqaz! O, baharsız bir qış,—
Deyə təsvir olunarmış hərdən;
Torpaq olmuş o keçən günlərdən
Saf izlər görürəm daşlarda,
Ağ dumanlar ağarır qaşlarda...

(Səməd Vurğun)

119 Mətni oxuyun, sabit söz birləşmələrini (frazeologizmləri) tapın, onların bədii kontekstdəki funksiyasını izah edin.

Kişi yola düşəndə dan yeri yenicə ağarırdı. Gecikmiş xoruzlar orda-burda qanad əlib banlayır, səhər mehi otları xışıldadır, torağaylar pırılıtlı ilə qalxıb sirkən kollarının dibinə qonurdular. O, axşamdan arvadına demişdi ki, uzaq səfərə çıxacaq, Allah-taalanı tapıb dərdini ona deməyincə geri qayıtmayacaq. Arvad əli üzündəcə donub qalmış, xəya-

lindan keçirmişdi ki: «Allah, sən özün saxla, kişinin başına havamı gəldi, nədi?» Ancaq ağızını açıb bir söz deyə bilməmişdi. Bütün gecəni korun-korun ağlamış, ərinin yoluna tədarük görmüşdü. Heybəyə beşaltı çörək, bir torba süzmə, yarım baş pendir qoymuşdu. Səhərəcən yatmayıb ərinin patavasını, çarığını qurutmuş, paltarının cırıq-söküyüünü yamamışdı. Xoruzun üçüncü banından sonra kişi paltarını geyinib sakitcə evdən çıxməq istəmişdi. Arvadı isə həyətdə, boz kilimin üstündə mitil yorğana bürünüb yan-yana yatışan uşaqlarını dürtmələyib qaldırmışdı ki, durun, atanız uzaq yola çıxır, görüşün. Uşaqlar yuxulu-yuxulu onun boynuna sarılmışdılar. Ata balalarını bir-bir öpmüş və daxmasından çıxmışdı.

(İsmayııl Şixlidan)

§ 17. BƏDİİ TƏSVİR VASITƏLƏRİ

▲ Sözün poetik imkanları ən çox bədii vasitələrdə üzə çıxır. Bədii təsvir vasitələri birbaşa deyil, məcazi mənada işlənən sözlər, ifadələrdir ki, onların əsas növləri aşağıdakılardır:

Epitet (bədii təyin). Bu və ya digər predmetin qeyri-müstəqim əlamətini göstərən təyinə epitet, yaxud bədii təyin deyilir. Məsələn, ağır söz, dərin fikir, yuxulu torpaq, gül üz, dəli həvəs və s.

Qeyd: Epiteti (bədii təyini) adı təyinlərdən, yaxud, başqa sözlə, qrammatik təyinlərdən fərqləndirmək lazımdır. Məsələn, ağır söz birləşməsində ağır bədii təyin və ya epitet, ağır daş birləşməsində isə adı və ya qrammatik təyindir.

Təşbeh (bənzətmə). Bu və ya digər predmetin diqqəti çəkən əlamətinə görə başqa bir predmetə oxşadılmasına təşbeh, yaxud bənzətmə deyilir. Təşbehin (benzətmənin) iki forması var:

I. **Kimi, tək, elə bil, sanki** və s. qrammatik əlamətlərlə düzəldilən təşbehlər (benzətmələr); məsələn, hisləri buz kimi (tək) soyuq olmaq, elə bil daşdır (adam haqqında), baxışı sanki maral baxışı idi və s.

II. Həmin qrammatik əlamətlər olmadan düzələn təşbehlər (benzətmələr); məsələn, o, maraldır, yaxud əjdahadır (adam haqqında); gözləri ahu gözüdür və s.

I qrupdan olan benzətmələr müfəssəl, II qrupdan olan benzətmələr mükəmməl benzətmələr adlanır.

Metafora (istiarə). Bu və ya digər predmetin, hadisənin əlamətinin həmin predmetin, hadisənin adı çəkilmədən başqasına (başqa predmetə, hadisəyə) köçürülməsinə metafora (istiarə) deyilir. Məsələn:

Qış günüşi
Uzaqdan yorğun-yorğun
baxırdı yamaaclara.

(Osman Sarıvəlli)

Mübaliğə. Bu və ya digər predmetin, hadisənin əlamətlərini olduğundan müqayisəyə gəlmeyəcək qədər artıq göstərməyə mübaliğə deyilir. Məsələn:

Mən aşiqəm Salyana,
Dara zülfün, sal yana.
Necəsən, bir ah çekim,
Kür quruya, sal yana.

Yaxud:

Kuhikən künd eyləmiş min tişəni bir dağ ilən,
Mən qoparıb atmışam min dağı bir dırnağ ilən.

(Məhəmməd Füzuli)

Mübaliğə ən çox folklorda və klassik ədəbiyyatda işlədir.

Kinayə. Sözün zahirən müsbət mənada deyilib, ancaq əslində mənfi məna bildirməsinə kinayə deyilir ki, məzmununa görə iki növünü fərqləndirmək lazımlı:

I. *Yumorlu kinayə* – məsələn, *Ə, bu lap əjdahadır ki* (qorxaq, bacarıqsız adam haqqında). *Maşallah, yaman ağıllısan* (ağılısız hərəkət etmiş adama müraciətlə) və s.

II. *Satirik kinayə* – məsələn, *Millətin dərdini çəkməkdən əriyib çöpə dönüb...* (Öz kefində olub, millətə canı yanmayan haqqında). *Bizi ağ günə çıxartdı* (öz işini bacarmayan rəhberlər haqqında) və s.

Bədii vasitələrin bədii üslubdakı rolü çox mühümdür, onlarsız həmin üslubu təsəvvür etmək mümkün deyil. Məhz bədii vasitələrlə ədəbi-bədii dildə yeni ifadələr yaradılır, adı sözlərə qeyri-adi mənalar verilir və nəticədə, ümumiyyətlə, ədəbi dil zənginləşir, ifadə imkanları genişlənir, səlisləşir.

120 Mətni oxuyun, bədii vasitələri tapın, növlərini (epitet, təşbeh, mübaliğə və s.) müəyyənləşdirin.

Ağacların sultani, dünyani yorub yola salmış qoca palid da tezdən oyanmışdı. O, səhər küləyinin dağlardan qovub gətirdiyi sərin, bulaq suyu kimi diş göynədən təmiz havasını ciyərlərinə çekib meşəyə qulaq asındı. Qumru quşları qoşalaşıb naz-qəmzə ilə cəmənlikdə dolasıldılar. Onların qurultusu hophopun səsinə, hophopun səsi alabaxtanın oxumasına, alabaxtanın nəgməsi bülbülün cəh-cəhinə qarışındı. Elə bil bu

qalın meşə havanın ətrindən bihus olub min bir dillə zülmə edir və bu nəğməli dünyaya heyranlığını bildirirdi. Qoca palid sonsuz boşluqlara qədər baş alıb gedən meşənin cah-calalına baxdıqca ürəyi dağa dönürdü. Bilirdi ki, bu ağacların çoxu onun kökündən, ətrafa səpələnən qozalarından törəmişdir. Pöhrələr boy atdıqca bir-birinə dayaq olub arxa-arxaya dayanmış, küləyə-tufana boyun əyməmək üçün ayaqlarını yerə dayayıb torpağın qalın qatlarına kök atmışdır və indiyə qədər onların başından bir tük də əskik olmamışdı.

(İsmayııl Şixlıdan)

- Bədii vasitələri taparkən nəzərə alın ki, bu, allegorik mətndir: meşə—xalqın, pəlid—hökmdarın, xalq ağsaqqalının obrazıdır... Həmin obrazlar nə dərəcədə müasirdir?

121 Mətni oxuyun, epitetləri göstərin, onların bədii üslubdakı rolunu izah edin (mətndəki nümunələr əsasında).

...Şirvanın yaşıl düzənlərini, yalçın qayalarını, zümrüd dağlarını, şırhaşır axan, anasının göz yaşı kimi duru bulaqlarını yada sala bilməyəcək, unudulacaq. Quranda cənnətin təsvirini oxuyanda gözləri önündə uşaqlıq xəyallarının dumanına bürünmiş doğma Vətəni canlanmayacaq... Bibiləri, dayıları, xalaları onun yadına düşənəcən (əgər düşsə də) artıq bu dünyadan köç təbilini vurub gedəcək. «Uşağım qərib eldə, yadlar içinde tək-tənha qalacaq» ... Ananın böyük dərdi buydu. Ana oğlunun burada yerləşdikcə doğmalaşa biləcəyinə inanmırıdı...

(Əzizə Cəfərzadədən)

122 Aşağıdakı şeiri oxuyun, təşbehləri tapıb göstərin.

Ömür başdan-başa, beşikdən qəbre
Heyatın sevinci, qəmi deyilmi?..
Ölüm bir ömürlük iztirabların—
Ağrının, acının cəmi deyilmi?

Keçir məqamlar da gündə yüz əldən,
Hansı gizli əldir pozan, düzəldən...
Sənin güvəndiyin dünya əzəldən
Əkilən, biçilən zəmi deyilmi?

Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, mağzını bilmədik ancaq,—
Tapdaq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi?

(Bəxtiyar Vahabzadə)

123

Aşağıdakı parçada istiarələri tapın, onun mətnlərdəki bədii (poetik) funksiyasını müəyyənleşdirməyə çalışın.

Bakının dərdi var, Bakı xəstədir,
Könül intizarda, göz yol üstədir...
Soyuq divarlardə gülə nişanı,
Didir, parçalayır insan insanı...

Burda döngələrin yeri darışqal,
Oturmuş palanın üstündə hambal.
Dərin fikirlərə qərq olmuş yazıq,
Dincəlmək istəyir o da azacıq.
Şahların qızdıığı qorxunc bir zaman...
Atıb külfətini gəlmış İrandan...

(Səməd Vurğun)

124

Əsasən kinayə üzərində qurulmuş aşağıdakı mətni oxuyun və burada daha hansı bədii vasitələrin işləndiyini göstərin.

Ey alnın ay, üzün günəş, ey qasların kaman!
Ceyran gözün, qarışqa xətin, kakılın ilan!
Alma çənən, çənəndə zənaxdan dərin quyu,
Kirpiklərin qamış, dodağın bal, tənin ketan.
Boynun sürahi, boy-buxunun bir uca çınar,
Əndamin ağ gümüş, yanağın qırmızı ənar!
Xalın üzündə bugđa, başında saçın qürab...
Qah-qah, qəribə gülməlisən xaniman-xərab.

(Mirzə Ələkbər Sabir)

- Hansı ifadələr (obrazlar) mətnin lirik yox, satirik (kinayəli) mətn olduğunu bilavasitə göstərir?

§ 18. ELMİ ÜSLUB

▲ Elmi üslub elmi təfəkkürün ifadəsi olub, bu və ya digər elm sahəsinin dilidir. Mətiqlilik, ardıcılıq, konkretlik və s. elmi nitqin (üslubun) əsas xüsusiyyətləridir.

Monoqrafiyaların, dərsliklərin, elmin müxtəlif sahələrinə aid məqalələrin və s. dili elmi üsluba aiddir. Bədii üslubdan fərqli olaraq elmi üslubda obrazlılığı, emosionallığı, adətən, təsadüf edilmir.

Məsələn, «...Ümumxalq dilinin, xüsusən onun yüksək forması olan ədəbi dilin ümumiyyət tərəfindən məqbul normaları vardır və dilciliyin bir sıra sahələri bu normaları dilin ümumi qayda və qanunlarının hərtərəfli tədqiqinə əsasən aydınlaşdırır, müəyyənləşdirir, qanuniləşdirir və dəqiqləşdirir. Üslubiyyat isə bu normalların həm müstəqil, həm də şərti məqsədə uyğunluq əsasında istifadə edilməsi mümkün olan variantlarını müəyyənləşdirir

ve tədqiq edir... Beləliklə, dil vahidlərinin vəzifə əlaqələri, qarşılıqlı əvəzolunma imkanları, məna paralelizmi, sinonim münasibətləri və bunların müxtəlif nitq sahələrinə paylaşması məsələləri, eləcə də məqsədə uyğunluq əsasında istifadəyə görə ifadə vasitələrinin sistemi üzrə formallaşan üslublar üslubiyyatın mövzusunu təşkil edir». (*Əbdüləzəl Dəmirçizadədən*)

Elmi üslubda ancaq bu üslub üçün xarakterik olan ele sözlər işlənir ki, onlara **termin** deyilir. Hər elmin özünəməxsus terminləri, yaxud terminologiyası vardır. Həmin terminləri, yaxud terminologiyani, adətən, o elmə bələd olanlar başa düşürlər.

Yuxarıdakı mətndə dilçiliyə aid **ümumxalq dili, ədəbi dil, dil vahidi, dilçilik, üslubiyyat, üslub, norma, fonetika, leksikologiya, qrammatika, sinonim** və s. terminlər işlənmişdir.

Elmi üslubda mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr çox işlənir. Elmi fikir nə qədər mürəkkəb olursa, dil də bir o qədər mürəkkəb olur, onu başa düşmək üçün müəyyən həzirlıq tələb olunur. Məsələn, elmi üsluba aid aşağıdakı mətnə diqqət yetirək:

Qədim Azərbaycan mədəniyyətinin mənbələri diferensial mənbələrdir — o mənada ki, məsələn, oğuznamə mövzusunda ümum-türk keyfiyyəti «Kitabi-Dədə Qorqud»dakı azərbaycanlılığı istisna etmir; ümumtürk keyfiyyəti isə yalnız genezisdən gəlmir (lakin, şübhəsiz, bu, əsasdır), regiondakı tarixi kontaktlar həmin keyfiyyətin funksionallığını qoruyur. III—V əsrlərdə ümumxalq Azərbaycan dili formallaşır, bu proses türk tayfa dillərinin mərkəzləşməsi hesabına gedir; IX—XI əsrlərdə Azərbaycana gələn türk tayfaları artıq müxtəlif tayfalarla (yaxud tayfa birlikləri ilə) deyil, müəyyənləşmiş xalq mövcudluğu (və onun dili) ilə qarşılaşırlar. Gelmə mədəniyyətin qohum yerli mədəniyyətdə ehtivası tədricən gedir...

Mətndə söhbətin nədən getdiyini bilmək üçün aşağıdakılardan tələb olunur:

- 1) terminləri (terminologiyani) başa düşmək;
- 2) sintaksiyi anlamaq, yəni müxtəlif anlayışlar arasındaki əlaqələri dərk etmək.

Elmi üslubda fikri daha yiğcam, daha konkret ifadə etmək üçün müxtəlif qrafik vasitələrindən (rəqəm, diaqram, düstur və s.) istifadə olunur; məsələn:

Xassə 1. A və B nöqtələri arasındaki məsafə, bu nöqtələr müxtəlif olduqda müsbət ədədə, üst-üstə düşdükdə isə sıfıra bərabərdir, yəni A=B olduqda AB>0 və A=B olduqda AB=0 olur.

Xassə 2. İstənilən A və B nöqtələri üçün A-dan B-yə qədər məsafə B-dən A-ya qədər məsafəyə bərabərdir:

$$AB=BA$$

Xassə 3. İstənilən A, B, C nöqtələri üçün AC məsafəsi AB və BC məsafələri cəmindən böyük deyil:

$$AC < AB + BC$$

Elmi üslubda sözlər, ifadələr, cümlələr müəyyən anlayışları, hökmələri birmənalı şəkildə ifadə edir, coxmənalılığa, mətnaltı mənaya, fikrin müxtəlif cür anlaşılmamasına yol verilmir.

125

Mətni oxuyun, elmi üsluba məxsus leksik və grammatik (sintaktik) xüsusiyyətləri müəyyənləşdirib şərh edin.

Elektron hesablama maşınları (EHM) mürəkkəb quruluşa malik qurğular kompleksi olub, əvvəlcədən tərtib olunmuş və onların yaddaşlarında mühafizə edilən proqramlar əsasında müxtəlif informasiya proseslərini yerinə yetirir. Bu proseslər rəqəm və simvol (hərf, qrafik informasiyalar) informasiyalarının daxil edilməsi, mühafizəsi, işlənməsi və alınmasıdır.

EHM-lərin kompleks aparat vasitələri model (blok) quruluşuna malikdir. Ayrı-ayrı modullar informasiyanın daxil edilməsi (giriş qurğuları), mühafizəsi (fəal və xarici yaddaş qurğuları), işlənməsi (prosessorlar) və alınması (çıxış qurğuları) proseslərini həll edir.

126

Aşağıdakı mətni oxuyun, elmi üslub üçün xarakterik olan xüsusiyyətləri göstərin.

EHM-lərin dördüncü nəсли böyük integrallı sxemləri (BİS) əsasında qurulmuşdur. Mütərəqqi texnoloji üsulların köməyilə bir integrallı sxemdə on minlərlə tranzistor yerləşdirmək mümkün oldu. Belə qurulmuş integrallı sxemlərinə böyük integrallı sxemləri deyilir. Bu sxemlərin köməyilə hətta EHM-in prosessorunu bir silisium kristalına yerləşdirmək mümkün oldu. Belə qurulmuş prosessor mikroprosessor adlanır. Beləliklə, BİS-lərin kəşfi mikro-EHM və ya mikrokompyuterlərin yaradılmasına səbəb oldu. Mikrokompyuterlər yaddaş tutumları, sürətləri və başqa göstəricilərinə görə böyük və mini EHM-lərdən geri qalmalarına baxmayaraq, istismarı ucuz olması, etibarlılığı, kompaktlığı, asan istehsalı və s. keyfiyyətlərinə görə çox əlverişlidir. Bu üstünlüklər mikrokompyuterlərin geniş tətbiqinə və fərdi kompyuterlərin meydana gəlməsinə səbəb olmuşdur.

«Fizika», «Kimya» və «Ümumi biologiya» kitablarınızın hərəsindən bir abzas mətni dəftərinizə köçürün və həmin mətləri aşağıdakı qaydada təhlil edin:

- terminləri müəyyənləşdirib altındañ xətt çəkin;
- cümlələrin quruluşca növlərini müəyyən edin;
- modallıq məzmunu ifadə edən sözləri, yaxud söz birləşmələrini (ifadələri) tapıb göstərin (əgər varsa).

§ 19. SÖZÜN TERMINOLOJİ FUNKSIYASI

(Termin)

▲ Sözün elmi üslubdakı əsas işinə, vəzifəsinə onun **terminoloji funksiyası** deyilir. Mətndə bilavasitə terminoloji funksiya daşıyan söz, yaxud ifadə – **termindir**.

Terminlər (terminologiya) başqa üslublar üçün xarakterik deyil, elmi üslubu isə termsiz təsəvvür etmək olmaz.

Elmi üslubda bilavasitə terminoloji funksiya daşıyan sözlər, yaxud ifadələrlə yanaşı, elə sözlərə, ifadələrə də təsadüf olunur ki, onlar, ümumiyyətlə, termin deyillər, ancaq elmi mətndə termin kimi işlənir. Məsələn, **leksem**, **leksik vahid** və s. dilçilik elminin bilavasitə terminidir, söz isə məhz elmi mətndə termin kimi çıxış edir.

Bu və ya digər elm sahəsinə aid mətnləri, artıq məlum olduğunu kimi, terminlərsiz (terminologiyasız) təsəvvür etmək mümkün deyil. Hər söz termin deyil. Termin, hər şeydən əvvəl, müəyyən elm sahəsinə aid olub, ancaq həmin elmin mütəxəssislərinə (o elmi bilənlərə) məlumdur; ikincisi, müxtəlif məna çıalarlarına malik deyil, məhz bir anlayışı ifadə edir; üçüncüüsü, formaca yiğcamdır, rahatdır.

Azərbaycan dilində, eləcə də dünya dillerinin çoxunda alınma terminologiya milli məşəli terminologiyadan daha geniş yayılmışdır; həm Şərq (xüsusilə ərəb), həm də Qərb (Avropa) dillerinə məxsus terminlər dilimizdə üstünlük təşkil edir.

Elmi təfəkkürün, məsələn, bədii təfəkkürlə müqayisədə beynəlmiləl xarakter daşımاسının nəticəsidir ki, elmi terminlər də, adətən, beynəlmiləl olur: dünyanın bir çox dillərdə eyni terminlər işlənir.

Müşahidələr göstərir ki, get-gedə dünyada elmi təfəkkürün integrasiyası güclənir—hər bir alim çalışdığı sahə üzrə bütün

kəşfləri, mülahizələri mənimsəməyə cəhd edir. Ona görə də dün-yanın əsas dillərini bilmək, daha doğrusu, ixtisasa aid müxtəlif-dilli məlumatları bilavasitə qəbul etmək lazım gəlir. Eyni zamanda hər bir xalqın alımları öz araşdırmalarını vaxtlı-vaxtında dünyaya çatdırma olurlar. Beləliklə, elmin dili getdikcə daha çox beynəlmiləlləşir ki, bu özünü aşağıdakı sahələrdə göstərir:

1) hər bir dilin (o sıradan Azərbaycan dilinin) elmi üslubunda beynəlmiləl terminlər milli terminləri sıxışdırır;

2) elmi üslub get-gedə daha çox formullara, şərti işaretlərə, müxtəlif xalqlardan olan mütəxəssislərin hamısı üçün anlaşılı digər vasitələrə meyil edir;

3) elmi məlumatların, müxtəlif araşdırmalarının nəticələrinin daha çox elan edildiyi diller (məsələn, ingilis, alman, fransız, rus və s.) müəyyənləşir.

Bununla belə hər bir inkişaf etmiş mədəni xalq əsas elm sahələri üzrə orta təhsili məhz öz ana dilində aparmalı, yalnız bundan sonra beynəlmiləl dil arenasına çıxmalıdır.

128 Mətni oxuyun, terminlərin göstərin, onların mənasını izah edin.

Türkologiyada budaq cümlələr haqqında müxtəlif fikirlər vardır. Xəbəri şəxsli formada olan budaq cümlələri bütün dilçilər qəbul edirlər və belələri heç kim üçün mübahisəli deyildir. Mübahisə yalnız feli sıfət, feli bağlama və felin isim (məsdər) tərkibləri üzərindədir. Çox zaman məsdər tərkibləri arada unudulur; feli sıfət və feli bağlama tərkibləri budaq cümlədirmi, budaq cümə deyildirmi məsəlesi ətrafında mühakimə yürüdülür.

(Ələvsət Abdullayevdən)

129 Aşağıdakı terminlərin hansı elm sahələrinə aid olduğunu müəyyənləşdirib cümlədə işlədin:

Benzol, karbohidrat, turşu, təcil, hərəkət, təzyiq, tənlik, kotanges, hipetonuz, kürə, tuyuq, əruz vəzni, bəhr, hipoteza.

130 Aşağıdakı sözlərin: a) adı danışq dilindəki, b) elmi üslubdakı mənalarını müəyyən edin. Sözləri cümlələrdə işlədin və elə edin ki, bir cümlədə sözün adı danışq dilindəki, ikinci cümlədə elmi üslubdakı (terminoloji) mənası əks olunsun.

Söz, səs, xəber, dalğa, su, güc, iş, göl, çay, duz, dairə, xətt, say, cümlə, təsirli, təsirsiz.

§ 20. ELMİ ÜSLUBUN MÜXTƏLİF ELM SAHƏLƏRİ ÜZRƏ TƏZAHÜRLƏRİ

▲ Elmin müxtəlif sahələri olduğu kimi, elmi üslub da müxtəlif elm sahələrində təzahür edir. Hər bir sahənin özünəməxsus terminologiyası, ifadə tərzi həmin təzahürləri bir-birindən fərqləndirir.

Elmlər: humanitar, təbiət və texniki elmlər olmaqla üç böyük bölməyə ayrılır; fəlsəfə, tarix, filologiya, psixologiya və s. humanitar; biologiya, coğrafiya, tibb və s. təbiət; riyaziyyat, fizika, kimya və s. texniki elmlər sırasına daxildir.

1) Humanitar elmlərə aid mətn:

... Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi xalq ədəbiyyatının bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın «Xəmsə»ində yüzlərle kiçik, böyük əfsanələrə, əsatirə təsadüf edilir. Bunlardan bəzilərini o özü yaratmış, bəzilərini isə müxtəlif yazılı məxəzlərdən, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləşdirmiş, xalqdan alaraq yenidən xalqa qaytarmışdır.

(Azərbaycan ədəbiyyatı, I cild, 1960)

2) Təbiət elmlərinə aid mətn:

Mutasiyaların sıxlığını öyrənmeyin həm nəzəri, həm də seleksiya işlərində çox böyük praktik əhəmiyyəti vardır.

Genlər nə qədər davamlı olsalar da, yenə müxtəlif daxili və xarici amillərin təsiri altında mutasiyaya uğrayır. Mutasiya təsəvvür ediləcək dərəcədə də seyrək baş verən hadisə deyildir. Ali bitkilərin, heyvanların və insanın genomunda yüz minlərlə və daha artıq gen olur. Onların əmələ gətirdikləri milyonlarla qəmet içərisində müxtəlif mutasiyalı genlər az olmur. Lakin təbii şəraitdə bu mutasiyalar təbii seçmə tərəfindən ya tutulub saxlanılır, yaxud da çıxdaş edilir.

(Genetika, Bakı, 1981)

3) Texniki elmlərə aid mətn:

Müəyyən t zamanı ərzində keçiricinin en kəsiyi sahəsindən keçən elektrik miqdarını q ilə işarə edib, onun vahid zamanda keçən hissəsini aşağıdakı kimi təyin edə bilərik:

$$i = \frac{Q}{t}$$

Keçiricidən keçən elektrik miqdarı dəyişdikdə $i = \frac{d_q}{d_t}$ alınır.

Bu kəmiyyət, elektrik cərəyanının qiymətini, yəni elektrik miqdarının dəyişmə sürətini göstərdiyi üçün cərəyan şiddəti adlanır.

(*Elektrotexnika, Bakı, 1965*)

Elm sahələrinin müxtəlifliyinə baxmayaraq, bütün elmlərin dili eyni bir üslubu təşkil edir.

Azərbaycan ədəbi dilinin humanitar elmlər üzrə elmi üslubu təbiət və texniki elmlər üzrə elmi üslublarından daha çox inkişaf etmişdir ki, bu da humanitar elmlərin milli, təbiət və texniki elmlərinin beynəlmiləl, yaxud daha çox ümumbaşəri səciyyə daşıması ilə bağlıdır.

131 Aşağıdakı terminləri müxtəlif elm sahələri üzrə qruplaşdırıb yazın:

Şeir, sulfat turşusu, perpendikulyar, təcil, tanges, bağlayıcı, roman, onurğalılar, güc, eksperiment, hipetonuz, fotosintez, benzol, ovalıq, müstəmləkə, nəqli keçmiş zaman, bayatı, triqonometriya, tənlik, qida borusu, sonsuzluq, reaksiya, katalizator, novella, beyt, xanlıq, funksiya.

• Verilmiş terminlərdən hansılar türk mənşəlidir; hansılar Şərqi, hansılar Qərbi (Avropana) mənşəlidir? Terminlərdən hansalarını bu və ya digər elmə aid etməkdə çətinlik çəkdiniz?

132 Mətni oxuyun. Avropa mənşəli terminlərin fəallığını nə ilə izah edərsiniz?

Pirolizdən alınan qazın tərkibi mürəkkəb olub, oksidləşdirici və homogen pirolizdən 7—9%, elektrokrekinq və regenerativ pirolizdən isə 11—14% (həcmi) asetilen alınır. Qazın əsas komponentlərinin tərkibi belədir: H_2 [45—55% (həcmi)] və CH_4 [5—25% (həcmi)], oksidləşdirici və homogen pirolizdə isə CO [26—27% (həcmi)] və CO_2 [3—4% (həcmi)]. Oksidləşdirici pirolizdə asetilenin homoloqlarının miqdarı 0,2—0,3%-ə (həcmi) və başqa hallarda 1,0—1,5%-ə (həcmi) çatır.

Asetilenin ayrılması və təmizlənməsi onun müxtəlif həllədicilərdə həll olmasına əsasən aparılır. Adətən qaz əvvəlcə hisdən, sonra aromatik karbohidrogenlərdən və asetilenin homoloqlarından (forabsorbsiya) təmizlənir, bundan sonra isə asetilen həllədicidə udulur. Asetilenin təmizlənməsi mərhəlesi desorbsiya üsulu ilə aparılır. Metanın oksidləşdirici pirolizindən alınan asetileni bu yolla təmizləməklə onun təmizlik dərəcəsini 99,0—99,5%-ə çatdırmaq olur. Təmizlənmiş asetilenin tərkibində əsas qarışıqların, metilasetilen, propadien və karbon-4-oksidin miqdarı 0,1—0,3% təşkil edir.

Piroлиз üsulu ilə asetilenin alınmasının üstün cəhəti prosesin bir mərhələdə getməsidir. Bu zaman kapital qoyuluşu az tələb olunur və az enerji sərf olunur (elektrokreikingdən başqa). Lakin alınan qaz qarışığının tərkibində asetilenin qatılığı çox aşağı olur. Onun ayrılması və təmizlənməsi çox mürekkeb prosesdir.

İstər karbid və istərsə də piroлиз üsulu ilə asetilenin alınmasının iqtisadi səmərəliliyi ilə əlaqədar baxışlar müxtəlifdir. Ola bilsin ki, gələcəkdə neft və təbii qazın çatışmazlığı problemi bu üsula təsir edəcəkdir. Hazırda dünyada istehsal edilən asitilenin yaridan çoxu karbid üsulunun payına düşür.

(Abel Məhərrəmov və Musa Bayramovdan)

- Mətndəki terminləri göstərin. Bu terminlərdən hansıları kimya dərsində istifadə edirsiniz?

133

Mətni oxuyun. Elmi üslubda dilin sadəliyinə, aydınlığını diqqət yetirin. Elmi üslubda obrazlılığı nə ilə izah edirsınız? «Kölgəsiz ağac» möcəzənin mənasını açın.

«Kölgədə bitən ağacın kölgəsi olmaz» fikrini sənət devizi seçən Mir Cəlal böyük fikirlərin ləkənətli təcəssümünə meydan açan hekayə janrına xüsusi maraq göstərir. Bu hekayələrdə ədibin şəxsi müşahidələri, tükənməz vətənsevərliyi, psixoloji hal-vəziyyəti, dərin lirizmi çox qabarıq şəkildə nəzərə çarpır. «Kölgəsiz ağac» dedikdə isə bu hekayələrdə qələmə aldığı bir çox yaziq, həm də çox hiyləgər və riyakar təbiətli insan obrazlarını nəzərdə tuturdu.

Məlumdur ki, Mir Cəlal böyük gülüş ustadları C.Məmmədquluzadə və Ə.Haqverdiyevin layiqli davamçısı olaraq, Azərbaycan ədəbiyyatında satirik nəşrin görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmışdır. Lakin Mir Cəlalın, necə deyərlər, öz gülüşü vardır. Bu gülüş ilk növbədə Mir Cəlalın bənzərsiz fərdi təbiəti, şəxsi xarakteri ilə əlaqədardır, onun təzahürüdür. Bu gülüşdə onun ədibliyi də, alimliyi də, müəllimliyi də «iştirak edir». Yəni o, bəzən bir yazıçı kimi oxucularını həyatın qüsurlarından, eybəcərliklərindən uzaq olmağa çağırır, bəzən alim müdrikliyi ilə həyatın həqiqət yolunu nişan verir, bəzən də müəllim təmkini ilə nəsihətlərini çatdırmış olur. Təsadüfi deyildir ki, Mir Cəlal yaradıcılığında son dərəcədə səmimi, müdrik humor aparıcıdır, əsasdır. Yumorlu kinayələrin isə misli yoxdur!

(Nərgiz Paşayevadan)

- Mətndə sinonim və antonimləri göstərin. Bu bədii dil xüsusiyyətinin işlənmə səbəbinə açın.

- «Mir Cəlalın öz gülüşü vardır» ifadəsinin elmi təhlilini verin.
- Metndəki ədəbiyyatşunaslıq terminlərini göstərin.
- Mənfiliyin təsviri ilə cəmiyyəti, oxucu kütləsinin mənfilikdən təmizləməyi necə başa düşürsünüz? Ədəbiyyatdan öyrəndiyiniz bilik əsasında bu barədə danışın.

134 Mətni oxuyun, elmi üslubun əsas xüsusiyyətlərini şərh edin.

Ərəb dili tarixən üç inkişaf mərhələsi keçirmiş, qədim (V əsrədək), klassik (V–XVIII əsrlər) və müasir (XIX əsrən indiyədək) ərəb dili kimi təmsil edilmişdir... Müxtəlif məhəlli dialektlərdən ibarət qədim ərəb dili sonrakı inkişaf mərhələsində qəbilələr arasında başa düşülən və danışılan ümumi bir dile çevrilir. Dilin yeni keyfiyyət kəsb edib formallaşmasında qureyş (Məkkə) dialekti xüsusi rol oynayır. Həmin dil islamdan bilavasitə qabaq, müsəlman alimlərinin «cahili» adlandırdıqları dövrə yaranmış şifahi poeziya nümunələrində (bunlar yalnız VIII–X əsrlərdə toplanıb «Əl-Müəlləqat», «Divan-əl-Həməsə», «Kitab əl-əğəni» və s. məcmuələr şəklində çap edilmişdir) və habelə çox qiymətli abidə hesab edilən «Quran»da (VII əsr) artıq sabitləşmiş qrammatik quruluşa və zəngin söz ehtiyatına malik ilk klassik ərəb dili kimi təsbit edilir. Sonrakı inkişaf prosesində ərəb dili bir-birindən getdikcə daha çox fərqlənən ədəbi (klassik) dilə və dialektlərə ayrılır.

(Ələsgər Məmmədovdan)

135 Maraqlığınız hər hansı elm sahəsinə aid müəyyən bir mövzuda məqalə yazmağa çalışın. Hansı çətinliklərlə rastlaşığınızı söyləyin.

§ 21. PUBLİSİSTİK ÜSLUB

▲ **Publisistik üslub** – milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, mətbuatda funksionallaşır və olduqca müxtəlif mövqeləri, maraqları eks etdirir. Qəzetlərin, kütləvi jurnalların, radionun, televiziyanın, elmi-kütləvi kitabların və s. dili publisistik üsluba aiddir. «Publisistik üslub» ifadəsi ilə yanaşı, bəzən «mətbuat dili» ifadəsi de işlənir ki, bunların hər ikisi, əsasən, eyni anlayışı eks etdirir. Həmçinin «qəzet dili», «radio dili», «televiziya dili», «elmi-kütləvi dil» və s. ifadələr işlədir. Bu zaman publisistik üslubun müxtəlif formaları, növləri nəzərdə tutulur.

Radio dili, televiziya dili, elecə də kütləvi yığıncaqlarda, mitinglərdə səslənən (natiqlərin çıxışlarında, yerdən atılan replika larda və s.) dil publisistik üslubun şifahi formasıdır. Qəzetlərin, kütləvi jurnalların, elmi-kütləvi kitabların və s. dili isə onun

yazılı formasıdır. Publisistik üslubun şifahi forması ile yazılı forması bir-birindən o qədər də fərqlənmir. Hər iki halda aydınlığa, kütləvi anlaşılıqlığa, təsirliliyə xüsusi diqqət yetirilir; danışan, yaxud yayan çalışır ki, haqqında bəhs etdiyi mətləb mümkün qədər çox adama asan çatsın və onlarda rəğbət, müsbət emosiyalar doğursun.

Publisistik üslubun lügət tərkibi əksəriyyət tərəfindən anlaşılan, ümumi ictimai maraq və axtarışlardan doğan sözlərdir. Burada bədii üslub üçün məqbul olan mücərrəd obrazlılığı, yaxud elmi üslub üçün xarakterik sayılan ağır terminologiyaya müraciət olunmur, ondan qaçılır. Publisistik üslubun sintaksi si mümkün qədər danışq dilinə yaxın olub, adı (normal) nitq intonasiyasını əks etdirir.

Qeyd etmək lazımdır ki, publisistik üslub çox müxtəlif emosiyaları ifadə edir — həm qəzəbli, əsəbi, həm də sakit, təmkinli, həm təsviri, həm də analitik (haqqında bəhs olunan hadisəleri ancaq təsvir etməklə bitməyən, həm də təhlil edən) publisistik dilə təsadüf olunur.

Publisistik üslub kütləvi nitq forması olduğuna görə xalq dilinə çox yaxındır və ona görə də həm ümumxalq dilində gedən proseslər — baş verən dəyişmələr, yeniləşmələr və s. publisistik üsluba, həm də publisistik üslubda — mətbuat dilində gedən proseslər ümumxalq dilinə təsir edir.

136 [Publisistik üsluba aid olan aşağıdakı mətnləri oxuyun. Bunlardan hansının publisistik üslubun şifabi, hansının yazılı formasına mənsubluğununu müəyyənləşdirin və mətnlərin oxşar və fərqli xüsusiyyətlərini göstərib təhlil edin.](#)

A

Hörmətli dinləyicilər! Bu günlərdə Türkiyədən bir qrup iş adamlı Azərbaycana gəlmışdır. Onların içərisində ata-babaları müəyyən səbəblərdən vaxtilə Azərbaycandan Türkiyəyə köçənlər də vardır. Qonaqlar Bakının bir sıra müəssisələrində, Azərbaycanın rayonlarında olmuş, bir sıra işgüzar danışçılar aparmış, hətta bəzi müqavilələr də bağlanmışdır.

Türkiyənin iş adamları belə bir ümumi fikir bildirmişlər ki, Türkiyə ilə Azərbaycan arasında işgüzar əlaqələrin genişlənməsi ancaq iqtisadi məzmunlu bir hadisə deyil, həm də mənəvi ehtiyacdır...

B

Dövlətimizin əsas rəmzi sayılan bayraqımıza hörmət, onun uca tutulması hər bir vətəndaşın, o cümlədən, iş adamlarının borcudur. Bu

vətəndaşlıq borcuna bəzən arxa çevirənlər də tapılır. Dövlətin rəmzi olan bayraqımızın hazırlanmasını və satışını həyata keçirən bəzi iş adamlarının pul qazanmaq xatirinə qanunları kobud şəkildə pozması faktları onlarladır. Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş ölçülərə uyğun gəlməyən bayraqların satışına böyük ticarət şəbəkeləri ilə yanaşı, fiziki şəxslərdə də təsadüf etmək mümkündür. Konstitusiyanın 23-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycanın dövlət bayrağının eninin uzunluğuna olan nisbəti 1:2-yə bərabərdir. İqtisadi İnkişaf Nazirliyinin antiinhisar siyaseti departamenti aşkar olunan qanun pozuntuları ilə bağlı ciddi tədbirlər görüləcəyini bildirir. Həmçinin, dövlət rəmzinə hörmətsiz yanaşanlara qarşı monitorinqlərin gücləndiriləcəyi qeyd edilir.

(«Yeni Azərbaycan» qəzetindən)

137

«Azərbaycan» qəzetiñin hər hansı sayından xoşunuza gələn bir məqaləni seçib müəyyən hissəsini dəftərinizə köçürün. Həmin mətn əsasında publisistik üslubun xarakterik xüsusiyyətlərini göstərin.

138

Mətni oxuyun, lügət tərkibinə diqqət yetirin. Burada anlamadığınız söz, ifadə varmı? Çətin sözlərin lügətini hazırlayın.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından, gənclərin «Piliqrim» ekoturizm qeyri-hökumət təşkilatından, Dağ İdman Klubundan ibarət «Gücmüz birlikdədir» koalisiyası Dəvəçi rayonunda növbəti təbiəti mühafizə aksiyası keçirib. «Piliqrim»dən AzərTAc-ın müxbiri-nə bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu aksiya Gənclər, İdman və Turizm Nazirliyinin köməyi ilə təşkil edilib. Büyük Qafqaz dağlarının şərq qurtaracağında — qədim şimal müdafiə tikililərinin bir hissəsi olan əfsanəvi Çıraqqlananın xarabaliqları yaxınlığında ekoturist ciğirlərinin və çadır düşərgələri üçün meşə dayanacaqlarının abadlaşdırılması işləri aparılıb. Aksiya iştirakçıları cari ildə bu diyara qonaq gələcək turistlər və ekskursiyaçılard üçün meşə ciğirlərinin nişanlanması işlərini görübərlər. Ciğirlər ona görə nişanlanır ki, ekskursiyaçılard və turistlər müəyyən marşrutla getsinlər və təbii landşaftı pozmasınlar, heyvanları, quşları narahat etməsinlər, bitkileri zədələməsinlər. Yerli əhalisi bu təşəbbüsü dəstəkləmiş və gələcəkdə keçiriləcək aksiyalarda iştirak etməyə hazır olduğunu bildirmişdir.

(«Yeni Azərbaycan» qəzetindən)

139

Mətni oxuyun. Cənubi Azərbaycan mətbuatının dil xüsusiyyətlərinə diqqət yetirin, özünəməxsus nitq hadisələrini qeyd edin.

Bu gün Allaha çox şükürlər ki, İran İslam Cumhuriyyəti əsasi qanununda İran əhalisinin balaları öz ana dilində təhsil etmədən mən,

etməmişlər. Umudvarıq ki, bu yeni təhsil ilində vəzarəti-amuzəş və pərvəriş Azərbaycan məktəblərində fars dili ilə bərabər, ana dilinin də tədrisinə dəstur versin və türkçə məktəb kitablarının çap etməsinə imkan yaratsın.

Azərbaycan mədəniyyət cəmiyyətinin sədri Həbib Sahir.

(«Yeni yol» məcmuəsindən)

140

Əgər siz Azərbaycan radiosunda, yaxud televiziyada istədiyiniz bir mövzuda çıxış etməyə dəvət olunsanız, hansı mövzunu seçərdiniz və nə lərdən danışardınız? Çıxışınızın mətnini yazın.

§ 22. PUBLİSİSTİK ÜSLUBUN DİGƏR FUNKSİONAL ÜSLUBLARLA ƏLAQƏSİ

▲ Publisistik üslub ən ictimai nitq forması olduğuna görə digər funksional üslubların bir sıra əlamətlərini də daşıyır. Nəticədə publisistik üslubun aşağıdakı növləri meydana çıxır:

- a) bədii-publisistik dil;
- b) elmi-publisistik dil;
- c) rəsmi-publisistik dil və s.

Bədii-publisistik dil publisistik üslubun əsas xüsusiyyətlərinə malik olmaqla yanaşı, müəyyən qədər obrazlı nitq formasıdır, burada bədii ifadə vasitələrinə (məcazlara) təsadüf edilir (publisistik üslubun bu qolu oçerk və felyeton adları ilə tanınır). Məsələn: Azərbaycan xalqı xristian dünyasının hərbi üstünlük-lərinə söykənən, torpaq iddiası ilə soyuq qanını qızdırıran erməni faşistlərlə öz Vətəninin bütövlüyü uğrunda vuruşur, beynəlxalq qanunlar əsasında tanınmış sərhədlərini və torpaqlarını düşməndən qoruyur. Bu xalqın tarix boyu heç bir dövrdə heç kəsə qarşı torpaq iddiası və qan davası olmamışdır. O, mərdliklə, mərdanəlik dünyasının qanunları əsasında vuruşur, üstün strateji mövqeləri və imkanları olsa da, qəddar düşməni olan qonşusunun torpaqlarına hücum etmək istəmir... («Ədəbiyyat qəzeti»ndən).

Elmi-publisistik dil dedikdə: a) müxtəlif elm sahələrinə (bu-na **elmi-kütləvi dil** də deyilir); b) siyasətə; c) dinə və s. aid publisistik məqalələrin, kitabların dili nəzərdə tutulur. Məsələn:

...Antropogenləşmə gedən bölgələrdə ekoloji rezervuarların təşkili məqsədə uyğun olardı. Torpağın texniki tərkibi, strukturu, onda yayılan mikroorganizmlərin aktivliyi, torpaqəmələgelmə prosesi əzeli ekosistemlərlə müqayisəli götürülməlidir. Müxtəlif kimyəvi elementlərin torpaq-bitki-heyvan-insan qida zənciri boyu hərəkətinin, onların nəsildən-nəslə ötürülmə mehanizminin öyrənilməsi də diqqətdən kənardə qalmamalıdır.

Eyni zamanda, müxtəlif kimyəvi birləşmələrin torpaqdan təmizlənməsi üçün çoxlu vəsait və vaxt tələb olunduğunu nəzərə alaraq ayrı-ayrı regionları neytrallaşdırmaq məqsədi ilə torpağın çirkənməsinin xarakterindən asılı olaraq texniki bitkilerin ağac, ot növlərinin, mikroorganizmlərin rayonlaşdırılması vacibdir.

Yüksek dağ otlqlarında, biçənəklərdə kənd təsərrüfatı işlərinin sistemlisiz aparılması, dərman bitkilerinin kortəbii yiğilması, qoruq şəraitində sənaye məqsədli partlayışların, hərbi poliqonların, neft-qazıntı işlərinin həyata keçirilməsi nəticəsində cöl heyvanlarının kütləvi surətdə məhv edilməsi, yaxın gələcəkdə Azərbaycanın flora və faunasının 500-ə qədər növünü, minlərlə populyasiyasını, yarımnövünü tamamilə məhv olmaq təhlükəsi qarşısında qoymuşdur. (*«Azərbaycan» qəzeti*)

Rəsmi-publisistik dil bilavasitə publisist məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədin dilidir.

141 Aşağıdakı: a) elmi üsluba, b) publisistik üslubun elmi-publisistik dil növünə aid mətnləri oxuyun. Üslubların özünəməxsus əlamətlərini müəyyənləşdirin.

a

Füzuli dilinin elmiliyi təkcə onun fəlsəfi mühakimələrində, həyat və cəmiyyət haqqında ümumiləşdirilmiş fikirlər söyləməsində, elmi-fəlsəfi-terminoloji lügətdən istifadəsində deyil, həm də bu fikirlərin ifadə tərzindədir; onun dilindəki elmilik müəyyən dərəcəyə qədər bədiiliyin çərçivəsini elmi üsluba doğru genişləndirir. Xüsusilə «Leyli və Məcnun»da ayrı-ayrı bəhslər mənzum fəlsəfi traktat dilini xatırlaşdırır.

(*«Azərbaycan ədəbi dili tarixi»* kitabından)

b

Liderlər başa düşürlər ki, aktiv fəaliyyət heç də mütləq məqsədə çatmaq demək deyil.

Lider kimi öz vaxtınızın əsasını daha güclü olduğunuz sahədə fəaliyyətə sərf etməlisiniz. Əgər rəhbərlik etdiyiniz komandanın üzvlərindən kimsə hər hansı bir işi sizə nisbətən 80% səmərə ilə icra edə bilərsə, o işi həmin əməkdaşa həvale edin.

İstənilən liderin həyatını dərindən təhlil edin və görəcəksiniz ki, o, vaxtaşırı öz prioritətlər sistemini hərəkətə getirir. Qeyd etmək lazımdır ki, hər bir liderin həyatının bir neçə əsas məqsədi, prioritət istiqamətləri olur və lider özünün bütün gücünü həmin prioritət məqsədlərin həllinə yönəldir.

Dünyanın ən varlı adamlarından biri, böyük biznes imperiyası yaratmış Con Templton yazmışdı: «Əgər siz həyatda nəyə nail olmaq istədiyinizi bilmirsinizsə, onda heç nəyə nail ola bilməzsınız». Qarşınıza müyyən məqsədlər qoymaqla siz özünüzə inkişaf etmək və təkmilləşmək şəraiti yaradırsınız. Bəzən biz həyatda öz yerimizi tapdığımızı və hər şeyin yaxşı getdiyini düşündüyüümüz vaxt gözlənilmədən çevriliş baş verər. Biz kəskin dəyişikliklərlə üzləşə bilərik və vərdiş etdiyimiz həyat o dərəcədə dəyişər ki, tamamilə yeni nəsə yaranar. Belə hallarda bizim seçimimiz var. Biz kədərlənə, şəraitin qurbanı olduğunu söyleyə bilərik və yaxud yeni hərəkət istiqaməti seçərik. Bizim dünyamız yüz seksən dərəcədə çevrildiyi anda həyat bizi başqa istiqamətə getməyə səsləyə biler.

(*Vaqif Abbasovdan*)

142 Mətnləri oxuyun, üslublarını müəyyənləşdirin. Mətnlərdə hansı funksional üslubların əlamətləri var — bədii, elmi, publisistik?

1. Fuad Əsədov dünyasını dəyişəndə heç 20 yaşı tamam olmamışdı. İnşaat Universitetinin 3-cü kursunda oxuyurdu. Dünyaya qucağında göz açdığı Cəbrayılın müdafiəsi üçün könüllü olaraq orduya getdi. Bu dərs əlaçısı gənc döyüş əlaçısı oldu. Vətən yolunda şəhid getdi — bu ünvan universitet diplomundan da, hər cür təltiflərin kağız baratından da yüksəkdir. Onun eloğlusu Cəmil Əhmədov eynən onun yanında əski hökumətin zamanında Sovet İttifaqı qəhrəmanı olmuşdu. Bu da bizim Vətən mühəribəmizdir. Fuad bu mühəribənin qəhrəmanı oldu. Ölümündən bir ay əvvəl yazmışdı:

Bu səngər məbəddir, pirdir, ocaqdır,
Bu səngər tarixə qovuşacaqdır.
Bu səngər bir parça Vətən torpağı,
Bu səngər düşmənə siper, göz dağı.

Gələcəyin inşaatçı-mühəndisinin bədii sözünün rəvanlığına və gürcünə baxın. Bu söz bu gücdədir: Basdırın yerləri torpaq deyərək keçmə, tanı. Düşün altındakı minlərlə kəfənsiz yatanı (*Mehmet Akif. İstiqlal marşı*). Fuad öz cismi ilə müqəddəs vətən torpağını bir ovuc da artırdı. Fuad bu misraları şair olmaq üçün yazmayıb, bu sözlər odla yoğrulmuş Vətən sevgisidir ki, ürəyinin qanı ilə qovrulub, kağıza tökülib. Ancaq, bununla belə, kim deyə bilər ki, o, gələcəyin bir böyük novator şairi olmayıacaqdı. Fuadın bu misraları ustad qələmindən çıxmış poetik nümunələrdir:

Sultan çinar, xan çinar,
Göylərə qalxan çinar.
Asimandan boylanıb,
Dünyaya baxan çinar.

Ətrafi yaylaq çınar,
Quşlara oylaq çınar.
Çayı niyə qurutdun,
Eylədin çaylaq, çınar?!

Yaxud Şuşanın alınmasını eşidəndə dediklərindən:

Mərdlər qurban getdi haqq savaşında,
Namərdlər çoxaldı ocaq başında.
Onlardan törəyən keçəl həmzələr
Çanaq tək çatladı xalqın başında.
Qaçaram Şuşaya payü piyada,
Bilsəm ki, vaxtında çataram dada.
Çata bilməsəm də rahat ölərəm,
Deyərlər: şəhiddir Fuad Şuşada.

Fuad nəcib, istedadlı bir ailənin yetirməsidir. Ata, ana, bacı, qardaş — hamısı bir-birindən istedadlıdır. Bu, bacısının Fuad haqqında sözüdür:

Bir gün yuxuma gəl, sakit, ahəstə,
Gülümşər üzünü qəribəmişəm.
Könlüm intizarda, qulağım səsdə,
Mehriban səsini qəribəmişəm.

İtirdiyin əzizini yuxuda görmək də təsəllidir, elə bil ani bir görüşdür. Misralarda bu duyuğu gözəl ifadə olunub, elə bil Fuadın öz qələmindən çıxıb. Bəli, Fuad bu nəcabətli ailənin övladıdır. Millət belə nəsil şəcərələri ilə yaraşıqlanır...

(T.İsmayıloğlu)

2. Fuadın taleyi elə gətirib ki, daimi cazibə xəttində olub. Həmişə onu cəzb edən, onu çəkən tərəfə doğru meyil edib. Hətta həmin cazibə xəttindən çıxıb onu çəkən tərəfə çatmaq istəyib, qovuşmaq istəyib. Bəlkə də, bunların heç birisi mümkün olmayıb. Yaxud da, az qisminə nail olub. Məsələn, onu ölüm öz cazibə dairəsində saxlayıb bütün həyatı boyu. Nə həddindən artıq yaxına buraxıb, nə də birdəfəlik özündən kənara atıb. Ancaq, hər halda, bu fakdir ki, Fuad ölümün cazibə xəttini keçə bilib. Özü də çox böyük cəsaretlə, tərəddüdsüz keçib. Daha onun üçün fərq etməyib ki, kimlərsə onun ölümündən hədsiz iztirab çəkəcəklər. Kimlərsə bu ölümlə heç vaxt barışmayacaqlar. Bu, Fuadın qarşısındaki cazibə xəttini keçə bildiyi sonuncu istək və arzu olub. Müharibədə iştirak etmək, müharibədə döyüşmek, düşmənə qarşı vuruşmaq, cəsarətli, daxili qüdrətilə təkcə özünün yox, Azərbaycan gəncliyinin kim olduğunu göstərmək istəyi ilə bu xətti keçib. Ancaq, axı buraya qədər Fuadın keçmək istədiyi, haləsində dolandığı ideyalar, istəklər olub. Onun yaradıcılığı da, onun sevgisi də, onun cəmiyyət-

daxili bir çox münasibətləri də bu silsilədəndir. Hətta Fuad öz gündəliklərində sövq-təbii olaraq həyata obrazlı yanaşmaq istəsə də, bu xətti də axıracan dəqiq keçə bilmir. Obrazlı həyatla, bədii həyatla onun həqiqi həyatı arasında yenə sərhəd qalır...

(Əli Rza Xələfliyən)

- Fuad Əsədovun haqqında bu metnlərdən və tanımızın başqa şəhidlərimiz haqqın-dakı məlumatlardan istifadə edərək «Təki sən yaşa, Vətən» adlı bir inşa yazın.

§ 23. MƏİŞƏT ÜSLUBU

▲ Məişət dedikdə gündəlik yaşayış, ümumi həyat tərzi, insanların vərdiş olunmuş davranışları nəzərdə tutulur. Deməli, məişət üslubu insanların məişətdəki danışiq tərzini, şəxslərin ailədəki, istehsalatdakı ünsiyyət dilini əhatə edir. İnsanlar bu dillə bir-birindən hal-əhval tutur, bir-birinə dərdini deyir, küçədə, üzbezəv və ya telefonda bu dillə danışırlar. Bir sözlə, bu, insanın gündəlik nitqidir¹. Bəs bu halda həmin ümumi nitq anlayışını üslub addalandırmağa ehtiyac varmı? Bilindiyi kimi, üslub anlayışında nə və necə suallarının cavabı var: yəni, nə deyirsən (elmi, bədii, yoxsa publisist məzmunlu danışırsan) və necə (obrazlı, yoxsa müstəqim) deyirsən? Məişət nitqində nə və necə tələbləri var. Nə sualının cavabında hər şey təsəvvür olunur. Necə sualının cavabı belədir: insan təbii necə danışırsa, məhz elə. Bu, kitab-qəzet dili deyil, adı, sadə danışiq dilidir. Ədəbi dilin üslubları məzmun və ifadə tərzinə görə bir-birinə qarşı durmaqla müəyyənləşir. Məişət dili, dediyimiz nitq təzahürü də yazılı dilə qarşı durur. Buna görə, nədən danışıldığı və necə danışıldığı məlum olduğuna görə bu nitq təzahürüne üslub deyirik. Adı məişət üslubudur. Yazılı dil ədəbi nitq formasıdır. Məsələn, Füzuli şeirinin, Əbdürəhim bəy Haqverdiyev nəşrinin dili yazılı və eyni zamanda ədəbi dilidir. O halda məişət üslubu bütövlükdə ədəbi dilə qarşı durmuş olur. Çünkü bu, ancaq şifahi halda mövcuddur. Ancaq bu üslubun

¹ Bildiyimiz kimi, dil lügət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitesidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu ünsiyyət vasitəsindən fərdi istifadəsidir, ayrı-ayrı insanların danışığıdır. Geniş kütlə nitq termininin elmi məzmununu bilmədiyindən, mütəxəssisler çox vaxt hər ikisinin məqamında hamının başa düşdüyü «dil» sözünü işlədirlər. Bu mətnde dil sözü «nitq» mənasındadır. Çünkü burada insanların gündəlik danışığından söhbət gedir — bu fərdi danışıqlar məhz nitq deyilən anlayışdır. Sadəcə olaraq, nitq sözünün dəfələrlə təkrarı üslubi qüsür törətdiyi üçün eyni mənada gah dil, gah nitq sözü işlədir.

dili loru¹ nitq deyil, məhəlli səciyyə daşımıır, dialektüstü nitq formasıdır. Məişət üslubu ədəbi dilin sərbəst və şifahi nümunəsidir. Burada da, ədəbi dildə olduğu kimi, hər sözü, hər ifadəni işlətmək, cümləni səliqəsiz qurmaq olmaz. Bu dil bir qədər sərbəstdir, ancaq mədəni, səliqəli danışıqdır. Məişət üslubu ədəbi dilin şablonlardan, qəliblərdən azad və canlı danışığın məhəlləçilikdən, bəsitlikdən təmizlənmiş şəkillərinin calağı olub, təmərəqlə nitqlə loru dilin keçidində müəyyənləşir. Bir sözlə, ədəbi dilin məişətdə işlənən nümunəsidir. Buna görə də ədəbi dilin məişət təzahürü olan bu nitqi loru danışıqla, dialekt danışığı ilə qarışdırmaq olmaz.

Yazısında bir şəxs bədii üslubu, ikincisi elmi üslubu təmsil edir, üçüncüüsü publisist üslubun nümayəndəsi ola bilər. Ancaq şifahi nitqdə hər üçü məişət üslubundan istifadə edir. Deməli, müxtəlif üslubların nümayəndələri bir məqamda birləşirlər, obrazlı desək, ayrı-ayrı rənglərdən deyil, bir rəngdən, bir rəngin çalarlarından yararlanırlar. Həmin rəng öz çalarları ilə bir bütövlük təşkil edir. Bu bütövlük rənglər sistemi deməkdir. Sistem isə üslub deməkdir.

* * *

Bəs bu sistemi təşkil edən rəng çalarları nə deməkdir? Bildiyimiz kimi, yazan adamların savad dərəcəsindən, peşəsindən asılı olaraq, yazılı dil müxtəlif cür olur. Yəni bir fikri, bir mətləbi azsavadlı adam bir cür, yüksək təhsil görmüş şəxs başqa səviyyədə ya-zır. Söhbət böyük problemli məzmunun verilməsindəki, elmi və ya bədii fikrin ifadəsindəki ayrılmadan getmir — bu baredə üslub anlayışında deyilib. Məsələn, adice bir məktub yazmağa diqqət yetirək. Eyni məzmunda, deyək, bir hal-əhval məktubunu savadlı və savadsız adamlar bir cür yazmazlar. Yaxud savadlılar da peşələrindən asılı olaraq fikirlərini müxtəlif tərzdə ifadə edəcəklər. Həmin məktubu yazıçı bir, alim başqa şəkildə yazacaq. Danışıqda da eynən belədir. Savadlı ilə savadsızın, alimlə yazıçının, geniş və ya məhdud dünyagörüşlü adamların danışığı bir-birindən fərqlənəcəkdir. Deməli, məişət nitqi müxtəlif səviyyələrdə olur.

İnsanın yazılı və şifahi nitqləri eyni ola bilməz. Abdulla Şaiq xatirələrində yazar ki, istedadlı şairimiz Məhəmməd Hadi necə yazırırsa, o dillə də danışırdı. Deməli, canlı ünsiyyət dilində danışmadığından Hadinin şeir dilinə ana dilimizin təbiiliyi sirayət etməmiş, şeirlərinin dili ərəb və fars sözləri ilə ağırlaşmışdır.

¹ Loru dil yonulmamış, pinti danışq şəklidir. *Loru söz* (məsələn, *kobud* əvəzine *köntöy*), *loru ifadə* (məsələn, *fürsəti əldən vermək* yerinə *gönü suya vermək*) anlayışları da var.

Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Müəllim elmi-pedaqoji söhbətində məişət üslubundan, təbii, real danışdan bəhrələnir. Şagird də öyrəndiyi dərsi kitab cümlələri ilə yox, canlı dildə çatdırmalıdır.

Söz maksimal dərəcədə ədəbi dildəki fonetikası ilə, şəkilçilər səsbəsəs qrammatika kitabında yazılışı kimi tələffüz edilsə, xəbər həmişə cümlənin sonunda, mübtəda, tamamlıq sintaksisdəki ölçü ilə işlənsə, bu, təbii insan danışığına bənzəməz, süni təsir bağışlayar. Bir dili öyrənən əcnəbi öz danışığında ədəbi dilin fonetika, morfologiya ve sintaksisine o dərəcədə dürüst əməl edir ki, onun əcnəbiliyi dərhal hiss olunur.

Biz deyəcəyik: **var**. O deyəcək: **vardır**. Biz deyəcəyik: **gəlib**. O deyəcək: **gəlmışdır**. Biz deyəcəyik: **işdiyillər**. O deyəcək: **işləyirlər** və s.

Müəllim də, həkim də, alim də, artist də gündəlik ünsiyyət — danışığında ədəbi dildən təbii nitq faktı kimi istifadə etməyi bacarmalıdır. Məişət üslubundan radio-televiziyyada da istifadə olunur.

Hər üslubu səciyyələndirən əlamətlər var. Məsələn, elmi üslub terminlərlə, bədii üslub obrazlılıqla tanınır. Məişət üslubunun belə konkret səciyyələndirici dil göstəricisi yoxdur. Əsas əlaməti nitqin sərbəstliyi və təbiiyyidir.

143 *Danışqda bir-birinin nitqinə fikir verin. Süni, kitab cümlələri ilə danışan yoldaşlarınız varmı? Ədəbi dildə – dialekt xüsusiyyətlərinə qapılmadan, ancaq təbii danışığa cəhd göstərin.*

144 *Bu mövzudan sonra axşam televiziyyadakı danışqlara diqqət yetirin. Səhərisi məktəbdə öz aranzda müzakirə edin: dünənki verilişlərdə kim təbii ədəbi dildə (bu, məişət üslubudur), kim «kitab dili»ndə, kim öz məhəlli şivəsində danışdı? Bu işi bir neçə gün davam etdirin.*

145 *Mətni oxuyun. Məzmununa diqqət yetirin.*

Əcnəbiyə sual verirsən:

— Sən filan müğənniyyə qulaq asmişan?

O cavab verəcək:

— Bəli, mən filan müğənniyyə qulaq asmişam.

Ya da belə deyəcək:

— Xeyr, mən filan müğənniyyə qulaq asmamışam.

Ancaq azərbaycanlı həmin suala belə cavab verəcək:

Ya:

— Bəli. (və ya: —Xeyr)

Ya da:

— Asmamışam. (və ya: —Asmamışam)

Ya da ki:

— Bəli, asmamışam. (və ya: —Xeyr, asmamışam)

■ Özünüz bu qəliblə sual-cavab qurun: bir halda biriniz azərbaycanlı, o biriniz əcnəbi rolunda, başqa halda hər ikiniz azərbaycanlı rolunda çıxış edin.

146 Matni oxuyun, məzmununa diqqət yetirin.

Mir Cəlal hekayələrindən birində belə cümlə işlədir:

Şah başa düşür, söyür, gəda başa düşmür, söyür. Bu cümlə məisət üslubunda qurulub. Yazılı ədəbi dil nümunəsi belə olmalıdır:

Şah başa düşüb (və ya: **düşərək**) söyür, **gəda isə başa düşməyib** (və ya: **düşməyərək**) söyür.

■ Özünüz bədii əsərlərdən, publisist yazılıardan misallar gətirib belə dəyişdirin: ədəbi yazılı standartdadırsa, məisət dilinə, məisət dilindədirse, ədəbi yazılı standarta çevirin.

147 Üzeyir bəyin felyetonundan bu sual-cavaba diqqət yetirin. Söhbətin təbiiliyi haqqında nə deyə bilərsiniz? Söhbətdeki kinayeni izah edin.

—Amma hayif ki, mən yaxşı rusca bilmirəm.

—Amma mən yaxşı bilirəm.

—Adama nə deyir?

—Çelovek.

—İtə nə deyir?

—Sabaka.

—Gedirəm, nə tövr deyir?

—Baydom.

—Gəlirəm?

—O da baydom.

—Onda sən məndən çox bilirsən?

(Üzeyir bəy Hacıbəylidən)

148 Aşağıdakı mətni oxuyub, məzmununa diqqət yetirin.

1905-ci ildə «Həyat» qəzetində:

Məkatib cilvəgahı-tələti feyyazi-qübrətdir,

Məkatib pərtövü ənvəri-şəmsi-sübhı-vəhdətdir —

mətləli şeiri çap edilincəyə qədər Məhəmməd Hadini tanımadım. Elmə və məktəbə təşvir üçün yazılmış bu şeir Hadini hamıya tanıdı. «Füyuzat» jurnalı nəşrə başladıqdan sonra Məhəmməd Hadi Əli bəy Hüseynzadə tərəfindən jurnalın redaksiya heyətinə dəvət edildi.

Birinci dəfə onunla bizim evdə görüşdük. Hansı işdən ötrü isə qardaşının yanına gəlmişdi. Hadinin yazı dili ilə danışq dili bir-birindən fərqlənmirdi. **O, yazdığını kimi də danışındı.** Hadi hər şeyə qarşı son dərəcə laqeyd, azadlığa vurğun, əhvalı-ruhiyyəcə bədbin, eyni zamanda, xoşsima bir insan idi, onda müşahidə etdiyim bəzi halların köklərini bilmədiyimdən, bir gün yoldaşcasına onu tənqid edərkən o, çox mütəəssir olaraq:

—Eh, Şaiq, hayatı başdan-başa facielerlə keçmiş bir bədbəxtdən nə gözləyirsən, — dedi.

(Abdulla Şaiqdən)

- «O, yazdığı kimi də danışındı» cümləsindən həm də «O, danışlığı kimi yazırı» eks nəticəsini çıxarın. Məhəmməd Hadidən bu parçada gətirilmiş misraları və ya başqa şeirlərini onun müasirlərinin, məsələn, Mirzə Ələkbər Sabirin, Əli Nəzminin, Əliqulu Qəmküsərin şeirləri ilə müqayisə edin (onda görəcəksiniz ki, yazılılığı kimi danışmaq necə ağır nəticələr verir).

§ 24. MƏİŞƏT ÜSLUBUNUN YARANMA ŞƏRAITİ

▲ Məişət dili danışq dilidir. Danışq dilinin qarşılığı isə yazılı dildir. Məlumdur ki, yazılı dil cəmiyyətin, insan mədəniyyətinin xeyli inkişafından sonra yaranır. Halbuki şifahi nitq – danışq dili ilkindir. Deməli, yazılı dil şifahının – danışq dilinin əsasında formallaşır. Yazılı dil çox vaxt ədəbi dilin sinonimi kimi qavrancır. Beleliklə, ədəbi dilin üslubları, bir qayda olaraq, yazılı dilin bazasında meydana çıxır. Ədəbi dil üslublar sistemidir. Deməli, ədəbi dilin yaranması üslubların müyyəyenləşməsi deməkdir. İndi məişət dili kimi qavradığımız nitq o zaman bütövlükdə canlı dilin, xalqın ünsiyət saxladığı dilin özü idi. Deməli, ədəbi dilin üslubları danışq dilinin əsasında və danışq normasından uzaqlaşma yolu ilə yaranır. Sonralar ədəbi dil öz yazılı üslubları ilə inkişafında elə səviyyəyə çatır ki, xalqın dilinin, canlı ünsiyətinin təbiiliyindən uzaqlaşır – ədəbi dil qəlibə, şablon dilə çevrilir. Bu halda insanlar bir-biri ilə ünsiyətdə təbii danışğa ehtiyac hiss edirlər, həm də ədəbi dil bu vəziyyətə çatanda cəmiyyətdə mədəni səviyyənin yüksəlişi, maarifin genişlənməsi ilə insanların öz gündəlik ünsiyətində məhəlli nitqdən, yerli şivəcilikdən çəkilmə meyili yaranmış olur. Yəni bu zaman ədəbi normativli dil insanın gündəlik məişətinə bu və ya digər, az və ya çox dərəcədə yol açmış olur. Beleliklə, ədəbi dilin şifahi təzahürü – məişət üslubu yaranır. Bugünkü halında məişət üslubu üslublar sisteminin müstəqil subyektlərindən biri sayılır.

- Məişət üslubunun tarixi inkişafını bədii üslubun tarixi gelişimin timsalında görmək olar. Məişət üslubu tarixən bədii dil materialında, dilin xəlqiliyi şeklinde üzə çıxır. Xalq şeirinin – bayati, gəraylı, qoşma və atalar sözünün dili şifahi ədəbi dildir. Deməli, bu gün bizim yazılı dillə şifahi ədəbi dil (məişət üslubu) arasındaki qarşidurma vaxtile yazılı ədəbiyyatla şifahi ədəbiyyatın dili, klassik şeir janrları (məsnəvi, qəzel, qitə, müxəmməs və s.) ilə xalq şeiri janrlarının dili şəklində özünü göstərib. İlk evvel bu, bilavasitə xalq şeiri ilə klassik şeirin timsalında üz-üzə durur. Məsələn, XVI əsrde –

Başına döndüyüm, ay gözel Peri,
Adətdir, dərərlər yaz bənövşəni.
Ağ nazik əlinə bir dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.

(Aşıq Qurbani)

Ey nəşeti-hüsni-eşqe¹ təsir qilan,
Eşqilə binayı-kövnü² təmir qilan,
Lütf ilə şəbi-ümidiimi³ uz⁴ eyle,
İqbalmı⁵ tövfiq⁶ ilə firuz⁷ eyle,
Leyli kimi ləfzimi⁸ dilefruz⁹ eyle,
Məcnun kimi nəzmini cigərsüz¹⁰ eyle.

(Füzuli)

Qurbanidə hər söz aydındır, çünkü xalq şeirinin dili, xalqın dilidir. Füzulidə aydın olmayan sözler var, çünkü o, klassik şeirin, yazılı dilin nümunəsidir.

Tədricən xalq şeiri yazılı ədəbiyyata daxil olur. Bu halda bir şair hər iki şeir formasında yaza bilir.

Vaqifin xalq şeiri:

Başına döndüyüm toy adamları,
Siz də deyin, toya gelən oynasın.
Adını demərəm, eldən ayıbdır,
Filankəsin qızı filan oynasın.

Vaqifin klassik janrıda şeiri:

Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özge babət¹¹ görmədim.
Aşinalar¹² ixtilatında¹³ sedaqət görmədim,
Bistü¹⁴ iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm¹⁵ təhsili-hacət¹⁶ görmədim.

Həmişə mümkün olmasa da, ümumiyyətlə, tarixən sənətkarlar yazılı bədii dilin geniş kütlə tərəfindən anlaşılmasına çalışıblar. Bu cəhdlərin nəticəsidir ki, bəzən klassik şeirin dilində sözlərin canlı danışıldakı tələffüz nümunələrinə yer verilir. Bu xüsusiyət ərəb, fars sözlərinin ən çox işləndiyi və klassik şeir dilinin ən tipik nümunələri sayılan Nəsiminin və Füzulinin də əsərlərində özünü göstərir. Bu misallarda olduğu kimi:

Şol¹⁷ ləbi-şirinə¹⁸, yarəb, gər¹⁹ şəker dersəm, nola?
Şol güneş təletli²⁰ ayə gər qəmər dersəm, nola?

Burada canlı danışıldakı kimi **deyərsəm əvəzinə dersəm, nə ola əvəzinə nola** işlənmişdir.

Olmən meni-xəstə ilə həmdəm,
Ta batmayasız bu suya siz həm.
... Düşvar²¹ beləmə sehl²² salman,
Siz də ki, mənim oduma yanman.
... Tutmaq dilerəm sənin kimi yar,
Əmma əcəb ər sənin kimi var?

(Füzuli)

¹eşq gözəlliyinin yaranması; ²varlıq binası; ³ümid gecəsi; ⁴gündüz; ⁵bəxt; ⁶uğur; ⁷bəxtli; ⁸söz; ⁹ürəkaçan; ¹⁰ciyəryəyandırıcı; ¹¹halət, tərz; ¹²dost; ¹³söhbət; ¹⁴itaət; ¹⁵nəha-yət; ¹⁶xeyirli bir nəticə; ¹⁷o; ¹⁸şirin dodaq; ¹⁹əger; ²⁰sifətli, parılılı; ²¹çətin; ²²asan

Misralarda nəzərə çatdırılan sözlərin yazılı norması belədir: **olmayın, batmayasınız, sanmayın, yanmayın, əger**.

Klassik şeirin dilində belə işlənmələrə çox rast gəlinir: **kol** (ki ol), **kaçıldı** (ki açıldı), **key** (ki ey), **neylər** (nə eylər), **neyçin** (nə üçün), **bular** (bunlar), **olar** (onlar) və s.

149 Aşağıdakı şeir nümunələrində qara rənglə verilən misalların ədəbi yazılışını göstərin:

Dilbəra, mən səndən ayrı təndə¹ canı neylərəm?

Tacü-təxtü mülkü-malü xanimanı neylərəm?

(Nəsimi)

Dövr cövründən şikayət edənə aşiq demən;

Əqrəbdə² idi bu gün meger mah³,

Ketdin bu yana əzimet - rah⁴?

... Bir dərd ilə qıldı nalevü zar,

Kafqanə⁵ gətirdi marü muri⁶

Derlərdi: Haqındır, ey səmenbu,

Tutmuşdun atan, anan ilə xu⁷

Hala ki, bulardan ayrırlırsan...

(Füzuli)

Məni qərq eyledin qəm dəryasına

Ey çeşmi-xumarım, nösün ağladın?

Yüz görsek də əger özə hərəmdən,

Qurtulmanıx hərgiz fikrү-ələmdən.

(Vaqif)

Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Bağı-səhdə etdiyin işrəm həlal olsun sənə!

Əcəb bu kim, buların da əcəb heyaları vardır,

Böyük adam tek oxurlar həman bu boyda, bu boyda!

(Mirzə Ələkbər Sabir)

Daş qəlbli insanları neylərdin, ilahi?!

Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

(Mirzə Ələkbər Sabir)

150 Klassik şeirin dilində danışq dilinə uyğun verilmiş misalları özünüz seçib təhlil edin. Bu misalların xəlqiliklə, yoxsa vəznlə bağlılığını izah edin.

▲ Şifahi ədəbi dillə yazılı ədəbi dil, xalq şeirinin dili ilə klassik şeirin dili arasında gedən canlı əlaqə prosesi yeni keyfiyyətlə nəticələnir. Belə ki, bir tərəfdən yazılı ədəbiyyatın dili xəlqiləşə-xəlqiləşə gedir, o biri tərəfdən, ədəbiyyat kütləviləşdikcə, yazılı ədəbiyyatın meydani genişləndikcə danışq dili ədəbileşə-ədəbileşə gelir. Və nəhayət, yazılı dilin bu xəlqiliyi şeir dairəsində çıxıb nəsrə daxil olur. Bu zaman nəsr dilində iki istiqamətdə hadisə başlayır: 1. Nəsrin bir qanadı canlı danışığa çox yaxınlaşır, lek-

¹bədən; ²əqrəb bürcü; ³ay; ⁴yola düşmə; ⁵ki əfqanə; ⁶ilan və qarışqa; ⁷ünsiyyət, qılıq

sikonda və sintaksisdə loruluq və sərbəstlik açıq duyulur. 2. Başqa istiqamətdə nəsrin dilində qüvvətli norma görünür, lügətində və sintaksisində publisist üsluba yaxın seçmə və ciddilik təzahür edir.

Birinci halda bu dili görürük: «Bir gün Kəblə Məmmədhüseyn Əziz xanın evinin qabağından keçəndə bildi ki, xanlıqda genə qonaqlıq var. Küçə qapısında iki fayton dayanmışdı. Genə bir faytonda iki nəfər rus çinovniki gəlib yendilər və girdilər həyətə» (*Cəlil Məmmədquluzadədən*). Buradakı danışq dili xüsusiyyətlərinə diqqət yetirək: **Kərbəlayı əvəzinə Kəblə, yenə əvezinə genə, endilər əvəzinə yendilər, həyətə girdilər yerinə gir-dilər həyətə**. Ədəbi dil normasına görə «iki nəfər endilər» yox, «iki nəfər endi» deyilməlidir. Yaxud yüksək ədəbi norma ilə birinci cümlə belə verilə bilərdi: «...Xanın evinin qabağından keçəndə xanlıqda yenə qonaqlıq olduğunu gördü».

İkinci halda gördüyümüz dil budur: «Zəng vuruldu. Bir neçə dəqiqədən sonra qulluqçu Rüstəm bəyin yanına qonaq gəldiyini xəbər verdi. Yoldaşlar koridorda görüşdülər. Rüstəm bəy şad bir halda əlini uzatdı» (*Yusif Vəzir Çəmənzəminlidən*). Birinci üslubun nümunəsinə görə ikinci cümlə belə ola bilərdi: «...qulluqçu xəbər verdi ki, Rüstəm bəyin yanına qonaq gəlmışdır». Yaxud sonuncu cümlədə bir ədatı işlənməyə bilərdi.

Deməli, tarixən yazılı dildə ədəbi dil normasının canlı dilə yaşınlaşması prosesi gedir. Sonrakı dövrlərdə cəmiyyətin mədəni səviyyəsi şifahi dildə yazılı dilin sadə, danışq şəklinə uyğun qəliblərini müəyyənləşdirir.

151 Aşağıdakı mətn parçalarında canlı danışığa məxsus xüsusiyyətləri yazılı ədəbi dil normasında işlətməyə çalışın.

I. ... Ziba ağlaya-ağlaya girdi içəri. Zeynəb cəld və hövlnak qaçıdı qızının qabağına. Ziba girdi anasının qucağına. Ev qaranlıq olmaq cəhətə Zibanın burnunun qanı seçilmirdi. Vəliqulunun ancaq indi yadına düşdü ki, Ziba anasının üst-başını qana batıracaq. Üzünü tutdu Zeynəbə:

—Ana, Zibanın burnu qanı yibdi, qoyma sürtsün üstünə.

Zeynəb qızını qucaqlayanda gördü ki, qızının üst-başı yaşıdı. Amma elə xəyal elədi ki, göz yaşıdı. Vəliqulu bir də xəbərdarlıq elədi:

—Ana, axı Ziba seni buladı qana.

Zeynəb cavab vermədi. Vəliqulu çıxdı eşiye.

II. ... Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acılmışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:

—Molla əmi, yəqin ki, məni tanımırsan.
Doğrudan da, tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bil-mədim nə deyim...

Mən bilmirdim Qasım ağa kimdir, hansı Mirzə Abbasdır. Onların da kim olmaqlarını soruşa idim, dostum başlayacaqdı onların da atasından və əmlərindən bir yekə tarix açmağa. Ancaq onu elədim ki, əllərimi bir təherlə həmşərimin əlindən qopartdım və özümü soxdum kükə qapımızdan içəri və geri çönbür bir dəfə üzr istədim. ...Girdim evə və başladım bir tikə çörək yeməye.

(Cəlil Məmmədquluzadədən)

Nümunə: Günortadan üç saat yarım keçmiş mənzilimə gəlirdim. Fonetik və morfoloji faktları da nəzərə alın: *qanıyıbdı*—*qanayıbdı*. Vergülleri əlavə etmək, başqa durğu işaretlərini dəyişmək, həmçinin ədəbi lügət vahidlərinin işlənməsi də (məsələn, *yavuq* əvəzinə *yaxın*) tapşırığın sərtlərinə daxildir. Bütün bunları nəzərə alandan sonra mətni yenidən yazın.

152 Aşağıdakı mətnlərdə ədəbi-yazılı dil normasını məişət üslubuna çevir-məyə çalışın.

a) Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq; çiçəklər səttənəti kimi bir açıqlığa çıxdıq. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. Uzaqda bir təpə etəyində beş-on alaçılidan ibarət bir oba görünürdü. Artıq yetişmişdik. Sevincim-dən atılıb-düşürdüm. Yaxınlaşdıqca bizi ən əvvəl bir çoban köpəyi qarşılıdı. İt qara ağızını açıb hürür və üstümüzə atılırdı.

(Abdulla Şaiqdən)

b) Ağarmış saçları ciyninə tökülmüş, pərişan saqqallı bir qoca yalnız ayaqları ilə toz qopararaq, dar küçə ilə gedirdi. Əynindəki paltar solmuş, yıpranmış, qiyafəsindən hansı zümrəyə mənsub olduğu belə seçilmirdi. Qoca gedir, ayaq saxlayır, əllərini ölçə-ölçə düşünür, yolu-na davam edirdi. Qoca bu yolları illərdən bəri dolaşır, bu yollarda illərdən bəri dəyişiklik olmayan kimi, qocanın da hərəkətində dəyişiklik yox idi. Qoca yavaş-yavaş gedib bir darvazanın qabağında durdu. Onda tühaf bir nəşə oyandı—uzaq keçmiş gözlərinin qarşısında canlanmağa başladı. Sanki hücrənin küncünə göydən bir nur endi, ətraf işıqlandı, mina budaqlar və büllur piyalələr düzüldü; hər yer çiçəklərlə bəzəndi, incə tar səsi eşidildi.

(Yusif Vəzir Cəmənzəminlidən)

Nümunə: «a» mətninin ikinci cümləsini belə dəyişmək olar— **Qalx-dıq qocaman bir dağın təpəsinə**. Sadə cümləni mürəkkəbə də çevirmək olar: «b» mətnindəki ikinci cümlənin bir hissəsini belə dəyişmək olar. — ...**qiyafləsindən sezilmirdi ki, hansı zümrəyə mənsubdur**. Əlbəttə, hər cümləni dəyişməyə cəhd etmeyin. Məsələn, «b» mətnində 3-cü cümləni belə dəyişmək olmaz: **Gedir qoca, düşünür əllərini ölçə-ölçə, davam edirdi yoluna**. — Bu, mənsur şeir sintaksisidir və yazılı ədəbi dilin mükəmməl bir formasıdır.

§ 25. RƏSMİ-İŞGÜZAR ÜSLUB

▲ Rəsmi və işgüzar sənədlərin dil təzahürünə **rəsmi-işgüzar üslub** deyilir. Rəsmi-işgüzar üslubda fikir (informasiya) müəyyən standart formalarda və olduqca yiğcam şəkildə verilir, artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır.

Azərbaycan dövlətinin müstəqilləşməsi, idarə və müəssisələr də Azərbaycan dilinin nüfuzunun güclənməsi və ümumiyyətlə, ana dilinin sözün həqiqi mənasında dövlət dilinə çevrilməsi rəsmi-işgüzar üslubun funksional imkanlarının genişlənməsinə şərait yaratmışdır. Lakin əvvəller ərəb və fars dillərinin, sonra isə rus dilinin Azərbaycanda ya bütünlükə, ya da əsasən həmin funksiyani daşıması Azərbaycan dilinin rəsmi-işgüzar üslubunun tam gücü ilə fəaliyyətinə imkan verməmiş, eyni zamanda, onun milliliyinə müəyyən qədər xələl gətirmişdir.

Bu və ya digər dilin dövlət dili olması, birinci növbədə, dövlətin həmin dilin rəsmi-işgüzar üslubuna münasibəti ilə müəyyən edilir: dövlət təşkilatlarında, siyasi partiyalarda, idarə və müəssisələr də, rəsmi, yaxud işgüzar ünsiyyət bu dildə aparılır, beynəlxalq münasibətlərdə də dövlət bu dilde təmsil olunur.

Rəsmi-işgüzar üslubun lügət tərkibi nə qədər yiğcam, sintaksi nə qədər mehduddursa, normallığı o qədər möhkəmdir. Müəyyən tarixi təkamül prosesində standartlaşmış formalar vardır ki, üslub ondan kənara çıxmır. Məhz müəyyən tarixi təkamül prosesinin bilavasitə məhsulu olduğuna görə də rəsmi-işgüzar üslubda arxaik leksika və əski sintaktik konstruksiyalar uzun zaman mühafizə olunur.

Rəsmi-işgüzar üslub, adından da göründüyü kimi, rəsmi və işgüzar sənədlərin dilini əhatə edir.

153 **Mətai oxuyun, rəsmi-işgüzar üslub üçün xarakterik olan nitq standartlarını göstərin.**

I F Ə S İ L

Ümumi müddəalar

Maddə 1. Əməyin mühafizəsi anlayışı

Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin e上帝 bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, saqlamlığını və iş qabiliyyətinin qorunmasını təmin edir.

Maddə 2. Əməyin mühafizə hüququ

Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və saqlamlığın qorunması hüququna malikdirlər.

Maddə 3. Əməyin mühafizəsi haqqında qanunvericilik

Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının digər qanunvericilik aktlarından və bunlara müvafiq surətdə qəbul edilən normativ aktlardan, Azərbaycan Respublikasının təsdiqlədiyi beynəlxalq normativ-hüquq aktlarından və dövlətlərarası müqavilələrdən ibarətdir...

(Əməyin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu)

- Mürekkeb adları defterinizə köçürün.
- Belə bir cəhd göstərin: mövcud fikri daha dəqiq və yiğcam ifadə etmək üçün görün cümlənin quruluşunda deyişiklik edə bilirsinizmi? Əgər edə bilirsınızsa, qurdığınız qəlib cümləni dərsliyin müəlliflərinə və ya Azərbaycan Respublikasının MM-in katibliyinə çatdırın.

§ 26. RƏSMİ SƏNƏDLƏRİN DİLİ

▲ Rəsmi sənədlər dedikdə dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xiüsusu qaydada (rəsmi şəxsin imzası, möhür və s. ilə) təsdiq olunan sənədlər nəzərdə tutulur. Hər bir dövlətin ən mühüm rəsmi sənədləri onun Konstitusiyası (Əsas Qanunu), qanunları, qərarları, hökumətin sərəncamları, nazirlərin əmrləri və s-dən ibarətdir. Həmin sənədləri mütəxəssislər hazırlayırlar, on-

lar, adətən, müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir.

Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olub, eyni zamanda, tarixi əhəmiyyət daşıyır. Dövlətlərarası və dövlətdaxili münasibətlər məhz bu cür sənədlərlə tənzimlənir.

Rəsmi sənədlərdə dilin maksimum mükəmməliyi gözlənilir, fikrin aydınlığını (müəyyən diplomatik məqsədlərlə tərtib edilmiş sənədləri çıxmaq şərti ilə), birmənalılığına, hüquqi əsaslılığına xüsusi diqqət yetirilir. Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd nöqsanlı hesab olunur.

Həcmində görə rəsmi sənədlər müxtəlif olur: eləsi var ki, bir neçə sətirdən, eləsi var ki, onlarla səhifədən ibarətdir. Quruluşuna gəldikdə isə adətən müəyyən bölmələrə, maddələrə, bəndlərə ayrılır ki, rəsmi informasiyanın düzgün çatdırılması üçün bunun böyük əhəmiyyəti vardır. Rəsmi sənədin həcmcə kiçik, yaxud böyük olmasına baxmayaraq, dil yiğcamlığı əsas şərtdir.

Millətin rəsmi təfəkkürü, dövlətçilik mədəniyyəti öz əksini, eyni zamanda, rəsmi sənədlərdə tapdıqına görə həmin sənədlərin mükəmməl tərtibinə hemişə xüsusi ehtiyac duyulur.

154

Mətni oxuyun, lügət tərkibinə görə təhlil edin, rəsmi və qeyri-rəsmi lügəti fərqləndirməyə çalışın.

«Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FÖRMANI

Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan «Kitabi-Dədə Qorqud» dastanının yaranmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks etdirən «Kitabi-Dədə Qorqud» yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətləri xəzinəsinə daxil olmuşdur.

«Kitabi-Dədə Qorqud» dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədi ilə qərara alıram:

1. «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına tap-

sırılsın ki, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə BMT-nin YUNESKO təşkilatına müvafiq qaydada müraciət etsin.

3. «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasına müvafiq ştat vahidləri ayırmaqla üç nəfərdən ibarət işçi qrup yaradılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

Heydər Əliyev

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 1997-ci il*

Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2009-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 ili tamam olur.

Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin yüz il əvvəl yaratdığı «Ölülər», milli vəhdət ideyasının carxısına çevrilmiş «Anamın kitabı», eləcə də digər dramaturji, nəşr və publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinesinin qiymətli incilərini təşkil edir. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan «Molla Nəsrəddin» jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurenin formalaşmasına öz layiqli töhfəsini vermişdir. Klassik Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq humorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsleyen yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkəlerinin ədəbiyyatlarına böyük təsir göstərmişdir.

Azərbaycan mədəni və ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstermiş Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin respublikada layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərar alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2009-cu il

«Azərbaycan müəllimi» qəzeti, 13 fevral 2009-cu il

155 Hər hansı mövzuda bir qərar layihəsi tərtib edin.

§ 27. İŞGÜZAR SƏNƏDLƏRİN DİLİ

▲ Rəsmi sənədlərdən fərqli olaraq işgüzar sənədlər xüsusi dövlet əhəmiyyəti daşıdır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir: ərizə, tərcümeyi-hal, bildiriş (elan), izahat, reklam, etiket və s. işgüzar sənədlərə aiddir.

İşgüzar sənədlər həcmcə, adətən, rəsmi sənədlərə nisbətən kiçik olur və bu cür sənədlərin mükəmməlliyi, yararlılığı və s. bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilməsi, imla xətalarının olmaması ilə müəyyən edilir.

Rəsmi sənədlər bir qayda olaraq mütəxəssislər tərəfindən tərtib edilirsə, işgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır. Bunun üçün də müəyyən formaları, standartları mənimsemək tələb olunur. Bir sıra hallarda əlavə iş görməmək üçün işgüzar sənədlərin hazır formaları olur ki, bu və ya digər məsələ ilə bağlı göstəricilər həmin hazır formalara yazılır. Bu ona görə vacibdir ki:

1. Sənəddə artıq sözlər, ifadələr işlədilməsin; 2. İmla xətalarına, qüsurlu cümlələrə yol verilməsin. Çünkü bu sənədlərdən sa vadlılar da istifadə edirlər, savadsızlar da. Sənədlərin savadlılıq dərəcəsi cəmiyyətin mədəni səviyyəsini göstərir.

156 Mətnləri köçürün, işgüzar sənədlərin formalarına, tərtib qaydalarına diqqət yetirin.

B i l d i r i ş

Azərbaycan səhmdar kommersiya əmanət bankı əhalinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası əmanət bankı sertifikatlarına verilən orta illik gəlir 10 faizdən 30 faizə qaldırılmışdır.

Əmanət bankları tərəfindən əvvəlcə satılmış bütün milli sertifikat-lara da orta illik gəlir 30 faizlə hesablanacaqdır.

R e k l a m

**Tez, sərfəli
və etibarlı**

Pulunuzu Rusiyadan Azərbaycana köçürərik.
Bir bank günü....

və pullar sizin hesabınızdadır.

M ü r a c i e t e d i n:

Ünvan: Bakı ş.,
Füzuli küç. 65.

Telefonlar: 495-94-42
495-78-79

157 Tərcümeyi-halinizi tələb olunan formada yazın.

158 Hər hansı bir mövzuda ərizə yazın.

159 Hər hansı mövzuda bildiriş (elan) mətni tərtib edin.

§ 28. SƏNƏD DİLİNDE RƏSMİ VƏ QEYRİ-RƏSMİ İFADƏLƏR

▲ Deyildiyi kimi, rəsmi və işgüzar sənədlərin dilində ifadə qəlibləri—şablonlar əsas yer tutur. Ancaq bəzən rəsmi sənədlərdə, məsələn, bəyanatlarda, manifestlərdə obrazlılıq da olur. Adətən, cümlələri ciddi sintaktik ölçülərlə müəyyənləşən bu üslubda söz sırasının qrammatik normadan kənara çıxmazı halları olur (buna inversiya deyirlər). Yaxud bu üslub nəqli cümlələrlə səciyyələnəndə, bəzən nida və sual cümlələrinə də geniş yer verilir. Yüksek intonasiya və məntiqi vurğu ilə söylənən belə cümlələr diqqətin daha da cəmlənməsinə xidmət edir.

Məktublar da rəsmi yazılaşma dilində yaranır. Bu baxımdan məktub da sənəd dili nümunəsi sayılır. Lakin məktublar məzmunca fərqlənir: 1) siyasi xadimlərin, dövlət nümayəndələrinin bir-birinə məktublarında sənəd dili ölçüsü tam gözlənilir; 2) qeyri-rəsmi şəxslərin, qohumların, ailə üzvlərinin məktublarında başlangıç və sonluqda rəsmi üsluba məxsus qəlib — ifadələr özünü göstərir; bütün məktublar salamlaşma ilə başlayır, sağollaşma ilə qurtarırsa, bu şablon deməkdir. Ancaq bütövlükdə məisət dilinə məxsus söz, ifadə və sintaksis burada geniş yer tutur. Bir sözlə, məktub forması rəsmi üslubun ən sərbəst formasıdır.

Eyni məlumatın müxtəlif üslublara məxsus ifadələrlə verilməsi məlum faktdır. Bu baxımdan tərcümeyi-halın yazılışındakı ikiliyi fərqləndirmək lazımdır. Tərcümeyi-hal sərf rəsmi işgüzar üslubda yazılı biler: «Mən filankəs... Atam filankəs... Anam fi-

lankəs»—bu rəsmi üslubdur. Bir də şəxsin—yazıcıının, alimin, dövlət xadiminin tərcümeyi-halı elmi və publisist üslublarda yazılır. Buna *elmi tərcümeyi-hal* deyilir. Bu halda obrazlılığı, təsvirçiliyə, tarixi-mədəni əhatəliliyə yer verilir, geniş nəsil şəcərəsi əks olunur və s. Məsələn, «Yusif Vəzir Çəmənzəminli 1887-ci ildə dağlar qoynunda, yaşıllıqlar içərisində yerləşən, göylərində qartallar qanad çalan gözəl Şuşa şəhərində anadan olmuşdur...» Bir üslubun qəlib forması içərisinə düşən başqa üslublara məxsus ifadələr onun mahiyyətini pozmur. Ancaq belə hallarda ölçü-əndəzə gözlənməlidir, ifrata varılmamalıdır.

160 Əsgərlikdə olan qardaşınıza, bir qohumunuza məktub yazın, məktublınızı bir-birinizi oxuyun və rəsmi dil xüsusiyatlarını göstərin.

161 Bir siyasi xadimin öz oğluna, bir adı vətəndaşın öz bacısına yazdığını aşağıdakı iki məktubu oxuyub məzmununa və ifadə tərzinə fikir verin. Bu cəhətə diqqət yetirin ki, mətləb ciddi vətəndaşlıq mahiyyəti kəsb etdiğə məktubun dilində ədəbi dil norması ardıcılılaşır.

I. Əziz oğlum Nəcəf! Əger hələ yaşamaq qismətim varsa, mən səni ele hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin mən ebədi məzarə tez köçməli olsam, təvəqqə edirəm, başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən.

Mənim həyatım daim qayğılarla dolu olmuşdur: mən iyirmi yaşımdan qardaş və bacarılmın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı əre vermiş, qardaşımın üç oğlunu öz maaşımıla böyütmüşəm. Ümidvaram ki, bu menada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən.

Əziz oğlum! Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla, harada olursa-olsun, köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxmazı, nadanlıqlandan, habelə köləlikdən azad olması yollarını axtarırdım.

Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin programını xüsusi inamlı qəbul etmişəm, belə ki, mən bunda öz məramımı—dünyada köləliyin məhvini həyata keçməsini gördürüm.

Bəlkə də, sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayıacaq. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımı qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq.

Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı. Onlar nehəng bir dövlətin müqəddərətini öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər... Bu, ilk zamanlarda zəruri idi. Lakin indiyədək bu vəziyyəti davam etdirmək bolşevizmi süquta aparmaq demək idi.

İndi mən bu sətirləri sənə yazarkən iş o yere çatıb ki, Lenindən sonra özlərini onun «qanuni varisləri» adlandıranların dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gelmiş böyük nöqsanlarımız barədə kommunistlər öz aralarında da danışa bilmirlər.

Bütün bunlar haqda sən mənim MK-ya yazdığım geniş məruzəmdən bilecəksən. Bu məruzədən sənə çox şey aydın olacaqdır, həmin məruzədən sənə bəlli olacaq ki, bir çoxlarının cesarəti çatmadığı, öz vəzife hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir.

Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünkü o, adamı korlayır. Əger sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənə, həmin adamı bir

müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını bürüze verəcəkdir.

...Sən artıq bilirsən ki, mən 30 yaşimdə kamal attestatı imtahanı vermişəm ki, universitetə daxil olum. Lakin sonra mən «hara daxil olum?» suali qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə universitet təhsili alıム. Ona görə də elə fakültə seçmək lazımlı idi ki, az vaxt tələb etsin.

Mənim qarşımıda belə bir sual dururdu: hüquq fakültəsinə (o vaxtlar o, asan fakültə hesab olunurdu) və ya təbiyyat fakültəsinə (burada 4 il oxumaq lazımlı idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi.

Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyişmişaq, sadə qadın idi. O, ehtiyacdə olanlara yardım edir, xəstə qonşulara qayğı göstərir, bir parça çörəyi onlarla bölürdü və s. Uşaq yaşlarından mən bütün bunları gördüm və bunlar mənə təsir edirdi... Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq, mən həmin fakültəyə daxil olmağı qərara almış余, ayrı-ayrı şəxsiyyətlər dən və idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alıム.

(Nəriman Nərimanov. Oğluna məktubdan)*

■ Yazıda məktub janrına uyğun ifadələri göstərin; rəsmi və məisət ifadələrini fərqləndirin. Məktubun əsasında Nəriman Nərimanovun valideyn, qohum və siyasi məlek adımı obrazını şifahi təsvir edin.

II. Salam, Xaver! Gec olsa da, yeni ilin mübarek!

Bəlkə, ali məktəbdə ilk imtahan sessiyasını başa vurmaq münasibətli səni təbrik etmək olar!?

Sən, görürəm, uğurlar qazanırsan. Belə də lazımdır. Sən, əsas odur ki, məşğul ol. Düşünürəm ki, sən qiymətlərinlə bizi sevindirəcəksən.

Sənə ne demək istəyirəm. Bu, uzun söhbətdir, biz səninlə bu barədə hələ danışacaqıq. Sadəcə istəyirəm ki, sən ifrata varmayasan. İndi izah edəcəm. Müəyyən səbəblərə görə, sən ne geyiminin zenginliyinə, nə qohumlarının vəziyyətinə görə öyüne bilişən. Bu o mənada yaxşıdır ki, bu ədalətsizliyi dərk edərək, günəşin altında yer tapmaq üçün sən öz güçünə arxalanmalı olacaqsan. Sənin təbii qabiliyyətin var, onları inkişaf etdirməyə çalışacaqsan. Ancaq çalış ki, bugünkü mövcud olan ədalətsizlikdən gələn narazılığınızı bu ədalətsizliyi daşıyanlara qarşı yönəltməyəsən. Bu, konkret olaraq bu deməkdir: 1. Öz şəxsiyyətinə qabartma, özünü görə soxma, səni sevməyə bilərlər; 2. Əgər sənin köməyinə ehtiyacı olan varsa, boyun qaçırm;a; 3. Nəzakətli ol; 4. Hamiyyən ünsiyyətde olmağa çalış, ancaq dost seçməkdə ehtiyatlı ol, birinə görə o birindən küsmə, səbəbinə öyrənməyə çalış. Buna görə ola bilər ki, dostların olmasın, ancaq o var ki, o halda düşmənlerin də olmayıcaq. Fəqət bir neçə ildən sonra əsl dostluğunu başa düşəcəksən, həqiqəti həqiqət olmayandan seçəndə; 5. Heç vaxt heç kimə hasəd aparma. Hiss etsən ki, dostlarından biri sənin paxillığını çəkir (bunu bircə dəfə hiss etmək kifayətdir), heç nəyə heyif silənmədən onunla əlaqəni kəsə bilərsən.

Buyur, bu dəfəlik bu kifayətdir.

* Xalqımızın böyük yazıçısı və siyasi xadimi, təhsil ixtisasına görə həkim olan Nəriman Nərimanov bu məktubu yazdığını zaman oğlu Nəcəfin 6 yaşı vardi. O vaxt Nərimanov Moskvada SSRİ Ali Sovetinin sədri işləyirdi. Milli və şərqli düşüncəsinə görə imperiya rejimini yad idi. Buna görə də o hər an ölümünü gözləyir və bu məktubu böyüyəcək oğluna vəsiyyət və program kimi yadigar qoyurdu. Bu tamamlanmamış məktub yazıldan (23 yanvar 1925) iki ay keçməmiş (19 mart 1925) Nəriman Nərimanov iş yerində keçindi. Nəcəf 1943-cü ildə Böyük Vətən müharibəsi deyilən müharibədə 23 yaşında qvardiya baş leytenantı, tank alayının komandiri kimi qəhrəmancasına həlak oldu.

Pulunan necəsən, bu bizi həmişə narahat edir. Bu məsələdə heç kəslə bəhs edə bil-məzsən və etməməlisən, ancaq səhəhetinə ziyan vurub, vacib olan şeyləri almaqdan da qaçmamalısan. Bu günlərdə tətılı gəlmək üçün sənə pul göndərəcəyik. Bahalı hediyelər almağa çalışma. Mən deyərdim ki, heç hədiyyə lazımdır. Bircə Güllüciyəzə oyuncaqdan başqa.

Mektubunu (təbrikini) bu gün aldıq, sağ ol.

Müvəffəqiyyətlər arzulayıram. Yolunu gözleyirəm. Anam gördü ki, məktub yazıram, qərara geldi ki, işimizə qarışmasın. Evimizdə hər şey yaxşıdır. Yeni il qabağı atamla mən özümüzə kostyum almışıq. Mənim iş yerimdə də hər şey normaldır.

Öpürəm səni. Görüşənə qədər.

Qardaşın Akif.

03.01.1976.*

■ Çox savadlı yazılmış ikinci məktubda iki loru ifadə var—göstərin. Məktubları oxuyub məzmununa diqqət yetirək, ideya-vətəndaşlıq dəyərini təhlil edərək və bildiyiniz başqa örnəklər əsasında insanın vətəndaş kimi yetişməsində valideyn tərbiyəsinin, ailə-nəsil-nəcəbat faktorlarının rolunu nəzərə alaraq «Ot kökü üstündə bitər» mövzusunda inşa yazın.

162 Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» komediyasından bu parçanı oxuyun.

Sərvər: (*əlindəki alışqanı tapança kimi Məşədi İbadə tərəf uzadır*) Otur, bu saat mən deyəni yaz, tez ol, yoxsa vurdum kəllənə.

Məşədi İbad: Yazım da, vallah, bu saat yazım.

Sərvər: Yaz: Mən Məşədi İbad Kərbəlayı Xocaverdixan oğlu...

Məşədi İbad: Vaxsey!.. Atamın adını da bilir.

Sərvər: Danışma, yaz, yoxsa odlaram səni.

Məşədi İbad: Vallah, danışmiram, yazıram, sonra?

Sərvər: Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəmirəm.

Məşədi İbad: İstəyirəm...

Sərvər: İstəmirəm!..

Məşədi İbad: Yaxşı, istəmirəm, istəmirəm!..

Sərvər: Və təvəqqə edirəm ki, onun kəbini geri oxunsun.

Məşədi İbad: Bunu kim təvəqqə edir?

Sərvər: Yaz mən deyəni, yoxsa beynini toz eylərəm!

Məşədi İbad: Yazıram, yazıram, sonra?

Sərvər: Və onun əvəzində qulluqçu Sənəmi alıram.

Məşədi İbad: Yazdım...

Sərvər: Di qol qoy!

* Mektubda bir sözü də dəyişmemiş, bir durğu işaretsi də əlavə etməmişik. Bu, universitetin mehanika-riyaziyyat fakültəsini bitirmiş 28 yaşlı azərbaycanlı oğlanın Leningrad (Sankt-Peterburg) universitetinin şərqsünnəqliq fakültəsinin I kursunda oxuyan bacısına məktubudur. Bu, 17 il sonra, 45 yaşında könülli olaraq Qarabağ mühəribəsinə gedəcək, bir gün Laçın uğrunda döyüdüdə ermənilərə xeyli itki verib, öz düşərgəsinə qayıdış tankdan çıxarken «özümüzüñküller» tərəfindən gülle ile vurulacaq Akif Qambayzadənin məktubudur. İndi Bakıda oxuyub bitirdiyi 148 sayılı məktəb bu Qarabağ şəhidinin adını daşıyır. Bacısı Xəvər bu gün işini bacaran hörmətli bir mütəxəssis, ləyaqətli bir vətəndaşdır.

■ Sərvərin sözlərini ardıcılıqla yazıb iltizamname formasını alın. Bu iltizamnamənin mükalimə şəkline salınmasının bədii-komik mənasını açın. Mükəlimalədə (dialogda) rəsmi və məisət üslubu nümunələrini qarşılaşdırın.

163

Yusif Vəzir Çəmənzəminlinin «Kənddən şəhərə göndərilən bir kağız» hekayəsindən bir hissəni oxuyun. Məktub formasının təzahürünə diqqət yetirin.

Nuriçəsma¹, əvvəla səlamət üzrə bərqərar² və payidar³ olasınız və saniyen⁴ hərgah bu tərəfin əhvalını xəber alsanız, şükür olsun Allaha, sağ və səlamət varam və bir qəmim yoxdur savayı sizin ayrılığınızdan qeyri. Xudavəndi-aləm bir vəsileyi — xeyir⁵ etsin ki, bir-birimizi bir də görək. Və bir də, köpək uşağı qudurub yolunuzdan çıxmışınız. Sözümə-zadıma qulaq asmırsınız. Allah qırmış, məni şəhərə getirməyin, vallah, gəlləm, sizi it unu kimi dağdırıb, atanıza od vuraram... Min dəfə yazıram ki, oğul, oxuduğun daha bəsdir, gəl yanına, alış-veriş edək, qulaq asmırsan...

Xülasə, oğul, bir belə ki, pul mən qazanıram, vallah, heç pristavin babası da qazana bilməz. Bir də ki, müsəlmanlığından da çıxıb, gedib urus çörəyi yeyirsən. Xülasə, oğul, başının bir tərəfi qırxılmış, bir tərəfi qırxılmamış olsa da, durmuyub gələsən.

Əz tərəfi⁶ — Kabla Avdın.*

■ Məktub formasından bədii məqsəd üçün ustalıqla istifadə olunmasına fikir verin (*satirik məzmununu tam qavramaq üçün səhifə yarımlıq bu hekayəni bütöv oxuyun — Yusif Vəzir Çəmənzəminli. Əsərləri. I c., Bakı, 1996, səh. 38–39*).

164

Aşağıdakı şeiri oxuyun. Tərcümeyi-hal formasından gələn ifadələri göstərin. Əli Kərimin tərcümeyi-halı barədə nə bilirsiniz? Bildiklərinizi şeirdəki müvafiq misralara yerləşdirib, onu elmi tərcümeyi-hal kimi dənmişin.

Adı bir insanam mən,
Adidən də adiyəm,
Bir el boyda kağıza sığmaz amma bu aləm.
Yazım: harda doğuldum,
Yazım: məktəbə girdim,
İnstitut bitirdim.
Yazım: nədir sənətim,
Yazım: anam, atam kim.
Bəs onda harda qaldı çəmənlərdə bir qoşun,
O yüyürlen, o duran uşaqların baharı?
Qanadını bilmədən sindirdiğim bir quşun,
Ürəyində ney tutan xərif siziltələri?

¹gözümün işığı; ²daimi; ³həmişəlik; ⁴ikinci; ⁵xeyir səbəb; ⁶tərəfindən

* Hekayə 1909-cu ilde yazılıb. Onda məktubu kənddə məlum olan bir mirzəyə (kabitə) yazdırıldılar. Həmin mirzə məktubun əvvəlini və sonunu özü yazardı. Cünki bu hissə sabit qelibdən ibarət olurdu və mirzələr bu qəlibi əzbər bilirdilər. Ara hissədə məktub sahibinin öz fikri verilərdi. Burada da həmin qəlibə emel olunmuşdur. Buna görədir ki, məktub nəzakətli sözlərlə başlayır. Kabla Avdının oğluna «siz» deyə müraciət olunur, ədəbi dilə məxsus sözler, ərəb və fars sözleri və əcnəbi söz birləşmələri (savayı-sizin..., vəsileyli-xeyir, əz tərəfi...) işlənir, mətləb olan yerde isə atanın sərt, kobud sözləri, ifadələri verilir.

Hanı yanaqlarının yaşını silib asta,
Bənövşəyə, laleyə dərdli sirdəş olduğum?
Dizəcən ot içində, ya da bir bulaq üstə,
Gah tək qalan bir söyüd, gah da bir
daş olduğum?
Qorxuram ki, söz açıb bunu deyəm, o qala.
Eşqi könlümə bağlı bağça da var, bağ da var.
Baxın, gəlir mənimlə göy meşələr qol-qola,
Gəlir ciyin-ciyinə mənimlə qarlı dağlar.
Vardır hələ qonşumuz, qonşumuzun qonşusu,
Hələ sevimli dostlar, dostların da dostları,
Min arzudan yaranmış bir insanın arzusu,
Min baharın etridir, bir insanın baharı.
Mən deyəndə bilirəm, dinir minlərlə insan,
Mən gülürem—gülür gül, gülür nə qədər çiçək.
Hər yazımızda neçə yaz, hər anımızda neçə an...
Gözümüzde milyon baxış, sinəmdə milyon ürək,
Təbəssümə, günəşə, insana könül verən,
Min ölenin, qalanın həyatıdır həyatım,
Neçə kənddə, şəhərdə
yatıram yer altda mən.
Daha çoxam yer üstdə,
böyükdür eşqim, adıım—
Budur həyatım, ömrüm.
Deyirəm ki, ürəkdən:
Adı bir insanam mən.

(Əli Kərim)

165

«Səttar Bəhlulzadənin dəfnı» adlanan bu şeirdə dahi rəssamin fiziki portretindən və sənətkar biografiyasından nü görürsünüz?

Gözleri rüzgarın
gözündəyi o qocanın,
Su kimi çekildi torpağa getdi
Çox ölüm, ölüm deyirlər,
Ölüm deyilən şeyə inanmırıam mən,
Rüzgarın gözüydü
Çəkib apardı onu.
Gözel bir alın yazısı
Apardı yer üzündən
Çox ölüm ölüm deyirlər,
Ölsəydi:
dünyanın bütün qara torpaqları
doldurammazdı o qocanın
üz qırışlarını,
ölsəydi doldurammazdı
dünyanın bütün qara torpaqları
o qocanın üzündəki kədəri,
Ölsəydi indi çatdaq-çatdaqdı torpaqlar.
Çox ölüm, ölüm devirlər

Ele bilirlər ölümə gedir
Hər torpaq altına gedən...
Çox ölüm, ölüm deyirlər
Rüzgarın gözüydü
çekib apardı onu.
Aldadammaz qara torpaqlar bizi
Nə yaşılıyla, nə alıyla.
Kədərin işığı
vurar, vurar üzümüzə.

(Vaqif Bayatlı Önrə)

- Buraxılmış durğu işaretlərini qoyun.

§ 29. ÜSLUBLARIN AYRILMA VƏ BİRLƏŞMƏ XÜSUSİYYƏTLƏRİ

▲ Ədəbi dilin ilk, qədim yaradılışı dövründə bugünkü qədər üslublar olmayıb. Ümumiyyətlə, qədim dövrlərdə indi müstəqil elm sahələri kimi tanıdığımız riyaziyyat, təbabət, dilçilik, estetika və s. bir elmin—fəlsəfə elminin tərkib hissələri olmuşdur. Deməli, bu ixtisas sahələrinə aid elmi məlumatlar uyğun dillə, vahid fəlsəfi üslubda verilmişdir. İnsanların həyat haqqında, təbiət və cəmiyyət haqqında bilikləri dərinləşdikcə fəlsəfənin içərisindən indi gördüyüümüz elmlər müstəqil şəkildə formalaşmışdır. Bununla da elmi məlumatların, müxtəlif məzmunlu biliklərin fərqli üslublarla, müxtəlif ifadə üsulları ilə yazılışı meydana gəlir. Elmin qolları şaxələndikcə fikirlərin ifadə tərzində də rəngarənglik yaranır. Elmlərin tarixi inkişafı onların müxtəlif sahələrinin yenidən yaxınlaşmasına, hətta birləşib yeni elm formalaşdırmasına gətirib çıxarır. Məsələn, biologiya və kimya elmlərinin tədqiqləri üstündə duran **biokimya**, biologiya və fizikaya əsaslanan **biofizika** elmləri var; yaxud dilçilik elminin **riyazi dilçilik** adlanan bir sahəsi mövcuddur ki, onunla məşğul olan mütəxəssis həm dilçiliyi, həm də riyaziyyatı bilməlidir.

Göründüyü kimi, bir qoldan müxtəlif elm sahələrinin ayrılması (diferensiasiyası) və müxtəlif elm sahələrinin bir-birinə yaxınlaşması (inteqrasiyası) tarixin müxtəlif mərhələlərində təkrar olunan proseslərdir. Həmin proseslərlə bağlı ədəbi dilin üslublarında da diferensiasiya və inteqrasiya halları baş verir.

Son onilliklərdə elmi üslubumuzun məxsusi bir qolu fəaliyyət göstərir. Elmi üslubun bu qolunda bədii və publisist dilin də xü-

susiyetləri iştirak edir. Bu, savadlanmanın kütləviləşməsi ilə bağlıdır. Orta təhsilli insanlar müasir elmin nailiyyətləri ilə məraqlanır, ancaq elmi anlayışları elmi üslubun verdiyi dərinliklə qavraya bilmirlər. Çıxış yolu: elmi məlumatı sadə, elm adamı olmayanın başa düşəcəyi aydın dillə ifadə etmək. Elmi məlumatın kütləvi dillə ifadəsi elm adamlarının özləri üçün də gərəkdir – bir elm sahəsində işləyən alim başqa elm sahələrindəki biliklər-dən xəbər tutur, öz dünyagörüşünü genişləndirir. Cəmiyyətin yetkinləşdiyi, sivilizasiyanın daha da yayıldığı bu günümzdə elmi, tarixi bilik və məlumatların camaata asan dillə çatdırılması bir zərurətdir. Belə halda tarixi şəxsiyyətlərə, elmin müxtəlif sahələrinə aid biliklər bir qədər obrazlılıqla, bir qədər publisistiklilikə sadələşdirilir. Bu ifadə tərzinə **elmi-kütləvi dil** deyilir.

166

Anarın «Dədə Qorqud dünyası» əsərindən aşağıdakı parçamı oxuyun. Nəzərə alın ki, söylənən fikirlər xalis elmi məlumatlardır. Ümumiyyətlə, Anarın həmin əsəri geniş elmi ədəbiyyat əsasında və «Dədə Qorqud kitabı»nın öz materialına söykənərəkdən yazılmış tarixi-filoloji tədqiqatıdır. Ancaq burada bədii dilin, dərin obrazlılığın güclü müdaxiləsi görünür. Həmin xüsusiyyət bu parçada da müşahidə olunur. Xüsusiət ilk cümlələrə diqqət yetirin – bu, elmi üslubun əlaməti deyil.

«Xanım hey»

«Kitabi-Dədə Qorqud» belə başlanır.

Bu gün bizimlə bizim dildə danışan Azərbaycan ədəbiyyatı belə başlanır.

Hər hansı xalq – ədəbi irsi nə qədər zəngin olsa da, bir ya iki əsas kitaba, təməl kitaba, Ana kitaba malikdir. Belə baş kitab xalqın varlığını ən dolğun və bitkin şəkildə əks etdirir.

Azərbaycan xalqının şah əsəri, Ana kitabı «Dədə Qorqud» dastanıdır.

(Anardan)

✿ Mətndə elmi və bədii məqamları ayırin, müstəqil və obrazlı ifadələri göstərin.

✿ Parça elmi üslubla başlayır. Sonra bədiiləşmə, publisistikləşmə gedir. Bu keçid məqamlarına diqqət verin və üslubi rəngləri göstərib təhlil edin.

167

İsa Hüseynovun (Muğənnanın) «Məhşər» romanından verilmiş parça-ni-bədii təsviri oxuyun, tarixiliyi qavramağa çalışın. Ardınca «Azərbaycan tarixi»ndən ona uyğun hadisənin elmi şərhini oxuyun.

O, axırıncı Kəsrani hökmdarı Huşəng ibn Kavusun əmisi – Dərbənd hakimi Məhəmməd ibn Keyqubadın oğlu idi. Əslən fars və Kəsrani ol-salar da, azərbaycanlılarla qohumlaşış qaynayıb-qarışdıqdan sonra, həm rəsmi şəcərə kitabında, həm də el arasında Dərbəndi adlanan və

çoxdan bəri hakimiyyət uğrunda gizlin fəaliyyətdə olan böyük bir nəşlə mənsub idi. Huşəng, atası Kavus ibn Keyqubadın taxt-tacına sahib olanda ilk növbədə əmisi Məhəmmədi imtiyaz və ixtiyaratdan məhrum etmiş, onun qızılı rəngdə qeyri-adi saçları və iri ala gözləri ilə azərbaycanlı anasına çəkmiş böyük oğlu İbrahimini isə, hələ o vaxtdan öz taxt-tacı üçün təhlükə bilib, Dərbənddən və Şamaxıdan kənar, kiçik bir əraziyə hakim göndərib, Şəki cıvarındaki hemən mülkdə, bir növ, sürgündə saxlamışdı. Orada yaşı qırxdan ötənə qədər ömür sürdükdən sonra, quru torpaqda yatıb şah çadırında oyanan İbrahim, Şirvan əsnafının silahlandığını da, zülm təxətinin devrilecəyi və əmisi oğlu Huşəngin qətl olunacağı günü də əvvəlcədən biliirdi. Çünkü əli cüt məcində olsa da, qiyam başçıları — əsnaf ustabaşları ilə dərbəndlilərin gizlin məşvərətində qiyam gününü təyin eden də, Huşəngin qətlinə hökm verən də özü idi. Hətta o günü İbrahimin özünün yer əkməyə gedəcəyi və qiyam elçilərinin onu cüt arxasında görəcəyi də əvvəlcədən danışılmışdı: atasının köhnə dostu, özünün şəriət müəllimi Qazi Bəyazid belə məsləhət bilmışdı və İbrahim bu məsləhəti dərhal bəyənmişdi.

(Isa Muğannadan)

Azərbaycanın şimal torpaqlarında isə vəziyyət başqa cür idi. Şirvanşahlar Hülakülerin asılılığından azad oldularsa da, yenidən digər monqol hakimlərinin hakimiyyətini qəbul etməli oldular. Lakin bu asılılıq şərti xarakter daşıyırıldı. Bu dövrde Şirvanşah Kəsranilər nəslindən olan Huşəng idi. Onun siyaseti Şirvan camaatının, hətta feodalların da narazılığına səbəb oldu ki, bu da 1382-ci ildə üsyanalı nəticələndi, üsyancılar Huşəngi öldürdülər və bununla Şirvan şahlığında Kəsranilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Hakimiyyətə vaxtilə soy kökü Dərbəndlə bağlı olmuş I İbrahim (1382–1417) gətirildi, Şirvan şahlığında yeni sülalənin — Dərbəndilər sülaləsinin hakimiyyəti başlandı.

Şirvanşah I İbrahim ağıllı, müdrik, uzaqqorən dövlət xadimi olub, Şirvan camaati arasında böyük hörmətə malik idi. Təsadüfi deyildir ki, xalq arasında onun hakimiyyətə gəlməsi barəsində rəvayətlər yanmışdır. Bu rəvayətə görə, guya İbrahim torpaqlarını özü becərirmiş, feodalların onu Şirvanşah seçmələrindən xəbəri olmayan İbrahim öz tarlasında işlədikdən sonra bir ağacın altında yatıb dincəlirmiş. Onun şah seçilməsi barəsində xəbəri gətirənlər İbrahimini yuxudan oyatmaq istəmeyərək, onun yanında şahanə çadır qurmuş, o, yuxudan ayılanda məsələni ona söyləmişlər, İbrahim ona edilən etimada görə təşəkkür etmiş və Şirvanşah olmağa razılıq vermişdi.

(Mahmud İsmayılovdan)

● Birinci ve ikinci parçadaki cümlelerin hecmiğini müqayisə edin. İsa Müğannanın daha hansı romanlarında tarixi məlumatı rast gelmişiniz?

■ Bu parçaların məzmununu tutuşdurun. Uyğunluq göz qabağındadır. Ancaq birincisi bədii, ikincisi elmi mətnidir. Hər iki parçanın dilini müqayisə edin, bədii və elmi mətnin təsvirlərində dil spesifikasiyini konkret misallarla göstərin.

168

Oxuyun, yuxarıdakı filoloji, tarixi, elmi-kütləvi dillə bunu müqayisə edin. Buradakı obrazlı ifadələri göstərin. Mətnədəki sadə və mürəkkəb cümlelərin nisbatına fikir verin. Tabeli mürəkkəb cümlelərdə budaq cümlelərin tipini müəyyənləşdirin. İntonasiyaya görə cümlelərin tipini göstərin.

Cəsaretlə deyə bilerik ki, kibernetika əsl bizim dövrün elmidir. Bütün uşaqlar kimi o da tez boy atıb böyüyür...dörd nəsil kompyuterlərin yaradılmasında ikiqiyəmətli Aristotel-Bul məntiqindən istifadə edilmişdir... çoxqiyəmətli məntiqlə işləyən kompyuter yaratmaq zərurəti ortaya çıxırdı.

Bu tarixi missiyani 1965-ci ildə ABŞ-da yaşayan azərbaycanlı alim Lütfi Zadə (əslində Ələsgərzadə) yerinə yetirməli oldu. Professor Lütfi Zadə tərefindən tamam yeni, çoxqiyəmətli qeyri-səlis məntiq nəzəriyyəsi yaradıldı. Bununla da dünya elm tarixində, kompyuter sahəsində böyük keşflər edildi. Saniyədə 32 trilyon əməliyyat yerinə yetirən kompyuterlər meydana gəldi. Bu da yeni təfəkkür tərzinin, təfəkkür modelinin yaranmasına aparıb çıxardı.

Elmin qəribə paradoksları var: edilən keşflərin heç də hamısı alimlər tərefindən birmənalı qarşılanmır...qeyri-səlis məntiq nəzəriyyəsi meydana gələndən sonra Lütfi Zadə də belə hallarla üzləşməli oldu. Çünkü o, dünyaya həmişə Aristotel məntiqi ilə baxanların təsəvvür-lərini və məntiqini kökündən dəyişirdi. Lütfi Zadənin öz nəzəriyyəsi haqqında sözü belədir: «...Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0–1 şkalasında müəyyən həddə dəyişir». Alimin müəyyən mənada teorem şəklində formalasdırıldığı bu fikrinə aydınlıq gətirmek üçün gəlin onu elmi aspektən bir az çözələyək. Bildiyimiz kimi, dünyanın qavranması prosesi her fərddə bir cür gedir. Məsələn, rəssam dünyani gözü, ürəyi, ağılı ilə qavrayıb onu rənglərlə ifadə edir. Filosof da dünyani ağılı ilə dərk edib onun rəsmini sözlə çəkir. Riyaziyyatçı və kibernetik isə təbiətdə, cəmiyyətdə gedən müxtəlif proseslərin formal əksini simvollarla, riyazi, məntiqi düsturlarla çizir. Bu formal riyazi məntiqin əsasında formal məntiq və çoxluqlar nəzəriyyəsi durur. Son dövrlərə kimi belə formal məntiq **ikili Aristotel məntiqi** adlanırdı.

Lütfi Zadə dünyانın dərkində Aristotel məntiqinin düzgün olmadığını sübut etdi. O, əsaslandırdı ki, real dünyyanın ümumi mənzəresi

sıfır ve vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir — diskret deyil, arasıkəsilməzdir, yəni ağ ilə ağımtılın, al qırmızı ilə qırmızının sərhədləri səlis deyil, birindən digərinə keçid mütəmadidir. Lütfi Zadə dönyanın bu mütəmadiliyini, qeyri-səlisliyini kəşf etdi. Bununla da dönyanın təsvir dili olan riyaziyyat ikiləşdi... Əl-Xarəzm cəbri ilə yanaşı, qeyri-səlis cəbr—Zadə cəbri meydana gəldi. Zadənin qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnikasının inkişafı tarixin-də yeni dövr açdı.

(Möhbəddin Səməddən)

■ Görüsünümü: elmi məlumatdır, riyazi, fəlsəfi təfəkkür söhbətidir, ancaq məzmun asan qavranır. Diqqət edin, sıfırla vahid arasındaki mövcudluq necə asan təşbeh-lərlə başa salınır: ...ağ ilə ağımtılın, al qırmızı ilə qırmızının...

Hələ orada belə izahlar var: Aristotelin məntiqinə görə hər hansı bir hadisə ya mütləq doğru, ya mütləq yalan ola bilər. Amma real dünya tamam başqdır. Onu mütləq qiymətlərlə təsvir etmək, yalnız ağ və qara rəngdə olduğunu iddia etmək ağlaşığ-mazdır... Aristotel məntiqində isə yalnız sıfır (mütləq yalan) və vahid (mütləq doğru), eləcə də klassik çoxluq nəzəriyyəsində sıfır (ağlar çoxluğu) və vahid (qaralar çoxluğu) istifadə olunmuşdur. Mürəkkəb problem sade dillə, məhz mütəxəssis olmayanların anlayacağı şəkildə izah olunur. Elmi-kütləvi dilin mahiyyəti budur. Bu cəhət elmi-kütləvi dili müəllim danışığına bənzədir: axı müəllim ən çətin mövzuları asan, sağird-lərin başa düşəcəyi şəkildə izah edir. Bəli, elmi-kütləvi üslub müasir elmin dərin məzmununu geniş kütleyə sadə dillə izah edir.

■ Nyuton deyir: «Dünya riyaziyyat dilində yazılmış bir romandır». Bu mətnində həmin kəlam hansı cümlədə əksini tapıb? Diqqət edin: X əsrde yaşamış özbək türkü Əl-Xarəzmin riyazi kəşfini XX əsrde Azərbaycan türkü Zada yeniləşdirdi. Bu tarixləri də yadınıza salın: Şərefla Loğman adını daşıyan özbək türkü İbn Sinanın XI əsrəkəti tibb yaradıcılığı orta əsrlər Avropa təbabətinin əsası olmuşdur; XIII əsr Azərbaycan alimi Nəsiməddin Tusinin hendəsə və astronomiya sahəsindəki kəşfləri sonrakı əsrlərədə həmin sahələrdəki yeni kəşflərə meydan açmışdır. XIX əsr rus riyaziyyatçısı Lobaçevskinin sözlerini bir daha yadınıza salıram: «Dostum Kazimbəy Nəsiməddin Tusidən etdiyi tercümələri ilə mənim riyazi kəşflərimi sürtənləndirdi». Bunları və başqa elm adamlarımızın haqqında bildiklərinizi yadınıza salın, «Dünya dahilərsiz yaşaya bil-mir» adlı bir inşa yazın.

§ 30. FƏRDİ ÜSLUB

▲ Nitq ümumi ictimai hadisədir, bununla belə, bu və ya digər fərdin şifahi, yaxud yazılı nitqində özünəməxsus xüsusiyyətlər də mövcuddur. Həmin xüsusiyyətlər bütövlükdə fərdi üslubu təşkil edir.

Fərdi üslub (ayrıca fərdin—sənətkarın, alimin... üslubu) funksional üslubların çoxunda özünü göstərir. Ən qabarlı ifadəsi isə bədii üslubdadır. Bədii üslub, bir qayda olaraq, fərdin—müəllifin keçirdiyi ovqatın, emosiyaların təzahürü olduğundan fərdilik burada daha güclü şəkildə meydana çıxır. Məsələn, biz «Nəsiminin

dili», «Füzulinin dili», «Mirzə Fətəli Axundovun dili» və s. de-dikdə, Nəsiminin, Füzulinin, Mirzə Fətəli Axundovun fərdi dil təcrübəsini—üslubunu nəzərdə tuturuq: Nəsimi dilindəki üşyan-karlıq, publisistika, hürufi terminologiyası Füzuli dili üçün xarakterik deyil; Füzulinin dilində yüksək təmkinlilik, dərin obraz-lılıq mövcuddur; Mirzə Fətəli Axundovun dili isə orta əsrlər xüsusiyyətlərindən «təmizlənməkdə olan», müasir söz və ifadələri qəbul elemiş milli-demokratik məzmunlu bir dildir.

Elmi, publisistik üslublarda və meisət üslubunda da nitq fərdiliyi öz əksini tapır, ancaq bu, bədii üslubdakı qədər güclü deyil. Rəsmi-işgüzər üslubda isə fərdilik, demək olar ki, yoxdur.

Fərdi üslub bu və ya digər fərdin (şəxsin) ümumi dünyagörüşü, təfəkkürü ilə yanası, dövrü, bir sıra hallarda hətta ovqatı ilə bağlıdır. Məsələn, Səməd Vurğunun müxtəlif mərhələlərdə yazdığı əsərlərin dili eyni bir üslubun — Səməd Vurğun üslubunun, yaxud Səməd Vurğun dilinin göstəriciləridir. Lakin şairin 30-cu illərdəki əsərlərinin dili 50-ci illərdəki əsərlərinin dilindən bu və ya digər dərəcədə fərqlənir, həm 30-cu, həm də 50-ci illərdə ya-zılmış elə şeirləri var ki, ifadə tərzinə, intonasiyasına görə fərq-lənir.

Fərdi üslubu mövcud ictimai-tarixi şərait yetişdirir.

169 Aşağıdakı üç mətni müqayisə edin, yazıçıların hər birinin özünəməxsus üslub xüsusiyyətlərini müəyyənləşdirməyə çalışın.

I. Həyətə sakitlik çökdü. Bu sükut getdikcə gücləndi və bütün şen-liyi bürdü. Sahilboyu səpələnmiş kənd evlerinin solğun işıqları, hə-yətlərdə qalanın ocaqların közərtiləri də yavaş-yavaş söndü. Kürün qıjiltisi gücləndi. Əsən asta külək biçilmiş otların qoxusunu kəndə doldurdu. Hamı evə çəkildi. Cahandar ağa isə qapıda hərlənir, pəncərəsindən zəif işıq gələn otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə beraet qazandırmalı idi?..

İki gün bundan əvvəl, şəhərdən qayıdarkən Kürün sahilində Mələyə rast gələndə o heç nə fikirləşməmişdi. Cavan, ətli-canlı bir gəlini su kənarında görəndə sönməkdə olan ehtirası birdən-birə quduz kimi oyanmışdı.

(Ismayıllı Şixlidan)

II. Bu kiçik yataq otağında dava-dərman iyindən sağlam adamı baş gicəllənməsi tuta bilerdi. O ki qala xəstəni. Adam da iki ay yorğan-dö-şəkdə yatar? Niyə yatmaz, lap canın da alar. Sən fələk deyənə bax. Cə-mi onca gün bundan qabaq bu zəhrimər iyi otaqdan yox eləməkdən ötrü pəncərənin balaca nəfəsliyini açmaq kifayət idi. Berqman məzuniy-yətdən qayıdib onlara gələndən sonra bu balaca nəfəslik də elə bil ömür-

lük bağlandı. Gəlib evdəkilərə «çalışın soyuğa vermeyin» deməsiylə qapı-pəncərələrin hökmünü oxudu. Birce mətbəxin pəncərəsini hərdən azacıq açırdılar ki, bişmiş iyi eşiye çıxsın, xəstənin ürəyi bulanmasın. Amma mənə elə gəlir ki, indi pəncərələrin hamısını taybatay açsalar da, bura metrolarda işleyən güclü hava kompressororu qoysalar da, bu iy bir yana gedəsi deyil: dərman iyi otağın havasına və divarlarına ömür-lük hopmuşdu. Evə kim gəlirdisə üz-gözünü turşudurdu, başını bulayırdı. Düzdür, yad adam olanda əvvəl-əvvəl narazılığını bildirmirdi, xəstəyə baş çəkib gedəndə dəhlizdə evin xanımına dönə-dönə deyirdi ki, sağlam adamı bu otağa salsan, azara tutular, elə xəstəni sağalmağa qoymayan bu ağır havadır, canım, nəfəs almaq olmur ki! Və ilaxır bu kimi sözlər. Evin xanımı da, yataq otağındakı xəstə də bu sözlərə öyrəncəli idilər, azından yüz dəfə eşitmışdilər. Evə gələn-gələn bu mövzunu müxtəlif variasiyalarda sadalayırdı.

(Yusif Səmədoğlu dan)

III. Aydının toyu idi... Həyetin bir başında oturacaq düzəltmişdilər. Çalğıçılar dinməz-söyləməz əyləşmişdilər. Nağaraçının nağarası qucağındaydı, zurnaçılارın zurnası dizlerinin üstündə, başlarını aşağı salmışdilar. Qopqoca kişilər idi, nə nağaraçının qol qaldırıb nağara vurmağına inanmaq olardı, nə də zurnaçalanın zurnanı üfürməyin...

Axşama yaxın idi, düzdən-düzənlərdən el-ayaq yiğilirdi. Kəndin yaşlı kişiləri həyetin bir səmtində əyləşmişdilər. Hamı susmuşdu, heç bir-biriyle də danışan yox idi...

Uşaqlar çekinə-çekinə çalğıçıların başına dolanırdılar. Qorxa-qorxa əllərini nağaraya vururdular, zurnaya vururdular. Çalğıçılar elə bil yatmışdilar.

Qonum-qonşu iki-bir, üç-bir gəlirdilər, gələn-gələn də keçib bir künçdə əyləşirdi, başını salırdı aşağı.

Uşaqlardan biri nağaraya bir şapalaq vurdu...

(Manaf Süleymanov dan)

170

Səməd Vurğunun müxtəlif mərhələlərdə yazılmış şeirlərində götürülmüş aşağıdakı parçaların dilini (üslubunu) müqayisə edin, əvvəl fərqli, sonra isə ümumi (yəni şairin üslubunu bütövlükdə əks etdirən) xüsusiyyətləri göstərin.

30-cu illər:

Saqiya! Saqiya! Gətir gizlice,
Görənlər olmasın, divanelər var.
Nəşələr əməyim¹ bu qəmli gecə,
Bağrına od basan pərvanələr var.

¹ «əmmek» feli (Türkiye türkçəsinin əmr formasıdır — 1920-30-cu illərdə ədəbi dilimizdə geniş işlənirdi)

Həyatın sonuymuş bir solğun çiçek,
Qəmləri öldürən qəm olsa gərək¹.
Açmadı ağlayan üzleri fələk,
Həyatda göz yaşı, qəmxanələr var.

40-ci illər:

Hünər qanad versin torpağa, daşa,
Dənizlər çatılıb gəlsin baş-başa...
Azadlıq ordusu varsın birbaşa,
Hər zəfər dastanı yadigar olsun,
Ölüm təslim olsun, həyat var olsun.

50-ci illər:

Dostlar, badələri qaldırın içək!
Gecə ulduz ludur, hava da sərin.
Demirəm məst olub dünyadan köçək...
Deyirəm mehbəiban düşüncələrin
İsti qucağında qızınaq bir az...

Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkiler—
Mənim söhbətimdən yorulmaq olmaz;
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən...

171

Mətni oxuyun, aşağıdakı suallara cavab verin:

- 1) Hansı sözləri, ifadələri (söz birləşmələrini), cümlə formalarını normativ (ümmünişlək), hansıları üslubi (fərdi) vahidlər sayırsınız? 2) Üslubu bayonirsinizmi? Hansı səbəblərə görə? 3) Əgər bu mətni redaktə etməli əlsayıdınız, onda dilində (üslubunda) hansı dəyişiklikləri aparardınız?

Azərbaycan xalqı bizim günlərdə sanki qəribə bir yuxudan ayılır və gözlərini açan kimi müharibə görür, iğtişaşlar görür, qan görür... Azadlıq min cür məhrumiyyətlərlə, problemlərlə, qayğılarla gəlir, ancaq gəlir—illər boyu həsrətini çəkdiyimiz azadlıq, təşnəsi olduğumuz azadlıq, qanlı azadlıq... Və gələcək nəsillər bizim günlərin tarixini oxuyanda görəcəklər ki, azadlıq Azərbaycan xalqına sədəqə kimi verilməmişdir, çox böyük ağrılar, qurbanlar, dağdırılmış evlər, kəndlər, şəhərlər, didərgin düşmüş insanlar... hesabına alınmışdır. O millət ki, azadlığını özü qazanmışdır, onu o qədər də asanlıqla əldən verməz.

Azadlıq, azad olmaq hissi millətin ən güclü hislərindən biridir. Bəlkə də, birincisidir... Əgər belə olmasayıdı, bu millət azadlıq uğrunda ölümə getməzdi — düşmən tanklarının üzərinə yeriməzdi, soyuq səngərlərdə öz mənliyini müdafiə etməzdi.

Və azadlığın nə olduğunu bilən milləti heç zaman əsarətdə saxlamaq mümkün deyil...

¹olmalıdır (Türkiyə türkçəsindən gəlir)

V–XI SİNİFLƏRDƏ KEÇİLƏNLƏRİN TƏKRARI VƏ SİSTEMƏ SALINMASI

1. Fonetika

1 Aşağıdakı sözləri fonetik təhlil edin.

Alma, heyva, torpaq, folklor, nağıl, Azərbaycan, dəniz, külək, soyuq, yazmaq, danışmaq, müəllim, mühəndis, həqiqət, fakt, xəbər, söyləmək.

2 Aşağıdakı sözləri köçürün, ahəngin növlerini (qalın saitlerin ahəngi; ince saitlerin ahəngi) müəyyənləşdirin.

Qırmızı, soyuducu, düzgün, aralanmaq, qoşma, gözləmək, daraq, çiçək, yarpaq, qırıq, təpik, seçki, qızğın, durğun, silgi.

3 Aşağıdakı sözlərdə ahəng qanununun pozulma məqsədlərini göstərin.

Üslub, müəllim, müvafiq, səfali, kommersiya, nifaq, abidə, orta, sadə, məlumat, kollektiv, ekologiya.

- Türk mənşəli sözlərdə ahəng qanununun pozulması mümkündürmü? Həmin sözlərdə damaq ahəngi güclüdür, yoxsa dodaq ahəngi?

4 Mətni oxuyun. Tələffüz forması ilə yazı forması arasındaki forqları göstərin.

Salnaməçilərin yazılıqlarından belə çıxır ki, Toxtamışın tək-tənha qalib didərgin düşməyindən, İbrahim Bəyazidin ölümündən və Qaraqoyunlu Yusiflə Sultan Əhmədin məhkumluğundan sonra daha Teymurun qarşısında dayana biləsi hökmər qalmasa da, səltənətin bütün şəhərlərində batın düşmənlərinin sayı-hesabı olmadığına görə o, daim fəlakət gözləyirmiş, buna görə də Səmərqəndə qayıdanda ilk növbəti batınları aşkara çıxarmaq haqqında düşünmüş və Gülüstan sarayının qatı kölgəli yaşıł dərinliyində gizlənib ali mənseb seyidlərinə heyrətli, peyğəmberanə sözlər demişdi: «Mən ölmüşəm. Bütün səltənətdə xəbər yayın ki, mən ölmüşəm»... Əmirlərinə isə «Külli ixtiyar verirəm, oldüyümü eşidib baş qaldıranlardan birinin də başını bədəndə qoymayın» — demişdi.

(Isa Muğannadan)

5 Aşağıdakı sözlərdə vurğunun habisi hecaya düşdürüünü müəyyənləşdirin.

Boşqab, başqa, müəllim, aptek, sonra, ciddi, leksika, termin, ayaq-qabı, axırıncı, soruşmaq, öyrənmək.

- Azərbaycan dilində vurğu, adətən, hansı hecaya düşür?

6 Testlərə cavab verin.

- 1. Hansı cərgədəancaq kar samitlər işlənib?**
a) d, g, x, s; b) z, c, n, r; c) s, ş, t, f.
- 2. Hansı cərgədəancaq cingiltili samitlər işlənib?**
a) j, ç, m, h; b) l, n, b, d; c) k, ş, p, ç.
- 3. Hansı cərgəancaq açıq saitlərdən ibarətdir?**
a) o, ö, a, ə; b) a, u, o, e; c) o, ö, u, ü.
- 4. Hansı cərgədəancaq qapalı saitlərdir?**
a) ı, i, u, ü; b) e, a, ö, ü; c) a, ə, e, o.
- 5. Hansı cərgədə yalnız incə saitlərdir?**
a) ü, e, ı, i; b) i, ə, e, ü; c) a, o, u, ı.
- 6. Hansı cərgədə yalnız qalın saitlərdir?**
a) a, ı, u, o; b) o, u, ü, e; c) ı, a, o, i.
- 7. Hansı sözdə dodaq ahəngi pozulmuşdur?**
a) uzunluq; b) Azərbaycan; c) üfüqi.
- 8. Hansı sözdə damaq ahəngi pozulmuşdur?**
a) qardaş; b) kitab; c) mühit.
- 9. Ahəng qanunu harada pozulmuşdur?**
a) oxuyuruq; b) əhatə; c) danışmaq.
- 10. Hansı variantda heca doğru ayrılmışdır?**
a) ant-ro-po-lo-gi-ya; b) an-tro-pol-og-i-ya;
c) an-tro-po-lo-gi-ya.
- 11. Sözlər hansı cərgədə düzgün yazılmışdır?**
a) məksət, təqsir; b) məqsəd, təksir;
c) məqsəd, təqsir.
- 12. Harada vurğu düz qoyulmuşdur?**
a) yazılılıq; b) yazıçılıq; c) ýazıçılıq.
- 13. Hansı cərgədə sözlər düz yazılmışdır?**
a) yumuşaq, yumuru; b) yumşak, yumru; c) yumşaq, yumru
- 14. Hansı cərgədə sözlər düz yazılmışdır?**
a) toqqa, nöqtə; b) tokqa, nöktə; c) tokqa, nöqtə.

2. Leksika və söz yaradıcılığı

1 Aşağıdakı sözlərin leksik (lügəvi) və qrammatik mənalarını müəyyən edin.

Yuva, yüngül, otuz beş, onlar, soruşmaq, məhəbbətlə.

2 Seiri oxuyun, təkmənali və çoxmənali sözləri tapıb göstərin.

Məhəbbətim ot oldu,
Daşların altından
Göyərdi, qalxdı.

Məhəbbətim od oldu,
İki qəlbə
Yandırıldı, yaxdı.

Məhəbbətim neğmə oldu,
Dildən-dile gəzdi,
Eldən-elə axdı.

Məhəbbətim el bağında
Ətirli bir gül oldu.
İllər ötdü, Kərəm kimi
Öz odundan kül oldu.

(Teymur Elçin)

3 Aşağıdakı çoxmənali sözlərin: əsas və qeyri-əsas (törəmə) mənalarını müəyyənləşdirin.

Qol, alçaq, boğaz, almaq, qaş, burun, tutmaq, yatmaq.

4 Aşağıdakı sözlərin hər birinin sizə məlum olan sinonimlərini söyləyin.

Yemiş, kədər, darvaza, sisqa, çöl, firtına, səma.

5 Seiri oxuyun, mənasını anlamadığınız sözləri izahlı lügətdə tapın.

Dərədən qalxdı bir səs,
Çaylar kimi çağladı.
Kahalarda lengiyib,
Gədikləri haqladı.
Həzin bir kaman olub
Oxşadı göy otları.
Zərif bir duman olub
Axdı zirveyə sarı.
Dərələr də darıxdı...
Görmədi dərədə fəraigı dağlar.

(Musa Yaqub)

6 Aşağıdakı terminlərin hansı elm sahələrinə mənsub olduğunu müəyyənləşdirib mənalarını şərh edin (çətinlik çəksəniz, müvafiq terminoloji lügətlərə baxın).

Oktava, molekul, təcil, iqlim, ekvator, müxəmməs, hüceyrə, radius, planet, integrallı, üçbucaq, vətər, materik, minor, relyef, statika, sitoplazma.

7

Mətni oxuyun, sözdüzəldici və sözdöyişdirici şəkilçiləri göstərin və haqqında danışın.

Tanrı dağına yol gedir,
Bu yol hər yandan keçəcək.
Tanrıımız qurban istəyir,
Kim görək candan keçəcək?

Gör mənə Tanrı neylədi?
Yol verib, yoldan əylədi.
Əyləyib, dərviş eylədi;
Bu yol ki qandan keçəcək.

Mən qərib, fağır dərvişəm,
Tanrı dağından gəlmisəm.
Ora dəvətdir iş-peşəm —
Haqq yolu ondan keçəcək.

Gözləmişəm nə haqq gəlib,
Nə haqq gəlib, nə baxt gəlib.
Min üç yüz il nə vaxt gəlib
Haqq adlı andan keçəcək?

(Rüstəm Behrudi)

- Tanrıdağı haqqında nə bilirsiniz? Dünya xəritəsində indi onun adı nədir?
- Feldən isim düzəldən şəkilçiləri göstərin.
- Mətndən düzəltmə və mürəkkəb sözləri seçib onların əmələgəlmə qaydasını izah edin.

8

Testlərə cavab verin.

1. Hansı cərgə türk mənşəli sözlərdir?

- a) fikir, külək, şəhər;
- b) şəhər, səhər, ağaç;
- c) külək, dəniz, çiçək.

2. Hansı cərgə ancaq alınma sözlərdir?

- a) bahar, hava, əsgər;
- b) bulud, səma, yağış;
- c) aşiq, eşq, ozan.

3. Hansı cərgə omonimlərdən ibarətdir?

- a) göy, üz, çal;
- b) tut, yağ, ev;
- c) aşiq, yer, sərin.

4. Sözlərdən biri omonimdir:

- a) kitab;
- b) tut;
- c) çəmən.

5. Cərgələrdən biri sinonimdir:

- a) rahat, asudə, sərbəst;
- b) güdmək, izləmək, itirmək;
- c) dolanma, sarılma, açılma.

6. Hansı cərgə neologizmlərdir?

- a) kompyuter, radio, televizor;
- b) maqnitofon, soyuducu, kombayn;
- c) yetərsay, çağdaş, öndər.

7. Ancaq termin olan cərgəni seçin:

- a) lirika, dil, kitab; b) drama, lirika, kimya;
- c) bucaq, dalğa, dəniz.

8. Hansı cərgəancaq arxaizmlərdir?

- a) bəy, kotan, ağa;
- b) arxalıq, ozan, papaq;
- c) damu, aytmaq, tanıq.

9. Hansı frazeoloji birləşmədir?

- a) çalış ki, gözə gəlməyəsən;
- b) çalış ki, gözə görünməyəsən;
- c) çalış ki, gözdən uzaq olasan.

10. Hansı frazeoloji birləşmə deyil?

- a) ürəyinə dammaq;
- b) başını bulamaq.

11. Hansı birləşmə həm frazeoloji vahid kimi, həm də müstəqil işlənə bilər?

- a) gözü açılmaq;
- b) işi başından aşmaq;
- c) dile düşmək.

12. Hansı cərgəancaq qeyri-məhsuldar şəkilçilərlə işlənib?

- a) oxlov, gülümsəmək, qumsal;
- b) çiçəklik, bağban, sirdaş;
- c) qazıntı, düzgün, dağlıq.

13. Hansı sözdə bütün şəkilçilər ancaq sözdüzəldicidir?

- a) yazıçırlarsız;
- b) yaradıcılığımız;
- c) yetkinlik.

3. Qrammatika (morphology, syntax)

1 Aşağıdakı sözləri nitq hissələrinə görə təsnif edin:

Həyat, iztirab, çılgın, çıxməq, axşam, sonra, ağır, bəsde bir, kim, kin, hansı, sakitleşmək, isti-isti, artıq, ilə, tükənmək, güclü, didərgilik, əlbəttə, axı, ancaq.

• Hansı sözləri həm bu, həm də digər nitq hissəsinə aid etmək mümkündür?

2 Mətni oxuyun, isimləri tapıb, hər birini ayrı-ayrılıqla morfoloji təhlil edin:

Səhər açılanda Qədir kənddən xeyli uzaqlaşmışdı. Yenice puçurla-
mış ağacların, söyünd salxımlarının arasında damların tüstülü bacası
görünür, xoruzların səsi eşidilirdi. Vağzal yoluna çıxan «Qumlu tə-
pə»nin yanında çoxdan qazılmış, nədənse unudulmuş, içi daş-kəsəklə
dolmuş su quyusunun başında Qumru oturdu. Onlar ayrılmalı idilər.
Nə Qədirin getməyə ürəyi, nə də Qumrunun qayıtmaga ayağı gəlirdi.
Qədir geri baxdı. İyirmi beş ildən bəri onu böyüdən, bütün dərdlərinin,
sevinc və arzularının səhnəsi olan doğma kəndə, geniş bağlara,
six ağacliqlara, yaşıl zəmilərə, yetimlər kimi qısqıq damlara, ömürdən
uzun yollara, Qədiri güldürməsə də, uşaqlığının zərif səhifələrini tə-
kil edən səhnələrə baxdı, baxdı. İndi o, qaranlıq, aqibəti naməlum bir
səfər üçün bu yerlərdən ayrılrırdı. Ya qismət! Bəlkə, bir daha qayıt-
mayacaq. Bir də buranın səhərinə göz açmayıacaq, axşamlarını dinlə-
məyəcək. Bəlkə, ömür karvanı kimi hər gün kəndin üstündən ötən
günəş də onun kiçik həyətindəki boşluğu hiss edəcək...

— Yaxşı yol!

Qumrunun ayrılıq sözü onu daha da kəderləndirirdi. Ağır və bit-
məz-tükənməz xatirələrdən ayrılaraq, çətinliklə dillənə bildi:

— Sağlıqla qal, Qumru! Başına dönüm, Faxirədən muğayat ol, aq-
lamasın.

Qumru gözünü yerə dikərək, aqlamsındığını gizlətmək istədi:

— Arxayın get! — dedi.

(Mir Cəlaldan)

3 Şeirdə mənsubiyət və hal şəkilçilərini müəyyənləşdirin.

Qarşıda çox işim var,
Şuşada görüşüm var.
Yarımçıq təbəssümüm,
Yarımçıq gülüşüm var.
Əhdim var, peymanım var,
Vüsala gümanım var.
O yerləri görməyə
Ümidim, gümanım var.
Şuşanı görmeyince,
Havasından bir udum,
Suyundan bircə qurtum
Almamış ölmərəm men,
Sözümdən dönmərəm mən.

(Şükür Xanlarov)

4 Cümłelərdə sözləri iki-iki əlaqələndirib onların arasındaki sintaktik əlaqərin tipini (tabesizlik əlaqəsi, tabelilik əlaqəsi – uzlaşma, idarə, ya-naşma) müəyyənləşdirin.

1. Şifahi xalq ədəbiyyatının ilk nümunələri qədim insanların ibtidai əmək fealiyyətlərini və təbiət hadisələri haqqındaki təsəvvürlərini və ya məzhəbi inanışlarını eks etdirən əmək və mərasim nəğmələri olmuşdur. (*Cavad Heyət*) 2. Xəstə qəribe bir hal keçirirdi. Elə bilirdi ki, uzandığı otaq da, şəhər də, ağ buludlu göy də, günəş də professorun nehəng xəstəxanasında yerleşmişdi. Hamının həyatı ancaq professordan asılıdır. (*Əli Kərim*)

5 Cümłeləri sintaktik təhlil edin.

1. Qazax rayonunun Kəmərli kəndində haqsızlığa yol verilmişdi—bu haqsızlığı törədənlər isə respublikamızın başçıları idilər və xalqın onlara qarşı yönəlmış qəzəbinin qarşısını almaq üçün indi bu obaya milis işçilərini tökürlər, onların gücü ilə xalqın nifrətini boğmaq isteyirdilər. (*Aslan Kəmərli*) 2. Görüşlər zamanı tərəflər bu görüşlərin səmərəli olduğunu bildirmiş, qarşılıqlı surətdə faydalı parlamentlərarası əməkdaşlığı daha da genişləndirməyin labüdüyüünü nəzərə çarpdırmışlar. («Azərbaycan» qəzeti)

6 Təktərkibli cümłelərə aid nümunələr yazın.

Sözlərin təkrarına diqqət yetirin: harada mürəkkəb söz yaradır, harada cümlədə fikrin güclənməsinə və sürəkliliyinə xidmət edir?

Bir böyük daşın yanından keçdim,
dağ-dağ böyüdü ürəyim.
Bir böyük dəryanın üstündən keçdim,
böyüdü ürəyim dalğa-dalğa,
böyüdü içimdəki fırtınalar.
Ürəyimdə bir dan yeri doğa-doğa
bir böyük səhərin içindən keçdim.

Bir böyük insanın
şəklini daşıdım ürəyimdə,
böyüdü, böyüdü ürəyim.

Böyük dəryaları,
böyük səhərləri,
böyük insanları daşıdıqca
böyüyür insan ürəyi.

(Vaqif Bayatlı Önər)

- Şeir N.Nərimanova həsr olunub. Şeirdəki ifadələri də nəzərə alıb, Nəriman Nərimanov haqqında düşüncəlerinizi danışın.

Mətnində buraxılmış durğu işarələrini qoyun.

O nə qədər hirsli olub Mələyə susmağı əmr etsə də qəlbinin dərinliklərində haqsızlığını duyurdu. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Ancaq oevinin əmin-amallığını saxlamaq, necə olur-olsun dil tapıb hər şeyi sahmana salmaq istəyirdi. Axı Zərnigar da yazılıq idi. Neçə il idi ki onunla bir yastiğa baş qoyurdular. Yetişmiş oğlu qızıvardı. İndi necə olsun. Onu bu evdən qovmaq olarmı. El-oba buna nə deyər. Bəs Mələyin təqsiri nədir. Bu yazılığı da yerindən-yuvasından o oynatmayıbmı. Bəs onun əri bu gün sabah meydana çıxıb qan-qan deyə at oynatmayacaqmı.

Düşüncələr getdikcə güclənir ağır yük kimi onu əzirdi. Cahandar ağa gah hirslenir nahaq yerə başını cəncələ saldığını duyub peşmanlaşır, gah da özünə ürek-dirək verirdi. Əshi nə olub, eldən çıxarı bir iş tutmamışan ki. Elə dədə-babadan iki arvad saxlamaq peşəmiz deyilmi. Bu işi bir mən ha görməmişəm. Heç nə olmaz arvad tayfasının qaydasıdır bir az çığır-bağır salacaqlar sonra da qınlarına çəkilib susacaqlar.

(İsmayıll Şixlidan)

- Mətnindəki tabeli mürəkkəb cümlələrin budaq cümlələrinə görə növünü izah edin.

9 Testlərə cavab verin.

- 1. Nitq hissələri dil haqqında elmin hansı bölməsində öyrənilir?**
a) Fonetika b) Söz yaradıcılığı c) Sintaksis d) Morfologiya
- 2. Aşağıdakı şəkilçilərdən biri felin qayıdış növünün yaranmasında iştirak edir:**
a) -ış b) -il c) -dır d) -məli
- 3. Sözlərin birində təsirsiz fəldən təsirli fel düzəlmüşdür:**
a) yazdırmaq b) qandırmaq c) sindırmaq d) bildirmək
- 4. Felin zamanları onun hansı şəkli ilə ifadə olunur?**
a) əmr b) xəbər c) arzu d) vacib
- 5. Feli sıfəti göstərin:**
a) güləyən b) gülən c) gülünc d) güllü
- 6. Məsdər hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır?**
a) fel, say b) fel, sıfət c) fel, zərf d) fel, isim
- 7. Biri feli bağlama deyil:**
a) qaça-qaça b) düşünmədən c) yazdığını d) yatar-yatmaz
- 8. Biri zərfin suali deyil:**
a) necə? b) nə qədər? c) nə üçün? d) hansı?
- 9. Hansı cərgədə bütün köməkçi nitq hissələrinə aid nümunə var?**
a) üçün, məgər, hərgah, bəlkə, oxqay
b) hərgah, hərdən, da, düzü, bəh-bəh
c) doğrusu, lap, lakin, yaxud, xülasə
d) savayı, əger, hətta, ancaq, paho
- 10. Tabesiz mürəkkəb cümləni göstərin:**
a) Döyüşə gedən qocalardır — ağsaqqallarımızdır.
b) Gündə çıxdı, torpaq islandı, təbiət canlandı.
c) İndiki vaxtda gənclər həm oxuyur, həm də işləyirlər.
d) Hamiya məlumdur ki, eśl oğul vətəni darda qoymaz.
- 11. Tabeli mürəkkəb cümləni göstərin:**
a) Biz dostumuzu da, düşmənimizi də tanımalıyıq.
b) Payız olmasına baxmayaraq, hava isti idi.
c) Kim qorxmur, qoy o getsin.
d) Arif danışır, dostları da onu dinləyirdilər.

4. Dil və dilçilik. Azərbaycan dilinin quruluşu və tarixi

- 1 Dilçilik nəyi öyrənir? Dil elminin hansı sahələri var?
- 2 Etimologiya nəyi öyrənir? Bildiyiniz bir neçə sözün etimologiyasını söyləyin. *Azərbaycan, Oğuz, ögey* sözlərinin etimologiyası haqqında nə bilirsınız?
- 3 Yazının hansı növləri var? Piktoqrafik və ideoqrafik yazı tiplərinin uyğun və fərqli cəhətlərini göstərin. Bildiyiniz nağıllardan ideoqrafik (fikri) yazıya misal deyə bilərsinizmi?
- 4 Lügətçilik nəyi öyrənir? Lügətin hansı növləri var? Mahmud Kaşgarinin lügəti haqqında nə bilirsınız?
- 5 Dialektologiya elmi nəyə deyilir? Öz dialektinizdə bayati, lətifə, atalar sözü deməyə çalışın. Sınıfdə öz dialektinizdə bir dialoq aparın.

- Aşağıdakı nümunələrdə dialekt xüsusiyyətlərini aydınlaşdırın.

1) Bəşirə dedilər: — A Bəşir, gə atı sula.

Bəşir dedi: — Dodaxlarım yaradı.

Dedilər: — Buyur xəşil yimağa.

Dedi: — Hanı məməm bööy qaşığım?

2) Qədirbilməzin başmaxların cütdədilər, dedi: o tərefə dur, güzümü çıxartmışdır.

3) Quşun bəzəyi lələh, insanın bəzəyi bilihdı.

4) Aşıq Molla Cuma Şəki şəherinə gelir. Başını qırxdırmaq üçün dəllək dükanına gedir. Çayın kənarında olan Dubbu Salam adlı bir baməzə dəlləyin dükanına girir. Dəllək deyir:

— Ağroo alım, başuu qırhdırıcıysən? Onda get o çayda başoo özün isdat gel. Başoo özün isdassan 5 qəpiye, men isdassam 10 qəpiye qırxaram.

Molla Cuma başını özü isladıb gelir. Dəlləyin ülgücüçü çox korş olduğundan Cuma kişiye çox əziyyət verir. Başı qırıldılqca gözündən yaş töklür. Dəllək müştərisinin çox əziyyət çekdiyini görür və onu söhbetə tutmağa çalışır:

— Haası kətdənsən?

— Aşağı Layisqidən.

— Qardaşdarın varmı?

— Bəli, var.

— Neçə qardaşsınız?

— Sənin əlinnən salamat qurtarsam, iki qardaş olacaqıq.

6 Türk dilləri ailəsinə hansı dillər daxildir? Oğuz dillərini sayın.

7 Mətni oxuyun, məzmununa fikir verin. Türkler üçün ümumi ədəbi dil ideyası ilə əlaqələndirin.

Ümumtürk ünsiyyət diline mərhələ-mərhələ getməliyik. Türklerin tarixən ümumi anlaşılma dilindən istifadə təcrübəsi olmuşdur. Məsələn, XIX əsrin rus ziyalıları, Avropa seyyahları dilimizi fransız dili ilə müqayisə edib yazırdılar ki, fransız dilini bilməklə bütün Avropanı gəzmək olduğu kimi, Qafqaz türklerinin dilini (Azərbaycan türkcasını — *redaktor*) bilerək də Ön Asiyani, bütün Şərqi sərbəst dolanmaq mümkündür. Türkçənin belə ümumi ünsiyyət vasitəsi kimi işlənməsinin tarixi çox qədimlərə

gedir. Bunsuz Altaydan Dunayacan türk imperatorluğunu idare etmek mümkün-süzdü. Kasğari müxtəlif türk soylarının (oğuzların, qıpçaqların...), yabançı qonşuların türk dilini bilməsindən danışır — bu, ümumanlaşma türkcəsi, Türk ədəbi dili olmuşdur. Orxon kitabəleri bu ədəbi dilin örnəyidir. Təsadüfi deyil ki, Orxonun dili başqa yazı abidəlerinin dilinə nisbətən müxtəlif türkçelərle daha artıq sesleşir, çünkü bu, vaxtile ümumi türk ədəbi dili olaraq işlənmişdir. Bununçün bir yol olaraq müxtəlif türkçelerin sinonimlərindən istifadə etmişlər. Dədə Qorqud kitabındaki oğuzca-qıpçaqcə (get-var...), türkçə-ərəbcə (Allah-Tanrı...) paralelliyyində bunu əyani görürük. Azərbaycanda türkiyelilerin iştirak etdikləri toplantılarda həmin üslubu bu gün de görmüşəm: omuz-omuza — çiyin-çiyinə; oluruq — oluruz, hörmətli nazirim — sayın bakanım, vəzifəlilər — görevvilər.

Bu gün Türkiyənin müxtəlif türk məməkətlərindəki liseyləri, gimnaziyaları, kollecləri ümumi dilin yaradılmasına yardımçıdır. Bununla anlaşma dili auditoriyası hazırlanır.

Türkiyə televiziyası Azərbaycanda, Azərbaycanın Türkiyədə seyr olunur. Biz böyükler anadolucanı sözlükle «əcnəbi» dil kimi kəlmə-kəlmə öyrənirik, uşaqlarımız çizgi filmləri ilə onu ana dili kimi öyrənirler. Vaxtile türk imperatorlarının etdiklərini indi Türkiyə televiziyası edir. Türkiyə televiziyasında Türk Dünyası üçün xüsusi saatlar ayrılib sinonimlərdən istifadə yolu ile verilişlər aparılsa, mütləq faydasını gö-rərik. Həm də bütün türkçelerde müştərek terminlərin işlənməsi təşkil olunsa, Türkiyə türkcəsi Türk məməkətlərində tədris olunsa, Türkiyənin iş adamları türk məməkətlərində sənaye obyektləri açsalar, bu iş, şübhəsiz, sürətlənər.

(Tofiq İsmayıloğlu)

- Türkler üçün ümumi ünsiyyət dili haqqında nə bilirsiniz?
- Azərbaycan ədəbi dilinde işlənən Türkiyə türkcəsi sözlərindən bildiklerinizi söyleyin. Bunların hamısını uğurlu saymaq olarmı?

8

Azərbaycan dilinin morfoloji quruluşu haqqında nə deyə bilərsiniz?
Aqlütinativliyin (iltisaqiliyin) xüsusiyyətlərini izah edin.

- Aşağıdakı misralarda sözləri kökə, şəkilçiye ayıraq, iltisaqiliyi əyani şekilde təhlil edin:

Sənə ellər verib «Bülbül» adını,
Əbedi qalacaq vurdugun cəh-cəh.
Bülbülün vefası gül soluncadır,
Sən solmaq bilmeyən səs gülümüsən.
Savaş meydanında Qoç Koroğlumuz,
Sənət meydanında Bülbülümüsən.

(Şahmar Əkbərzadə)

- Aşağıdakı şeir nümunələrinin dilini müqayiseli təhlil edin. Azərbaycan dilinin Güney və Quzey normaları haqqında danışın.

1) Çox şükrü var, gene geldux, görüşdux,
İtənlərdən, bitənlərdən soruşdux.
Küsmüşdux da, Allah qoysa, barışdux,
Bir də görüş qismət ola, olmaya,
Ömürlərdə fürset ola, olmaya.

(Şəhriyar)

2) Divarlar, divarlar – polad olsa da,
Almaz müşar allam, kəsib biçərəm.
Külüngün borc allam Fərhad babanın,
Bisütun olsa da, çapıb keçərəm.

(Səhənd)

3) Cəllad, sənin qalaq-qalaq yandırıldığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu.
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqdə nəqş olunmuş neçə insan duyğusu,
Min kamalın şöhrətidir, min ürəyin arzusu.

(Səməd Vurğun)

- Sözlərin fonetikasını ve morfoloji quruluşunu səciyyələndirir, bilirsinizsə, başqa nümunələr də getirib təhlil aparın və Güney-Quzey faktlarını ümmü mileşdirin.

9

Testlərə cavab verin.

1. Hansı doğrudur?

- a) səsli dil qədimdir;
- b) yazılı dil qədimdir;
- c) hər ikisi eyni vaxtda yaranıb.

2. Kimyada işlədilən H_2O , $NaCl$ hansı yazıdır?

- a) piktoqrafik;
- b) ideoqrafik;
- c) heca yazısı.

3. Ayaqqabı mağazasının üstündəki ayaqqabı şəkli yazının hansı növüdür?

- a) ideoqrafik;
- b) piktoqrafik;
- c) heç biri.

4. Sözün mənşeyini öyrənən dilçilik sahəsi hansıdır?

- a) leksikoqrafiya;
- b) etimologiya;
- c) morfologiya.

5. Məhəlli-yerli danışığı öyrənən dilçilik elmi hansıdır?

- a) leksikologiya;
- b) dialektologiya;
- c) semasiologiya.

6. Orxon-Yenisey yazısı yazının hansı tipinə aiddir?

- a) hərfi;
- b) şəkli;
- c) fikri.

7. Göstərilən dillərdən ikisi oğuz dillərinə aid deyil?

- a) özbək dili;
- b) Türkiye türkçəsi;
- c) tatar dili;
- d) Azərbaycan dili.

8. Müasir dilimizin əsas lüğət fondu, qrammatik quruluşu və fonetik sistemi nə vaxtdan formalaşır?

- a) XII–XV əsrлərdən;
- b) XVI əsrin sonu–XVII əsrin əvvəlləri;
- c) VIII əsr.

9. Füzulinin «Qamu bimarına canan dəvayı-dərd edər ehsan» misrasında «qamu» hansı əvəzlikdir?

- a) təyini;
- b) qeyri-müəyyən;
- c) işaretə.

10. Xətainin «Quşlar qamusu fəğana düşdü» misrasında «qamusu» hansı əvəzlikdir?

- a) qeyri-müəyyən;
- b) işaretə;
- c) qayıdış.

5. Nitq mədəniyyəti

1 Şeiri ucadan oxuyun, poetik tələffüz normalarına əməl edin, nitqin düz-günlüyünə, dəqiqliyinə və ifadəliliyinə aid nümunələr göstərin.

Binalar

qaçıb yığılıb şəhərlərə,
bomboş qalıb
çöl, düz, dağ, dərə.
Binalar qıslıb bir-birinə
mehəllə-məhəllə,
tin-tin, küçə-küçə,
dilim-dilim, qısa-qısa.

Üs-üstə,

yan-yana,
ağız-agıza,
eyvan-eyvana...

Kendlər koma-koma

yol qırığında tonqal qalayıb,
verib baş-başa evlər,

Şəhərə gedən yollara
tamaşa eyləyirlər.

İnsan, insan bolluğuuna
can atır—

Gündüz harda olsa dözər,
yatanda

insan qonşuluğunda yatır.

Evlərdə insan xasiyyəti var.

pencərələr
oxşayır insan gözüne.

Qonşu pencərə axtarır özünə,

qonşu axtarır baxmağa,

Qonşu bina axtarır,
qoymasın bir-birini darixmağa.

Pillələr əl-ələ verib
daire vurur.

Eyvanlar dırmasıb

bir-birinin ciyində durur,
dünyaya baxır.

Daşlar da bir-birindən
ayrı darixir.

Daşlara hopmuş
insan xasiyyəti
üze çıxır.

(Fikrət Qoca)

2 Mətni nitq mədəniyyətinin tələbləri baxımından: düzgünlüyünə, dəqiqliyinə, ifadəliliyinə görə redaktə edin.

Azərbaycan mənşəli coğrafi adlar istər aran və istərsə də dağlıq ərazinin bütün qurşaqlarında öz eksesini tapmışdır. Ancaq son yarım əsr ərzində Ermənistanda olan Azərbaycan mənşəli coğrafi adlar köklü şəkildə dəyişdirilərək erməni mənşəli uydurma adlarla əvəz edilmiş-

dir. Bu cəhdələr sağlam köklər üzərində deyil, millətçilik hisləri özü-lündə edilmişdir. Coğrafi adlar yerin yaddaşıdır. Bu yaddaşı ona insanlar zaman və məkan daxilində vermişlər. Deməli, coğrafi adlar torpağa hopmuş, xəritələrə həkk olunmuş, yazılıarda daşlaşmışdır, sinenlərdə bəslənmişdir. Biz—azərbaycanlıların birinci müqəddəs borcu həmin coğrafi adları yaşıatmaqdır. Onun üçün coğrafi adlar toplanmalı və onlar ümumiləşdirilib nəşr edilməlidir.

Əgər biz bu gün coğrafi adlarla məşğul olmasaq, gələcək nəsil ana yurdunu indi tərk etmişləri heç vaxt bağışlamayacaqdır. Coğrafi adların tədqiqinin sabaha qalması bizim üçün bağışlanılmaz səhv'lərdən biri və mən deyərdim ki, ən böyüyü olardı.

(«Didərginlər», B., 1990)

3 Aşağıdakı cümlələrdə buraxılmış qrammatik və üslubi səhv'ləri müəyyənləşdirin, həmin səhv'lərin hansı səbəblərdən irəli gəldiyini aydınlaşdırmağa çalışın.

1) Erməni «mütəxəssisləri» belə hesab edirdilər ki, Ağrı dağının adı Ararat dağıdır, ona görə başqa dövlətin — Türkiyənin ərazisində olan Ağrı dağının adını onlar Ararat dağı deye yazmağa başladılar.

2) İrəvan şəhərini kəsib keçən çayların ikisi də Gedərçay və Zəngicay adlanırdı.

3) Çobankərə kəndindən el bağa gedəndə yaz aylarının ardınca qoruğa köçər, qıra çıxar. Qarniyarığa gedər və sonra yayın ilk ayında Ələyəz dağına (indiki Araqats) qalxardı.

4) Qurduqulu (indiki Oktemberyan) mahalında olan kəndlərin böyük əksəriyyeti indi erməni xalqının qəhrəmanı adlandırılan, Azərbaycan xalqının isə cəlladı olan Andronikin baş qoparanları 1918-ci ildə Canrıdı, Qulbəyli, Ağcaarx, Qurduqulu, Təpəbaşı, Şəhriyar, İydəli, Armudlu, Kecili, Mollabeyaz, Saraclı kəndləri əhalisinə divan tutmuş və qalanları öz doğma yurdlarından qaçmışlar.

4 Aşağıdakı sözlərin düzgün tələffüz formalarını göstərin, leksik mənalarını müəyyənləşdirin.

alleqoriya	manevr
alternativ	okean
dilemma	akvarium
ithaf	nevropatoloq
diaspor	məsuliyyət
gömrük	əməliyyat
investisiya	diktatorluq
dəyişiklik	respublika
material	müəyyənləşdirmək
kafedra	akademik (saat)

- Sözlərin hansı sehv tələffüz variantlarına təsadüf etmisiniz?

5 Müxtəlif elm sahələrinə aid bir neçə termin deyin, onların ifadə etdiyi mənaları geniş şərh edin.

- Aşağıdakı suallara cavab verin.

- a) həmin terminlər türk mənşəlidir, yoxsa alınmadır?
- b) terminoloji funksiyasından başqa, həmin terminlərin ümumişlik funksiyası da varmı?
- c) alınma terminlərdən hansılardan türk mənşəli qarşılıqları ilə əvəz etmək mümkündür?

6 Mətni oxuyun, bədii dil xüsusiyyətlərinə diqqət yetirin.

...Gecə yaridan bir az keçmişdi. Çox bürküdü və belə bir bürküyə adət eləməmiş şəhər bərk tincixirdi. Bir yarpaq bele qımdamırdı. Azacıq meh yarada bilən çınarlar da çırpınib-çırpınib süst düşmüsdürlər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day sayışmayan göylər necə şaqquşladı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı bayra...

...Dolu yağanda bu şəhərdə zurna-qavalı bir toy-bayram olardı, təbii ki, zurna-qavalı da dolunun özü gətirərdi. Baxmayaraq ki, dolu bağ-bağata da, avtomobillərə də, pəncərə şüşələrinə də, kasib evlerinin damlarına da, çölü-biyabanda yaxaladığı adamlara da çox böyük zərər vururdu — dəxli yox idi, camaat uşaq kimi sevinərdi. Bu dolu çəkərdi beş dəqiqə, on dəqiqə, amma bu beş-on dəqiqənin dadi-lezzəti damaqlardan uzun müddət getməzdi...

...Gecə yaridan bir az keçmişdi. Çox bürküdü və belə bir bürküyə adət eləməmiş şəhər bərk tincixirdi. Qəflətən bu buludsuz, bu aydın, bürküdən yorulub day ulduzları da sayışmayan göylər necə şaqquşladı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı...

...Amma Dolunun sevincini yaşamağa, gətirdiyi soyulmuş baldırğan qoxusunu ciyərinə çəkməye, Tanrıdan başqa heç bir bestəkarın bestəleyə bilmədiyi qeyri-adi musiqisinə qulaq asmağa yox.

(Aqil Abbasdan)

- Danışq dilindən gələn xüsusiyyətlərə fikir verin: söz sırası, loru leksika (danışq dili sözləri).
- «Dolu» sözünün təbii-müstəqim (yağmur) və məcazi (top, qrad mərmiləri) mənalarını təhlil edin.
- Frazeoloji birləşmələri seçin, frazeoloji birləşmələrin mənalarını göstərin.

6. Üslubiyyat

1 Şeiri oxuyun, bədii ifadə vasitələrini, poetexniki əlamətləri (misra, təqti, qafiyələnmə və s.) göstərib şərh edin.

Qarşı yatan qara dağı — yaylağım,
Düzənləri, ormanları — oylağım.
Əyilməyen çınarları — bayraqım,
Vətən!
Bax, gör, sevgim təzədimi, tərdimi?
Hər doğulan oğuldumu, ərdimi?!

Daşlarına yazdım min il dərdimi —
 Vətən!
 Ağ alnıma Araz qara yazdı,
 Varaq, yol uzaqdı — qar ayzıdı,
 Kərkükdü, Göyçədi, Qarayazdı —
 Vətən!
 Hər ağrilar, hər acılar ötəndi,
 Əl uzatsam, Ərzuruma yetəndi;
 ...Füzulinin məzarı da Vətəndi —
 Vətən!
 Mənə üz tut — yurda ocaq qurana,
 «Turan» — deyib Boz qurd kimi durana.
 Sonun yoxdu, çevrilməsən Turana —
 Vətən!
 Mənim andım «Ya bütövlük, ya qandı»,
 Zalim dostlar, qəbul edin bu andı.
 Qara başım bu yol üstə qurbəndi —
 Vətən!

(Rüstəm Behrudi)

2

Mətni oxuyun, müstəqim və məcazi mənaları ayırm, frazeoloji ifadələri göstərin.

Özümə acığım tutdu: anamı mənim dərdim əridir. Mən buna niyə əncam çəkmirəm? O mənim şəhər dünyama ayaq qoya bilmir. Hər şeydən üşənir, hər kəsə ürəyi qızdırır, hər şeyi təbi çəkmir. Bəlkə, mən onun dünyasına qayıdım, onun ocağının başında bardaş qurum, onun bişirdiklərini yeyim, onun xoşladığı adamlarla oturub-durum, onun sevib-seçdiyi qızla həyat qurum? Qoy anam məndən inciməsin, qoy hər şey anamın ürəyincə olsun. Cox güman, istəmədiklərimə də uyuşacam. Anamın dünyası büsbütün özümənkü olacaq.

Yer üzü neçə kərə dəyişib. Ancaq analar dəyişmeyib. Anaların öyüdü qulaqlardan sırga olub asılıb. Analar hər şeyin nübarını uşaqlarına yedizdirib, yerin istisini uşaqları üçün salıblar, qızın gözəlini oğlanları üçün seçiblər... Anam da analardan öyrənib...

Qoy atalar inciməsin, ana öyüdüdür bu dünyani yaşıdan. Ana səbiridir dünyyanın sakitliyi, ana istəyidir ellərin cazibəsi.

(Cəmil Əlibəyov)

3

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindən hissəni oxuyun: siyasi nitqin sadətiyinə və aydınlığını, eyni zamanda rəsmi dövlətçilik mözmununa diqqət yetirin.

Hörmətli İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejad, hörmətli dövlət başçıları, hörmətli nümayəndə heyətlərinin başçıları, əziz dostlar! İlk növbədə, mən sizin hamınızı ürəkdən salam-

layıram və İqtisadi Əməkdaşlıq Təşkilatının X zirvə görüşünü açıq elan edirəm. Bu zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə əziz dostumuz, İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədnejada böyük məmənuniyyətlə dərin minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın sədrliyi ilə bizim təşkilatımız IX zirvə görüşündən sonra çox uğurlu bir yol keçmişdir. Təşkilat daha da inkişaf etmiş, dünyada öz mövqelərini möhkəmləndirə bilmüşdir, təşkilat daxilində ineqrasiya prosesləri güclənmişdir. Bir sıra çox önəmli təşəbbüsler irəli sürülmüşdür və bu gün deyə bilərəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı həm bölgədə, həm də geniş mənada dünyada çox böyük nüfuza malik olan bir təşkilatdır. Mən bu gün bizim zirvə görüşümüzdə qonaq qismində iştirak edən dövlət başçılarını böyük məmənuniyyətlə salamlayır, onlara öz ehtiramımı bildirmək isteyirəm. Mən hesab edirəm ki, bizim formatımız nə qədər geniş olsa, hamımız üçün bir o qədər yaxşıdır. Son illər ərzində İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunmuş və öz həllini tapmışdır. Regional təhlükəsizlik məsələlərinə çox böyük diqqət göstərilmişdir və şübhəsiz ki, bu məsələ növbəti illərdə də diqqət mərkəzində olmalıdır.

«Yeni Azərbaycan» qəzeti, 12 mart 2009

- Siyasi-ictimai, beynəlxalq məzmunlu söz birləşmələrini göstərin.
 - Rəsmi müraciət bildirən ifadələri seçin, məzmununa diqqət yetirin.
 - Leksik xüsusiyyətləri şərh edin.
 - Cümə sintaksisine fikir verin, «ki» bağlayıcısının işlənmə yerini aydınlaşdırın.
- 4** «Mən Azərbaycanın inkişafi üçün nə etməliyəm» mövzusunda bir qəzet məqaləsi yazın.
- 5** Xoşunuza gələn bir qəzet məqaləsini köçürüb dil-üslubca təhlil edin.
- 6** İki qonşunun istədiyiniz mövzuda söhbət-dialoqunu yazın.
- Məişət üslubunun həmin mətndəki ən mühüm leksik və sintaktik göstəricilərini müəyyənleşdirin.
- 7** Mətni oxuyun, rəsmi-işgüzər üslubun leksik və sintaktik xüsusiyyətlərini izah edin.

M a d d e 1. Mədəniyyət haqqında Azərbaycan Respublikası qanununun vəzifələri

Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunu Azərbaycanda mədəniyyətin inkişafının hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyənleşdirməklə mədəni sərvətlərin yaradılması, yayılması, qorunması, istifadəsi və artırılması sahəsində ictimai münasibatları tənzimleyir.

M a d d e 2. Mədəniyyətə dövlət qayğısı

Dövlət insanların yaşayışına daha humanist və ədalətli şərait yaradılmasında, onların həyatının maddi və mənəvi dolğunluğunun təmin edilməsində, habelə cəmiyyətin həyatında və inkişafında əsas rol oynayan mədəniyyətin formallaşmasına qayğı göstərir, onun inkişafına mane olan halların aradan qaldırılmasına feal kömək edir.

Azərbaycan Respublikasının mədəni sərvətlərini qorumaq, milli mədəniyyətin tarixi varisliyini təmin etmek, inkişafına kömək göstərmək Azərbaycan Respublikasında bütün dövlət orqanlarının, siyasi partiyaların, digər qeyri-dövlət təşkilatlarının, habelə hər bir vətəndaşın ümdə vəzifəsidir.

(Mədəniyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsindən)

8 Mətni oxuyun, rəsmi-ısgüzar üslubun təqdimat üslubuna diqqət yetirin.

**Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası**

14 aprel

Respublikanın xalq artisti, professor

Ramiz Quliyevin

iştirakı ilə

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının
1 sayılı xalq çalğı alətləri kafedrası professor-müəllim
ve tələbələrinin
XEYRİYYƏ KONSERTİ

P r o q r a m d a: Azərbaycan bestəkarlarının əsərləri.

Konsert saat 18⁰⁰-da başlanır.

Biletlər satılır.

● Mətnin sintaktik xüsusiyyətləri barədə danışın.

9 Atanızın, ananızın və özünüzün tərcümeyi-hallarını yazın.

**AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT DİLİ
HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U**

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən birləşdirir, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mənəvi özünü müdafiə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Dövlət dilinin hüquqi statusu

1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.

1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədirilir.

1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənilməsini, qorunmasını və inkişafını təmin edir.

1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özü-nüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq, həyata keçirilir, o cümlədən karguzarlıq işləri dövlət dilində aparılır.

1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtlərə aparıla bilər.

Maddə 2. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafi sahəsində dövlətin əsas vəzifələri

3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu qanunun tələblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyənləşdirilməsi;

3.0.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddealarına riayət olunmasının təmin edilməsi;

3.0.3. dövlət dilinin inkişaf programının hazırlanması və dövlət bütçesinin vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;

3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;

3.0.5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;

3.0.6. xarici ölkələrdə yaşayış azərbaycanlılarının Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.

II fəsil. Dövlət dilinin işlənməsi, qorunması və inkişafi

Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi

4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4.2. Bu qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.

Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi

5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fealiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi

6.1. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fealiyət göstərən mülkiyyət formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət dilində aparılır.

6.2. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fealiyət göstərən mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət

dilini mükəmməl bilməlidirlər və onların səlis danışq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.

7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

7.4. Azərbaycan Respublikasına idxlə edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi

Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 9. Inzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə

«Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin— şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılımalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənleşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də yazılı bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi

10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.

10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.

Maddə 11. Dövlət dilinin hüquq-mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, məhkəmə icraatunda və inzibati xətalar üzrə icraatda işlənməsi

11.1. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilmeyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməciddən istifadə edə bilirlər.

11.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda qanunvericiliklə müəyyən edilmiş hal-lar istisna olmaqla, dövlət dili işlənir.

11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə karguzarlıq dövlət dilində aparılır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirse, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dilde tərtib edə bilər və ya mətn tərcüməci tərəfindən ona tərcümə edilə bilər.

11.4. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraati dövlət dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada məhkəmələrdə cinayət mühakimə icraati digər dillərdə aparıla bilər.

11.5. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraati dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.

11.6. Azərbaycan Respublikasında inzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər.

Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi

12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazılmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla biler.

12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müyyəyen edilən dildə (dillərdə) tərtib olunmalıdır.

12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.

Maddə 13. Dövlət dilinin normaları

13.1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.

13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olma-yaraq yazı dili normalarını təsbit edən lügətin (orfoqrafiya lügətinin) nəşr olunmasını təmin edir.

Maddə 14. Dövlət dilinin əlifbasi

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi

15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.

15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.

15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lügətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.

Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi

16.1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bilet və yalnız ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.

16.2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı, xarici dillərdə də tərtib edilir.

Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Gösterilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.

Maddə 18. Dövlət dilinin qorunması və inkişafı

18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.

18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

III fəsil. Yekun müddəələri

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20.1. Bu qanun dərc olunduğu gündən qüvvəyə minir.

20.2. Bu qanun qüvvəyə mindiyi gündən «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli qanunu qüvvədən düşmüş hesab edilir.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2002-ci il
«Xalq qəzeti»

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN XI SİNFİ ÜÇÜN AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ PROQRAM

(həftədə 2 saat hesabı ilə cəmi 64 saat)

X sinifda keçilmişlərin təkrarı (2 saat)

Dilin quruluşu (15 saat)

Morfologiya. Morfologiya nitq hissələri haqqında təlim kimi.

Əsas nitq hissələrinin qrammatik mənası, morfoloji əlaməti və sintaktik vasitələri. Köməkçi nitq hissələri və onların qrammatik məna və rolları.

Sintaksis. Söz birləşməsi və cümlə sintaktik vahidlər kimi.

Şagird bilməlidir:

- əsas və köməkçi nitq hissələrinin qrammatik xüsusiyyətlərini;
- söz birləşməsi və cümlənin sintaktik vahid olmasını;

Şagird bacarmalıdır:

- sözün qrammatik məna və rolunu izah etməyi;
- söz birləşməsi və cümlələrdən nitqində sintaktik vahid kimi istifadə etməyi;

Üslubiyyat (26 saat)

Üslubiyyat haqqında ümumi məlumat. Azərbaycan ədəbi dilinin funksional üslubları: bədii üslub, elmi üslub, publisistik üslub, məiət üslubu, rəsmi-işgüzar üslub. Funksional üslubların təzahür formaları. Fərdi üslub.

Şagird bilməlidir:

- üslubiyyat anlayışının mahiyyətini;
- funksional üslubların təzahür formalarını;
- fərdi üslubun xüsusiyyətlərini.

Şagird bacarmalıdır:

- üslubiyyatı dilçilik elminin bir şöbəsi kimi fərqləndirməyi;
- funksional üslubları bir-birindən fərqləndirməyi;
- fərdi üslubu ayırmağı.

Rabitəli nitqin inkişafı (16 saat)

Nitq. Nitq fəaliyyətinin növləri: başqasının nitqini qavramaqla bağlı (dinləyib anlama, oxu); öz fikrini ifadə etməklə bağlı (danışma, yazı).

Bədii və elmi üslublarda təsviri və mühakimə xarakterli yazılı və şifahi mətnlər (insalar).

Əməli yazı: hesabat, referat, protokol, iş planı.

Şagird bacarmalıdır:

Mətnin təhlili üzrə:

- nitq fəaliyyətinin növləri üzrə nümunələr göstərə bilməyi;

—fikrin ifadesi məqsədilə yazılı nitqde yazı vasitələrinin (hərf, durğu işarəsi, defis, ara məsafə) yerini düzgün müəyyənləşdirməyi;

—danışıqda şifahi vasitələrdən istifadənin doğru və düzgünlüyünü müəyyənləşdirə bilməyi.

Mətnin tərtibi üzrə:

—bədii və elmi üslubda olan təsviri və mühakimə xarakterli mətnlər (inşa) qurmağı;

—hesabat, referat, protokol, iş planı yazmağı.

Mətnin təkmilləşdirilməsi üzrə:

—bədii və elmi üslublarda olan təsviri və mühakimə xarakterli mətnlərin ifadəliliyini yüksəltmək;

—bədii və elmi üslublara uyğun dil vasitələrindən bacarıqla istifadə etməyi.

İl ərzində keçilmişlərin təkrarı (5 saat).

DƏRSLİKDƏKİ ŞƏRTİ İŞARƏLƏR

△ — nəzəri məlumat və izahatlar

● — çalışmalara aid əlavə tapşırıq və suallar

■ — rabitəli nitqin inkişafına aid xüsusi çalışmalar

KİTABIN İÇİNDƏKİLƏR

Mənim dövlət dilim.	3
<i>Dilin quruluşu</i>	
<i>Morfoloji qurulus</i>	
§ 1. İsim	5
§ 2. Sifet	14
§ 3. Say	18
§ 4. Əvəzlik	21
§ 5. Fel	24
§ 6. Zərf	37
§ 7. Köməkçi nitq hissələri	40
<i>Sintaktik quruluş</i>	
§ 8. Söz birləşməsi və cümlə	51
§ 9. Cümə üzvləri	54
§ 10. Vasisəli və vasitəsiz nitq	63
§ 11. Xitab	66
§ 12. Mürekkeb cümlə	68
<i>Üslubiyyat</i>	
§ 13. Üslub haqqında məlumat	76
§ 14. Azərbaycan ədəbi dilinin üslubları	78
§ 15. Bədii üslub	81
§ 16. Sözün poetik funksiyası (poetizm)	85
§ 17. Bədii təsvir vasitələri	87
§ 18. Elmi üslub	90
§ 19. Sözün terminoloji funksiyası (termin)	93
§ 20. Elmi üslubun müxtəlif elm sahələri üzrə təzahürləri	95
§ 21. Publisistik üslub	98
§ 22. Publisistik üslubun digər funksional üslublarla əlaqəsi	101
§ 23. Məisət üslubu	105
§ 24. Məisət üslubunun yaranma şəraiti	109
§ 25. Rəsmi-işgüzər üslub	114
§ 26. Rəsmi sənədlərin dili	115
§ 27. İşgüzər sənədlərin dili	118
§ 28. Sənəd dilində rəsmi və qeyri-rəsmi ifadələr	119
§ 29. Üslubların ayrılma və birləşmə xüsusiyyətləri	125
§ 30. Fərdi üslub	129
V–XI siniflərdə keçilənlərin təkrarı	
və sistemə salınması	
133	
Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan	
Respublikasının qanunu	150
Ümumtəhsil məktəblərinin XI sinfi üçün «Azərbaycan dili»	
fənni üzrə program	157

*Hacıyev Tofiq İslmayıl oğlu
Cəfərov Nizami Qulu oğlu
Xudiyev Nizami Mənaf oğlu*

AZƏRBAYCAN DİLİ

(Ümumtəhsil məktəblərinin
XI sinfi üçün dərslik)
Bakı, «Aspoliqraf», 2009.

Nəşriyyat redaktoru *Gülər Ələkbər qızı*
Bədii ve texniki redaktoru *Abdulla Ələkbərov*
Rəssamı *Orxan Hüseynov*
Kompyuterçi-dizaynerlər *Səbinə Məmmədova, Aqil Əmrəhov*
Korrektoru *Sevinc Hacıyeva*

Çapa imzalanmışdır 28.04.2009. Kağız formatı 70x100^{1/16}.

Ofset çapı. Ofset kağızı. Məktəb qarnituru.

Fiziki çap vərəqi 10,0. Uçot nəşr vərəqi 8,7.

Sifariş 14. Tirajı 113.000. Pulsuz.

«Aspoliqraf LTD» MMC nəşriyyat-poliqrafiya müəssisəsi
Bakı, AZ 1052, F.Xoyski küç. 121^A

5m